

ƏDƏBİYYAT ANTOLOGİYALARI

AZƏRBAYCAN  
KLASSİK  
ƏDƏBİYYATINDAN  
SEÇMƏLƏR

446  
A 99

2.3.5.4.5.4.

# AZƏRBAYCAN KLASSİK ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

ÜÇ CİLDDE

I CİLD

VII-XII ƏSRLƏR AZƏRBAYCAN ŞERİ

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

“ŞƏRQ-QƏRB”  
BAKİ-2005

Bu kitab "Azərbaycan klassik ədəbiyyatı kitabxanası.  
VII-XII əsrlər Azərbaycan şəri. łyirmi cildə. II cild"  
(Bakı, Elm, 1989) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edənlər:

Əziz Mırəhmədov  
Səfiyyə Xanbabayeva

İzah və qeydlərin müəllifləri:

Teymur Kərimli  
İmamverdi Həmidov

Redaktoru:

Azadə Rüstəm

Mənzum tərcümələrin redaktoru:

Xəlil Rza

894.361 - dc 21

AZE

Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. I cild. Bakı,  
"Şərq-Qərb", 2005, 424 səh.

Kitabda Azərbaycan klassik poeziyasının 500 illik bir dövrünü əhatə edən poetik əsərlərdən nümunələr toplanmışdır. Əsasən lirik və ictimai-siyasi əsərlərdən ibarət olan bu əsərlər ərəb və fars dillərindən tərcümə edilmişdir. Nümunələr seçilərkən bənövşə Azərbaycan poeziya məktəbini fərqləndirən xüsusiyyətləri özündə birləşdirən şair parçalarına üstünlük verilmişdir. Təqdim olunan nümunolara yüksək estetik meyarla yanaşı, dorin humanizm və ictimai pafos da xasdır.

XI-XII əsrlərin filosofi lirikasını yaratmış Qətran Təbrizi, Fələki Şirvani, Müciraddin Beyləqani, Mohsoti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi və b. yaradıcılığından verilən tərcümələr cildi zənginlaşdırır, ona əlvənlilik qazandır.


ISBN 9952-418-52-0

© "ŞƏRQ-QƏRB", 2005

Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## VII-XII ƏSRLƏRDƏ AZƏRBAYCAN ŞERİ

VII əsrin 40-cı illərindən Azərbaycan üzərində müntəzəm hərbi yürüşlər təşkil edən ərəb xilafəti VIII ərin 30-cu illərində bu ölkəni tamamilə öz hökmənliliq altına aldı. Öz hakimiyətlərini möhkəmlətmək üçün yeni dini ideologiya gotirmiş ərəblər Azərbaycanın müxtəlif dinli əhalisine islamı qəbul etdirməklə, bir növ əhalinin etnik birliyinin sürtünlənməsinə və möhkəmlənməsinə şərait yaratmış oldular. Vahid, güclü imperiya tərkibində feodal çəkışmalarından və digər xarici müdaxilələrdən, müvəqqəti də olsa, yaxa qurtarmış Azərbaycanda içtimai həyatın başqa sahələri ilə yanaşı, mədəniyyətin və ədəbiyyatın inkişafı üçün de müəyyən imkanlar yarandı. VII-XI əsrlərədən yaşanan Azərbaycan şair və mütəfəkkirleri ümumi islam mədəniyyəti daxilində ərəbcə yazıl-yaratsalar da, bu, Azərbaycan ədəbiyyatının geləcək inkişaf üçün təsirli qalmadı.

VII-IX əsrlərədə baş vermiş arasıkosılmaz ışınlanlar, xüsusən məşhur Babək hərəkatı nəticəsində zoifleyib ləxlamış islam imperiyası IX ərin sonlarından etibarən get-gedə Azərbaycanda ancaq öz nominal hakimiyətini saxlaya bilir. Bu dövr Azərbaycanında Məzyədilər (861-1027), Sacilər (879-930), Salarilər (X-XI əsrlər), Rəvvadilər (979-1054), Şəddadilər (971-1086) kimi əslində müştəqil olan feodal dövlətləri meydana çıxır. Bütün bunlar mədəniyyəti və ədəbiyyatını da başqa, əvvəlkindən fərqlənən yolla inkişaf etməsinə imkan yaradır.

1054-cü ildə Azərbaycanın Səlcuqilər dövləti tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verərək bir sira görkəmli sonətkarların meydana çıxmamasına şərait yaratdı. Bu işdə Azərbaycan atabəylər dövlətinin (1136-1225) müstəsna rolunu da unutmaq olmaz.

Ölverişli coğrafi mövqeyinə görə dünəninin bir çox ölkələrinin iqtisadi-ticarət əlaqələrinin kəsişmə nöqtəsində duran Azərbaycan eyni zamanda əsrlərən bəri dürlü mədəniyyətlərin, ədəbiyyatların qovuşma nöqtəsi olmuşdur. Təsadifi deyil ki, zəngin folklor ənənələri ilə seçilən bu ölkə X ərin sonu, XI ərin əvvəlindən başlayaraq yazılı ədəbiyyat sahəsində də Yaxın və Orta Şərqi regionunda mərkəzi yerlərdən birini tutmağa, öz orijinal ideya-bədii xüsusiyyətlərini başqa ədəbiyyatlara tolqın etməyə başlamışdır. XII əsrə həmin təkamülün töbii nəticəsi kimi Nizaminin bedii dühəsi yarandı və sonrakı ədəbi inkişafə əsrlər boyu qüvvəli müsbət təsir göstərdi.

XI-XII əsrlər Azərbaycanındaki ədəbi yüksəlişi çox mürekkeb iqtisadi-ictimai və mədəni şərait, klassik şəxsiyyətlər yaratmışdır. "Azərbaycan poeziya

məktəbi" adı ilə məşhur olan bu dövr ədəbiyyatının formallaşması və inkişafını Qətran Tebrizi, Mohsəti Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyloqanı və nəhayət, Nizami Gəncəvi kimi klassiklər müəyyən etmişlər.

Bu poeziya məktəbi əsrlər boyu Azərbaycanda ana dilində yaranmış zəngin şəfahi xalq ədəbiyyatına, Yaxın və Orta Şərqi ədəbiyyatına, habelə antik ədəbiyyat ənənələrinə əsaslanırdı. VII-VIII əsrlərə yaranmış və ənənələri XII əsrə qədər gəlib çıxmış ərəbdilli Azərbaycan ədəbiyyatının da nüfuzu böyük idi.

Məlumdur ki, ərəblər istila etdikləri xalqların yazılı abidələrini saf-çürük edir, əsasın tarixi xronikaları öz dillerinə çevirir, qalanlarını isə məhv edirdilər. Məsələn, məşhur sasanı xronikası "Xudayname"nın başına məhz belə bir iş gölmüşdi. Ərəb dilinə tərcümə ediləndən sonra əsərin orijinalı yandırılmışdı. Bədii əsərlərə galinco, ərəblər onlara o qədər də meyl göstərmirdilər. Maraqlıdır ki, yunan filosofsinə aid çoxlu əsərlər ərəb dilinə tərcümə edildiyi halda zəngin yunan bədii ədəbiyyatından bir nümunə belə çevriləmişdi.

Güman etmek olar ki, ərəb istilasına qədər Azərbaycan yazılı ədəbiyyatın da müəyyən abidələri olmuş, lakin onlar məhv edilərək biza gəlib çatmamışdır. Hər halda azərbaycanlı şairlərin ərəb dilində yazıdları ilk şeirlərə VII ərin sonu, VIII ərin əvvəlindən etibarən təsadüf etmək olur. Müxtəlif ərəb qəbilələrinin məvəlli (azad osiri) olan və "Əl-Azərbaycanı" nisbə ilə yazıtlı-yaradan bu şairlərin əsərlərindən bəzi örnəklər məcmülərdə dövrümüzə gəlib çatmışdır.

VII-VIII əsrlərədə Mədinədə və Məkkədə yaşayıb-yaratmış Azərbaycan şairlerindən Əbu Məmməd ibn Bəssər, Musa Şəhəvat və İsmayıllı ibn Yosarın şeirləri mübariz, tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcəde seçilir. Bunu mütxəssisilər də təsdiq edirlər: "VII-VIII əsrlərədə yaşayıb-yaratmış və məvali şairlər adı altında ədəbiyyat tarixinə daxil olmuş Musa Şəhəvat, İsmayıllı ibn Yosar və Əbül-Abbas al-Əma kimi azərbaycanlı şairlər ərəbdilli poeziyanın inkişafına xeyli kömək etmişlər. Bununla yanaşı onlar öz xalqlarının bədii və fəlsəfi təfəkkürü ilə bağlı olmuşlar. Onların yaradıcılığı sübut edir ki, Azərbaycan xalqının həmin dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni səviyyəsindən heç də geri qalmamış, bir çox milletlərin birgə söyi nəticəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni keşfiyyətlər kəsb etməsində, forma və məzmunca dərinləşməsində, içtimai və siyasi həyatın dördündən nüfuz etməsində öz faydasını əsirgəməmişdir. Azərbaycanlı ruhu, azərbaycanlı təfəkkür, azərbaycanlı zövqü ərəbdilli ədəbiyyatda daxil olaraq bu ədəbiyyatın mövzuca genişlənməsinin əsas amillərindən birinə çevrilmişdir".

<sup>1</sup> M a h m u d o v M . VII-XII əsrlərə ərəbcə yazılmış Azərbaycan şairleri. Bakı, Elm, 1983, s.76.

Ərob dilindo bədii əsərlər yazmaq ononosu Azərbaycan şairləri arasında XI əsr qədər, yəni Qotran Təbrizinin yaradıcılığı başlığı dövrdək davam etmişdir. X-XII əsrlərdə Azərbaycan ədəbiyyatında bu poeziyanı Bərakov-veyh Zəncani, İskəfi Zəncani, Xəttat Nizami Təbrizi, Əbu Nosr Mansur Təbrizi, Xətib Təbrizi, Mosud ibn Namdar, Ömər Gonci kimi şairlər təmsil etmişlər. Həmin Azərbaycan şairləri klassik ərob poeziyasına xas olan məcazlar sistemini işlətməklə yanaşı, yeri düşükkər doğma vətənlərinin rəngarəng tobiotini, mord, yenilməz insanlarını da təsvir etmişlər ki, bu da onların əsərlərinə müyyən milli kolorit gotirmışdır.

Coxu Medina, Bağdad və b. şəhərlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin yaradıcılığında əsas motivlərdən biri vətən həsrəti olmuşdur. XII əsr şairi Ömər Gəncinin yazdığı aşağıdakı parça bunun səciyyəvi nümunəsidir:

Sürüb dəvələrini monim yurduma çatsan,  
Dostlarma, unutma, mondon yetir bir salam.  
Bu dərđ dözməyimden, ayrıraq özəbəndən –  
Damış bir-bir onlara, mən necə xostohalam.

Söylə ki, onları mon hor yadıma saldıqca –  
Golib keçir gizümündən bir do o günlər tamam.  
Ətirlə meh əsdiķko sohor dost diyarmadan,  
Qolbım yarpaq tok əsir, tapmır bir lohzo aram.

Qotran Təbrizi yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mütəfəkkir şair farsdilli Azərbaycan poeziyasının ilk görkəmləri nümayəndəsidir.

Farsdilli Azərbaycan poeziyası dedikdə, sadəcə olaraq, coğrafi sərhədlərlə məhdudlaşan bir ədəbi hadisə yox, öz ideya-estetik osası və tekaredilən xüsusiyyətləri ilə seçilən müstəqil, orijinal ədəbi məktəb nezərdə tutulur.

Təbriz yaxınlığındakı Şədiabad qəsəbəsində mülküdər ailəsində anadan olmuş Qotran gənc yaşlarında şairliyə başlamış, az bir zamanda istedadlı sənətkar kimi möşhurlaşaraq saraya dəvət edilmişdir. Müxtəlif hökmətlərin medhine həsr olunmuş qəsidiqlər Qotran divanının əsas hissəsini təşkil edir. Lakin bu onun bədii-estetik dəyərini heç bir şəkildə azaltmur. Xüsusi ona görə ki, divanda Qotranın yaşayıb-yaratdığı tarixi dövrün bir sira ictimai-siyasi hadisələri çox daqiq əksinə tapmışdır. Şairin iki Azərbaycan hökmədarı – Əbü'l Həsən Ləşkəri və Əmir Cəfər arasında barışq münasibəti ilə yazdığı qəsidi bu cəhətdən çox səciyyəvidir. Bu əsərlərdə Qotranın vətənsevər düşüncələri və yüksək hissələri diqqəti cəlb edir. Qotran xarici müdaxiliçilərə layiqli cavab vera biləcək, vahid, güclü Azərbaycan arzusundadır, buna görə də əmirlər arasında adı bir saziş, barışq belə onu sevindirir, ümidişlərini qüvvətləndirir.

Qosidələrin nəsib (giriş) hissəsində Qotran sənətkarlığı daha parlaq şökildə meydana çıxır. Əsərin baharın təsvirinə aid olan bu əsərlərdə şair hor dofa yeni-yeni bədii təsvir vasitələri tapır, dar bir mövzu çərçivəsində vurduğu tokarsız naxışlarla oxucunu heyran qoyur. Qotran vəsfdən müxtəlif hadisə və möşhəmlərin geniş təsvirində istifadə edir. Bu cəhətdən baharın mozaika tösiyi bağışlayan rəngarəng təsviri xüsusi seçilir:

Eyloyir dünyaya forvordin<sup>1</sup> yeli hor dəm sofor,  
Eylədikə hor sofor dünyaya o çalmış zəfor.

Eyloyir bülbül foğan gülşəndə hor saat yeno,  
Nazlanır güllər baxıb gördükə hor dom nələr.

Tutiyə bonzor şəqayıq dindimiyində qır tutub,  
Suri zədir, üstünü qıpqrımızı tozlar bozır.

İldirmim şimşək çaxar daim buludlar oynasər,  
Sanki zənci orduşu tatar görüb xəncər çəkər.

Bənzəyir bağlarda norgiz bütürən əllərinə,  
Qol-bılık mına tamam, ovçu honadır sorbəsər.

Göl külüök əsdiķko bonzor köksüno şahinlərin,  
Sanki tovuzdurdur, qızılğıl, bağda açmış balū por.

Qotran Təbrizinin rubailöründə möhəbbət lirikası daha qüvvətlidir. Məraqlıdır ki, bu rübai löründə bədii zəmin kimi ondan əvvəlkə fars poeziyasından daha çox Azərbaycan şəfahi xalq ədəbiyyatının tösiyi nəzərə çarpır. Qotran divanındaki rübai löründə aparıcı meyl folsəfi askətizm deyildir. Bu əsərlər voz-ninə və bədii təsvir vasitələrinə görə rübai adınlalar da, ideya və sənətkarlıq cəhətdən bizim bayatılara daha yaxındır. Bayatılarda olduğu kimi, bu rübai löründən çoxunda da əsas poetik fikir son iki misrada verilir.

Ey hüsnü gözəllər qiblosi olan,  
Ürəyin ürəyi, ruha, cana can.  
Dedim ürək verib almışam sonı –  
Yox, canımı versəm, yəno ucuzsən.

Azərbaycan xalqının təfəkkür tərzı Qotranın əsərlərində silinməz izlər buraxmış, şair yeri goldikə çoxlu türk sözləri işlətmüşdür. "Çuval", "cinağ", "bökmez", "tağ", "yun", "dag", "ayaq" və s. türk sözləri Qotranın bədii

<sup>1</sup> Fərvordin – İran günəş təqviminin birinci ayı (21 mart – 20 aprel).

leksikonunda xüsusi diqqəti cəlb edir. Şair bozən ərob və fars dillərində lazımlı olan qafiyəni tapmaqda çotinlik çökorkon öz ana dilinə müraciət edir. Mübahılığosız demək mümkünkündür ki, Qətəran poeziyasının spesifikasi dili azərbaycanca düşüñüb farsca yazan bir sonotkarın dilidir. Bu xüsusiyyət, ümumiyyətə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir.

XI əsrde Azərbaycanda yaşayış-yaratmış ərobdilli Azərbaycan şairləri haqqında az məlumat qalmış, onların əsərlərindən yalnız ayrı-ayrı nümunələr Əbü'l-Hosn əl-Baxorzinin "Dumyat əl-qəsr və usrat əhləl-əsr" məcməyində qorunub saxlanılmışdır<sup>1</sup>.

XI əsrin ikinci yarısından etibarən Zaqafqaziyani fəth edən solcuqlıq farslılı poeziyanın inkişafı üçün yeni şərait yaradırlar. "İllə baxışda nə qədor tövəccüblü görünsə də, solcuqların golisi fars ədəbi dilinin Zaqafqaziyada yayılmasına kömək göstərirdi"<sup>2</sup>. Y.E. Bertels bu hadisəni onunla izah edir ki, solcuq hökmədarlarının öz dövlət aparatları olmadığına görə, işğal etdikləri ölkənin dövlət aparatını və bütünlükdə saray adət-ononosunu qoruyub saxlamaga möcəbur olmuşdur. Saray şairləri və saray ədəbiyyatı da bu onononin ayrılmaz hissələrindən biri idi.

XII əsrde Azərbaycan ədəbi məktəbinin bir sıra parlaq siması yetişir. Bunların sırasında Şihabəddin Sürhərov və Eyn-əl-Quzat Miyanoci kimi sufi şairlər, Əbü'l-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani, Mütərəddin Beyləqani, Qıvamı Mütərəzzi, Xaqani Şirvani kimi saray şairləri və azad sonotkarlar var idi.

Əlbəttə, birinci iki şairin sufi adlandırılmasının heç də qalanlarının sufizmdən bəsbütün konar olduqları demək deyil. O dövrde sufizm o qədər qüvvətli fəlsəfi-estetik cərəyan idi ki, sonotkarların çoxu bu və ya digər dərəcədə onun teşəssirinə qapılırlırdılar. Həm də nozor olañmamışdır ki, bizim çox vaxt düşünüyümüz kimi, sufizm yalnız tərkidünyalıq və mütilik töbliq edən dini-mistik cərəyan deyildi – bu əlamətlər çox vaxt sufizmin ayrı-ayrı mütərəqqi qolları üçün zahiri, formal pərdə rolunu oynayırdı.

Qaba yun paltar – kəpənək geyib asketik həyat süren və asketik görüşlər töbliq edən sufişlərdən başqa bir də fikir sufişleri – filosof şairlər var idi. Bozən on mütərəqqi fikirler sufizmə məcazları, rəzmələri vəsaitəsə təmsil edilirdi. Təsədiyi deyil ki, mütərəqqi sufizm homiça ortodoks islamla müxalifətdə olmuş, mürtece, mühafizəkar ruhanıllar imkan dündükeçə mütərəqqi görüşü sufişlər divan tutmuşlar. Buradan belə bir mənşəti notice çıxır ki, sufizmin mütərəqqi qoluna mənşəb olanlar eyni zamanda hakim siniflərə də müxalifətdə olmuşlar. Azərbaycan filosofu və şairi Eyn əl-Quzat Miyanoci də möhəz öz kəskin sufisiyanə çıxışlarının qurbanı olmuş, 32 yaşında vəhşicə-

<sup>1</sup> Mahmudov M. Göstorilən əsəri, s.84-85.

<sup>2</sup> Berterelye E.Ə. Nizami və Fizulı. – M., 1962, c.34.

sino öldürülmişdir. Zəmanəsinin görkəmli filosoflarından biri kimi tanınan Eyn əl-Quzatın hom də yüksək şairlik istədiyi olmuş, şeir texnikasında, məcazların işlənməsində, lirik hissələrin və təbiət lövhələrinin təsvir və tərənnümündə öz müasirlərindən xeyli seçilmişdir.

XII əsr Azərbaycan poeziya məktəbinin güclü bir qolu Şirvanşahlar sarayında yaranıb, Xaqani kimi böyük sonotkar yetirmiştir. Bu qolun əsəsini qoynalarndan biri Əbü'l-Üla Gəncəvirdir.

Əbü'l-Üla gözəl şair olmaqla yanaşı, bacarıqlı ustad – müəllim kimi bir çox istedadlı sonotkarların yetişib boyra-başa çatmasına şərait yaratmışdır. Şirvanşahlar sarayının "məliküşşəurə" si (şairlər padşahı) vəzifəsinə qədər yüksəlmış Əbü'l-Üla Gəncəvinin divamı bizi golib çatmasa da, əldə olan nümunələrə əsasən onun şeir sonotində yüksək məharət göstərdiyini tösidi edə bilirik.

Müxtəlif mənzərlərdə bizi natamam bir qəsidi və bir rübaisi golib çatmış şairlərden biri də İzzəddin Şirvanidir. Qəsidi dən göründüyü kimi, İzzəddin təbiət lövhələri yaratmaqdə, orijinal poetik məcazlar tapmaqdə müasirlərindən geri qalmamışdır. İzzəddin Şirvanının seri sonotkarlıq cəhətdən, gözənləilməz bədii fikir söyləmək baxımından daha maraqlıdır:

Kuyindo fəlok dün gecə görçök məni sordu:  
"Kim saldı soni bu halə? Dur bir mənə göstər".  
"Yarın o xumar gözlorı" – dindim. Dedi: "Heyhat!  
Pis sərəş olublar, soni, qaç, öldürücəklər".

XII əsr Azərbaycan poeziya məktəbinin Şirvan ədəbi birliyinə (əgər belə demək mümkünsə) daxil olan istedadlı şairlərden biri də Fələki Şirvanıdır. Xaqani ilə təxminən yaşlı olsalar da, sonotda onun şagirdi olmuşdur. Bunu Xaqani özü Fələkinin ölümüne yazdığı mərsiyədə qeyd edir.

Əbü'l-Üla Gəncəvidən və İzzəddin Şirvanidən fərqli olaraq, Fələki ərsindən daha çox bədii nümunə bizi golib çatmış, onun "Divan"ı Londonda və Tehranda nəşr edilmişdir. Şirvan sarayında yaşayış-yaradın şairlərindən çoxunun acı qisməti – həbsxana Fələkini də bir müddət öz qoynunda "bəsləmiş", bərə sərəş şeirlərin meydana çıxmasına səbəb olmuşdur. Şairin həbsxanada əzab-əziyyət çəkdiyi "Nist" ("Deyil") rədifişlərindən də bu aşkar görünür.

Ümumiyyətə, Şirvan sarayında yaranmış şikayətnamələri nəzərdən keçirdikdə belə qonaqot gəlmək olur ki, burada sonotin inkişafı və sonotkarın əmin-amanlığı üçün o qədər də sağlam mühit olmayışdır. Əlbəttə, bunu, mütəxəssislərin çox vaxt izah etdikləri kimi, yalnız şairlərin bir-birinə qarşı hoşəd və paxılılığı ilə aydınlaşdırmaq doğru olmazdı. Güman ki, şairlərin əzab və mohrumiyyətlərə məruz qalmasının əsas səbəbi yüksək mənşəli feodal aqlar imiş. Onların başında vezir olması da ağlabatandır (Nizaminin "Yeddi

gözöl” poemasındaki meşhur Rast-Rövşəni yada salaq). Hər halda Fələkinin və Xaqanının həbs olunmaları, Əbü'l-Üləmin isə belə bir təhlükəyə məruz qalması feodal sarayları üçün səciyyəvi hadisə idi və tozkiroların yazdırılmışına görə, belə bir “şərəfə nail olmaq” qorxusunu vaxtılı Məhsəti xanım da keçirmişdi.

Təzkirolar Məhsəti Gəncəvinin Sultan Səncər (1118-1157) sarayında yaşayış-yaratdığını göstərlər. Lakin idinin özündə belə, bu şair haqqında biografiq məlumatlar yox dörəcəsinindədir. Məhsəti Gəncəvinin rübabılindo orta əsrlərin qabagçı bədii təfəkkürü səviyyəsində bir sıra fəlsəfi fikirlər və intim hissələr ince bir sənətkarlıqla öz əksini tapmışdır. Bəzən Məhsəti Gəncəvinin rübabılını Şərqiñ nəhəng simalarından biri olan Ömər Xəyyamın eyni janrda yazılmış əsərləri ilə müqayisə edirlər. Doğrudır, Məhsəti yaradıcılığında bu ruhda bir neçə rübai vardır, lakin onların əsas hissəsi Qətrən Təbrizinin vo İzzəddin Şirvaninin yuxarıda nəzərdən keçirdiyimiz rübaisi ilə həməhəngdir və XII əsr Azərbaycan poeziya məktəbinin aydın seçilən möhrənən öz üzərində gəzdirir.

Mücirəddin Beyləqani Eldəgizlər sarayında yaşamış, öz qəsidi, qəzəl və rübabılını bu sarayın hökmədarlarına həsr etmişdir. Şirvanşahlar sarayından forqlı olaraq, bu saraydakı şairlər nisboton sakit ömür sürmüş, hətta Nizamının yazdığı kimi, “Gecədə yüz xəzinqo” almışlar. Buna baxmayaraq, Eldəgizlər sarayında Mücirəddin Beyləqani kimi bir şairə də bəhtan atılmış, onu dövlət sərrińi aćmaqdə töqsirləndirmişlər. Şairin aşağıdakı beytləri bu hadisəyə işarə edir:

Məni cahan tamıdi xidmetində, ey şahim!  
Ağlıllar arasında adım olub əzber.  
...Mən olamadıma egor xidmetində bir neçə vaxt, —  
Demək deyildi ki, ruhum doxi uzaqda gozər.  
Uzaq atan məni şahın soyuqluğu oldu,  
O nəzənin ürəyin, var güman, yenə isinər.

Xoşbəxtlikdən məsələ tez aydınlaşdırılmış, həbsiyyə şeirləri yazmağa ehtiyac qalmamışdır.

Mücirəddin Beyləqani “Divan”ı, demək olar ki, tam şəkildə dövrümüzə qədər golib çatmış, əsərin tənqidçi mətni 1979-cu ildə bir neçə əlyazma nüsxəsi əsasında Təbrizdə nəşr edilmişdir.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə xas olan yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə, poetik vahidlərdə özüni möhkəm yer tutmuş fikir çıxmənalılığı və b. k. xüsusiyyətlər Mücirəddin Beyləqani yaradıcılığına yaxşıdır. Bu məktəbin əlamətlərindən biri də xalq sənətinə, folklor surətləri və ifadələrinə, aforizmlərə güclü meyldir. Saysız-hesabsız nümunələrlə təsdiq oluna

biləcək bu fikri Mücireddin Beyləqani yaradıcılığından gətirdiyimiz bir beylə oyanılışdırımk olar:

Diloklo bir koso voslin sonin nəsib olmaz —  
Olarmı ağızı şirin, kim ki, hey şəkər düşüño?

Öz müasirləri kimi Mücireddin Beyləqani də ince poetik tapıntı – nüktə yaratmağın ustasıdır. Şairin “Divan”ı başdan-başa belə nümunələrlə doludur.

Klassik ədəbiyyatda əsrlər boyu istifadə olunan ononovi poetik obrazlar Mücireddin yaradıcılığında hər dəfə yeni rəngə, yeni cəlallarda çıxış edir, yeni baxımdan mənalandırılır, buna görə də həmişə toza, canlı görünür. Bu cəhət ümumiyyətə, XII əsr Azərbaycan ədəbi məktəbinə xasdır.

Zəmanədən, dünyadan şikayat, qeyri-müyyən gələcək qarşısında çağşırınlıq hissindən doğan bədənlik bu dövr şairlərinin yaradıcılığında özünü göstərən motivlərdəndir. Məhz bu motivin təsiri ilə böyük Nizami bir az sonra “Ölmüşlərlə doğulmamışları” zəmanənin on xoşbəxt adamları hesab edəcək.

Hər cür şərin banisi olan fələk obrazı Mücireddin şeirlərində xüsusi parlaq boyalarla təsvir edilir. Ulduzları bir cıraq kimi əlində tutub hər yeri dolaşan, azəcəq xoşbəxtlik olaməti gördüyü hər bir yeri xarabazara döndərən bu qoca yalquzaq hələ heç kima kamincına yaşamaq saadəti nəsib etməmişdir. Ondan belə bir payı ummaq da sadəlövhülük, ağılsızlıq əlamətidir.

Xaqani yaradıcılığı XII əsr Azərbaycan ədəbi məktəbinin zirvələrindən biridir. Xaqani poeziyası lirik-fəlsəfi şerin nailiyyətlərinin yekunu, Nizami dühəsinin epik-romantik zirvəsinə keçid mərhələsidir. Bu poeziya həm ideya istiqamətinə, ictimai motivlərinin dərinliyinə, həm də bədii keyfiyyətlərinə görə Nizamiyə qədərki şerin en yüksək mərhələsini təşkil edir.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda doğulmuş Əfzələddin Bədil Əli oğlu Xaqani mürəkkəb, ziddiyətli bir yaradıcılıq yolu keçmişdir. Öz dövrünün görkəmli alimlərindən olan əmisi Kafiəddin Ömər ibn Osmanın rəhbərliyi altında mükəmməl təhsil almış Xaqani çox gənc yaşlarından yaradıcılığı başlamış, əmisini arzusuna uyğun olaraq Həqayıqi toxellüsü ilə şeirlər yazılmışdır. Müasirləri olan Azərbaycan şairləri kimi Xaqani da poeziyasını Xorasan ədəbi məktəbinin Ünsüri, Sənai kimi nümayəndələrinin yaradıcılığı ilə müqayisə etək də, əslində bu məktəbdən tamamilə fərqlənən, ideya-estetik xüsusiyyətlərinə görə Yaxın və Orta Şərqdə bənzərsiz bir şeir məktəbinin yaradılmasında faal iştirak edənlərdən biri idi.

Xaqani yaradıcılığında diqqəti on çox cəlb edən cəhət hər beytde, həm misradı özünü göstərən dərin elmlilikdir. Həm də bu elmlilik quru, yorucu bir dildə yox, şirin, cəzibədar poeziya dili ilə təqdim edilir. Dövrünün elmlərini

dorindən bilən Xaqani bəzən ince bir eyhamla elmi dünyagörüşü ilə islam dünyagörüşünü qarşılaşdırır. Azərbaycan ədəbiyyatında ilk poemə sayılan "Təhsfətül-İraqeyn" əsərində bu cəhət daha ayəni şökildə əksini tapmışdır. Şair Xızırın dili ilə qodim yunan folsəfəsinə "münasibətinə" bu cür ifadə edir:

De, no vaxta qodor son belo heyran  
Çürrük folsəfədən dom vuracaqsan?  
Əslino baxanda "folsəfə" sözü  
"Səfəh" kəlməsinə yaxındır düzü:  
Ayri bir mənəsi olmamış dörin –  
Quranın, danılmaz bu hədilərin –  
Qabağında yoqin anlayar hər kos,  
Yunan folsəfəsi bir yuna dəymoz.

Sonralar eyni ədəbi fəndi Nizami də işlədəcək, mömin Bişrin Qurana istinadən götirdiyi "təkzibədilməz dəllillərlə" Məlixanın elmi müddəələrini rədd edəcək. Əlbəttə, bu halda Xaqani, xayud Nizaminin məhz hansı tərəfdə durduqlarını qəti söyləmək çətindir, lakin əsas məsələ bunda deyildir; ondadır ki, hər iki mütəfəkkir axtarır, şübhə edir, sxlastik cərvənlərə "tozsuz pəncərədən günəşə" (Nizami) tərəf boyanırlar. Elə bu dörin skeptitsizm də montiqi cəhətdən Xaqanının zəmanədən narazılığını əsaslandırır. Şəxsi həyatındaki uğursuzluğun bu narazılığa müyyən təsiri olsa da, bunun başlıca motiv olduğunu düşünmək sadolövhüldür. Xaqanının zəmanəyə qarşı dörin məzəmmətə dolu misralarını oxuduqca istor-istəməz düşüñürsən ki, o, Şirvan zindanlarından olmazın əzab-əziyyətlər çəkməsəydi belə, tez-tez əzizlərini itirməsəydi belə, zəmanə ilə "düşmənciliyindən" el çəkməyəcəkdi. Yaradıcılığında bu motivlərə görə Xaqani mütərəqqi suflərə çox yaxınlaşır. "Fələyi yixmaq üçün göylərə nərdivan tapmayan" şair əlacı "başını ayaq edib qaçmaqdə", yəni mənəvi aksətizməde görür.

Qosida və məsnəvилərində əsasən içtimai ittihamçı olan Xaqani qəzəllərində hər şeydən əvvəl lirikdir. Xaqani həm də qozəli müstəqil janr kimi formalasdırıb iləşkilərindən biri sayılır.

Xaqani qəzəllərinin təhlilinə yüksək estetik meyarla yanaşmaq lazımdır. Şair gözlonılməz poetik tapıntıları, obrazlarla takraredilməz gözəllilik yaradır və bu gözəlliklə də oxucunu heyrətləndirir. Eyni zamanda nozoro almaq lazımdır ki, bu, yoluxucu heyrətdir – yəni şair özü gözəllikdən heyrətlənmiş və bunu o qədər gözəl təsvir, tərənnüm etmişdir ki, oxucunu da ovsunlayır. Klassik poeziyada "yaralı sına" obrazı çox işlənilir. Lakin Xaqanının bu obrazla yanaşma üslubuna hələ heç kəsədə təsadüf edilməmişdir: yan aşiqin sinosunu öz kırıplıkları ilə deşir. Bu işdən onun məqsədi o deyil ki, aşiqin əzab-əziyyətdən zövq alsın, əksinə, o, aşiqini lazımnıca yüksək qiymətləndirdiyindən onun sinosunu qiymətləri inci hesab edir. İncidə isə, təbii ki, deşik açarlar.

Xaqanının özündən sonrakı Yaxın və Orta Şərq, eləcə də Azərbaycan şairlərinə çox böyük təsiri olmuşdur. Xaqani ideyaları, fikirləri, Xaqani obrazları yaradıcılıqdan yaradıcılığa uzun müddət soyahət etmiş, neçə-neçə sonətkarın yazı üslubunu münyəyyonlaşdırılmışdır. Təkcə onu göstərmək kifayətdir ki, Nizami kimi nəhəng mütəfəkkir-səfər belə Xaqani poeziyasının nüfuzedici təsirindən müsbət mənada yaxa qurtara bilməmişdir. Bu isə təbii idi. Eyni ədəbi məktəbin nümayəndələri nə qədər orijinal olsalar da, haradəsa ümumilik təşkil etməli, hansı bir nöqtədən kəsişməli, fikir, obraz işlətmək məqamında sosloşməlidirlər.

Ümumiyyətə, bu dövr şairlərinin yaradıcılığına xas olan ince humor, eyham Xaqani poeziyasını da forqlondırır. Ara-sıra diqqəti cəlb edən bu cizgilər şairin yaradıcılığında özünü münyəyyon dərcədə göstərən bədbinliyin tutqun röngörünü açır, onu bir qədər yumşaldır. Nizami yaradıcılığında olduğu kimi, Xaqani şeirlərindəki yumordan da folklor yumorunun ətri gəlir desək, sohv etmərik. Tosadüfi deyil ki, şair bu məqsədlə atalar sözü və məsəllərdən geniş istifadə edir. Məsələn:

Eşşəyo dedilər: "Buyur toyə gal",  
Eşşək qoh-qoh çəkib güldü nəhayət.  
Dedi: "Siz istəyon roqqaş deyiləm,  
Nə do çalçıçı tok tapmışam söhrat.  
Həməlliq etməyə çağırınsınız,  
Su, odun daşımaq lazımdır eləbt".

Təkcə Azərbaycan ədəbiyyatında deyil, eləcə də Yaxın və Orta Şərq regional ədəbiyyatında orijinal hadisə sayılan Xaqani sonətkarlığı XII əsrden bəri şair və ədəbiyyatşünaslar tərəfindən sevila-sevíla tədqiq və tərənnüm edilmiş, örnək qaynağı olmuşdur. Avropa şörgünsəsləri də böyük şairin heyrotamız sonətkarlığına laqeyd qalmamışlar. XVII əsrin ikinci yarısından etibarən adı Avropa oxucusuna tanış olan Xaqani haqqında ilk elmi monoqrafiya da XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. Hazırda xaqanışunaslıq yeni inkişaf merhələsinə çatıb müəsir ədəbiyyatşunaslıq elminin tələbləri sövüyyəsində dursa da, şairin tükənməz sonət xəzinəsində araşdırılmamış hələ çox inci qalıb.

Ayri-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı, XI əsrin birinci yarısından formalaslaşmağa başlayıb, yüksələn xətə XIII əsra qədər galib çatan farsdilli Azərbaycan poeziya məktəbinin inkişaf yolu barədə bəsit də olsa, təsəvvür yaratmağa cəhd etdi.

Haqqında danişdiğimiz sonətkarların çoxu yalnız şair olmaqla qalmamış, yaşadıqları dövrün toləbləri əsasında bir çox elm sahələri ilə maraqlanmış, bir sözlə, sinkretik zəka sahibi olmuşlar. İstər Xaqani, istərsə də Nizami yarad-

cılığında elə nümunolər tapmaq olar ki, onları oxuyanda düşünürsən: bu mizaların müəllifi dövrünün görkəmli alimi olmuş, öz elmi ideyalarını gözəl poetik dillo şorh etmişdir. Eyn Əl-Quzat Mıyanoci və Şohabəddin Sührəverdi kimi sufi filosoflar üçün isə bu sözləri müstəqim monada işlətmək olar.

Orta əsr ərəb qəsidielerində olduğu kimi, Azərbaycan şairlərinin də bu jəndə yaratdıqları modhiyyelerin çoxu təbiətin və məşqənin tərifi ilə başlanır, sonra müəllif olş mətbəə keçib cəmiyyət məsələlərindən bəhs edir, təmtoraqla dövrünün hökmədarı yaxud başqa bir məşhur şəxs haqqında danışır, ondan soxavət gözlayır.

Müyyən olamətlərə malik olması heç də XII əsr Azərbaycan poeziya məktəbini ümumon Azərbaycan ədəbiyyatından ayırmır. Bu məktəbə genetik əlaqələr Həsənoğluдан, Qazi Bühranəddindən, Nəsimidən, Füzulidən başlamış bu günə qədər bütün Azərbaycan ədəbiyyatında çox aydın nəzərə çarpır; bu məktəb sonrakı ədəbiyyat üçün ideya-obraz xəzinəsi rolunu oynayır. Onun ən böyük nailiyəti Xaqani və Nizami yaradıcılığıdır. Bu iki nehəngsiz isə Azərbaycan ədəbiyyatının sonrakı inkişafını təsəvvür etmək çətindir.

Fələki Şirvani və Mücīreddin Beyloqaninin ırsından azərbaycancaya xeyli şerinin tərcüməsi bu kitabda çap edilir.

XII əsrdə aid bir neçə əsərin əvvəlki tərcüməsində bəzi yerləri üslubca redaktə etmək lazımlı golmuşdır ki, bu işi də şair Xəlil Rza görmüşdür.

VII-X əsrlər ərəbdilli Azərbaycan şairlərinin əsərlərində nümunələrin mənzum tərcüməsi isə ərəbşinas professor Malik Mahmudovun "Ərəbcə yazılmış azərbaycanlı şair və ədiblər" (Bakı, 1983) kitabındaki filoloji tərcümələr əsasında hazırlanmışdır.

*Teymur Kərimli*



## DƏVDƏK

Azərbaycan xalqının soy-kökündə dayanan albanlar (aranlılar) V-VIII əsr-lərdə yüksək səviyyəyə çatmış bir mədəniyyət yaratmış və hətta Alban dili əsasında əlifba da düzəltmişdilər. VII əsrdə yaranmış zəngin Alban ədəbiyyatından bizi gəlib çatanlara Musa Kalankaytuklunun "Alban tarixi" əsərinə daxil edilmiş yalnız bir neçə hekaya, nağlı və şair Dəvdəkin ölkə hökmətləri Cavanşirin (616-681) xəyanət nəticəsində öldürülməsi münasibətlə yazdıgı ağdır.

Dəvdəkin həyatı və yaradıcılığı barədə məlumat azdır. Məlumdur ki, o, Cavanşirin sarayında yaşamışdır. Onun müasiri Musa Kalankaytuklu yazır: "Dəvdək dövrünün bütün elmlərinə bələd müdrik bir filosof, gözəl natiq və ustاد şair idi. Cavanşirin ölüm xəbərini eşidən şair hökmətlərin cənəzəsi öününe gəlib, ona həsr etdiyi ağı – himmini əlifba sırası ilə oxumağa başladı". Otuz iki bənddən ibarət olan bu ağınnın məzmunundan görünür ki, əsər janr etibarilə qədim yunan, formaca isə akrostixla (müşəvvəş) yazılmışdır; orijinalda onun birinci bəndi "a" hərfi ilə başlanır, sonrakı bəndlərdə isə hərf ardıcılığına riayət olunur. Burada əsər şair Xəlil Rza Ulutürkün tərcüməsində verilir.

## BÖYÜK HÖKMDAR CAVANŞİR ÜÇÜN AĞI

Ey ilahi kəlamları xəlq eyləyən ulu Tanrı,  
Özün nəgmə – ağı söyle, yad et bizim hökmətləri.  
Elə neqmə – ağı qos ki, bu əvəzsiz itki üçün  
Gözümüzdən gecə-gündüz axşın odlu göz yaşları.

Çox böyükđür bu gündoğan ölkəmizi tutan kədər.  
Yer üzünü başdan-başa bürümüşdür hönkürtülər.  
Zülüm-zülüm qoy ağlasın mənimlə bir bütün bəşər.  
Fəryadıma fəryad ilə haray versin qobilələr.

Özüldündən qopub getdi dağ gövdəli bir sal qaya.  
Yixıldı bir lay divar ki, adı divar, özü dünya.  
Qüllələri göye dayaq bir imarət sarsıldı, ah,  
Dağıldı bir möhkəm qala, göz yaşımız döndü çaya.

235454

Qara goldı ağı günümüz, ələm, kədər dövran sürür.  
Üstümüze alay çəkir basqınçilar sürü-sürü.  
Heyrot saçan bir dövləti xarabaya döndərdilər,  
Möcüzo bir soltonotın çırığını söndürdülər.

Bizim yurda gələn bəla hansı bəla, hansı rüzgar?  
İsayya\* da qorxudaraq car çəkmişdi bir zamanlar.  
Bayramımız yasa döndü,\*\* kölgə düşdü qızıl xaça.  
Şadlığımız göz yaşından batıb getdi, ey insanlar!

Geri dönməz itki üçün qazdırıldılar dərin məzar.  
Şərafətlə bir keşisi qəbra qoyub basdırıldılar.  
Dəfn etdilər fitnə-fəsad izlərini, cinayəti.  
Arişləri azdırmaqçın qabıq qoydu o azğınlar.

Arlan kimi qüdrətliyi, o öz arlan yatağında,  
Düşmənleri zağ-zağ əsər, donardılar qabağında.  
Zəhmi ağır... ürəklərdə məhəbbəti dərya qədər.  
Qüdrətinə baş əyərdi ağaqqallar, başbilənlər.

Uzaq-uzaq əllerəcon yayılmışdı şan-söhreti,  
Dünyalara ün salmışdı ləyaqəti, mərifəti.  
Bütün cahən vəsf edirdi qüdrətini, əməlini.  
Qaranlığa işiq salan ağıl, kamal məşəlini.

Tələsirdi Rum qeysəri, bir də Cənub hökməndər,  
Gələrdilər görmək üçün bizim ulu tacıdarı.  
Şərafətlə, sexavətlə, ən bahali zər-zinətlə,  
Qarşılırdı, salamlardı onlar bizim bayraqları.

Bizi lapdan yaxaladı bu fəlakət, bu qan-qada.  
Maymaq olmaq, aciz qalmaq nə yamanmış bu dünyada.  
Axı neçin ölgünləşdik? Ulu Tanrı qəzəbləndi.  
Böyük, şanlı bir dövləti "uf" demədən məhv elədi.

\* İsayya – "Tövrat"da adı çəkilən peygəmbərlərdən biridir, Xristosdan xeyli öncə yaşamışdır.

\*\* "Bayramımız yasa döndü" deyirkən müəllif sentyabrın 6-da keçirilən müqəddəs xaç bayramını nəzərdə tutur. Cavanşir həmin gün öldürülüb.

Hökmdarı sədaqətə hifz etləyən sadiq mələk  
Elə bil ki, küsdü getdi, qəfildən üz döndərərk  
Bu qanlı, bu uğursuz gün uzaqlaşdı ulu Yəzdaş.  
Hiyələrin cayığında böyük insan tək qaldı, tək.

Öz satqınlıq kamanını düşmən çəkdi gecəyəri.  
Fitnə-fəsad qılıncları parıldadı parıl-parıl.  
Sanki qalxan bir günüşi yönəldilər başqa səmtə,  
Kimi? Onun qullarının alçaq, rəzil balaları.

Aldatıldılar, apardılar xəlvət yero, uzaqlara.  
Açıdlar, tunc sinəsində neçə şirim, neçə yara.  
Gecə gizli öldürülən mobidlər tək qəl olundu,  
Görün kimlər qaldırdı əl o bahadır tacidara!

Atasından xəbərsiz, bic... zatiqırıq, özü gürzə.  
Sürüm-sürüm qoy sürünsün, həsrət qalsın xoş bir üzə.  
Qarğışlara, nifrətlərə, lənətlərə dözə-dözə,  
Qoy sülənsin bü dünyada, Qabil kimi əsə-əsə.

Qaçmağa yol, rız tapmasın. Rüzgar qırsın inadını.  
Başı üstə vəhşi quşlar şaqquqlatsın qanadını.  
Dərələrin qarğaları cəmdəyinə daraşın qoy,  
Ağzı qanlı yırtıcılar udsun onun fəryadını.

Cəhənnəm tək od püskürsün qoy İroda\* – dəhşətli çar.  
Əmr etsin ki, ürəyində yuva salsın soxulcanlar.  
Yandıraraq, söndürərk, öldürərk, dirildərk,  
Didim-didim didsin onu kor eqrəblər, ac ilanlar.

Sinsin çürük ağac kimi sərkərdəyə qıyan alçaq.  
İflic olsun o mərd üzü tapdalayan murdar ayaq.  
Zəqqum, zərdab qanını qoy ac güvələr gəlib içsin,  
Gəbərsin qoy, vəbələrə cüzmələrə rast olaraq.

\* İroda – İudey çarıdır, eramızdan evvel 40-ci illerdə Roma quldarlıq cəmiyyətinin başçılarından olmuşdur. "İroda odladı" dedikdə müəllif cəhənnəm odunu nəzərdə tutur. İroda İncildə "allahsız, xəsis" adlandırılır.

Bir gavalı ağaçının seçmiş olsa kölgəsini,  
İlan, əqrəb, çayan, hünү bürüsün dörd dövrəsini.  
Qart qurbağa zigil atsın, qoca şahmar ağı töksün,  
Şiş bürüsün əndamını, xərçəng kəssin nəfəsini.

Bizim üçün qaranlıqda o yeganə mayaq idi,  
Tufanları ram eləyən bir sükançı, bir dağ idi.  
Yatırıcı qiyamını əsərətçi zalımların,  
Elə ayıq, sayıqdı ki, yatarkən də oyaq idi.

Bəli mürgü vurarkən də bu dünyamı görordi o.  
Aresin\* cəng arabasın ulduzlara sürordi o.  
Qollarına yığsa belə min pəhləvan qüvvətini,  
Çiçəkləri asta üzər, gülü ehmal dərordi o.

Danişarkən göz qalardı o kəlamda, o xoş səsde.  
Əxlaqi saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.  
Yuxusundan ayrılkən qaplan kimi sıçrayardı,  
Bölbüb isti çörəkləri, paylayardı süfrə üstə.

Həzrət İsa peyğəmbərin qabırğası arasından  
Onun dərya ürəyinə damla-damla axmışdı qan.  
Ən müqəddəs dualarla Tanrısına tanışdı o,  
Ölümsüzlük tapmışdı o, güc alıb öz zəkasından.

Mənim ağlım nə qu quşu, nə də peri nəgməsidir.  
Qatarından ayrı düşən bir durnanın nalösüdir.  
Yetim qaldı böyük şəhər, başsız qaldı polad qala.  
Ömür boyu görməmişdik bu cür matəm, bu cür bəla!

Ey dost, nə cür tapdı səni o qara əl, qanlı bıçaq?  
Kaş bataqlıq qurdı kimi quruyaydı o qurumsaq.  
Qan qusayıdi, gəbəreydi,  
Neçin bizi tale əydi?

\* Ares – yunan əsatirində hərb tanrisidir.

Sən ki, qızıl günəş kimi nur saçırıdan sərin-sərin,  
Qürub etdin... qərq olmuşuq zülmətinə gecələrin.  
Aramızda bulud girdi, ayrı düşdük günəşdən biz.  
Sənin çınar qəmetinə həsrət qaldı gözlərimiz.

İllər boyu qan-yaş töküb, ürəyimi didəcəyəm.  
Sənsiz yetim qalan təxti kədərlə seyr edəcəyəm.  
Sevinc yolu kip bağlanıb. Gözüm, könlüm ah-amanlı.  
Sifətimə yaş süzülür bulaq-bulaq, ey qəhrəman,

Bu gün sənə həsrət çəkən doğmaların hali yaman.  
Yaddan çıxmaz bu məhəbbət heç bir zaman, heç bir zaman  
Kaş ki, bizim sözlərimiz ətir saçan buxur kimi  
Alişaydı məzarında, yanaydı son damlayacak.

Başımızın tacı düşdü,  
Taxtimiz da, baxtimiz da yetim qaldı.  
Güçümüzün şan-şöhrəti  
Səninle bir basdırıldı.

Fəxr elərdi adın ilə Tiber gölü, Livan dağı.  
Dayanardı səni görək şimal yeli, azığın yağı.  
İndi yurdum sənsiz görüb hunlar qapır balmasını,  
Solacaqmı təpiklərde nar cənnəti, nərgiz bağlı.

Hani, hani qızıl tacın daş-qasıları, ulduzları.  
Soldurubdur gəlinləri qəm tozları, dərd tozları.  
Balasını itirmiş tək yaxa yırtır, yaş tökürlər.  
Solub gedən bənişlərin nə yamandır bu qübarı.

Tac əhli də anlayır ki, tac əbədi bəzək deyil.  
Üzərindən atmaq istər ləkələnmiş şöhrəti, bil,  
Nələr deyir bu müsibət? Yatma, deyir, ayıl, qəfil!  
O ömrün ki, sonu budur, həyat bize gərək deyil.

Xoşdur mənə bu sözləri deyib yatmaq, susub yanmaq.  
Ancaq daha xoş olardı səninlə bir dəfn olunmaq!

## MUSA ŞƏHƏVAT

VII əsrin ikinci yarısı, VIII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şairidir. Ömrünü əsasən Mədinədə keçirəsə də, vətəni ilə əlaqəsini kəsməmiş, tez-tez Təbrizə saşər etmişdir.

Ərəb dilində yazdığı əsərlərin bir hissəsi dövrümüzədək gəlib çıxmışdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin "Danişməndani-Azərbaycan" kitabında Musa Şəhəvatdan müxtəsər bəhs edilir. Filolog İbn Qüteybanın (828-889) və məşhur ərəb tarixçisi Təbərinin (838-923) əsərlərində şeirlərin dən nümunələr verilmişdir.

Yaradıcılığında sosial satira güclüdür, rüşvətxor qaziləri və zülmkar valiləri, Əməvi xəlifəsi Yəzidi həcv etmişdir. Didaktik şeirlərində yüksək insanı keyfiyyətlər təraənum olunur. Lirik şeirlər də yazılmışdır.

1

Bilmirəm heç nə üçün yar məni tərk etdi,  
Ürəyim də qoşulub yarımla ilə bir getdi.

İşvə ilə məni hindu özünə qul elədi,  
Ruhumu dünyada min dərd ilə məşğul elədi.

Bu bələni mənə Allah özü göndərdi fəqət,  
Özü də hifz eləyər, etsə, bələdan, əlbət.

Həmzə öz dövlətini verdi, təşəkkür aldı,  
Var gedəndir, ona aləmdə fəqət ad qaldı.

Bir belə bəxşis edir, fikri onun ehsandır,  
Başqa bir məqsədi yox, çünki təmiz insandır.

Ölkədə qıtlıq olarsa, o açar bəxşis əli,  
Var-yoxu getsə də, ac qoymaz, inan ki, bu eli.

Onun əzmilə bələlər hamısı yox olmuş,  
Bəxşisilə hamı o təhlükədən qurtulmuş.

22

Çöhrəsindən yayılır hər yana ismət nuru,  
Heç nə etməz ləkəli böylə təmiz bülər.

Sən baharsan, yağışın ədl-ədalət olmuş,  
Kimdə, bilməm, belə bəxşisə kəramət olmuş?

2

Babanız Telha kimi cana deyən insan idi,  
Onun övladları da xeyr ilə yar olmalıdır.

Sən ki, Teym – Haşiminin nəslinə bağlı qızsan,  
Xislətində babalar namusu var olmalıdır.

İstərəm sən əbədi sağlıq ilə yar olasan,  
Ədl ilə öz əməlindən sevinib zövq alasan.

3

Doğru hökm eyləsə hakimlər əgər ədl ilə,  
O zaman haqq-ədalət olacaqdır bərpa.  
Evi abad Səidin ki, sevir o həqqi,  
İbn Cürmüz də atr hökmüna dərhal imza.

4

Səndə yox bir elə nöqsan, sənə irad tutalar,  
Varlığın xeyr evidir, orda fəqət nemət var.  
Özgələrde görülən eyb hanı səndə, hanı?  
Heyif, çox heyif vücudun daha oldu fani!

5

Ey hakim, sən aciz, aravuransan,  
Səndən bir qazi tek ol üzümüşəm mən.  
Xalqa etdiyin zülm evini yıxsın,  
Onu bir də heç vaxt abad görmə sən!

23

## İSMAYIL İBN YƏSAR

*Qədim Azərbaycan poeziyasının istedadlı nümayəndələrindəndir. VII əsrin sonu, VIII əsrin əvvəlində yaşayıb-yaratmış, "Nisai" taxəllüsü ilə məşhur olmuşdur. Ömrünün əsas hissəsini Mədinədə keçirmişdir. Dövrünün mütərəqqi ideya cərəyanlarından Şüubiyyə\* tərəfdar çıxdığından Əməvi xəlifələri tərəfindən təqib olunmuş və Hicaza sürgün edilmişdir. Ərəbdilli poeziyanın inkişafına böyük təsir göstərmişdir.*

*Ədəbiyyat tarixinə kəskin siyasi şeirlər, yanğılı mərsiyələr, səmimi vəsflər, incə aşiqanə şeirlər müəllifi kimi daxildir. Şeirlərində vətən eşqi və azadlıq ruhu güclüdür.*

1

Əslim şərəflidir, şöhrətim uca,  
Qılınc ağızı kimi kəskin dilim var.

2

Mən alanda Əbu Bəkrin qara ölüm xəbərini,  
Səbr məni tərk etdi, heç qalmadı canda qərar.  
Namərd tale gör bir necə onu məndən ayrı saldı,  
Düşmənlərə möhtac etdi, burda məni eylədi xar.  
Adamların əllərindən onun qara cənazəsi –  
Hər torəfi boz çöl olan bir quyuya düşdü naçar.  
Onda bildim, qismət olmaz bu dünyada həşrə qədər –  
Görmək onun ağ üzünü, etmək onunla iftixar.  
Az qaldı ki, qəbristanda bədənimdən ala canı –  
Ayrılığın acıları, sinəmdəki bu ağrılar.  
Mən nə qədər öyüd verdim ürəyimə səbr eləsin,  
Heç baxmadı, gözlərimdən qanlı yaşlar hey oldu car.

\* Şüubiyyə – Şəb (comi: şüub) – xalq deməkdir. Ərab xəlifəliyinə daxil olan xalqların bərabərlik hüququnu irəli sürən ideoloji cəreyan. Öz inkişafında bir neçə mərhələ keçmişdir. Ədəbiyyatda ilk dəfə İsmayılbn Yəsarın şeirlərində ifadəsini tapmışdır.

Bizim qara günümüzdə kim cyləyer səni əvəz,  
Səndə olan hünər, qardaş, nə məndo, nə özgədə var!  
Nicat yoxdur yer üzündə heç ölümdən insanlara,  
Özrayılın pəncəsindən bu dünyada kim qurtarar?

3

Əhvali nə haldadır Cinabdağı yerlərin,  
Bir səhər şəfəqindən biz soruşduq xəbərin.  
Söylədi: əsen yellər dəyişdirib halını,  
Ötüb keçən buludlar artırıb mələməni.  
Hind obası! Görəsən orada keçən günlər,  
Bir de Cinab havası nə zaman geri döner?  
Havası pak, yeli də xəfif-xəfif hey əsər,  
Nə hicrandan xəbər var, nə vüsalдан bir əsər.

4

Vüsala imkan ver, ey yar, darıxmışam mən,  
Yanmışam, kül olmuşam sənin məhəbbətindən.

Bircə dəfə lütf ele, daha heç nə ummarıq,  
Nəvazığındañan başqa hər şeyə göz yumarıq.

Böyüklerin nə üçün ayrı saldılar bizi,  
Qoymadılar vüsala çatsın bu eşqimizi?

Başınıza dolanan sizə zərər verərmi?  
Aşıq sevgi bağından artıq bir gül dərərmi?

5

Ey gözəl, dərd-qəmə sən məni saldın, bil, sən,  
Qəlbimi, neyləməli, gizlədirəm mən eldən.

Haqq-nahaq aşiqini danlamaga şaiqsən,  
İnsafın varsa, özün böylə sözə layıqsən.

Eşqini gizli tutursan həmişə gözlərdən,  
Onu faş eyləməyi indi rəvə gördüm mən.

Ya məni rədd etə, ya vəslinə sən qıl layiq,  
Ya ümidi ver mənə, ya söylə ki, tork ol, aşiq!

Zərrəcə rəhmin əgər varsa, ümidiim qırma,  
Könlümün şışəsinic hicrin ilə sindirəma.

Sən vəfa qılsan inan, heç peşiman olmazsan,  
Ey məhəbbətlə, sədaqətlə həmişə ucalan!

Sübhədək nalə çəkib yara şikayət etdim,  
Gün ki çıxdı, otağından o nigarın getdim.

6

Şamda qərib məzara tapşırdım bir cavani,  
Allah ona yar olsun, çatdı vida zamanı.

Qəbirlərdən uzaqda, tənha yerdə yatdı o,  
Vücudunu bu doymaz torpaqlara qatdı o.

Qəmli-qəmli dayandım, məzarına baş əydim,  
Matəmində tək özüm əynimə qara geydim.

Ağladım hönkür-hönkür ayrılrıkən mən ondan,  
Uzaq-uzaq ellərin qərib düşmüş oğlundan.

Belədir insan ömrü, necə uzun olsa da,  
Bir gün ölüm haqlayalar, sovuşmaz ondan qada.

## ƏBU NƏSR MƏNSUR İBN MÜMKAN TƏBRİZİ

XI əsrda yaşaması, ədəbi fəaliyyəti Təbrizdə keçmişdir. Səmimiliyi və real bəşəri hissələrin tərənnümü ilə seçilən qəsidişləri və başqa lirik şeirləri öz dövründə Təbrizdə, habelə arəb ölkələrində geniş yayılmışdır. Həyatı haqqında məlumat yoxdur. Əsərlərinin bir qismi Əl-Baxərzinin "Dümyat əl-qasr" ("Qısa təsvir") antologiyasında toplandmışdır. Bu əsərlərdə Mənsur Təbrizi sənətin sosial qayasından, insanın mənəvi saflığından obrazlı şəkildə bəhs edir.

1

Mərhəmət sahibidir eşqi duyan mərd ağalar,  
Onların qəlbə yanar, gözlərisə qan ağlar.

Mürşidəm onlara, şeyxəm, çalışıb xeyli zaman,  
Göz yaşım axdı müdam, coşdu sinəmdə həyəcan.

Böylə sövdədə qazancım kədər oldu ancaq,  
Dayağım təkcə dözüm... səbr məni qurtaracaq.

Harda olsam da, baş əydim sözünə sevdanın,  
Daşları yağıdı həmişə başıma hicranın.

İxtiyarı mənim olsa könül ilə gözümün,  
Eşqimə bir-bir açardım suçumu mən özümün.

Birləşibdir nə edim ki, gözüm ilə ürəyim,  
Heç birindən, inanım, yoxdu nicatim, köməyim:

Gözlərim gördüyüünü nəql eləyir qəlbim üçün,  
Qəlbim isə götürür hər kədəri, dərdi bütün.

Eşq bizlər yox ikən də var idi dünyada,  
O bütün işlərə əvvəlcə olub amadə.

Onun uğrunda günah yaptı, bilirsən Davud,  
Qəzəb etdi ona bir böylə günahçün məbud.

Mən də bu yolda əsirəm, ona zəncirli qulam,  
Bu əsirlikdə şadam, kaş ona daim qul olam.

2

Dost ilə, düşmənlə daim bir gedir,  
Dostu xilas edir, qırır düşməni.

Sənətim gücsüzə cəsarət verir,  
İti qılınc edir zeif bədəni.

Deyirlər şerini düzəlt, zəifdir,  
Satılan söz pisdir, dinc burax məni.

Tanrı qələm verib ucaldır göyə –  
Qələmlə düşməni qırıb tökəni.

Qələm çox düşmənin töküb qanını,  
Töküb öz qanını, məhv olub dəni.

Şerim qərib-qərib ölkələr gəzir,  
Ruhu sevindirir şeir sevəni.

## XƏTİB TƏBRİZİ

*Əbu Zəkəriyyə Yəhya ibn-Əli Xətib Təbrizi 1030-cu ildə Təbrizdə doğulmuş, ilk təhsilini orada almış, sonra Bağdad, Şam və Misirdə davam etdirmişdir. Məşhur ərəb filosofu Əbü'l-Üla Məərrinin tələbəsi olmuşdur. Təhsilini tamamlayandan sonra istedadlı alim Bağdaddakı məşhur "Nizamiyyə" mədrəsəsinin müəllimi olmuş, ədəbiyyatşunaslığı dair bir sira əsərlər yazmışdır. Qədim ərəb poeziyasını şərh edən əsərlərin müəllifidir. Şərhçilik elminin inkişafına böyük təsir göstərmişdir.*

*Orta asr qaynaqlarında hayatına, ədəbiyyat və dilçilik sahəsindəki fəaliyyətinin geniş yer verilir, əsərlərindən nümunələr göstirilir.*

*Dövrünün ictimai məsələləri ilə dərindən maraqlanmışdır. Şeirləri xilafətdə hökm sürən özbaşnalığa, yaramazlıqlara koskın eitirazdır. Falsafı və aşiqanə lirika sahəsində də qələm işlətmüşdür.*

1

Diclə üstündə şərabında böyük zövqü səfa,  
Fərat üstündəki axşam meyi də bambaşqa!

Bu sular üstə üzüm şəhdinə meyl etdim mən,  
Bu sular parlaq olub xəznələrin dürründən.

Göylər ilə bu yerin qarşı durubdur qəməri,  
Məst edib onları eşq ilə məhəbbət əseri.

Ləblərindən mey içib, mən də şərab verdim ona.  
Yaxşı bax, söylədim ey məh, bu könül vurğununa

Aşinadır, dedi qəlbə o mənə qardaşdır,  
Sirlər duymaq üçün sevgili bir sirdəşdir.

2

Yorular seyr ilə insan, mən isə durmaqdan,  
Bil ki, təngə gətiribdir bu ətalət canımı.

Hər kimi görmüşəm, ey vay, bu gün Bağdadda,  
Nanəcib, zati qırıq zülmət edib dörd yanımı..

Şerimin yox elə imkanı səni mədh eləyo,  
Nə bilim, bəlkə də yüzdən birini söyləyirəm.  
Sən məni əfv elə qarşında belə təqsir üçün,  
Mən sənin fərمانına böylə əməl cələyirəm.

## MƏSUD İBN NAMDAR.

XI əsrin ikinci yarısında Beyləqanda anadan olmuş, XII əsrin birinci rübündə vəfat etmişdir. Gənc yaşılarından ömrünün sonuna qədər Beyləqan, Gəncə və Şirvan şəhər idarələrində İsləmətmişdir. Əsərlərinde bu şəhərlərə baş verən tarixi hadisələr təsvir olunur.

Özünüñ verdiyi məlumatata görə ərəb, fars və türk dillərində əsərlər yazılmışdır. Ərəb dilində hekayələri, məktubları və şeirləri biza gəlib çatmışdır. 2000 beytən artıq olan poetik irsi onənəvi şeir formalarındadır. Bu əsərlərdə xalq yaradıcılığından da çox istifadə olunmuşdur. Bədii irsi XII əsrin axarı və XIII əsrin əvvəllərində Azərbaycan ədəbi həyatının, bədii fikrinin və tarixinin bir səra məsələlərini öyrənmək üçün ilkin qaynaqlardan biri kimi böyük əhəmiyyətə malikdir. Zəmanətən, xüsusiylə text-tac sahibi zəlum şahərdən şikayət burada əsas mövzularından biridir. Avtobiografik mahiyətli şeirlərində vüqarlı şairin xain, satqın, hiyləgər adamlara nifrəti ifadə olunmuşdur.

1

Qardaşım qaldı yetim körpə ikən dünyadə,  
Tərbiyə etmək üçün oldum onu amadə.

Saxlaşdım birtəhər, o çatdı iyirmi yaşına,  
Tanrı pak qəlb verib, eql qoyubdur başına.

Ötdü artıq bu yaşıdan, keçib ilk gəncliyini,  
Çatdı idrak evinə, atdı daha dincliyi.

Yetdi bir öylə məqamə, həvəsi artdı onun,  
Yolçusu oldu daha eşq ilə sevda yolunun.

Qoşdu indi başını dostlar ilə işrət üçün,  
Keçdi günlər, əməlindən özü oldu küskün.

Üzü döndü daha dostlarla şərab içməkdən,  
Geri qaldı o həvəslərde ötbük keçməkdən.

Qulaq asmırdı nədənsə deyilən bir sözümə,  
Atalıq etməyi fərz etdim onunçün özümə.

Bağlanar, bəndə düşər, söylədim evlənsə əgər,  
Düz yola dəvət edər koc gedəni ailələr.

Dəvət etdim, neçə dost gəldi onun məclisinə,  
Səsimi qoşdum onun böylə möqamda səsine.

Yemək-içmək duası etdi şəhər indi ona,  
Beyləqanda hamı geldi o əzizin toyuna.

Qalmadı kimsə şəhərdə, qonağım oldu hamı,  
Gəldilər dəstə ilə xəstələrindən savayı.

Qudalar, qız tərəfindən neçə adil insan –  
Oldular böylə əziz gündə mənə bir mehman.

Sayları çoxdu yəqin göydəki ulduzlardan,  
Bu yaxında olacaq toy, – dedilər, – çatdı zaman.

Qızə başlıq dedilər ən azı üç min dirhəm,  
Qardaşı söylədi ki, mən toyuna toybəyyiymə.

Bir gecə qövl-qərar oldu ki, toy başlansın,  
Tanrı hökmüylə iki sevgili alqışlansın.

Arzumuz, istəyimiz yetdi təmamən yerinə,  
Oynadı böylə gəlin... doğdu günəş üzlərinə.

Bağlamayla neçə paltar yola saldım, getdi,  
Yaxşı-pis toyla büsət söhbeti artıq bitdi.

Bir çuğul, biədəb, alçaq yanına gəldi mənim,  
Görçəyin surətinə əsdi qəzəbdən bədənim.

Özü bir nakəs ikən, özgəyə böhtan atdı,  
Yaxşı işlər hamısı şer dənizində batdı.

Dedi: Pis iş yaranıb gizlice bir gün arada,  
Yaramaz böylə əməl, saldı haray ki, burada –

Boşboğazlar mey içib, hərzə ilə küy saldı,  
Qəlbimi vəsvəsə sıxdı, canımı dərd aldı.

Eşidib təhqiri mən, qaldım ayıq sübhə kimi,  
Çağırımdı dadıma, yarəb, görəsən indi kimi?

Üz tutub dostlara fəryad elədim hiddət ilə,  
Alışib yandı ürək ismət ilə, qeyrət ilə.

Pak olan isməti məstlər sözü sanma ki, silə,  
Sanma düzlük belə namərdin əlilə əyilə.

Şər atan kəsləri siz rədd eləyin dövrəmdən,  
Qoymayıñ şər toxumun səpsin amansız düşmən.

2

## BİR PARA NAKƏSLƏRİ MƏZƏMMƏT VƏ ÖZ HALIMDAN ŞİKAYƏT

Çalışın, ay insanlar, sevin sülhü, sefanı.  
İtirdiniz nə üçün etibarı, imanı?

Özləri bərk azıblar xalqa yol göstərənlər,  
Beyləqanda küfr ilə məşğul olur ərənlər.

Alçaqlar gəlib olmuş ucaların əmri,  
İstedadlar, zəkalar nakəslərin əsri.

Səxavətli görəndə dərisini soyurlar,  
İnsanların qanını bulud suyu sanırlar.

Şərəfsizlə şərefli seçilmir burda məgər?  
Ayrılmayıñ, ecəbdir, düzərlər ilə ayrırlar.

Ulduzlar səməlarda işıldayı, hey yanır,  
Asimanlar, cə bil, qan rənginə boyanır.

Düşmənər čınar bilib qabığımı soyurlar,  
İblislər hücum edib yaman güne qoyurlar.

Əğyar oldu taleyim, geniş dünya daraldı,  
Fikirlər incələşdi, səbrim evi qaraldı.

Oğlanlarım dünyaya bir əsir kimi baxır,  
Qızlarımın qəlbimdən qapqara qanlar axır.

Namordların əlində külfətim əsir qaldı,  
Qaçış getdim oğru tək, könlümdən ah ucaldı.

Satdım dəyər-dəyməzə varımı-dövlətimi,  
Saxladım vicdanımı, saxladım ismətimi.

Haray, haray, yurdumu axır ki, atış getdim,  
Əziz övladlarımı özümə həsrət etdim.

Haray, yaman ayaqda mənə yaxşı olan dost,  
Arxasız çağlarımda dərdlərimə qalan dost!

Eşqim neçün, bilmirəm, belə vəfəsiz oldu,  
Qara, uzun kirpiklər axır sefəsiz oldu.

Mənim baxar gözlərim döndü axar bulağा,  
Başladı könül qanım bir fəvvərə olmağa.

Ele bil dayaq oldu qüssə ilə qəm mənə,  
İndi necə dayanım ayrılhın cövrünə?

Yamanlardan əlhəzər, yaxşılardan ayrıldım,  
Əridim, çöpə döndüm, bir hind qamışı oldum.

Əmimi qəm culğadı, qardaşım qara geydi,  
Atdığımız bəxt oxu əyildi, daşa dəydi.

Nazımı çəkənlərin qədrini bilməmişəm,  
Onlar ilə oturub bir deyib gülməmişəm.

Bu elin alçaqları axır ki, məhv olacaq,  
Alçaq daim ucadan cəzasını alacaq.

Pəltəklər Beyləqanda, Şəhranda şər qatdilar,  
Taleyimi yadların ayagına atdalar.

İndi artıq çətindir o yerləre qayıtmaq,  
Qayıdır nakeslərə bir yerdə addim atmaq.

Baş verən bəlalərdən Tanrı özü saxlasın,  
Canilərin yolunu birdəfəlik bağlaşın.

Cəhənnəmə layiqdir bu alçaqlar, rəzillər,  
Şeytanın nütfəsidir bu yaramaz nəsillər.

Keçi tek özlerine ölüm axtarır onlar,  
Axmaq deyil, alçaqdır bu ağılsız mələnular!..

Mənə “yox ol” deyənlər qoy özləri batsınlar,  
Özüm məhv olsam belə, məzarım vulkan saçar.

Məni alçaltmaq üçün dəridən çıxır onlar,  
Qanımı içən zaman ele bil süd sağular.

Sözləri etibarsız, vədələri yalandır,  
Yüz yol and içsələr də, boş sözləri samandır.

Ruhlarını Tanrıımız, yəqin ki, əfv eyləməz,  
Türkmənlər hakim olar, onlara aman verməz.

Yeddi arxa dönəni nacins olan nakəslər  
Hələ heç doğulmamış səadəti öldürür.

Yaşadım bir guşədə, qayğı əsiri oldum,  
Özüm özümə düşmən, qonşu yesiri oldum.

Bezdim münaqışodən, ciddiikdən usandım;  
Taleyo ram olmağı nədənse doğru sandım.

Rəhbər oldu cəhalət, məhv edildi leyaqət,  
Oğul-uşaq qayğısı gətirdi dərd üstə dərd.

Ölüb gedib deyirlər yeddi ay bundan qəbaq, –  
Qazılər də mülkünü məhv edib talayaraq.

Qanunları zəmanə öz xeyrinə uydurur,  
Elin şairi oğluna ehtiram məgor budur?

Mənə – Bədiüzzəmandan məgor bumu hədiyyə?  
Əydilər peyğəmbərin sözlerini “din” deye.

Deyin bəs harda qaldı hakimin ədaləti,  
Cavabında söyüsdür şahın sözü, səhbəti.

Varlığım heçə getdi, görün nəymış qismətim?!  
Yarəb, qayıdarmola itib gedən hörmətim?

Ölüb gedərəm, nə qəm, həyat özü fanidir,  
Allahın mərhəməti könlümün həyanıdır.

Təxt-tac sahibi də karvanıdır bu yolun,  
Qoy bilsin, anlasın ki, bəqası yoxdur onun!

Qışnağında qısmadım, mən xərclədim varımı,  
Bədbəxtlik qoşun çəkib dağdıdı ruzgarımı.

Nə qəm, biz də gülərik nakəslərin nəslinə,  
Dədələri qayıdar ilk-əvvəlki əslinə.

Müştəri ulduzuyla birləşdirərlər məni,  
Əvvəl-axır gül açar taleyimin gülşəni.

Çoxu qəzəb içində olub məğmun, peşiman,  
O Süha ulduzunun kinli parıltısından.

Ləyaqətsiz düşmənle barışmaram heç zaman,  
Ləyaqətlə olmuşam Aranda göz açandan.

Bəlkə də Allah mənə bu halətlə yar oldu,  
O alçaq kimsələrdən yerim uzaqlar oldu.

Könlümdə bir inam var yaşamaq fərمانıdır,  
Xainləri bu dünya əvvəl-axır tanıdır.

Onları Tanrı bir gün şəksiz asıb keşəcək!  
Qasırğalar öündə cəsədləri əsəcək.

Harda olsam onlarla vuruşlardayam müdəm  
Qılıncım bu dilimdir! Sıyrılıb öz qanından!

3

### LEYLƏTÜL-QƏDR GECƏSİNDE

“Leylətül-qədr”i Tanrı özü seçib, bəyənib,  
Haman gecə işləmir şeytanın eməlləri.  
Əgər bilmək istəsən nədir bu “Leylatül-qədr”  
Gərək ki, açıq gözlə sən aşasan səhəri.

4

Üzüm o Beyləqanın ən şirin nemətidir,  
Ağillılar danlamaz bu sözün əlbət məni.

Mən sizə xurma payı göndərirəm uzaqdan,  
Bizim torpaq olmayıb çünki xurma vətəni.

5

### SÜKUT YATAĞI

Hamı yatmış, uyumuş, hökm eləyir burda sükut!  
Cin-şəyətin yox olub, uyuquá dalmış mələküt.

Torpağın üstünə düşmür daha yorğun izlər,  
O da yatmış kimi dinclikdə səadət gözlər.

37

Bir sərin yel də əsir, çöhrəmə yelpik vuraraq,  
Bir buludsə su səpir yollara sakit duraraq.

Badya ilə ele bil göydən enir yerlərə su,  
Məst edir könlümü, Allah, belə torpaq qoxusu!

Şimşəyin məşaləsindən cahana nur saçılır,  
Parlayır yer üzü guya ki, sabahım açılır.

Çağlayır göydə bulud, dağ-dərəyə nərə çekir,  
Elə bil ki, yuvasından bağırır zəhm ilə şir.

Aylarımı yuxudan?.. Ömrü-günü bitmişlər?!  
Göre bilsəydi sabahı, ah, ölüb getmişlər!

Bu şəfəqlər, bu harayalar ürəyə nəşə salır,  
Göz bu röyanı görəndə yaşamaq zövqü alır!

6

Söyləyin Beyləqanın “layiqli” başçısına,  
Mədinətüs-səlamdan şirin sözlər siz ona.

Görüşmək qaydasını unudubdur dönərkən –  
Ayrılanda o, “layiq”, “şərəfli” hakimindən.

Ərəblərin şöhrətli hökmədəri olməsan,  
Sən onların əlindən çox ənamlar almışan.

Ucalıbsan hilal tək mərtəbəli göylərə,  
Ucalıbsan, nə yolla sən elə yüksəklərə?

Biganələr işinə, ey daim arxa duran,  
Öz işində onlara yenə söykən, arxalan!

Bəs nə üçün oğullar haqqından məhrum oldu,  
Onların bu mərdliyi bir kənara qoyuldu?

Tanınmış bir insanam, hamının hörməti var,  
Vəzirlərdən yerimi onlar yüksək tuturlar.

Bəs nə üçün unudub cənabi-alı bunu,  
Uzaqdan da almadın bir quru səlamımı.

Səfərdən gələnlərlə görüşmək bir adətdir,  
İnsanlıqda bu özü ədalət, nəzakətdir.

Unutdun bu adəti, ey adətə yad olan!  
Ay özündən bixəbər, ay evi bərbəd olan!

Unutdurub sahibin sənə sənin özünü,  
Xəbərsizsen özündən, duman tutub gözünü.

Bəlkə cümə axşamı bənd olməsan badayı,  
Unutmusan hamını, məni də, kimdir deyə.

Bəli, sizin “qulunuz” salam deyir uzaqdan,  
Buyurun, cavab verin, nə fayda var susmaqdan?

Odla, alovla yazdım bu məktubu mən size,  
Çox güman ki, sabah da dayanarıq üz-üzə.

7

## İKİ CƏNABIN İSTƏKLİSİ

Bizim gözəl gəncəli Müstövfi Əminülmülk,  
Bir də ki, Əbu Cəfər Məhəmməd ibn Hüseyin –

Görüm Tanrı hifz etsin istəyimcə dünyada –  
Nə qədər bu aləm var bir yerdə hər ikisin.

Əminülmülk yayıbdır ölkəyə ədaləti,  
Yoxsa ki, bu Məsudun artardı fəlakəti.

Duaçıyam mən ona ömrüm boyu hər zaman,  
Onun səxavətli qurtardım möhtacılıqdan.

Onun bu axıb gələn mərhəmət çeşməsindən –  
Ele bil ki, dirilik suyunu içmişəm mən.

Tanrı lütf etsin ona, artırın cəlalını,  
Hər bir insan dünyada xoş istər öz halını.

Sərafətli kəslərə ehsanı aşılı daşıır,  
İltifatı göylərdə ulduzlara yanaşır.

Çırpinır dənizində fəziletlər dalğası,  
Dürdanəylə doludur onun ağıl dəryası.

Qızıl-gümüş, var-dövlət onun gülər üzüdür,  
Səmək bürcü bu şəxsin elə bil ki, özüdür.

Sənki qalxır yüksəyə bedirlənmış qəmərlə,  
Xoşbəxtliyi yarışır günəşzlü səhərlə.

Səmanın şəfəqləri doğur onun üzündə,  
Süreyyə işiq saçır onun parlaq gözündə.

İnsanlıq qüdrətli üfüqləri fəth edir,  
İnsanlığı hamıya əməlilə şərh edir.

Kim onun tek yaşayır, ölməz olur dünyada,  
Kim ki, ona bənzəmir, həyatı gedir bada.

Kaş, onun günlerini bayram edəydim mən de  
Onunla gün keçirən adamların içində.

Ovçular öz ovunu ovlaqda ovlayırlar,  
Gözəllər arasında ömrü ömrü sayırlar.

Məstliyini gizlədir onlar şərab küpündə,  
Xoş olurlar zamanın yaxşı keçən gündündə.

Deyirəm, xoşbəxt olsun xoşbəxtlik isteyənlər,  
Qoy yaman günü qalsın yamanlıq diləyənlər.

Hasili yoxa çıxmış sohradayam fəqət mən,  
Yox adamı bu yerdə adam kimi dindirən

Məger insəndi bunlar? Meymunlar içindəyəm.  
Gözləri açıq yatan qoyunlar içindəyəm.

Başçuları başsızdır, özləri ondan betər,  
Yol azmış bir yolçunun yolu de, harda bitər?!

Bircə əcəm oğlu var onların arasında,  
Başçuları pəltəkdir, yel oynar qafasında.

Nəzarət eyləyirdi işlərinə bir ağa,  
Alçaltdı hamısını, düşdü iş dolaşığa.

Hamısı zəlil oldu, hamiləri olmadı,  
Hansı yurdun boynuna bunlar kendir salmadı?

Ayağa zəncir vurub bağladılar qolları,  
Cinayətlər yapmaqdə ap-açıqdı yolları.

Sədd çekilib o yerdə həqiqətin nəhrinə,  
Xəyanət gəlib qonub sədaqətin yerinə.

Onları tərk etən naməndlər sənə gülər,  
Hamısının üzündən kin, paxıllıq tökürlər.

O qafası qalınlar uda bilmir hirsini,  
Çəkəcəkdir bir yana peşmanlıq hərəsini.

Zəkədən qorxur onlar, belə xislətləri var,  
Saymayanın əmrinə baxıb tabe olurlar.

Verdikləri sözlərə heç vaxt əməl etməzlər,  
Kimsə ilə dost olub, beşə addım getməzlər.

And içib Yezid kimi Hüseyni aldadalar,  
Belə pis işlərindən haram qazanc dadarlar.

Unudarlar dostluğu vəzifəyə keçəndə,  
Heç kimi tanımaqlar qəflet meyi içində.

Mənə çox vəd verib unutdular binadan,  
Vədəxilaf doğulub bu nakeslər anadan.

Görüm Tanrı məhv etsin yoldan çıxardanları!  
Necə düz saymaq olar onlardan olanları?

Heç bilmirəm nə üçün məni görmür gözləri,  
Xəyanətdir həmişə səhbətləri, sözləri.

İki qolu qırılmış gənc itirdim arada,  
Bircə yaxşı insan var Əmin kimi orada.

Onların qarşısına sədd çəkir, ağıl verir,  
Ölməməkçün o mənə hərdən donluq göndərir.

Gəlib şad edir məni göndərdiyi ənamlar,  
Təşəkkürə, alqışa layiq olan hələ var.

Bu ənamı bəsimdir, dolanıram birtəhər,  
Necə de mən etmeyim Əminə təşəkkürler?

Belə bir mərd adama adam görək baş əye,  
Onun insanlığından bəhs aça, tərif deyə.

Onun açıq əlinin tərifi sığmır sözə,  
İlahi, bu səxavət gəlməsin yaman gözə.

Elə bil ki, mən onun evində doğulmuşam,  
Doğma balası kimi mehribanı olmuşam.

Elə bil mərhəməti qismətimdir əzəldən,  
Qayıtdım ki, feyz alım belə ülvə gözdən.

Qayıtdım ki, tanıyorum bu səxavət əhlini,  
Ürəkdən möhkəm-möhkəm sıxım açıq əlini.

## İSKAFİ ZƏNCANI

*XI əsr şair İskafî Zəncani haqqında məzəzlərdə verilən məlumat ancaq onun dörd beyt şerindən ibarətdir. Bu beylər Baxərzinin "Dümyət əl-qəsr" ("Qısa təsvir") təzkirəsində saxlanılmışdır. Ayri-ayri əsərlərinəndən seçilmiş bu beylər şairin dövründən narazılığını əks etdirir.*

1

Gözümün qarəsinə qəmlə düşən ağ ləkəni –  
Örtürəm kirpiyim ilə, qorunam cahildən.

Bu cəhalət, bu müsibət çəkəcək həşrə qədər  
Sərvət əhlilə diləncilər əgər olmasa tən.

2

Mən yanar od kimiyəm, sirlərim buz kimidir,  
Qorxuram öyle yanam, faş ola min sir bir-bir.

3

Yaylığa layiq olan başda görüb əmmame,  
Deyirəm heyrət ilə: heç yaraşır əqli kəmə?

## XƏTTAT NİZAMI TƏBRİZİ

XI əsr şairi Əbü'l Qasim Əzizan ibn Məhəmməd Xəttat Nizami Təbrizi haqqında "Öz xətti ilə kağızlar torpağında durr əkirdi" – deyən Baxərzi onun iki rübaisini müəllifin öz dilindən "Dümyət əl-qəsr" şeirlər toplusuna daxil etmişdir. Baxərzi şairi şəxsən tamidığını, onun şeirlərinə qulaq asdığını da yazır.

Rübai'ləri vətənsevərlik hissi ifadə edir, əxlaqi-nəsihətəmiz məzmunu daşıyır.

1

Yalnız yaxşı ad qalar bu vəfəsiz dünyada,  
Hamı bunu dərk edib, anlayıb, bilsin görək.  
Gülər üzlə, açıq əl xeyira səbəb olar,  
Bizim böyük sahibin nəcib əməlləri tək.

2

Vətənə can atram, öldürür məni qurbət,  
Nəfəsim bir udumluq doğma havaya həsrət.  
Qaradır gözlərimdə ən işıqlı səhər də.  
Mənim qərib gənəmdən rəng alıb göy də, yer də.

## ÖMƏR GƏNCİ

Ömər Osman oğlu Gənci 1080-1085-ci illər arasında Gəncədə anadan olmuş, 1155-ci ildə vəfat etmişdir. Təhsilini Gəncədə almış, sonralar Həmədəndə, Bağdadda dövrün tanınmış alimlərinin yanında biliyini artırılmış, Bəsrədə, Nişapurda və Mərvdə ədəbi yuğnaqlarda iştirak etmişdir.

Poetik ırsinin az bir hissəsi Yaqut əl-Həməvinin "Məcəməl-büldən" ("Ölkələrin olıbfa sırası ilə düzüllüsü") ensiklopediyasında saxlanılmışdır. Lirik şairdir. Real məhəbbət, elinin gözəlliklerinin vəfsi, vətənsevərlik hissi qəsidişlərinin aparıcı mövzusudur. Mədhyyə və elegiyaları məzmunca öz doğma yurduna və aostları ilə bağlıdır.

Sürüb dəvələrini mənim yurduma çatsan,  
Dostlara, unutma məndən yetir bir salam.

Bu dərdə dözməyiimdən, ayrılıq əzabından –  
Danış bir-bir onlara mən necə xəstəhalam.

Söylə ki, onları mən hər yadıma saldıqca –  
Gəlir keçir gözümüzdən bir də o günlər tamam.

Hər axşam göy üzündə ulduzlar görünəndə,  
Yanağıma süzülür göz yaşlarım biaram.

Ətirli meh əsdikcə səhər dost diyarından,  
Qəlbim yarpaq tək əsir, tutmur bir ləhzə aram.

## QƏTRAN TƏBRİZİ

Klassik poeziyamızın qüdrətli nümayəndələrindən biri, görkəmli şair Qətran Mənsur oğlu Təbrizi 1012-ci ildə Təbrizin Şadiabad kəndində əkinçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan şərə, sənətə bağlanan Qətran klassik poeziyanı dərindən öyrənnmiş, 15-16 yaşlarından şeir yazmağa başlamışdır.

Təxminən 20 yaşında Gəncəyə səfər etmiş və burada Şəddadilər sarayına qəbul olunmuşdur. Gəncədə qaldığı dörd-beş il ərzində Azərbaycan təbiətinin əlavə təsvirini verən bir sırə parlaq əsərlər yaratmışdır.

Dövrümüzə qədər galib çatmış əsərləri əsasən qəsidişlərdən ibarətdir. Bir sırə qaynaqlara görə "Qövsnamə" adlı mənzuməsi, "Əttəfasır" adlı izahlı fars lügəti də olunmuşdur.

1088-ci ildə Gəncədə vəfat etmiş və burada da dəfn olunmuşdur.

1

### ƏBÜLHƏSƏN ƏLİ LƏŞKƏRİNİN MƏDHİ

Şamil oldu şahlara aləmdə fərmanın sənin,  
Şahlara lazım nə varsa, vardır imkanın sənin!

Harda dilbər var, olub saçı və ya dərbən sənə,  
Harda şah var, ya qulundur, ya ki, mehmanın sənin.

Cürbəcür ordunla bu səhra dönübdür məhşərə,  
Rəngbərəng nemətlərinlə ölkə rizvanın sənin.

Mərdlərə üstün gələn ayuzlü saqılər sənin,  
Şux mütrüblərlə xoş keçməkdə hər anın sənin.

Dövlətin göylər kimi olmuş həmişə bərqrərər,  
Süsləni b cənnət bağı tək qəsrin, eyvanın sənin!

Hər çətin iş, ağlasıgmaz fikr çıxsa qarşına,  
Həllini asan edər bəxtin, uca şanın sənin.

46

Sən girəndə məclisə, məclis deyər: yüz afərin,  
Meydانا girsən, dolar əhsənlə meydanın sənin.

Carpışın ordu sənin, tədbirli dostlar səndədir,  
Vəsfəgəlməz şövkətin, var aqlın, ürfənin sənin...

Bir zaman İranda əcdadın sürərdi səltənət,  
Mülküne ilhaq olar tezliklə İranın sənin.

Həm Mənuçöhr, həm Ənuşirvan baba olmuş sənə  
Var Mənuçöhr, Ənuşirvan, bir cüt oğlanın sənin.

İşləriyle könlünü şad eyləyir hər gün biri,  
Digərinin söhbətindən zövq alır canın sənin.

Könlünü naz ilə Quderz adlı oğlun şad edər,  
Ərdeşir can həmdəmin, hər dərdə dərmənanın sənin.

Mülkü verdin, ədlini də verməli oğlanlara,  
Nəsildən qoy nəslə keçsin şahlıq ünvanın sənin.

Şahlara lazım nə vardırsa, sənə Tanrımlı verib,  
İstər ömrün bitməz olsun bu sənaxanın sənin.

2

### ƏBUNƏSR MƏMLANIN MƏDHİ

Açarkən sevgilim bir cüt badamla iki mərcanı,  
Bununla könlümü oxşar, onunla incidər canı.

Könüllə canı mən cananla qoyduq, bir bazar açdıq,  
Mənə canan könül verdi, mən ol cananə bu canı.

Yarılmış nar kimi köksüm, müdəm odda yanar canım,  
Gözüm tutdu, könül verdim, sevib gülöyşə püstəni.

Çəkəndə iki mərcanı otuz iki dür üzündən,  
Verər ziñet üzümə gözlərinin dürrü, mərcanı.

47

Zəhərli bir ox ilə sevgilim qəlbimi deşmiş ki,  
Çıxartmaq candan özgə şeylə olmaz, bil o peykan!

Verib qəlb ilə canı, alsam o mərcanı canandan,  
Olardı bəlkə bir gün xəstə bu canın o, dərmanı.

Dalaşmaqla salar dərdə, barışmaqla eder dərman,  
Səadət bəxş edər vəslı, qılalar pəjmürdə hicranı.

Sanarsan, xalqa qarşı qəlbədə kin bəsləmiş Rizvan,  
Behiştən göndərib xəlqə bəla Rizvan bu cananı.

Olarsa küfrdə iyman, fəqət insanlara qarşı  
Qoşa zülfü bəzətmişdir onun küfr ilə iymanı.

Mənim qəlbimdi bir xardal, onun qəlbiyə bir zindan,  
Hani xardalda o taqət, dözə, yumşalda zindanı?

O gündən ki, açıq rüxsarını məndən nihan etdi,  
Üzümde göz yaşım faş eylədi min sirri-pünhanı,

Pərəstiş eyledim büt tek ona, dərdü bəla çəkdim,  
Yəqindir – büt pərəstin pis keçər axırdı dövrəni,

Eyibdir, mərifət əhli pərəstiş etse bir şəxsə –  
Ayırsan pak Yəzdan ilə şahənşah Məmləni.

Əbunəsrin, o şahlar şahının qeyziylə mehrindən –  
Müəyyən eyləmiş Tanrıım özü nüsrotə nisanı.

Qılinci zərbəsindən mum kimi parə olur zindan,  
Səxavəlli əliylə döndərər dəryaya sohranı.

Pərişan eyləyer düşmənləri qehr ilə əl qatsa,  
Tapar rövnəq əliylə dostların hali-pərişanı.

Bütün günlər əlində zər, dilənci axtarar, versin,  
Açıqdır ilboyuncu süfəsi, var gündə mehmanı.

Bu məqsədlə ki, daxil olmasın çağrılmamış bir kəs,  
Hamı şahlar edər dərbarına məmər dərbanı.

Bunun dərbarına dərban qoyulmuş ki, qonaq gəlsə,  
Ona yol göstərə, ta hardadır sultanın eyvanı.

Əger xoşluqla bir yol yad edə şeytanı Malikə  
Və ya düşmən kimi bir an ana Rizvanla huranı,

Xuda nur bəxş edər, Malik olar Rizvan kimi məqbul,  
Verər zinət, edər huri kimi məhbub şeytanı,

Onun bir söhbəti min qəlbə eylər qüssədən azad,  
Onun bir həmləsi qəmdə boğar min təbi-xəndanı.

Əger Xan ilə, Qeysərlə ədəvət qəsdi olsayıdı,  
Yixardı qeysərin qəsrin, qoyub bixaniman Xanı.

Məsəl var ki, hünərdə olmamış tay ali-Samanə,  
Fələk axırdı bisaman edibdir ali-Samanı.

Əmir əmr etsə, mümkündür, su içrə od alışdırmaq,  
Onun bəxtiələ mümkündür göyərtmək odda reyhanı.

Qılıncından od aksayıdı, yəqin ki çovğun olmazdı,  
Udarı birçə gündə sərt qılınc odda o tufanı.

Verilsəydi ona peygəmbər adı, heç gecikməzdə,  
Olardı möcüzü kəskin qılınc, tunc əlsə bürhanı.

Yədi-beyzası Musanın bu bürhandan qalar heyran,  
Bu möcüzə qılarsı aciz nəfəs çəkməkdə işsəni.

Həyadan, qorxudan divlə pəri olmuş bu gün pünhan,  
O divlər ki, itaətlə ezizlərdi Süleymanı.

Təki şahım verə fərman, görünsün bir daha onlar,  
Edərlər qul kimi xidmət, olarlar bəndə-fərmani.

Görər Keyvan ki, şahın hümməti yüksək durur ondan,  
Necə ki, xalq baxdıqda, görər yüksəkdə Keyvani.

Qurar məclis, səxavətdə edər də hatəmi batıl,  
Onu meydanda kim görəsə, unudar Puri-dəstəni!

Sanarsan “lövhi-məhfuz”dur onun həssas olan qəlbini,  
Ləkə yoxdur, ola bilməz, fəsad çulğarsa dünyani.

Pərəstiş vacib olmuşdur ona, kimdə ağıl vardır,  
Sədəqətlə sevən şahı, sever sidq ilə Yəzdanı.

Bərabərdir xudanın əmrinə hər yerdə şah əmri,  
Edir həqq əmrini hicra, bilən haqq əmri-sultəni.

Görüm, daim bahar olsun, açılsın rəngbərəng güllər,  
Bəzek vursun təbiət, cənnət etsin bağı, bostanı.

Boyu sərv-sənubər tək, üzü xəndan qızılıgül tək,  
Əlinde mey dolu sağər, gözə şahim gülüstəni.

3

### ƏBÜLKƏLİL CƏFƏRİN MƏDƏTİ

Yaz gelib, açdı qızılıgül, gülşənə verdi səfa,  
Sanki cənnətdən təbiət qapıları açdı bağa.

Yel balış oldu soyüdücün, su tərəvət sərv üçün,  
Bitkiyə şəbnəm qida, lalə yataq oldu quşa.

Gül budağı oldu xəm aşiqlərin qəddi kimi,  
Bülbül aşiqdır deyə, fəryad ilə qondu ona.

Gül alışdı şəm kimi, yandırıdı bülbül bağlığını,  
Gül kolundan atəş aldı, bülbül ol guldən nəva,

Qırmızı lalə bizimcün miş tökdü camına,  
Hər sarı bir zəbərcəd üstə oldu kəhrəba.

Bağ geyib firuzə bir don, şaxələr yaqtı səpər,  
Yer zərə ziba geyib, altun, gümüş saçdı səma.

Məclis əlvan bir gülüstan, gül sarı, al-qırmızı, .  
Mey süzülmüş şəhdən ol yaqtı və altun camlırla.

İkiüz gül bağrıqan aşiq üzün xatırlalar,  
Ya töküb zərli vərəqlər üstə yaş bir binəvə?

Gəncələşər, gül fəslə sübənə camını içsə qoca,  
Canlanar, gül etri çatdırısa ona badi-seba.

Gül açında hər gecə, bülbül edər ahü fəşən,  
Sanki bir aşiqdır, hicran köksünə vurmüş yara.

Mən də bülbül tək çəkib çox ah, fəryad etmişəm,  
Onda ki, düşməşdə can aramı-canımdan cüda.

Bir zaman hicran qəmində mən o nazlı dilbərin  
Göz-qədəh, gözyaşı – mey, fəryadımı etdim nəva.

Vəslinə çatdım, gərək məclis quram, hər gün o yar,  
Üzdən od, ləbdən noğul, zülfündən etr etsin etə.

Ol gözəllər padişahı məhrəm olcaq canıma,  
Oldu canım naz ilə, könlük fərəhələ aşına.

Can ilə qəlbə çıraq, dilberlərin mehrabı – ox,  
Sorğusuz vurdur ləbindən odlu neşər canıma.

Dövrəsində iki cərgə ox durur badamının,  
Yaqtı altında iki səf dürrü düzmiş yan-yana.

Nur onun hüsni önündə zülməti xatırladır,  
Saçlarının qarşısında zülmət olmuşdur ziya.

O bizi söhbətlə layiq, biz məhbəbtələ ona,  
Layiqət layiqlik ilə eylərik borcu əda.

Hər qədər dünya durursa, mehri məndən dönməsin,  
Təndə can varken, gözündən getməsin o məhliliq.

Din dövlətdən olan tək, xoşdur ondan ömrümüz,  
Canımız ondan tapar, din şahın ədlindən sefa.

Xosrovi-İran igidiłor iftixarı Büi-Xəlil,  
Padişahlıqda Süleymandır, Xəlil tək parisa.

Sade ömr ceylər, cahan altun ola, qoymaz məhəl,  
Bəxşisində yox onun əndazə, fikrində xəta.

Ağlı meddahı, onun fəzli füzuli redd edər,  
Təbi xalidir tamahdan, sözlərində yox riya.

Qorxuram ki, məzhabindən xalq bütün üz döndərə.  
Həm rəiyət, həm də ümmət tək ede beyət ona.

Mehridir mehri-səadət, kinidir kani-qəzəb,  
Ədlidir eyni-səxavət əhdidir rəmzi-vefa.

Sarsılar ondan simicilik, ver ələ olmuş həyan,  
Mal gözündə heç nədir, tərifə etməz etina.

Məclis içrə bir günəşdir, hər sözü şənlidə Ay,  
Rəyi elm ümmanıdır, bəxşis əli seyli-səxa.

Bəxşisi su olsa, səhrada dəyirman işlədər,  
Çəksə meydanda qılınc, vadini qərq ceylər qana,

Gördüyü hər yaxşı tədbiri fələk tədbiridir,  
Tanrıının fərmani tək baxmaq gərək fərmanına.

Xəznəsində varsa altun, cəhd edə bəxşis verə,  
Qarşısında varsa düşmən, can atar çarşışmağa.

Təbinə yer söyləsən, torpaq səmaya yüksələr,  
Helminə göydür desən, istər yerə ensin səma.

Dəhrdə bədbəxt o kəsdir ki, şaha bədxah olur,  
Bəxtəver ol kimsədir ki, xeyrxah olmuş şaha.

Qurtuluş tapmaz cahanda, kim ona kin bəsləsə,  
Qurtara bilməz əlindən, kim onunla çarpışa.

Nurlu rüxsarıyla nisbətdə günəş bir zərrədir,  
Bir qarışqadır qılıncı qarşısında ejdaha.

Xoşzəban istər ona yaxşı işindən bəhs aça,  
Yaxşı bu işlər doğar xoş xasiyyətdən bərməla.

Fəzli yüksək, fərri hödsizdir, səxası çox böyük,  
Sinni az, ağlı – düha, keyfiyyətisə – kimya.

Hümməti şahın fələkdə bir yərə yüksəldi ki,  
Yüksələ bilməz ora abdal, yüz il etsə dua.

Cəddinin misli cahanda bəllidir, şah olmamış,  
Xəlcə yardımda bu öz cəddini qoydu arxada.

İş ona xidmət deyilse, ləğvdir başdan-başa,  
Söz onun vəfsi deyilse, məncə, dəyməz yazmağa.

Kin-küdürüət bəsləyər daim ona düşmənləri,  
Bu səmərsiz səylər bir dərd olub, tapmaz dəva.

İlboyu məhrü məhəbbət dostlarına vird olub,  
Ehtiyatsız, qorxusuz onlar hamı çatmış kama.

Şah söz söylərsə, mehrindən olar dünya cavan,  
Mey içərsə, çöhrəsindən gül düşər qısqanlığa.

Bu əmirin yox səxavət, elmü ürfənda tayı,  
Misli yox bir şah üçün asan deyil, yazmaq səna.

Varlılığıla ədlü fəzl olmuş cahanda bərqərar,  
Nə qədər dünya durur, çıxsin zəfərlər uğruna.

Laləyə döndərdi bir sözlə saralmış üzləri,  
"Yox" sözü saillərə çıxmaz dilindən mütləqə!

Heç zaman məzəlumlara zülm olmasın qismət deyə,  
Olmasın heç vaxt bələkeşlər bəlaya mübtələ!

Zülmədən bir an da rahət olmasın düşmənləri,  
Həmdəm olsun canına bədxahalarının min bəla!

4

#### ƏBUNƏSR MƏMLANIN MƏDHİ

Hər kəsə canan əzizdirə, deyirlər can deyil,  
Başü can əmma mənimcün dünyada canan deyil.

Söyləyirlər, gəlsə can dərdi, itər canan qəmi,  
Məncə, can dərdi nədir? Canan qəmi asan deyil!

Canımın dərmanı, təskini iki mərcan idi,  
Can gedir əldən, nəsibi o qoşa mərcan deyil!

Ay üzü zülfündə pünhandı, bulud altında tək,  
O bulud ətrafına dönmək bu gün şayan deyil.

Ay buludda gizlənərkən, mən görədim hər zaman,  
Gizlənər məndən bulud da, indi ki, pünhan deyil.

Gülşənə oxşar, keşikcidir ona bir cüt ilan,  
Gül camalına cahanda tay heç bustan deyil!

Gül dərəndik bir gülüstandan keşikçi var ikən,  
Yox keşikçi, indi gül dərmək biziə asan deyil!

Sünbülustan, həm gülüstan idi cananın üzü,  
Güllə sünbülbəsleyən bir bağçada, bağban deyil?

Yad gözündən saxlamaqcın mən qopardım onları,  
İndi nə gül var, ne sünbülb, bu məgər hicran deyil?

Dilbərim üz döndərib getdi biyabana tərəf,  
Göz yaşından bir biyaban varmı ki, ümmən deyil?..

Dərdim hicran dərdidir, nał edərsəm, əfv edin,  
Dünyada heç bir aləm hicran kimi suzan deyil?

Gözyaşından qorxuram dünyada bir tufan qopa,  
Öylə bir od var canımda kim deyər vulkan deyil?

Aşıqın peşman olubdur etdiyindən, ey sənəm!  
Vəslədən şad olmasın könlü, əger peşman deyil!

Mehrini əskiltmedi, çün səndə nöqsan tapmadı,  
Mehrini artırdı aşiq, mehr ona nöqsan deyil!

Gül yanağında qoşa zülfün ki, cövlan etməyir,  
Od salıbdır canımı eşqin, məgər cövlan deyil?

Səndə cüt çovqan olanda qəlbimi top bilmədin,  
İndi qəlbim top olubdur, vurduguçun çovqan deyil?

Bir təsəllim var, dözər canım sənin hicranına,  
Xidmetindən düşdüyüm ayrı, əmir Məmlan deyil!

Dünyanın həşmetli şahi canlılarındır günəş,  
Yox ele bir fikri ki, məclis, döyüş meydan deyil!

Sayesində zər ucuzdur, şeir minmiş qiymətə,  
Xidmətinə can verib alsan, bu can ərzan deyil!

Hümməti yüksəkliyiyle xalıqın fərmanıdır,  
Varsa çox qiymətli şey: amma belə fərman deyil!

Varmı bir eylə fəzilət, bilməsin Məmlan onu,  
Hansı elmi görmüsən ki, onda şah Loğman deyil!

Mən onu vəsf eyləyərkən, hər nəyi versəm sıfət,  
Tapmaram öylə sıfət ki, min kərə şayan deyil!

Var yeri, mədhində min ifrat ilə böhtan desən,  
Fəzlinə baxsan, görərsən, heç biri böhtan deyil!

Hər könüldə var ona qarşı ədavətdən əsər,  
Küfr tutmuşdur o qəlbi, məskəni-iyman deyil!

Elmi, idrakı böyükdürsə, qəribə gəlməsin,  
Çox da ki, azdır yaşı, ağ saçlı bir piran deyil!

Onda var saillorə mal verməyə öylo həvəs,  
Heç xəsis mal yiğməgə bir o qədər xahan deyil!

Hər qədər dünya durur, kamınca dövr etsin fələk,  
Bəxtinə yar olmasa dövran onun, dövran deyil!

Fəzline göylər qədərdir, söylöşəm, ey padişah!  
Bəxşisin əndazası dünyada heç ehsan deyil!

Nəhs-i-Keyvandan elə pak etməsin aləmləri,  
Çərxədə Keyvan görən zənn cılır o Keyvan deyil!

İddia etsən əgər, peyğəmbərəm, haqqın da var,  
O qılıncıla əlin, yoxsa buna bürhan deyil!

Kim sənə pislik dilərsə, ağılı naqisdir onun,  
Kim sənə dostu bilərsə, məncə, o, nadan deyil!

Yaxşı adla bir bina qurdun ki, durduqca cahan,  
Yel, yağış vursun həmişə, o bina viran deyil!

Rəsmidir, hər ölkədə altun yeri zindan olar,  
Tək sənin ölkəndə altun məskəni zindan deyil!

Varmı bir qüdrətli ki, hər əmrinə baş əyməsin?  
Varmı bir müflis ki, sayəndə sənin sultan deyil?

Sanma, şahlardır, böyükəldir qonağın hər gecə,  
Bir gecə var ki, evində xəlq bütün mehman deyil?

Qəm yemə, puldan, əgər yoxdur əlində bir girov,  
Bir ürək yox ki, girovda şah üçün qurban deyil!

Hansı şair var ki, mədhinlə sənin fəxr eyləməz?  
Nemətindən feyz alan kim var, üzü xəndən deyil?

Varmı bir kəs, görməsin min-min kərə ehsani?  
Varmı bir kəs, ağılına, idrakına heyran deyil?

Mən sənə Nuh ömrü, həm mülki-Süleyman istərəm,  
Nuh, Süleyman çox böyükdürsə, fəqət Məmlən deyil!..

5

#### ONUN MƏDHİ

Cahanda yox sənə tay, ey əmir, ədalətdə,  
Nə səydi, nə əməldə, nə də səxavətdə!

Şərəf nə varsa, fələklər sənə etə etmiş.  
Hünər nə varsa, səni malik o xuda etmiş.

Cahanda qalmadı meydan ki, olmadın onda,  
Hələ qalır atının nal izi o meydanda.

Verildi xəlqə bütün, qalmamışdır, ey sərvər, –  
Zəmanə şahlarının xəznəsində bir gövhər.

Bünövvdən yixilib gürzün ilə çox qalalar,  
Deşilməyən oxun ilə, de, harda bir qala var?

Adın cahanda bu gün hər ağızda əzbərdir,  
Nə əmrin olsa, xuda əmrinə bərabərdir.

Hani, sənin kimi məclisdə zər səpən sultan?  
Hani, sənin kimi meydanda ordular dağıdan?

Cahan əmirləri içərə tayın görən yoxdur,  
Sənə bərabər olan şah nişan verən yoxdur!

Əsər ki, mədhinə həsr olmadı, əsər olmaz,  
Qılıncla nizən işə düşməsə, zəfər olmaz!

O kəs ki xidmətinə sərf qılmamış zəhmət,  
Nə haqla xəznədən alsın gərək o da qismət?

Bilikli, varlı adamlar səfər edirsə əgər,  
Sənin hüzuruna çatmaq olardı yaxşı səfər.

Nəsibim olmasa da, heç zaman dərgahın.  
Cahanda mən kimi yoxdur bu gün də məddahın.

İki əmir mənə vəqf edib kiçik bir kənd –  
Ki, məndən özgə əkinçi o kənddə tutmaz bənd.

Bu gün mənimkidir, ancaq sabah mənimki deyil,  
Mənə bu neməti də çox görənlər olmuş, bil!

Gəlir bu nahiyyə hər mübaşir əvvəllər  
Deyir ki, kəndinə mən salmaram tamahla nəzər.

Bir az keçir, yerini bərkidir, olur aram,  
Deyir: – Bu kəndi kökündən gərək çapib aparam!

Deyəndə vergi qoyulmur mənə, sən al vergi,  
Şərikliyəmsə də, baxma, tamam sal vergi!

Eşitmək istəməyir, etməyir əsər söz ona,  
Deyir: – Danışma hədər, sözlərinde yoz mənə!

Düşünmüşəm ki, qəmə dözməsəm, qəmim artar,  
O pislik eyləyonin arxasında pislər var.

Sənə açıb deyirəm, ey əmir, dərdimi mən,  
Zərər toxunmamalı heç kəsə bu sözlərdən.

Ona sənin kimi şahdan ki, bir xətər yetməz,  
Mənim kimi qulun halı, yəqin, əsər etməz!

Xeyir xəbərlə açsın qulağını yaranan,  
Səxavətində tayın yox bəşərde, ey Məmlən!

Fələk səni o güne salmasın, cəfa çəkəsən,  
Ədaletinle bütün yer üzündə sən təksən!

6

Bax o rüxsarə, sərv üstə sənə əger qəmər lazımkı,  
O zülfə bax, sənə aycın əger mişkin kəmər lazımkı!

Ləbiylə dişlərin istər, üzüylə zülfünü istər,  
Kimə mərcan içində dürr, gül üstə mişki-tər lazımkı!

Yanağıñ, zülfünü iylər, öpər göz, həm dodağından –  
Kimə ki, gül ilə şümşad, badam ilə şəker lazımkı!

Kim ister zəfəran, gəlsin, mənim rüxsarımı baxsun,  
Onun rəngi-ləbin gəzsin, kimə ləlü gövhər lazımkı!

Düşər eşqinə hər kəs ki, gəzər daim ürek dərdi,  
Dalar vəsl-i-xəyalinə, o kəs ki, dərdi-sər lazımkı!

Çəkər zülfündəki hər tük, qopardar bir ciyər, bir can,  
Mənə zülfü üçün hər gün yeni canla ciyər lazımkı!

Sən ey aydan gözəl canan! Sənə bir kəs könül versə,  
Canına hər gecə on dəfə atəşdən sıpər lazımkı!

Gözün bir baxmaq ilə qəlbime mütləq zəfər çaldı,  
Ləbindən öpməyə bir gün dodağıma zəfər lazımkı!

Cahanda gün gələr, hər kəs muradına çatar, lakin  
Ona Allah verən sağlıqla, ustaddan nəzər lazımkı!

Sağ olsun Bür-Müəmmər ki, cahani eyləmiş abad,  
Bu gün insanlığa ancaq elə xeyrül-bəşər lazımkı!

Onun xoş sözlerin dirlər, onun yazdıqların anlar;  
O kəs ki sonsuz elmindən bili bir müxtəsər lazımlı...

Qılıncından qəmin qorxar, zireh sazlar vəfəsindən,  
Biri qorxarsa aslanan, sənasından sıpər lazımlı.

O şəxsin ki, rəvandır yüz şəhərdə əmri, fərmanı,  
Ona hər elmə vaqif bir belə əhli-bəsər lazımlı.

Ağilla hər sözü bitsin, şəhərlərdə sözü ötsün,  
Sözü gövhər olan şəxsə dənizlər tek hünər lazımlı.

Onun fəzlü kamalından nə zahir eyləsəm, azdır,  
Böyükələr barədə yazmaq üçün çoxlu xəbər lazımlı!

Danışdıqda onu dinlə, sözün dəryasını gör sən,  
İşinə sal nəzər, bil ki, fələk qədri qədər lazımlı!

Fəzilətdə ucalmışdır məqəmi, bir yere çatmış,  
Gərək təxti fələk olsun, tacı başda qəmər lazımlı!

Sən, ey ədlü səxasiyla verən insanlara imdad!  
Sənə imdad üçün xalıq özü imdadgər lazımlı!

Qılıncın yaxşı iş gördü, o bədxah başları kəsdi,  
Elə bədxah baş üstündə qılınc şamü səhər lazımlı!

Ürəkdə yatmağa rağib, həmişə getməyə talib,  
Təəmə qəlbinin qanı, şərabıysa zəhər lazımlı!

Mənə hər kəsdən artıq sən edibsən yaxşılıq, indi –  
Sənin fəzlin qabaqlardan mənimçin bəşbetər lazımlı!

Mənə hər gün səxavətlə xələtlər bəxş edirsən sən,  
Utansam da, deyim, səndən mənə zər bir qədər lazımlı!

Görüm, bəxtin ağacında zəfərdən bollu bar olsun,  
O kəslərdir ki, azadə, yesin, dadlı səmər lazımlı!

Kön'lümü verdim ona, sandım könül şadan olar,  
Candır o, can isteyən yerde könül qurban olar.

Can ilə könlüm ezizłərsə onu, var illəti,  
Dilbərə dil bağlanar, can talibi-canən olar.

Üz-gözü xəndan, dodağı qırmızı lalə ikən,  
Hər gülər üz eşqinə düşsə onun, nalan olar.

Toplayar lalə, üzündən qışda da hər isteyən,  
Gülsə, məclis bu gülüşdən dürr dolu ümman olar.

Al yanağın əksi düşsə, dürrə ümmənda, yeqin,  
Dürr rəngi bu şəfqədən löleyi-Neman olar.

Dürr yağışdandır, görünə dişləri cananımın,  
Dürr həyasından döñər, bir qətreyi-baran olar!

Zülfünü açsa, işıqlı gün olar zülmət gecə,  
Görse rüxsərin gecə-gündüz kimi taban olar.

Gözlərinə bir nəzər salsa bulud, dürr yağıdır,  
Zülfünü öpsə külək, toz mişklə yeksan olar.

Ey gözəl, meydanda aysan, məclis içərə bir günəş,  
Bu səbəbdən varlığıñ, bil, fitneyi-dövran olar.

Dost odur ki, sevdiyi dostdan bezib ayrılmاسın,  
Gah onunla məclisə, gah varidi-meydan olar.

Kim sənə bağlınsa, könüldən kədər, qəm, ayrırlar.  
Qüssə çəkməz, hər kimi qəmxarı Vəhsudan olar.

Bir elə fərman verən ki, dövrünün hər bir günü,  
Tanrınu fərmani ilə əhdil cavidan olar.

Bir kəramət sahibi ki, əhdı pozmuş düşmənə  
Gəlsə qalib, şərti ancaq əhdinə peyman olar.

Qəlbi küfr ilə dolar, mömin ona kin bağlasa,  
Kəfərin könlündə mehri tutsa yer, iyman olar.

Üstün olsa bir neçə gün mülkünün düşmənleri,  
Şahla düşmənlikdə üstünlük dönüb nöqsan olar.

Nəqđ olar nisyə, bütün yiğdiqları əldən gedər,  
İncisi çaylaq daşı, lalələri yovşan olar.

Ox, qılınc əldə, ona qarşı çıxarlarsa əgər,  
O qılınc əldən düşər, ox ucları peykan olar.

Düşmən ilə harda üzləşsə, vuruşsa hökmədar,  
Torpağı, daşı, qumu al qan ilə əlvan olar.

Torpağı mis rəzəsi, tikamı zubinə dönər,  
Daşları yaqut kimi, narın qumu mərcan olar.

Atlığı hər ox deşər sindanı yumşaq mum kimi,  
Düşmən atsa ox, şahın mumu polad sindan olar.

Bil sənə qarşı ürəkdə yatsa kin, ey padişah!  
Bir daha durmaz, mələk də olsa, o, şeytan olar.

Sən topu çovqanalı bir gün bəlkə də vurdun deye,  
Gah alar top şəklini, gah Ay dönüb çovqan olar.

Adət üzrə bir fəlakət üz verərsə ölkəyə,  
Könlünə salma kədər, düşmən görüb xəndan olar.

Qəlbi qırmaq şahlara layiq deyil, qırdınsa, bil!  
Dişsiz aslan, pəncəsi varsa, yenə aslan olar!

Kim şaha qəsd etso, dünyası onun alt-üst olar!  
Canını qəm çulğayar, bu qəsddən peşman olar!

Taleyinde hər nə pislik vardı, qaldı arxada,  
Dövlətin bundan belə, cənnət, elin rizvan olar!

Yer üzündə sən özün sultan olarsan, mütləqa!  
Tezlik ilə hər qulun bir ölkədə sultan olar!

Üz-üzə gelmişsə də, peşman olubdur düşmənin,  
İndi bax, peşmançılıqdan sinəsi büryan olar.

Sən nəsihət verdin, o qorxdu, nəsihət qanmadı,  
Ağlıkamil bir kişi qorxsə, dönüb nadan olar.

Yox əmirlərdə o qüdərət ki, görə rüxsərini,  
Tək görər onlar ki, qəlbində sənən iyman olar.

Şirdən artıq tülükü həm hiylə və həm də fənd bilər,  
Şirle rastlaşıqdə həm ondan və həm bundan olar.

Uçmağa qalsa, göyerçin şahinə üstün gələr,  
Şahini gördükdə amma titrəyər, heyran olar.

Yüz min uledzər var, günəş birdir, saçanda nurunu,  
Göydə bir uledzər belə qalmaz, tamam pünhan olar.

Yaxşı baxsan, sən böyüksən, o kiçikdir, rəsm var.  
Bir kiçik qorxsə böyükdən, hörmətə şayan olar.

Hər qədər dünya durur, bir an da sənsiz olmasın,  
Səndən ayrılsa cahan, başdan-başa viran olar!

#### ƏBU MƏNSURUN MƏDHİ

Bənövşədən gül üzün, ey sənəm, edibdi süpər.  
İki hörük qoşa əfi kimi yanağın öpər...

Gözünlə zülfün arasında qopdu bir qovğa,  
O halqa saldı işə, bu oxu ona yeridər.

O qoşa zülfünə bir bax ki, halqalanmışdır,  
Bu rəsmidir, basılanlar başı aşağı düşer.

Məqamı sərvin həmişə səfali bağda olar,  
Qamışa, rəsm budur, batlağın yanında bitər.

Səni o sərv boyun xatirinə istor bağ,  
Mənim gözümsə qamış həsrötində yaş çiləyər.

Sənin belinlə mənim cismimin nişanı itib,  
Yox indi səndə ağız, məndəsə ürəkdən əsər.

Birindən ah, birindən fəğan məndə qalıb,  
Sənin birinə sözündür nişan, birinə kəmər.

Yanağının odunu ənbər ilə örtmüssən,  
Axanda göz yaşın, örter onu şokor ləblər.

Nə ənbərin alışar şölsindən atoşinin,  
Nə gözyası yağışından o şəkkərin eriyər.

Niyə sığındı sənin zülfün altına ürəyin,  
Sevərmə heç de qaranlıq gecəni nilufər?

Həmişə qəsrimi Kəşmire döndərər çöhən,  
Həmişə sərv boyun bağımı edər Keşmər...

Məger çatıb sənə də bu ki, pərdədarbaşı,  
Mənə nədənse edir başqa bir göz ilə nəzər?

Cahana, dövlətə candır, əmin Əbu Mənsur,  
Bütün sülalə onun varlığıyla fəxr eylər.

Cahan onunla, bədən ruh ilə qərar tutmuş,  
Fələk onunla tapar nəzm, nur ilə gözlər.

Başında pis fikir, ağlında bir xəta olmaz,  
Nə pis bir ad götürür, nə suda şəkil çəkilər!

Ağıl səninlə, şahim, əql ilə vücud öyünər,  
Sədəf gövhərlə əzizdir, səninlə elmə hüner!

Cahan yaratdı səni, sənsən izzətinə səbəb,  
Sədəf onunla əzizdir ki, bəsləmiş gövhər,

Sən emr versən, əmol etməmək olar üşyan,  
Sənin əməllərini hər danan olar kafər.

Qılıncını yada saldıqda ruh qanla dolar,  
Əlindən ad çəkonin ağızı kimyaya döner.

Sənin döyüşlərinin vəfsi də igidlikdir,  
Səxavətindən açan bəhs, həqqi var, öyünər.

Səxavətin ürəyi, nuru, qəlbisən körəmin,  
Vəfa başında ağılsan, xeyir canında ciyər.

Ədavətində qonimsən, səxavətində kərim,  
Qılıncın söddi yarar, bayrağın qurar səfər.

Hər ay birinci gecə aypara, əziz tutular:  
Axi o, köhləninin ay nalına çox bənzər.

Eşitsə nizənin haqqında vəsflər xaqan,  
Qılıncını çəksən əger görə bərqini qeyşər.

Birinci, kar quluna, sərvərim, həsəd aparar,  
İkinci, kor nökərin Halına min qıtbə edər.

Düşərsə əzm işığın hər daşa, edər yaqt.  
Əlin nəsimi qara torpağı qılar ənbər.

Cahan xilafinasan elmdə, səxavətdə,  
Cahan həmişə olubdursa da xilafi-bəşər...

Sən ey sünurlar açan, düşməni salan bəndə,  
Verib də xəznəni bir mədhi eyləyən əzber.

Əziz idi hamıdan, hansı yerde olsaydım,  
Sənin gözündə nədən olmuşam belə bisər?

İnanmasan sözünə bəndənin, nə çox şair,  
Mənimlə azca tutuşdur və mərhəmət göstər!

Əgər biri mənə tay olsa şeir yazmaqda,  
Sənə nə ki, demişəm, bil, yalandır, ey sərvər!

Fələk həmişə edir dövr, yaxşısı, pisi var,  
Həmişə ulduz ilə üzləşər xeyir, ya şər.

Sənin səadətinin namına fələk dönsün,  
Həmişə şahlığımı nura çulğasın göylər!

9

### ƏMİR ƏBÜLFƏTİN MƏDHİ

Əgər bəla aramırdı cahanda xəlqə zaman,  
Niyə onun üzünü etdi xelqden pünhan?

Əgər o, qəlbini yanıq, ağlar istəməzdə məni,  
Niyə edirdi onun hüsnünü ürək qoparan?

Əgər deyil ürəyim eşqdə yanar təndir,  
Niyə gözüməndən axan yaşla qopdu bu tufan?

Əgər belimlə deyil bir nəsəbdən o zülfün,  
Niyə belim eriyib, zülfünə olub taban?

Əgər gözüm bulud, hüsnün deyilsə gül, ya çiçək,  
Niyə mən ağlar ikən ay üzün olur xəndən?

Əgər sənin qara zülfün deyildi çovqanbaz,  
Niyə gümüş topa o, tuşlamış səmən çovqan?

Əgər səni, yaradan yazmamışdı dərdə dəva,  
Niyə gözün getirər dərd, ləbin verər dərman?

Əgər həyat suyu xəlq olmamış dodağında,  
Niyə tapır ölürlər, bircə busə versən, can?

Əgər deyilsə sözün bir nişanə ağızından,  
Niyə sükütun edib qonça ağızını pünhan?..

Əgər mənimlə gözün istəməzsə cəngü cədəl,  
Niyə kamana qoyub oxları, tutar peykan?..

Əgər bu canıma dərdü bəla deyil arzun,  
Niyə o incilər üstüne qoymusan mərcan?

Əgər günah sayılır küfr örtse iyamanı,  
Niyə üzündə düşüb küfrün altına iyman?

Əgər o naz ilə qəmzən şahın qılinci deyil,  
Niyə alır o, qılinctək sevən bədəndən can?

Əgər deyilsə Əbülfəth Əmir cahan şahı,  
Niyə cahani edib dövlətiyle şad, abadan?

Əgər o, düşməninin başının bələsi deyil,  
Niyə bələdan onun düşməninə yoxdur aman?

Əgər fəlekler onun istəyincə dövr etməz,  
Niyə hər istəyini əldə eyləyir asan?

Əgər qılinci deyil, sindan odlayan atəş,  
Niyə qılinci dəyərkən mumə dönür sindan?

Əgər demirsə o “peyğəmbərəm zəmanədə mən”,  
Niyə qılinci, əli möcüzə edir elan?

Əgər deyilsə bəla, nizəsi onun kūfrə,  
Niyə həmişə tutur kūfr əhlinə dývan?

Əgər qılincin, ey şəhriyar, deyil atəş,  
Niyə dönür külə əynində düşmənin kaftan?

Əgər yaranmamışan məddaha gövhər kanı,  
Niyə sənə yazılın mədhlər yaratmış kan?

Əgər deyildi baban şahların böyük sələfi,  
Niyə öyübdür onu həqq sözü olan Quran?

Əgər deyil sənin ömrün bütün cahana dayaq,  
Niyə tapib sənin ömrünle cah-calalı cahan?

Əgər deyil yer üzü düşmənin üçün zindan,  
Niyə dodaqlarını çeyneyir dişiyə zaman?

Əgər deyildi sənin elmü mərifət arzun,  
Niyə bu ölkə oxunla çıxıb bəialardan?

Əgər qılınc-qələmində deyil xeyirlə zərər,  
Niyə verir qələmin xeyir, qılıncınsa ziyan?

Əgər deyilsə qonaq zər, gövhər xəzinədə,  
Niyə cəvahır xəznəndə yox həmişə məkan?

Əgər fəzilətin hər bir kəsə deyilsə əyan,  
Niyə bilir onu asan bir iş mədihə yazan?

Əgər yaranmamışan fəzlin ilə peyğəmbər,  
Niyə bilikdir sənin şairin olub Həssan?

Əgər həmişə cahan şahu olmaq istəməmisən,  
Niyə fələk sənə vermişdir ömri-cavidan?

Əgər günəşlə bərabər deyil sənin ver əlin,  
Niyə verir bütün insanlara əlin ehsan?

Əgər yaranmasa şövkət fəzilətə düşmən,  
Niyə yetirdi cəlalın fəzilətə nöqsan?

Əgər deyilsə sözüm doğru, onda söyle mənə,  
Niyə məni arayıb tapmayırlı şəhi-Arran?

### SƏRAFƏDDİN MƏLİK CƏSTANIN MƏDHİ

Əgər könül yerinə canı istəsə canan,  
Qəsəm onun canına, etmərəm müzayıqə canı

Deyilsə candan əzizraq cahanda cananım,  
Nə üçün ayrılıq etmiş də könlünü giryän?

Fəraqı, vəsli olubdur mənim xeyir, zərərim,  
Yolunda daim onun hey çəkərəm ah, fəğan.

Cahanı, canı mən onsuz təsəvvür etməyirəm,  
Yanımda hər ikisindən əzizdir canan!

Tutiyadır gözümə ənbər ilə şümsədi,  
Mərcanı ney şəkəri, dərdimə olmuş dərman.

Boyu ki sərv-iəvandır, üzü ki bədri-tamam,  
Yaraşar olsa yeri asiman, sərvistan.

Sədəfdir ağızı, iki cərgə dürr ilə doludur,  
Dilə gəlib danişanda yağar dürr ağzından.

Ləbinə, dişlərinə hər kimin sataşşa gözü,  
Ləbini bəlkə kəsər dişləri heyranlıqdan.

Sözü ki mişk qoxar, zülfü mişk, ənbərdir,  
Kiçikdir ağızı onun mişkdən boğazından!

Üzüylə könlüm olar şad, gözlərim rövşən,  
Yetəndə vəslinə yarın könül tapar təzə can.

O ağızm açsa, dolar bağ mişk-ənbərlə,  
Əgər saçın darasa, ətrə qərq olar bu cahan.

Üzü, saçı, dodağı eyşimə verir rövnəq,  
Necə ki, xəlqi edir şadiman Məlik Cəstan!

O şah dinə şərəfdir, məliklərin böyüyü,  
Bütün böyükələr onun xidmətindədir hər an.

Onun ətası hələ bilmeyir nədir təxir,  
Onun sözü hələ ki görməmiş, nədir böhtan!

Gözəl ad ilə, gözəl xasiyət, zövq idrak,  
Ağıl, kamal ona miras qalıb ata-babadan!

Qələmi bürcü tutar, şah yixar qılıncı onun,  
Dili mirvari səpəndir, əliyə inci saçan!

Alar qılınc-qələmiylə cahani düşməndən,  
Əli, diliylə edər dostlara cahan ehsan.

Səxavətiylə sənin ərşə yüksəlir başın,  
Onun sözüylə canın qurtular da qovğadan.

Əgər deyərsə ki, peygəmbərəm zəmanədə mən,  
Əli, qılıncı olar iddiasına bürhan!

Əlində möcüzü var Məryəm oğlu İsanın,  
Qılıncı, möcüzəsi eyni Musiyi-İmran!

Uzun ola Məlikin ömrü Nuhun ömründən,  
Cahani etmiş onun ömrü böylə şad, abadan.

Cahanda görməmişəm bunca rehmdil bir əmir,  
Kərəmdə misli olan şah yetirməmiş dövrən.

Səxavətində də, fəzlində də əvəzsizdir,  
İnanmasan, əlini six, dilini dinlə, inan!

O yaxşılıq hanı ki, qoymamış fəlek canına?  
O xoş sıfət hanı ki, verməmiş ona Yəzdan?

Məger deyilmə bu zinət ki, Mir Şəmsəddin,  
Zəfərlə, düşməni sərkərdə tek edir heyran?

Əbü'l-Məali, o alinəsəb ve alirəy,  
Əmirlər ülvisi, ondan bəzək tapır eyvan.

Adamsevərlik, igidlik, ağıl və düzükdə –  
Keçər yüz əsr, fələk mislini verməz də nişan!

Cahani gəzsən, inan, olmayacaq misli, tayı,  
Var ondan özgə məgər dadlı, duzlu, düz danışan?

Kiçikse yaşda, böyükdür məqəmi, səni onun,  
Ağlıda qos-qocaman, dövlət işlərində cavan!

Həmişə könlü şən olsun, başı uca, özü şad,  
Qəm ilə, qüssə ilə düşməni çürütsün can!

Həmişə dostları olsun sevinc ilə xəndan!  
Həmişə düşməni olsun mələl ilə nalın!

Həmişə birgə zühr etməyir əyanla xəbər,  
Həmişə eyni səmər verməyir yəqinlə güman.

Yəqindir şahlıq ona, iddiasına yaraşan,  
Xəyaldır özgəsinə təxtü tac, onuncun əyan!

Məqəmi dostlarının taxt olsun izzətlə,  
Kim istəməz onu, tapsın qara qəbirde məkan!

Həmişə bədxahının naləsi göyə qalxsın!  
Ona kim əyri baxarsa, gözünə damsın qan!

11

## BAHARİYYƏ

Buluda xitab

İşiqli çeşmə önündə olan qara pərdə,  
Dağın başında dəbilqə, zireh fələklərdə!

Qəzəbli görkəmin insanlara sevinc götürir,  
Qara üzünsə bütün aləmə işiq yetirir!

## ŞAH ƏBUMƏNSURUN MƏDHI

Dilberin rüxsarı tək xəndan olubdur laləzar,  
Lalənin eçqında ağlar bərqi-nisan zar-zar!

Yaz nəsimindən tikanlıqlar dönübür gülşənə,  
Gözyaşı tökdü bulud, odlu şorənlıqlar bahar.

Bağ, Xərxizə dönüb, güldü çəmən xərkar tok,  
Dağ fələk rəngi alar, səhra behiştə oxşayar.

Sübə vaxtında seçilməz asimanдан dağ başı,  
Bax, necə gör, birləşibdir asimanla kuhsar.

Vəsl uman aşiq kimi bülbül qılar ahü fəğan,  
Gül gözəllər sureti tək görsənər nazlı, xumar.

Susəni tozdan təmizlər xeyrini neysan yuyar  
Nərgisi-nəsrin üzündən yel niqabı qaldırar.

Bülbülün fəryadı Sərkəş tək çəməndən yüksələr,  
Qumru dönmüş Barbədə, şah bəzmidir şaxı-çınar.

Çöllər al-əlvən geyib, zinət verilmiş dağlara,  
Tarlalar firuzə donlu, şaxələr yaqutbar.

Səbirdən qalmaz əsər, eşq atəsi tüğyan edər,  
Necə ki günlər uzandıqca, gecə nöqsan tapar.

Kəkklik ötdükcə, xatırlar dost səsini dostunun,  
Çəngin avazında yar, avazını yarın duyar.

Bağ dönübür öz büsətiylə şahın dərbarına,  
Gaviyan bayraqı tək gövhərlə olmuş meyvədar.

Bar günü axşa səpilmış bəzmə oxşar qönçələr,  
Mişk tək arxlar kənarında bənövşə ətri var.

Fələkdə bir bucağı ey məkan edən şahim,  
Günəşlə yoldaş olub göydə bir gedən şahim.

Kükək sənə at olar gah, çərx bir meydan,  
Yerin də gah ucalıq, gah da çalxanan ümman...

Ağaclara sulu mərcan ilə bəzək verdin,  
Bağa, çəmənliyə firuze don geyindirdin...

Edibsən hər çəməni, bağı yüz nigaristan,  
Ağaclar üstə öter yüz müğənni bir dastan.

Bulud fəzada ki, xatırladır zərif ipəyi,  
Səpər bağa, çəmənə zər, gövhər şimal külüyəi.

Öturduğun saraya yüz gözəl bəzək vurmuş,  
Gəzişdiyin çölü yüz nemət ilə doldurmuş,

Düzəndə ərgavanın qollarına yüz mərcan,  
Səpər o yasəmənin qoynuna gövhər neysan.

Nə xoş ki, incilərə bağça-bağ qərq olmuş,  
Nə xoş, ipək geyinib şaxələr, bara dolmuş.

Oluğ çəməndə güle nərgizin gözü heyran,  
Mənim gözüm kimi şüh görsənər ona canan.

O dilberin ki, fəraqı-qəminə odlanıram,  
Ürəkdə ağlayıram, canda od tutub yanıram.

Bəzək verir evimə surəti eşikdə ikən,  
Duyuram evdə ikən ətrini eşikdən mən.

Ürəyim eşq evidir – eşqi onun gündür, inan!  
Qiñillasam qapını, nur, işiq saçar bacadan!

Onun camalına bax, istəsən süsən görmək,  
Düşübsə sunbülbə meylin, əlini zülfünə çək!..

Mışkla dolmuş nəsimindən baharın dağ, dərə,  
Dağ-dasha lalə çilər qan, od olub atəş saçar.

Bu, şahin şadlıq günündə bəzminin təsviridir,  
O, döyüş vaxtı şahın meydanını xatırladır.

Ver əliylə bir günəşdir şah Əbumensur kim,  
Dosta dünyamı behişt etmiş, rəqibinə hasar.

Bəxşisinin həddi yoxdur, lütfünün əndazəsi,  
Olmasın mülküənə sərhəd, ömrü olsun payidar!

Mehri, nazıyla silər o ay üzündə ləkəni,  
Bəxşisi qoymaz tamah olsun könüllərdə qubar.

Göy onun pişxidməti olmuş, günəş qulluqçusu,  
Həqq ona nüsərətverəndir, yavəridir ruzigar!

Nəzmə düşməz bar, əgər olmazsa təbi mərdlik.  
Qatmasa əl, xeyirxalıq tutmaz aləmdə qərar.

Hər diyardan dəstə-dəstə mülküənə şair gəlir.  
Öpməyə astanəni amadədir yüz şəhriyar!

Pak qəlb, düz yolu azımlara yol göstərir,  
Ver əli acgözlərə dünya malından əl tutar.

Tanrı öz nurundan o şahı yaratmışdır, ona –  
Dini, elmi, bəxşisi etmiş bu dünyada nisar.

Əql – yerdir, fəzl – dam bəxşis evində, mütləqa!  
Geydiyi hər paltara arğac – xeyir, en – iftixar!

Versə min vədə birinə, heç zaman çıxmaz xilaf,  
Min kərə bəxşis verər, bir dəfə qoymaz intzar.

Ey hüzuruna gələnlər xəznəsindən bar yeyən!  
Ey qılıncıyla edən düşmənlərin canın şikar!

Çərəsizlər çəresi, ey kimsəsizlər kimsəsi!  
Əl tutan möhtaclarla, qəm əqli üçün qəmküsər!

Harda sən olsan, səxavət da tapar orda məqam,  
Harda sən seçsən məqam, orda vəfadır bərqərar!

Ey bilikdə başbilən rəhbərlərə yol göstərən!  
Ey tökən mərdlikdə pulsuzlar ayağına dinar!

Harda olsam mən, olub mədhini dilimin əzbəri,  
Harda olsam, şükrün olmuş məndən ayrılmaz şuar!

Keçdi aylar, keçdi illər, yetmədim dildarıma,  
Həsərindən getdi canım, ruhum oldu bərqərar!

Çox şükür o ərş-i-fərsi xəlq edən Allaha ki, –  
Qismət etdi şad görmə rüxsarını, ey şəhriyar!

13

## ƏMİR ƏBÜLHƏSƏN VƏ ƏMİR ƏBÜLFƏZİN MƏDHİ

Bahar gəldi, cahan cənnət oldu, bəxt cavan,  
Qızılğül örtüyü üzdən atıb, olub xəndən.

Sevindi düşməni küfrün, xəzəni oldu bahar,  
Əzildi düşməni dinin, baharı oldu xəzan.

Əzel səadətinin yox nəhayətindən əsər,  
Fələk səadəti vermişə, yox ona payan!

Ağılla ruh olub indi dostlara sirdaş,  
Dili, əli kəsilib düşmənin, düşüb candan.

Ucaldı Tanrı yene bayrağını islamın,  
Fələk yetirdi yenə kürfət qüvvəsinə ziyan.

Pozuldu vəhdəti, oldu zəlil düşmənlər.  
Quruldu dostlar arasında doğru bir peyman.

Yarandı öhd iki şahzadənin arasında,  
Biri-biriylə görüşdü iki cavan sultan.

Qorar tutdu bu gün yan-yana Ay ilə Güneş,  
Veribdir indi əl-ələ pələng ilə aslan.

Qalar muradına həsrət cahanda düşmənlər,  
Tapar, yəqin ki, bədxahların canı nöqsan.

Belə deyormiş o Söhrab-Rüstəmin oğlu,  
Turandan ordu ilə İrana olanda rəvan:

“Mənim ki Rüstəm atamdır, mənəm onun oğlu,  
Niye bir özgəsinə tacı bəxş edib dövran?”

Sönükdü taleyi, yatmışdı bəxti Söhrabın,  
Fəqət o düz düşünürdü, sözündə yoxdu yalan.

Yarandı vəhdət iki hökmədar arasında,  
Muradı oldu o sərkərdənin cahanda əyan.

Veribsə indi iki bəxtiyar şah əl-əle,  
Cahanda başqasının təxtü tacı olmaz, inan!

Əmir Əbülhəsən – o lütfü bəxşisin teməli,  
Əmir Əbülfəzl – o din ilə ədalətə kan!

Kərimdir hər iki şəhriyar, həm də əziz,  
İkisiylə də edər fəxr yer üzü və zaman.

Biri külək tək əlindən səpər dirəm, dinar,  
Biri qılınc buludundan tökər yerə mərcan

Biri səxavətə mədən, biri vəfada mətin,  
Birisə nemətə xəznə, biri kəramətə kan.

Biri mey işsə, ona saqılık edər Zöhrə,  
Biri top istəsə, vursun, fələk olar meydan.

Biri əliyle edər dostlara gümanı yeqin,  
Biri qılıncla qılar düşmənə yeqini guman.

Tutar həmişə onun dövləti bununla qərar,  
Bununsa nemətinin qədri yüksələr ondan.

Bunun təlaşına aləmdə yoxdur hədd-hüdud,  
Onun səxavəti sahili görünməz ümman.

Fələkdən etməz həzər, hər kimin omini budur,  
Əcəl deyil vecinə, hər kimə o versə aman!..

Biri qılıncla dənizdə yaxar oda balığı,  
Biri tikər fəleyə Zöhrəni, alarsa nişan,

İti qılıncla edərlər qəzanı avarə,  
Əcəl yolundan azar, görse əllərində kaman.

İki əmir ilə iyman bayraqı ucalar,  
İki əmir ilə küfrün evi olar viran.

Bu, dövlətiylə edər fəth bir neçə ölkə,  
O, qüdrətiylə alar övc bir neçə qaladan.

Bunun kiçik quluna bəxşisi olar Tiflis,  
O, öz kiçik quluna bəxşis eyləyər Xətəlan.

Günəş göləndə Quzu bürcünə, olanda bahar,  
Güləndə yer üzü, zinət tapanda bu dövran.

Görüm, sevincə güneş ölkənə bəzək versin,  
Necə gün altda açar lalə, su verər neysan.

Cəmaətin arasında belə məsəl vardır,  
Keçib sınaqdan o, çatmış bizə atá-babadan:

“İki şirin arasında qalarsa bir qoç əğər,  
Kələklə təhlükədən çox çətin ki, qurtara can!”

Nozordo tut ki, Quzu bürcüdür bu eyvanı,  
Məni o bürcdə bir anlığa günsə saysanı.

De, hansı çarə ilə qurtarar canım bir qoç,  
Meşədə görçi onu tokləmişə cüt aslan?

Naz isteyirdi, niyaz verdi düşmənə bu əmir,  
Qazanc umub o əmirdən rəqib, tapdı ziyan!  
Başı ağır, cılou boşdu, bilmədi düşmən,  
Sevinçən çatmaz əli, sarsılar əzabından.

Həmişə bir cüro dövr etməyir bu çorxi-fələk.  
Zəmanət zülmənən tekrar cyləmez hər an!

Sənin çətinliyini cylesin asan göylər,  
Fələk tamamlasın, hansı işində var nöqsan!

14

## MƏDHİYYƏ

Seyrangahı oldu küləyin bağ, gülüstan,  
Oldu Tibetin mişki ilə bağ şəbistan.

Gülzarı söyüd şaxəsi mina şışə etmiş,  
Lalə çölə bir mücrü kimi topladı mərcan.

Şışə etir ilə, mücrü mişk ilə dolmuş,  
Bu mişk eyandır, nədən o rayihə pünhan?

At çapdı külək bağda, tatar qarətə keçdi,  
Səf çökdi bulud, qarət olundu bütün ümman!

Ondan nəfəsi tər süsənin mişk ilə doldu,  
Lalə ağız açdıqca, dolub dürr ilə bundan.

Qumru oxuyur, bülbülbür örür neğmə dəmadəm,  
O, qıssə deyil, bu oxuyur ayeyi-Quran.

Dağlar, dərələr, dürr ilə, yaqtla dolubdur.  
Mişk-ənbər qərq oldu bütün tarla, biyaban.

Gülzər tutub əldə qədəh, sanki içər mey,  
Bülbülsə müğənni tək ötər şövq ilə dastan.

Şehra bozoyı ağca idi sanki xozanda,  
Dağlar isə tutmuşdu bir ağ örtü katandan.

Aşıq gözü tək indi bulud yaş tökər hər dəm,  
Şimşək, necə canamın üzü, parlayır hər an.

Xəllux gözolinin qoşadır zülfü, yanağı,  
Yaqt ləbi, aq əndəmə var, alma-zənoxdan!

Ənbərdən asıbdır bir aya o, iki zəncir,  
Bircə günsə müşkdən atmış iki çovqan.

Əldə qədəhi tutsa, verər möclisə zinət,  
Ox atsa, kaman tutsa, döñor cənnətə meydan.

Pərvin saçar nurunu yaqt arasından,  
Açşa ləbini, dişləri görsənsə o canan.

Ey surəti hüsnüyle edən Yusif'i batıl!  
Ey sidqi öündə itirən şənəni Səlman!

Həqq kimi mübarok olan, islam kimi ölməz,  
Təvhid kimi vacib olan, iyman kimi şayan!

Rizvan sənə zidd olsa, dönüb Malik olar, bil!  
Malik sənə sevməklə olar cənnətə Rizvan!

Div, cin və pəri, vəhşilər, insan və şeyatin,  
Fərmanına tabedi, nə əmr etse Süleyman!

Qorxundan əger indi qaçıb gizlənib onlar,  
Qul tək baş əyərlər sənə, ver onlara fərman!

Bir günde sənin payladığın altınu, şahım!  
Mədəndən ala bilməz, ömür qoysa da insan!

Çiyində bənövşə ləçəyindən tikan olmuş,  
Mehrinlə bənövşə yaranar odlu tikandan.

Məlumdu bu ki, Misrə yağış qətrosi düşməz,  
Olmaž elə bir gün ki, yağıssız qala Gilan.

Meyl etse səxavət buludun Misrə kərəmlə,  
Gilanə qəzəb atəşini bir kərə saçsan –

On illər ilə Gilana bir qətərə də düşməz,  
Verməz ara günlərlə, yağar Misirdə leysan.

Ey qomdən ölenlərçin olan İsiyi-Məryəm!  
Həqq yoldan azanlarçın olan Musiysi-İmrən!

Vermiş sənə Tanrı, nəyi ki arzulamışsan,  
Oğluna bərabər olasan ömrü firavan!

15

#### ƏMİDƏLMÜLK ƏBUNƏSRİN MƏDHİ

Dodaqmı, ya qızılgıldı, o üzdür, ya mədhi-taban?  
Gülü mirvarid örtmüştür, ay olmuş müşkdə pünhan.

Edər cövlən gül üstündə zireh kimi onun zülfü,  
İgid xoşdur, zireh geysin, edəndə ərsədə cövlən.

Əgər hər yarpağı peykan nərgis görməmişsen sən,  
Gözünə dəyməmiş sünbü'l ki, her şaxı ola reyhan.

Onun nərgiz gözü, sünbüllü zülfünə nəzər sal sən,  
Görərsən, hüsni reyhandır, baxışda qəmzəsi peykan.

Əqiqdir ondakı ləblər, ipəkdir büllur əndəmi,  
Əqiqi içərə var inci, ipəksə pərdə sindandan.

Yanaq kafur topdur, zülfü isə mişk çovqandır.  
Ona gül yarpağından, saf gümüşdən üzdə var meydan,

Gərek meydan qızılğıl yarpağı, xalis gümüş olsun.  
O yerdə ki, topu kafurdur, tər mişkdən çovqan.

Xəyalımda onun hüsni, gecə bağındakı Aydır,  
Qulağımda onun vəsfı şirindir yüz əziz candan.

Qədəm vurdुqda kuyində, edər o kuyi bütxanə,  
Otursa hücredə, hücrə olar gülzər, sərvistan!

Gözüdür əql üçün afət, üzündə can olur rahət,  
Bələdir qəmzəsi, hər busəsi min dərdədir dərman.

Sataşdıqda gözüm rüxsarına, durmaz gözüm yaşı,  
Üzünü görməsem bir an, qalar bu gözlərim giryən.

Qəmində gözlərim ağlar, gecə-gündüz edib adət,  
Nə vəsle taqətim vardır, nə məndə can qoyub hicran.

Əqıqlərdən axar qan-yaş gözüm içərə bəbeklərdən,  
Görübənmi bu aləmdə, bəbek olsun əqiqə kan?

Ne vəsline əlim çatdı, ne də hicranına canım,  
Vüsali can əritməkdə, deyil kəm heç də hicrandan.

Cox olmuş ki, dözüb dərdə bir aşiq vəsle çatmışdır.  
Sevincindən uçub ruhu, uzaqlaşmış vücudundan.

Gərek dözmək onun vəslü fəraqına bacardıqca –  
Dözüm əvvəl acı olsa, sonu şirin olar baldan.

Deyil Xacə Əmidən xidməti, yar vəсли, hicranı,  
Deyil mümkün uzaq salsın bizi şadlıqla qəm ondan.

Yəhərlətdim elə bir at ki, dağdır zərrə yanında,  
Qaçışda sanki aydır o, önünde isə Ay Keyvan!

Əgər hündürlüyü qalsa, belindən göylər alçaqdır,  
Geniş bu yer üzü olmuş çadır boyda ona meydan.

Duruşda yer kimi möhkəm, qaçışa od kimi zirek,  
Güçündə div kimi güclü, atılmaqda – qara qaplan.

Dənizdə dırnağından gah balıq böyü ożilmiştir,  
Dişindən göydə Xərçəngin döşü olmuş qana qəltan,

Onu görsəydi Rüstəm, heç zaman Rəxşı bəyənməzdi,  
Nə də Şəbdizini Pərviz, nə öz Şəbrengini Neman.

Onu bir yol da çapdım ki, sən özgə səs eşitməzsən,  
Uğuldar divlə cadular, çəker nərə pələng, aslan.

Qızanda torpağı, quşlar yanar göydə havasından,  
Yağış torpağıın ıslatsa, fələk çıxmaz o batlaqdan.

Çətin ki, yurd sala bir kəs o yerlərdə, məgər cinlər,  
Dayanmaz bir nəfər yolcu, qərar tutmaz, məgər şeytan.

Məşəqqətlə gelib, bir xacənin dərgahına çatdım –  
Ki, almış dinlə dövlət feyz onun fəzlü kamalından.

Əmidəlmülk Bunəsr Mənsurun, ki zəhmindən  
İpək paltar olar bədxahı əynində polad suhan.

Verər erkek şirə fərman, itaet gözləyər fildən,  
Qaçırsa baş əgər bir gün bu taətdən, o fərmandan.

Çəker hindi qılınc, əldə tutar möhkəm ağır gürzü,  
Qopardar pəncəni ondan, çıxardar dişləri bundan.

Onun dərgahı zəvvardan boş olmaz heç zaman, bil ki,  
Hələ yoxdur görən xacə evində olmasın mehman.

Deyərsən, gözlərinə dayə sürme yox, həya çekmiş,  
Qida vermiş ona südlə deyil, helm ilə püstdən.

Əgər məclisdə gülzarı bir ordugah fərz etsə,  
Olar altındakı təxti yəhər, çöl çadırı – eyvan.

Hücumu qorxusundan, beni bişmiş, qanı donmuşdur –  
Başında Qeyşəri – Rumdu, ürkədə Çindəki Xaqañ.

Cahanda altı ülvidən qalıbdı altı şey miras,  
Bu altı xislətə ondan savay sahib deyil insan.

Vəfası İrəcin, fərrı Fərudin, hikmeti Səlmin,  
Zalın nitqi, Samın zəhmi, Əliyə Rüstəm – Dəstan.

Edər hər ayda qəsrində kərəmlə yüz qulu azad,  
Libasıyla onun örtər bədən hər gündə yüz üryan.

Onun dərgahına salsañ nəzər, bir qul də görməzsən,  
Onun mülkündə bir cındır geyimli şəxs tapmazsan.

Bilik gülzarına fəzli onun tərtəzə susəndir,  
Adı olmuş həmişə hikmətin mənşuruna ünvan.

Qəzəblənse, edər viranə bir abad iqlimi,  
Gələrsə rəhmə, rəhmiylə olar abad yüz viran.

Qələm xacə əlində bir balıqdı sanki dəryadə,  
Əgər olsa balıq altın, o dərya dürr saçan ümman.

Yatarken xacənin sanki məkanı bir qızıl evdir,  
Ayiq olduqda, bir simin fəzanı yer edər heyran.

Həmişə gec gedər yol, zənn edərsən ki, o sərxoşdur,  
Tutar əslində rəftəri neçə sərxoşlara divan.

Qarasaqqaldır, var hər sözündə bir işiq məna,  
Gəzər zülmətdə İskəndər kimi o, çeşməyi-heyvan.

Onunla şad olar mömin, onunla qəm çəker kafir,  
Qara saç başını örtmüş, onun qəlbində var iyman.

TƏBRİZ ZƏLZƏLƏSİ VƏ ƏBU MƏNSUR  
MƏMLANIN MƏDHİ

Olar mahal mene eyləmək ümidi-məhal,  
Cahanın olmayır əhvalı olmayıır hər zaman bir hal.

Həmişə aləmin əhvalı, bil ki, böylə olub,  
Dolansa, dönsə də daim qalır o bir əhval.

Cahanda başqalaşan bircə sənsən illerle,  
Həmişə sən dəyişirsən, dəyişmir ol məhü sal.

Uçurma boş yere tale quşu, sən uyma fala,  
Zamanla neylər o tale, cahanla neylər o fal?

Əbəscə söyləmə qurtuldu harda bir dindar,  
Nahaqca goplama getdi nə yurda bir abdal.

Bu yerdə bəndə olan bəndə haqda söz söylər,  
Bu yerdə Tanrı nə yazmışsa, çatmaz eqlü xəyal.

Həmişə Tanrı oyaqdırsa, adəm oğlu yatır,  
Həmişə durmada insan, fələklər amma fəal.

Ürekür işləyən, etmə giley bu təqdirdən,  
Bədəndə arzu, xəyal çıxsa, yadə düşmür əcəl.

Əzab, kədər yada düşmür günün keçəndə şirin,  
Həmişə hicri unutdun görəndə dadlı vüsal.

Bu varda, həm də gözəllikdə söylə kim görmüş,  
Cahanda Təbrizə tay qeyri yerdə ayrı mahal.

Zəmanə nemətə qərq etmiş əhli-şəhri bütün,  
Şəhər tamam dolu insandı, vardi hər cür mal.

Əmir də, bəndə də, sərkərdə, fazıl, alim də –  
Bir işlə hər biri möşğuldü orda bir minval.

O həqqə taətə dalmış, bu xəlqə xidmət edir,  
Bu yankı ad gəzir, amma o yankı gəzmədə mal.

Qəzəllə musiqi dinlər bu yankı, cam gözlər,  
O yankı ovlayır ovlaqda itlə vəhşi maral.

Həyat sürər biri mütrübə hər zaman gündüz,  
Bu yanda hər gecə oxşar bir ayrisi qara xal.

Xəyalda hər bir adam fikr edirdi bir tədbir,  
Deyirdi hər kəs özüyün nə yolda sərf ola mal.

Yarımca ah çəkəcək anda qəlbə insanın,  
Ağızda söyləməmiş dil yarımcı söz, ya sual.

Fənaya uğradı Təbriz qəzanın əmri ilə,  
Bir anda yetdi fələkdən bu şəhrə gör nə zaval.

Şəhərdə hər tərəfin döndü altı üst oldu,  
Kiçildı qum kimi dağlar, qum oldu dağmisal.

Əyildi, sindi ağaclar, yer oldu dəlmədeşik,  
Yerindən oynadı dağlar, su açdı həm pərə bal.

Bu yerdə ərşə çatan çıxlu qəşrlər vardi,  
Bu yerdə aydan ötən sərv çəkmış ayə siğal.

Hamanca sərvlərin qaldı indi bircə yeri,  
Hamanca qəşrlərin oldu indi əslι xəyal.

Kim oldu burda xilas nalə adlı afətdən,  
Əyildi qaməti qəmlərdən, oldu sanki nal.

Şəhərdə bircə nəfər yoxdu söyləsin, yemə qəm,  
Bu yerdə kim deyəcəkdir ki, səbri bir yada sal.

Bu gözlərim monə göstərdi möhşər əyyamın,  
Qabaqda Mehdi gəlir, dalda fıtınkar Dəccal.

Həmişə olsun uzaq qoy camalı bəd gözdən,  
Gələrsə bəd gözo hə kim, qalarmı onda camal?

Həmişə mən gecə-gündüz yaşardım işrot ilə,  
Yanımda bədə, gözəl, nəğməkar əlində qaval.

Edib mənim neçə dilbər camalı könlüm əsir,  
Vuruldu qəlbim, əgər gördü hansı dostda kamal.

O dosta mən biliyimlə cavab verdim çox,  
O yarə busə dedim var, könüldə, gözde sual.

Əzildi çoxları, onlar cahani tərk etdi,  
Ölənlər öldü, qalan qaldı çox pərişanhal.

O kəs ki getdi, daha yoxdur ondan əsla xəbər,  
O kəs ki qaldı, de rövnəq var onda bir misqal?

Fəlakət ötdü, fəqət rövnəq olmamaq daha pis,  
Həmişə aləmi titrətmək üzrə bir zəlزال.

Cahani titrəmə sarmazdı şahə əysə boyun,  
O şah ki təkdi nəcabətdə, oydu yaxşıxisal.

Qılinci, əlləri parlarsa şah Məmlənin,  
Gümüşlə cyni olar saxsı, şir ilə çaqqal.

Nəvaziş etsə, kömür onda durrə dönməzmi,  
Əqiq dönbüb kömür olmazmı, etsə kin, dərhal?

Nümunə bildi səxavətdə cümlə coməndlər,  
Nümunə saydı igidlər döyüşdə biəmsal.

Səxada əlləri parlar həmişə sanki günəş,  
Döyüşdə şöləsaçandır qılinci bərqmisal.

Kərəmdə aləm onun qarşısında bir zərrə,  
Səbatda, sebrdə yer qarşısında bir misqal.

Döyüşdə canına düşmənərin bəla sənsən,  
Kərəmdə dosta deyirsən çəkinmə, bəxşisi al.

Gələrsə səcdənən tə cümlə aləmin şahı,  
Rəva olar səni bir qiblo sansa bəxt, iqbəl.

Töküldü tükələri dünyaya cismi gəlməzdən,  
Əzəldə çünki qılincın göründü, titrədi Zal.

Qəzəblə baxsan əgər hansı gur yışan şıro,  
Ya kinli olsan əgər bir pələngə bir minval,

Yığışdırar özünü, dişlərini şir o dəm,  
Pələng də kinlə çəkor dırnağını tez dərhal.

Həmişə yaxşı ağacdən boy atdı yaxşı fidan,  
Həmişə yaxşı ağaclar veribdi yaxşı nihal.

Camalda sanki atansan, deyil bu heç də əcəb,  
Yetişmiş irs ona həm bir zaman bu hüsn, camal.

Döyüşdə şahların arxası daim ordu olur,  
Vuruşda orduya sən arxa ol da, qeydinə qal.

Əlinlə el bəzəndi, xəncərinlə həm kişilik,  
Bəzəndi, sanki gəlinlər geyindi zər, xalxal.

Həmişə böylədir işlər cahanda, ey Tanrı,  
Sevinc də, qəm də olar, gah olar qəm pamal.

Unut keçən qəmi artıq, bu dərdi yad etmə,  
Düşünmə yersiz, o qəmlər ki, ötdü, vərdi vəbal.

Keçən günün qəmi dəyməz bu yolda fikrə, qəmə,  
Gələn günün qəmi dəyməz, deyək ki, qeydinə qal.

Həmişə nəğmə, qəzəllər sədasi altında –  
Mey istə, ərləri bir dəm unutma, xatırə sal.

Həmişə ay kimi nur saç, ətir saçan müşk ol,  
Həmişə lalə olub gül, bu sərvələr tək ucal.

17

Bustanın zinətini büsbütün apardı xəzan,  
Hava sərt oldu, sular da göyərdi gör nə yaman!

Qarət oldu baharın bağlara sərdiyi ipək,  
Rəngini, zinətini gülzərin itirdi cahan.

Nə ətir qaldı, nə rəng saçları üstündə yazın,  
Nə əris qoydu, nə arğac ipəyi üstdə zaman,

Yuxulu nərgiz oyandı, yuxuya getdi çiçək,  
Gizli nar aşkarla çıxdı, güz özü oldu nihan.

Tərsə çadırı kimi oldu səmanın geyimi,  
Oldu yəhudü libası çölün örtüyü haman.

Döyüşüblər, elə bil, alma ilə nar giləsi,  
Cızılıb üzləri, vardır bədəndə yarə, aman!

Nar vurub almanın alnını qızıl qan eləyib,  
Almanın dərdi ilə narmın olub sinəsi qan.

Dilberin gözləri tek nərgiz açıb göz bağda,  
Aşıqin hüsнü kimi xeyrli gülü olmuş əyan.

18

Camaat büründü xəz paltarlara –  
Ağaclar üstüne əsdikcə xəzan.

Havalər tutuldu, sular duruldu,  
Dünya hiddətləndi, qocaldı cavan.

88

Almayla, heyvayla, narla doldu bağ,  
Boş qaldı lalədən, gülən gülüstan.

Kəklik qaqqıltısı dağdan kəsildi,  
Qırqovul sədasi gölmir tarladan.

19

Yerin rəngi soldu, hava soyudu,  
Qırmızı şorab iç, al sarı heyva.

Yağış meynələrin yudu tozunu,  
Qara buludlara büründü səma.

Bağda gül yerini tutdu od-ocaq,  
Bülbülün yerini bir qara qarğı.

Yel sərdi budağa qırmızı ipək,  
Sapsarı atlasa büründü sohra.

20

Eyləyir dünyaya fərvərdin yeli hər dəm səfər,  
Eylədikcə hər səfər dünyaya o çalmış zəfər.

Bənzəyir bütxanəyə rənginliyindən gülistan,  
Oxşayı yaquta dağ, firuze sərvə-Qatfər.

Eyləyir bülbül fəğan, gülşən də hər saat yenə,  
Nazlanır güllər baxıb gördükcə hər dəm nalələr.

Tutiya bənzər şəqaiq dimdiyində qır tutub,  
Suri zərdir, üstünü qıpqrırmızı tozlar bəzər.

İldirim, şimşek çaxar, daim buludlar oynaşar,  
Sanki zənci orduzu tatar görüb xəncər çəkər.

Ətrə qərq olmuş çəmən Tibet kimi başdan-başa,  
Bağ boyanmış cürbəcür rənglərə sanki Şüstər.

89

Bənzəyir bağlarda nərgiz bütlərin əllərinə,  
Qol-bilək mina tamam, ovcu hənadır sərbəsər.

Göl külək əsdikcə bənzər köksünə şahinlərin,  
Sanki tavusdur qızılğıl, bağda açmış balı pər.

Qaldırır tek-tek bənövşə çaylar üstdə başını,  
Yamyasıl atlas yero sərmış göy örtük, sal nəzər.

21

Elə bil kanun ayına şəbixun eylədi neysan,  
Səmanı tozla doldurdu, çölü, səhrəni tutdu qan.

Əgər qan istəyirsənse, o çöldə laleyə bir bax,  
Əgər toz istəyirsənse, sal buluda bir bax.

Bahar yelləri ənbərlə yoğurdu torpağı indi,  
Budaqlar zərxara geydi tamam nisanda leysandan.

Biri səhrada Qarunun qazib basdırıldığı tapdı,  
Biri – Azər nəyi yerdə qazib etmişdərsə pünhan.

Al-əlvan Çin ipəyiyle bürünmüş çöl, elə bil ki, –  
Gəlir Çindən bağa hər gün – gecə bir ayrıca karvan.

Gəlinlər tək gülür çöllər sevinclə bağçada, bağda,  
Ona ovsun edər bülbülb yaman gözlər xətasından.

Əgər gənci-badavərdə tamahın var, çölə çıx bir,  
Dolub gənci-badavərdilə çöllərdə tamam hər yan.

Çəmənlərdə gülür lale üzü tək Leylinin hər dəm,  
Bulud göylərdə qan ağları gözü tək Məcnunun hər an.

Uçur mərcan üzərində fəqət bağlarda bülbüllər,  
Qaçır əlvan ipək üstdə fəqət çöllərdəki ceyran.

90

22

Bürüyüb yer üzünü bir belə dağlar, dərələr,  
Buraxıb köhləninin başını çox çapma, dayan.

Sözü ölçüb-biçərək söylə, ucuzlaşmasın o;  
Yolu düz seç ki, sənə vurmaya axırdı ziyan.

Ərisəm cövrü məşəqqətdə fəğan cyləmərəm,  
Ölərəm, istəmərəm çərxi-fələkdən mən aman.

Gözü kordursa cahanın, hünərin xeyri nədir?  
Kardı göylər, sən əbəs cyləmə gol ahü fəğan!

23

Ey mənim can sirdaşım, ruzum, ilim, ayım mənim,  
Ey gözüm nuru, günəşşüzlüm, sən ey, Ayım mənim.

Nizə boyulum, kirpiyi peykan misallım, dilbərim,  
Ey qara zülfü kəməndim, qaşları yayım mənim.

Sərv qamətlim, nədəndir ruhuma biganəlik?  
Yoxsa səndən naümidlikdir fəqət payım mənim?

Ol qədər hicrində gördüm mən ziyanlar, indi bax,  
Xəstədir məhzun ürek, gözlər – axan çayım mənim.

Varsa inciklik belə, ey canımın sultani, bil,  
Xatirindən çıxdımı haqqım mənim, sayım mənim?

Sən mənə can tək yaxınsan, mən sənə candan yaxın,  
Tək şirindillilikdə, əfsus, olmadın tayım mənim.

24

Ey zamanın tacdarı, sən ki etdin şad məni,  
Tanrı xəlq etmiş, demək, nurdan, səadətdən səni.

91

Hər gecə-gündüz sözün mərdlik, sədaqətdir müdəm,  
Xoş əməl, insançevərlilikə ucaltdın ölkəni.

Qırqovul, ya kəkliyi şahlar şikar etmişsə də,  
Daim Ərmən şahları olmuş ovun, şırsən yəni,

Şənli ordundan əgor, artıb-azalsə min nəfər,  
Zərrəcə fərq cəyləməz, hətta dəyişməz nöqtəni.

Günlərin keçsin sevincə, çox mübarək hər ilin,  
Dostların kuyindən öpsün, qəbrə girsin qoy dəni.

25

Ey gözəl, son hər işi saz elədin,  
Köhnə ruzgarımı sən təzəledin.

Səni etdikcə ziyarət məxluq,  
Səpərək sərvətin, az elədin.

Sözlerinlə sevinib güldü biri,  
Birinin qış gününü yaz elədin.

Mərdliyin gözləri səndən nur alır,  
Fərəhi quş kimi pərvəz elədin.

Nuxu altında, – dedin – gol görüsək,  
Bax ki, öz vədinə də naz elədin.

26

Ey könül, çox söylədim, aşiqliyə son qoy dəxi,  
Əl götür gol şüx gözəllərdən, sular tek az bulan.

Göyərçin bir nazlı yar göz yum, yanından öt, sovuş,  
Yağsa eşqin oxları, eqlü həya olsun qalan.

Almadın məndən nəsihət, bilmədin tale nədir,  
Tərsə yozdun fikrimi – hər tində sev bir can alan.

Vardır aşiqlik yolunda, yaxşı bil, min bir xətər,  
Dincəlik istərsən əgor, nazəndələrdən gen dolan,

Çox dedim, sən az eşitdin, düşdün axır zillətə,  
Ey ümidi sərnigün, ey arzusən heç-puç olan!

Yoxdur indi səbrə həcət, yox muradın hasili,  
Faydasız çırpınma gel, azadlığın olmuş yalan!

27

Çölləri şaxta, sazaq sardi, yaman əsdi külekk,  
Zəfəran tek saralıb soldu gülüstəndən çıçək.

Görəməmişkən nə boyaqçı, nə də küplərdə boyaq,  
Meynə yarpaqları oldu özü sapsarı ləçək.

Gecə dağlarda çaxan qorxulu şimşəklər də –  
Göyü kərpic kürəsi etdi, görüb əsdi ürək.

Outurub təxtinə dünya şahı sorbəst, başı dinc –  
Kini, yad fikri, təmənnəni könüldən silərək.

Çölün atəşlərinə səpdi o, düşmən qanını,  
Üzümün qanı ilə doldu qədəhlər – biz içək.

O, fərəhnak yaşasın, hökmü deyilsin əbədi,  
Harda düşmənləri var qəmlə alışın kürətək.

28

Tale üzünə güldü sənin, taxtını qurdur,  
Düşmənlərinin ömrünü dövran başa vurdu.

Allah sənə qız verdişə də, qəm yemə əsla,  
Ey şah, o, min oğlan gözünə gün kimi nardu.

Bir şahın əger düz iki yüz oğlu da olsa,  
Onlardan axı bircəsi taxt-taca uğurdu.

Tarix də bilir, səltənətin zinətidir qız,  
İskəndər onun şahlığını haqlı buyurdu.

Dünyanı görübsən, yenə gör, gül, yaşa, şad ol,  
Şad ol ki, yanında iki şahzadə oturdu.

Öz nurunu saçmaqda ikən göydə Günəş, Ay,  
Ömrün boyu kam al və sevindir ana yurdu.

## MƏSNƏVI

29

Cəmi bu nökərlər içərə, cəmi bu qulamlar içərə,  
Cəmi başçı ərlər içərə, ya uca məqamlar içərə –

O igid Əbülyəsdir bu zəmanəyə süpəhdar,  
Yağını oda yaxandır, ürəyilə dosta qəmxar.

O, inan bədəndə ruhdur, bədənə hər an gərəkdir,  
Cana çün əql gərəkdir, necə əqlə can gərəkdir,

Özü dürr tökən buluddur, hünəri pələngə təndir,  
Bir əli pələngboğansa, bir əli qızılışəpəndir.

Gülərək xəzinəsindən o, qızıl bağışlayar gah,  
Yox, əgər qəzəblənərsə, kül olar oduyla bədxah.

Döyüşə açanda meydan – ölüm yağıdırar bulud tek,  
Yox, əgər açarsa məclis, canını verəndi gerçək.

Sevinor görüş zamanı üzünü görəndə ruhlar,  
Tezələr hər hansı əqlili danişarsa, onda sərr var.

Üzünə baxarsa düşmən ürəyində kin, ədavət,  
Əriyər qəzəb, küdürü, yerini tutar məhəbbət.

Nə qədər sevinse yoxsul yolun üstə zər tapanda,  
Ele şad olur bu comərd zəri paylayan zamanda.

Susaraq danişmaz artıq, danişdıqda yoxsa məzmun,  
Nə dinər, nə dinlər əsla, danişiq deyilsə mövzun.

Günəşi özünsən, ey mərd, bu cahanda mərdlərin sən,  
Böyüyə pənah duran da, kiçiyə dayaq da sənsən.

Sən özün gözəl bilirsən – ürəyim xeyirxahındır,  
Fərəhim gülüşlərindir, yasım isə bir ahndır.

Həmişə səninlə oldum, həmişə səninlə dostam,  
Şad olub, ya qəmlənəndə bizo örtük oldu bir dam.

Sən ilə qazandım, ey dost, bu böyük şəhərdə şöhrət,  
Şaha təqdim eylədin sən, mənə çatdı ondan hörmət.

Elə gün olubmu heç sən içəsən şərəbi mənsiz?  
Nə evin olubdu mənsiz, nə də quş olubdu çəmənsiz.

Ulu hökmədar yanında mənə yer veribsən, ey dost,  
Uca göylərin qatunda pirə döndəribsən, ey dost.

Sənin hörmətinlə mən də alıram əcəb hədiyyə,  
Səbəbinlə ol əmir də başıma salıbdı sayə.

Yetirir böyük məhəbbət mənə xatırın üçün şah,  
Gah edir qızılla təltif, gah açır məqama şahrah...

Nə edim, coşubdu Təbriz həvəsi könüldə indi,  
Elə şölələndi ruhum, ürəyim ud oldu, dindi.

Elə ki, səfər havası başıma salıbdı Təbriz,  
Od olub, yaxıb sərasər, canımı alıbdı Təbriz.

Eşidəndə o bu sırrı məni dirlədi, danişdi,  
Elə xoş, şirin danişdi, mənə bu kəlam tanışdı.

Dedi: "Qal yanında, şair, bizi qoyma təkcə, yalqız,  
İşimiz – könlüdən hər gün sənə yaxşılıqdı yalnız!"

Əmir ilə məndən, ey dost, qalacaq sözün də razi,  
Bu cahan malından olmaz ürəyin min il tamarzi.

Burada adın-sanın var, hədəfə yetən kamın var,  
Könül oxşayan, fərəhli sehərin, xoş aksamin var.

Orada nəyin qalıbdır, uşağın, ya arvadını?  
De, edim nə varsa dərman, de, qalan gözəl qadını?

Diləyin nədir, əzizim, kimi axtarib gəzirsen?  
Dolanıb bu gen cahani niyə əl-ayaq əzirsen?.."

Eşidib, xəcalətimdən qızarib göye əl açdım,  
Eləyib dua onunçün, dilim ile şirin saçdım:

Səni ilk sefərdə seçdim, yanaşib öündə durdum,  
Uca bəxtinin əliyle belə ali xeymə qurdum.

Sənin hörmətinlə etmiş mənə etina böyükklər,  
Duyaraq sözümde sehri, eləyib sənə böyükklər.

Ürəyim açıldı, mən də görüb onları sevindim,  
Sözünə olub xiridar, şur ilə həvəslə dindim.

Bu sənin əməllərindir, yadına düşəndə bir-bir,  
Ciyərim yanır ahımdan, dolanır başında təsir.

Gözel oğlunun camalı elə ki durar gözümde,  
O fərəh verən xəyalı dözümü yorar gözümde –

Ürəyim bulud tek ağlar, soyuq ahü nalə başlar,  
Gah axar alovlu yaşlar, gəhi de sevincli yaşlar.

Ürəyimdə varsa hərgah kədərim dumansı dağ tek,  
Onu görmək ilə bir yol, əriyər kədər də yağ tek.

Bədənim canımla birgə canının fədası olsun,  
Yaşayaq ürkələ cantək, əbədi ələm qovulsun.

Mənə lütf edib demişdin – nə ki yaxşıdan, yamandan,  
Başına gələn nə varsa de ki, mən çıxım dumandan.

Necə sen buyurdun, ey dost, bu gözüm görən nə varsa,  
Danışım səbirlə bir-bir, ürəyin çox intizarsa.

Di eşit, Əmir Əcəllin kərəmi könülaçandır,  
Əli pay verən, qılıncı dolu tek ölüm saçandır.

O qədər tutub əlimdən, mənə yaxşılıqlar etmiş,  
Sənə söyəsəm, deyərsən – bu kişi nə çox şırtmış?

Nəzərinə zirvəyəm mən, şüəra önumdə fərşdir,  
Məni qaldırar səmaya, bilinər məqamıñ ərşdir.

Hełə görməyib o şahdan birisi bu cür məhəbbət,  
Nə də ayrırsında gördüm belə bir dəniz səxavət.

Onun ol müzəffər oğlu uca, ali qəhrəmandır,  
O əmir – o şanlı Fərrux mənə ləl bağışlayandır.

Hełə söyləyim vüqarla, nələr eyləmiş də Məmlən:  
Mənə bəxşisi az olsa – təzə bir xələtdi hər an.

Məni saxlayır yanında, dözə bilməyir fərağa,  
Elə xoş baxır, vücudum sanıram dönüb çarıqa.

Ümid eylərəm ki, torpaq ilə bir də bağışlar,  
Qədəhim dolar sevinclə, üzümü sevinc naxışlar.

O Əmir Əbülfəsəm ki, onu ruh bilir zəriflər –  
Danışar nə məclis olsa, adımı çəkər, təriflər.

Nəyi var verər, bağışlar, nəyi var əsirgəməz heç,  
Alar hətta çoxlarından mənə çox xələt, deyər – seç.

Hələ sən bir az da dinlə, eşit, ol böyük şahənsəh –  
Ucalıq, şorəf, böyüklük ki, ona veribdir Allah –

O kişi, o şanlı comərd, qocaman, şir ovlayan şəxs  
Nələr cılmış mənimçün, edə bilmərəm inan bəhs.

Gəhi bir bəzəkli, yorga tükü ağ qatır veribdi,  
Gəhi zərxara və şaldan neçə top yatır veribdi.

Ya da göndərib şərabı evimə o xalvar ilə,  
O qədər veribdi bəxşış, bu evim dolub var ilə.

Ürəyim coşur sevincdən, mənə ruh verir bu ad-san,  
Deyirəm – bu şadlığimdə mənə tay olarmı Həssan?

O məni canından artıq, bədənidən artıq istər,  
Nə ki insan oğlu olsun, vətənidən artıq istər.

Bu bədən, bu can onundur, bu cana var ixtiyarı,  
O da mərdliyində Xosrov kimi şənlədər diyari.

Canımın səfəsi üçün iki cür səvab edibdi,  
Biri – göstərib səxavət, biri də – söz öyrədibdi...

Sənə söylədiklərimdən daha çox səfa verən var,  
Bir-iki nümunədir bu, yazımı sıqlışmaz onlar.

Hamısı nəcib əmirdir – qanı saf, südü təmizdir,  
Tənimə canımdan, ey dost, nücəbalarım əzizdir.

Mənə bəxş edərsə Təbriz nə qədər xəzinə, heyhat,  
Səni yad edincə, qəmdən, ola bilmərəm, inan, şad.

Deyirəm – susuz, çörəksiz yenə birtəhər dolannam,  
Mənə surətin gərəkdir, onu görmədikcə yannam!

Səni gördüyüüm zamanlar ürəyim coşub-daşardı,  
Buraxıb mələlə könlüm, necə şadrvan yaşırdı.

O, şəhərlərin ziyası, o, qoşunların cəlalı –  
Əli Ləşkəriyçün, ey dost, dediyim sözün camalı –

Ele şux və cilvəkardı, elə xoş şəkərsaçındı,  
Nə əzab çəkibse ruhum – dili incə bəhs açındı.

Mənə gər məhəbbətin var, mənə lütf edirən hərgəh,  
Bu könül səninə, ey mərd, ona sən gəl, ol xeyrəx –

Şaha ver bu şeri, bilsin canımı üzübdü həsrət,  
Oxu, qoy sinəmdə görüsün necə də coşur sədaqət.

O əger səxavətindən mənə bir xələt də versə,  
Aya yüksələr başım, bil, mənə nuş olar bəhərsə.

İstərəm ki, el yanında o şahın cəlalı artsın,  
Nə qədər paxıl, rezil var – özü öz qanında batsın.

Şəhərə gələndə hər yol o Əbülmüəmmər – ustad,  
Sevinər şəhərdə hər kəs, özü şad, xəyalı dilşad.

Ona da yetir duamı, de ki, çox salamı vardır,  
Ona tay cahanda yoxdur, nə gözəl kəlamı vardır!

Daha bir vəzir də vardır, özü şux, fərasət əhli,  
Hamının çıraqıdır o, üzü nur, sədaqət əhli.

Ona da salam-duamı yetirib yüz hörmət ilə,  
De ki, var xeyir-duası sənə əlli minnət ilə.

Hələ ol Əbül Fərəc ki, verimi bir asımandır,  
Fərəfi hüdudsuz olsun, şərə düşməsin, amandır!

Yetir əvvəla salamı, de ki, yollanıb, etadır,  
Hamının variyla mülkü, canı da ona fedadır.

Daha bir əziyyətəm var – deyəsən Əbu Əliyə –  
O bizim şərəflə ustad, o əliaçıq vəliyə –

Ki, qulun duaçın olmuş, sənə baş əyir könüldən,  
“Görüm olmasın bu dünya ona dat” – deyir könüldən.

Yenə minnətim budur ki, yetir öz dilinlə, Məmlən –  
Eşidib xəbərdar olsun ona alqışım var hər an.

Canımı feda da etsəm, yeri var o şəhriyara,  
O fəda edib xəzine ne qədər bu bəxtiyara!

Bu da son təmənnəm olsun – Əlini öp hər gün, hər an,  
O sənin gözel balandır, onu saxlasın bu dövran.

Sən özün bir alicahsan, sənə min-min alqış olsun,  
Nə qədər varınsa düşmən, payı dürlü qarğış olsun.

Qələm al, yazınla ey dost, şüəranı dindir hərdən,  
Yaraşlıqli xəttin ilə meni gəl sevindir hərdən.

Çata bilməsəm də cismən görüşüm özünlə, vallah!  
Ürəyim gülər fərəhdən, açılar sözünlə, vallah!

Mənə yaz, xəttin gözümə işiq saçdır,  
O gözəl yazınla qəlbim gül açan, çiçək açdır.

Mənə yaz, o məktubunla ərisin kədərlər fəryad,  
Mənə yaz, sözünlə bir dəm olum hər bələdan azad!

O laləüzlü gözəl telləri ipək o nigar,  
Edib bu könlümü eşqiylə min bəlayə düşcar.

Vüsəli ilə qılır qəddi kimi könlümü rast,  
Fəraqı qəddimi zülfü kimi qırıb qatlar.

Tutub əlində bir ox, qəmzəsində var bir ox,  
Əlindəki ox ilə qəmzə oxunu bir atar.

Əliyələ qəmzəsi əslində bir hədəf aldı,  
Nə o yanıldı; nə bu, könlümü edəndə şikar.

Verer o qəmzə oxu dostuna həmişə əzab,  
Əlindəki ox ilə düşməni qoyub ağlar.

## QİTƏLƏR

Vəfa quşu, Hüma quşu bu dünyadan qanadlandı,  
Uçdu birləş aləmindən, bəs haranı yuva sandı?

Ürəyimin al qanından üfüq elə dalğalandı,  
O dalğadan qerbin bele ətəkləri al boyandı.

Yelkənim dənizlərdə açdı kədər firtinası,  
Qəm boynuna aldı canı... Can viran bir gülüstəndi.

Mənə o vəfasız dedi bivəfa,  
Onun vardır hər bir sözündə cəfa.

Vəfasız görərmi məni dost olan –  
Ki, düşmən də məndən görübdür vəfa...

Məgər bir kəsin incidər canını,  
O kəs ki, ona könlün etmiş etə?

Mən ondan yamanlıq da görəsəm əgər,  
Ona yaxşılıqdır əlimdən cəza.

O, könlündəki fikri almış dilə,  
Budur fikri – düzgün xəta olsa da!

Həmişə nədən, qarşı çıxmış mənə,  
O kəslər ki, dost olmuşam onlara?

Sözüylə işi bir-birin tutmayan,  
Salar yaxşı işdən qəzanı yada!

Gözəllər firqətindən pis bu aləmdə əzab olmaz,  
Mənim tək yar fəraqını görəndə xürdü xab olmaz!

Günahkarlıq nədir, xatırlamazdı kimsə aləmdə,  
Desəyidin, axırtdə hicrən bədər əzab olmaz.

Fəraqı dərdində mən düşmədən o mahrüxsarın,  
Sanardım bunca dərdi çəkməye qəlbimdə tab olmaz.

Əyildi qamatım, zülfü kimi, yarın fəraqında,  
Könuldə həsrəti, boynumda zülfü tək tənəb olmaz.

Alıb da səbrimi, aramımı, məndən uzaqlaşdım,  
Edirənən bağımı hicran odunda sən kabab, olmaz!

Üzün rəngində göz yaşım, saçın rəngindədir bəxtim,  
Belə qarğı qanadı, öylə hər yerde şərab olmaz!

33

Apardı könlümü, verdi mənə könlünü bir dilbər,  
Mən ondan raziyam, şaddır o da, çox razılıq eylər.

O, mənsiz mey ələ almaz, o məndən ayrı əylənməz,  
Həmişə kaş belə olsun, belə keçsin bütün günlər.

Necə yandım fəraqında, salanda yadına hərdən,  
Keçirdi ah ilə, fəryad ilə ömrüm uzun illər.

Mənəm asudə yarımdan, niyə asudə olmaz o?  
Məgər bilməz, dönüb dövran, çıxıb yaddaşdan ol qəmlər?

Sən, ey şümsəd şaxında açan azadə bir susən!  
Sən, ey diba, sədəf içərə olan şahanə bir gövhər!

Səni hər kəs ki doğmuşdur, o doğmuş eşqi qəlbimdə,  
Sənə kim qəsd qılmışdır, o vurmuş qəlbimə neştər.

Budur qorxum ki, könuldən mənim eşqim uzaqlaşın,  
Mənim könlüm də, canım da sənindir, ey mələkmənər!

## EYN-ƏL-QUZAT MİYANƏCİ

*Eyn-əl-Quzat Miyanəci h. 492-ci (1099) ildə Həmədanda doğulmuş, 525-ci (1131) ildə kafir elan edilərək edam olunmuşdur.*

Dövrünün böyük filosofu, sufi alimi, görkəmli ədib və şairi, Şərqdə geniş söhrət tapan "Zübdətül-həqayiq", "Təmhidat", "Nameha" və Şəkvə əl-qarib" adlı əsərlərin müəllifidir. İbn Ərəbidən çox qabaq pantezim nəzəri əsaslarını işləyib hazırlanmışdır. Farsca yazdığı "Təmhidat" ("Müqəddimələr") və "Naməha" ("Məktublar") Azərbaycan sufi ədəbiyyatının on parlaq nümunələridir. Bu əsərlər hələ orta əsrlərdə Azərbaycan dilinə tərcümə olunmuşdur. "Ərəb dilinə və ədəbiyyat elmlərinin təmrinin giriş" adlı kitab yazdığı barədə da məlumat vardır. Bədii yaradıcılığı janrı baxımından zəngindir.

### RÜBAİLƏR

1

Bir şəhid olmaqdır arzum, ey xuda,  
Ucuz üç şey də ver mənə dünyada.  
Ey dost, mən deyəni söyləsən əger,  
Həsir ver, neft gətir, od vur sonra da.

2

Eşqində gərək hasil ola, o, yoxdur.  
Ümiddə gərək sahil ola, o, yoxdur.  
Səbr eylə deyirsən ki, işin yaxşı olar,  
Qəlb ola, ona qabil ola, o yoxdur.

3

Axşam qucaqladı yenə yar məni,  
Qəhr ilə qul etdi o dildər məni.  
Eşqindən coşaram, – dedim, – ey sənəm,  
Öpərək susdurdı o nigar məni.

Gahdan üroyi zülfünə qurban edərəm,  
Nərgizlərinə töhfə gəhi can edərəm.  
Səndən gen olub acız olan domlərdə,  
Səndən sənə, ey dost, əlamən edərəm.

## MƏSNƏVİ

Ey Həmədan, axdiqca qoynuna bir ölkədən –  
Güclü yağış selləri səni dirçəltdi həmən,

Ey Mavşan, sən içərsən ancaq vadı damcısı,  
Təmizlənir nə əcəb torpağının acısı?

Görcək sizi, ürəkdə vətən eşqi çağlayar,  
Düz sözdür: sadiq oğul qürbətdə hey ağlayar.

Olsayıdı bu zavallı könlüm tamam dəmirdən,  
Onu qürbət mum kimi əridəcəkdi birdən.

Dord-qəmi məndən alıb, fikir çoxso qarğalar,  
İnan qomdən, qüssədən nara rəngi ağarar.

O qomlər ki, mənim var, dağları da parçalar,  
Amma bir bax, səbrimə dost-düşmən də əl çalar.

## ŞİHABƏDDİN SÜHRƏVƏRDİ

*Şihabəddin Əbülfütuh Yəhya ibn Sürəvərdi h. 549-cu (1154) ildə Azərbaycanın Sürəvərd adlı kiçik bir şəhərində anadan olmuş və 587-ci (1191) ildə dinsizlikdə ittiham olunaraq Hələbdə edam edilmişdir.*

*Görkəmli filosof və şair kimi tannan Ş.Sürəvərdi ilk təhsilini Marağada almış, fəlsəfə və fiqh elmlərini öyrənmiş, sonralar bir sıra Yaxın Şərqi ölkələrinə səyahət etmişdir.*

*Şərqdə işraqilik fəlsəfi sistemini yaratmış və onun asaslarını şərh edən "hikmət ol-israq" əsərini yazılmışdır. İbn Sinanın "Əl-İşarət" əsərini şərh edən "Şərh ol İşarət bi-l-farsiyə" kitabının müəllifidir. Şagirdlərindən Şəmsəddin Şəhərzəri onun 45 əsərinin adını çəkir.*

*Bədii yaradıcılığın nəzəri məsələlərinə dair əsərlər də yazılmışdır. Yaradıcılığında allegoriya və hekaya janrları əsas yer tutur. "Bustan ol-qülub" ("Könüllər bağı"), "Nağomat ol-səmaviyyə" ("Göy nağmələri"), "Risalət ət-teyr" ("Quşlar haqqında risalə"), "Munis ol-üşşaq" ("Aşıqların dostu"), "Ruzi ba-cəməati-sufiyan" ("Bir gün sufiylər arasında") və b. əsərləri məshhurdur.*

Məni ölmüş bilib qəmə qərq olan,  
Ağlayan dostlara çatdırın xəbor:

Elə bilməsinlər ölmüşəm artıq,  
Hədədir qüssələr, hədədir qəmələr.

Bir quşdum qəfəsde, dünya-qəfəsim,  
Uçaraq boş qoydum onu sərbəsər.

Allahi görürəm burda gözümle,  
Bunu xəlqə gizli verirəm xəbor.

Ruhları çıxarın bədənlərindən,  
Onda haqdan sizə görünər əsər.

Dehşətə gelməyin can verən zaman,  
Bu, yerdəyişmədir, köçə bərabər.

Bizim ruhumuzun mayası birdir,  
Bir şeydən yoğrulub bədənlər yeksər.

Mən sizi görürəm özümdə hər vaxt,  
Mənim özümsünüz hamı sərasər.

Hamımız üçündür xeyir olanlar,  
Hamiya ziyanın üz verərsə şər.

Mənə bu rəhminiz özünüzündür,  
Gedərsəm, hamiya bu növbə gələr.

Fənə buynuzunda durur bu dünya,  
Kim qalsa qayğıma, özü güclənər.

Həmd olsun, şürə olsun qadir Allaha,  
Budur vəsiyyətim size, ey bəşər!

2

Çox millət yox oldu ulu dünyada,  
Hardadır saraylar, məscidlər harda?  
Ömür gedir əldən, işrətə can at,  
Nemətə göz yumma, fanidir həyat.  
Xoş günlərin ipi əlinə keçək,  
Nemətə laqeydilik hökmündən əl çək.

3

Aşıq öz sərrini açarsa bir dəm,  
Qiyacaq canına bir vicedan kəm.  
Gizlətsə ürəkdə, yaşılı gözləri –  
Eşqi oyan edər, artar kədəri.

4

Dadını-duzunu itirdi dünya,  
Yalandır, sünidir yenilik burda.  
Xaindir insanlar, xaindir yeksər,  
Çoxu etibarsız, çoxu hiyləgər.

Düz yola hiyləyə sədd çəkib onlar,  
Üstündə tikan da əkib mələklər.  
İmanı, dini də tamam atıblar.  
Əsilli-nəsilli itib batıblar.

5

Çöllərdə gəzir o ahu, ceyran,  
Yormuş yazığı quru biyaban.

Bilmir ki, hara gedib dolansın,  
Dincəlmək üçün bir an dayansın.

Çöllərdən uçur yanar küləklər,  
Tozlarla dolub qara bəbəklər.

Can pörşələnir susuzluğundan,  
Keçməz belə hal su ilə ondan.

Qəlbindəki hissi atsa birdən,  
Rəhm eyləyəni olar, inan sən.

Lakin ciyəri yanar alovda,  
Qalmaz külüü də alovda, odda.

Fəryad elədim yola salarkən,  
Ahudan o gün mən ayrılrək.

Kaş yanmaya ayrılıq çıraqı,  
Ta gəlməyə bir qəmin sorağı!

6

Ey Səd, dayan qonağım ol sən,  
Bax gör ki, solub bu yer, bu gülşən.

Qəmlərlə hey ağlaram mən indi,  
Yaş da bu gözümde bax, tükəndi.

Qurbanın ola bizim bu daxma,  
Düş, mehmanım ol, kədərlə boxma.

Bir anlığa gol, gecəm dayansın,  
Ruhumda voton günü oyansın.

Kim Kəbəni cyloso ziyarət,  
Könlündə tapar o, eyş-işrot.

Karvanları başçısız qoyublar,  
Süngü gücüno yixib soyublar.

Kim nə dinlöyibsə, nail oldu,  
Minadə mənim ünüm boğuldı.

Föryad elədim ki, qaydanız var,  
Minadə şikarı ovlamazlar.

Söylə, dedi ki, kimi deyirsin?  
Parlaq bir üzü nişan verib mən;

Göstərdim onu: durub utandı,  
– Ovçu özüməm, – dedi, dayandı.

## ƏBÜL-ÜLA GƏNCƏVİ

Nizaməddin Əbü'l-Üla Gəncəvi XI əsrə Qəzən Təbrizi tərəfindən əsasi qoyulan Azərbaycan poeziya məktəbinin davamçılarındandır. XI əsrin sonlarında Gəncədə doğulmuş və təhsilini də burada almışdır. Şair kimi geniş şöhrət qazanıb II Manuçöhr sarayına dəvət edilmiş və Məliküşşüəra (Şairlər padşahı) təyin olunmuşdur. Saray ədəbi məclislərində yaxından iştirak etmiş, Şirvanda yüksəkən mədəni hərəkətə yaxından kömək göstərmüş, “hökmdarın yaxın məsləhətçilərinin başçısı” adına layiq görülmüşdür.

Ədəbi ərsinin az bir hissəsi biza golib çatmışdır. Azərbaycan ədəbi məktəbinin ənənələrini ləyaqətlə inkişaf etdirən bu sənətkarın əsərləri onun özünəməxsus orijinal yaradıcılıq siması olduğunu aydın göstərir.

1

### ŞIRVANŞAH MANUÇÖHRÜN MƏDHİ

Təbim bulud kimi, sözlərim gövhər,  
Qəlbim bir dəryədir təlatüm eylər.

Dilimdir satdırın bu gövhərləri,  
Zamandan üstündür onun dəyeri.

Müasirlərimdən mənəm irəli;  
Layiqdir öyünsə mənlə gəncəli.

Yeri var, şairlər öyrənse məndən.  
Mənəm hamisindən irəli gedən.

Bu Əli Dəqqaqın ağılı nazlanar,  
İncə nöqtələrim nə zaman parlar.

Əli İbn Sina iftixar edər –  
Dərin sözlərimi haçan eşidər.

İmadi dünyadan etdikdə rehlet,  
Ondan qalmış mənə böyük şərafət.

Hökim Sənai ki, dünyadan doydu,  
Bütün parlaqlığı mənimçün qoydu.

Şerimdə ifadə, rütbə, güc, sofa;  
Həm atəşdir həm də su, torpaq, hava.

Əgər od, su kimi kəskindir sözüm,  
Nədən yel, torpaq tək zəliləm özüm?

Əlli beşə çatdı, şükr olsun, ilim,  
Altmışa çatmadı bükündü belim.

Qozbeləm, əyilmiş çəngə bənzərəm,  
Elim eşitdikcə nalo eylərəm.

Uzun illər boyu ömr eylədimşə,  
Tapmadım doğru yar, vəfali kimşə.

Paxılıq eyləyən min düşmənim var,  
Durmuşlar canımın qəsdində onlar.

Mənim tək arıflar paxılsız olmaz,  
Mənim tək alımlar düşmənsiz qalmaz.

Hər yerdə saçaram işiq, ay təkin,  
Burda Süha kimi olmuşam itkin.

Gah mənim şerimə əl gözdürərlər,  
Gah da al qanımda girib üzərlər.

Bir söz qalmamış ki, adımdan, inan,  
Deyib yazmamışlar onlar yalandan.

Ən pisi budur ki, demişlər saha –  
Nədimlər başçısı o, Əbül-Üla –

Xəbərcilik edir səndən düşmənə,  
Dağıdır sırrını hər bir yetənə.

And olsun Davudun ağlar səsine,  
Tufanlar qoparan Nuh naləsinə.

And olsun Əyyubun müsibətinə,  
Yəhyanın müqəddəs, pak ismətinə,

Tövratın, İncilin əzizliyinə,  
İbrahim söhfinə, Bətha şəninə,

Merac gecəsində olan izzətə,  
Hacılar çatdığı böyük hörmətə,

And olsun Kəbənin qara daşına,  
Səfayə, o dağa, Zəmzəm yaşına,

Arife, alime və zahidlərə,  
Məscid sofisini, mücahidlərə,

Aşkarda, gizlində nə demiş düşmən,  
Mənə tutduqları hər bir eybdən –

Pakam Məhəmməd tək kafər sözündən,  
Kəbə evi kimi müqəddəsem mən.

Yusif qurdı kimi Yusif yemədim,  
Yəhya nəfsi kimi, xəta demədim.

Kandarın olmuşdur Allah dərgahı,  
Yer üzünün sənsən adil padşahi...

Kimsənin başını kəsməzsən heç vəqt –  
Qələmdən başqa ki, etməsin qəlet.

Deyərdim helimdə yüksək dağ sənə,  
Səs yerində versa başarıət mənə.

Sənə səxavətdə deyərdim dərya,  
Dalğalanan zaman etməsə qovğā.

Əldə, elmdə, helmü səxada –  
Olmamış sənin tək bir şah dünyada.

Nə rəyin mənasız, nə ədalətin,  
Nə helmin məcburi, nə səxavətin.

Səxa ovucunda qart daş mum olar,  
Qiılıcından daşlar qana boyanar.

Lütfündən ətr alsa xurmaliq əgər,  
O daim tikansız xurma yetirələr.

2

### QITƏ

İllərcə gizlədim onu əğyardan müdam,  
Verdim o şuxə gözlərim üstündə yer fəqət.  
Ol şux baxılı gözyaşının sade tifli tək,  
Gözdən yüyürdü, üz-gözümə çıxdı aqibət.

3

### XAQANI HAQQINDA

Meni zəmanənin doğdu anası,  
Dünyada yüksəklik, hünər ustası.

Arandan çıxmışam, altmış yaşım var,  
On altı il etdim Şirvanda qərar.

Zəif bir qocayam, şahı vəsf edən,  
Demirəm Keyxosrov, Keyqubadın mən.

Sual etsən məndən, ey Əfzaləddin,  
Özün doğrusunu eylərsən yəqin.

And olsun o əziz canına, səndən –  
Xeyli naraziyam, düzünü bilsən...

Mən sənin ustadin, həm də qaynatın,  
Sən mənim övladım, göz işığımsan.

Sən məni özüna seçərkən ustad,  
Verdim qızımı da, olasan damad.

Sənin təliminə bel bağlamışdım,  
Sənin şairlikdə dilini açdım.

Səni o xaqana özüm göstərdim.  
“Xaqani” adını sənə mən verdim.

Nedəndir od kimi üstümə coşmaq?  
Nə sən odsan, susan, nə mən yel, torpaq!

## XAQANI ŞIRVANI

Əfzələddin İbrahim Xaqani Şirvani h. 520-ci (1126) ildə Şamaxıda doğulmuş, h. 595-ci (1198-99) ildə Təbrizdə vafat etmişdir.

17 min beytlik qəzəl, qəsidi, qıtə və rütbələrdən ibarət "Divan"ı dövrü müzə kimi گلیم چاتmışdır. Bu "Divan" ilk dəfə 1878-ci ildə 1582 səhifədə Ləknauda (Hindistan) daş basması ilə çap olunmuşdur. "Divan"ın Bombey, Tehran, Təbriz və s. nəşrləri da var.

H. 551-ci (1156) ildə 3200 beytlik "Təhsəfəl-İraqeyn" ("İki İraqın təhsəfi") asarıni bitirmişdir. Əsər Mosul vəziri Cəmələddinə ithaf edilmişdir. "Təhsəfəl-İraqeyn" poemasında Xaqanının fəlsəfi görüşləri, feodal mühitinə münasibəti öz əksini tapır.

Ayri-ayrı illərdə dövrünün görkəmlı şaxsiyyatlərinə yazdığı "Münşəat"ı ("Məktublar") 1967-1970-ci illərdə "Ərməğan" və "Fərhəng-İranzəmin" jurnallarında, eləcə də Təbrizdə universitetinin "Məcəllə"lərində nəşr olunmuşdur.

1

### MERATÜS-SƏFA

Mənim könlüm müəllimdir, dizim üstə dəbistanı,  
O şagirdəm ki, öyrəndim, sükut ilə əlisbəni.

Nə hər dizzən olar məktub, nə də hər şagird əzbərxan,  
Nə hər qətərə olar nisan, nə hər döryə sədəf kani.

Dizim məktəb deyil yalnız, o, Nuhun göstisi timsal,  
Qəmim – Cudi dağı, gözdən axan yaş – Nuh tufanı.

Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,  
Dizine onların çıxmaz su, tufan tutsa dünyani.

Deyil bu məktəbə layiq, o kəs ki, dalğası yoxdur,  
Onun dörd tufanıyla cuşa gəlməz cismü ərkəni.

Dizi məktəb olan kəsde gorək bir hümmət olsun ki,  
Önündə it kimi diz çökdürə bilsin o, arslanı.

O insan ki, dözüb dərde, baş əyməz mərdə, namərdə,  
Onu diz çökdürə bilməz, tutan dördəlli dünyani.

Olar Xızır öz zamanında, bu mənanı bilən insan,  
Yaşar, ecazəcə aciz edər Xızır ilə Musanı.

Onun təlqininin şərhi sükut ilə olar təvil,  
Bütün təlim müşküldür, cəhalət işə bürhanı.

Mənim öyrəndiyim ilk söz bu məktəbdə "sükut" oldu,  
Bəladır dil başa, lakin sükut hər dərd dərmanı.

Məni ilk dərsdə ustad dilimdən eylədim mehrum,  
O dilli bərbətə dilsiz neyin üstündür əfəqəni.

Qalarkən ney kimi dilsiz, dodaqdan can əta etdi,  
Dedi: – Ney tek gözündən al nəfəs, – verdi bu fərمانı.

Məni təlqin butasında əritdi, yaxdı, ta məndə –  
Nə şeytan hiyləsi qaldı, nə möğrur Adəm üşyani.

Mənə öyrətdi çox şeylər, yazarsam căzünü, çatmaz –  
Şəmanı dəfərət etsəm və mürekkeb cümlə dəryanı.

O "əbcəd" ki, mənə ustad təlim etdi təcridi,  
Saralımış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı.

O gün ki, sirri yoxluqdan ibarət əbcədi bildim,  
Unutdum varlığa bağlı olan hər bir müəmmmani.

Görünçə bilməməkdir bu qəribə məktəbin elmi,  
Unutdum hafizəmdə yer tutan hər elmü ürfəni.

Qəribə elmdir, döndüm onunla sırf nadanı,  
Əcəb ustad imiş, təlim edir o guya nadanı.

Necə ayinədə tuti görər öz əksini, lakin –  
Gələr nitqə təəccübdən, olar əksinin heyranı.

Ömür keçdi bu məktəbdə, hələ “əbcəd” dəyəm aciz,  
Nə vaxt dərk eylərəm, aya, müəmmalı bu divanı?

Hələ körpə uşaqlar tek oyun ardindadır fikrim,  
Bu hoqqabaz fələk heyran edir feliyle insanı.

Oyun həngaməsi qurmuş çocuqlar, bax, bu meydanda,  
Yer heyran tek dayanmış, göysə dövr eylər bu meydani.

Budur, axır oyun bitmiş, yeqindir ki, çatıb axşam,  
Günəş batcaq, bu adətdir, qaranlıq örtər hər yani.

Görəndə təbimi eqlim düşər təşvişə, naçarəm,  
Şürum var ikən təbim gərək tərk eyləyə canı.

Necə Firondən Musa qaçırdı çarəsiz, indi –  
Mənim eqlim də qaçmaqdə edir taqılıd Musanı.

Bəhərsiz bir ari olmuş eger nəfsim əzəl başdan,  
Bu gün şadəm ki, şəhd ilə dolubdur nəfsimin şanı.

Onu mürtədliyə mail görünçə, adəti üzrə,  
Açıldı sırrı, mən nəfsin başın kəsdim də pünhanı.

Onu xəlvətdə dəfn etdim, məzarın qanla islatdım,  
O qanlı qəbər mən təlqin dedim ayati-imanı.

Şəhidin qəbri zahirdə qan ilə islanar, amma –  
Dolar mişk ilə daxildə, olar cənnət gültüstanı.

Təbiət kaftarı söksə bu qəbri, qorxmuram, çünkü  
Şəriət möhtəbin etdim bu qəbrin mən nigəhbəni.

Əgər nəfsin məzarında tikan bitmiş, nə dərdim var:  
Tikan zahirdədir, sən batın bax, gör gülüstəni.

Günəşdir hümmətim, Zəndlə Avestanın şahənşahı,  
Minib ərşİ, yatırılmışdır dizi üstünde İsanı.

Bəli, dərvişdə hümmət günəş misli gərək olsun,  
Axı o, şahdan üstündür, nə yurdum var, nə samanı.

Süleymana bərabərdir hər hümmət sahibi dərviş,  
O “rəbbi həbli” təblinin səsindən titrər eyvanı.

Cahanla can iki bütür düşüb dərviş ayağına,  
Tamahla chtiyyat it tək olub zəncirli dərbəni

O İskəndərsifet Xızırın hava – taxtı, ağıl – tacı,  
O aqıl sərxaşa süfrə – rizadır, can – mehmanı.

Xəzinədəri – fikr, ilham, keşikçi – şər ilə tovfiq,  
Əsiri – nəfs ilə amal, qul etmiş çərxi, keyhanı.

Nə hind cibalı tək qurmuş sitəmlə qəsri – “tağutı”,  
Nə Cin xaqanı tek zülm ilə düzənmiş tacə mərcanı.

Onun təslim ocağında odundur təxti sultanın,  
Onun ixlas səməndinə nal etdik tacı – xaqanı.

Azadlıq meydanında at çapırmaq könlüne düşsə,  
Kosu – amal olar, eqlin ayağı – əldə çovqanı.

Mənim qəlbim evi göz-göz olub indi pətəklər tək,  
Eşikdən sadədirse, var içində bal dolu şanı,

Hörümçəkler toru zahirdə bir tül pərdəyə oxşar,  
İçində, yoxdur əslində çibindən başqa büryanı.

Neyə lazım balıq tək zahiri pullu, içi bomboş,  
Sədəf ol ki, üzün sadə ola, qəlbin gövhər kanı.

İradə şahının getdim öpəm bir gün ayağından,  
Məni taxta çıxardı, söylədi: öz mənzilin tan!

Həvəs istərdi birlikdə mənimlə taxta oyləşsin,  
Qolundan dartaraq, qovdum yanından mən o nadanı.

Salındı süfrə, oyləşdim, nəyə lazım mənə nemət,  
Qidam öz duzlu göz yaşı, üzümdür zər nəməkdən.

Məhəbbət camını verdi əlimə dəst, şad oldum,  
O camda Xızır içmişdir, deyirlər, abi-heyvanı.

Bələ bir mənzili görmüş dübarə hissə aldanmaz,  
O məclis şirnisin dadmış yeməz noğl ilə həlvanı.

Olar İsa kimi bayram mənim qəlbimdə hər anda,  
Fəqirlik bayramında, bil könüldür təkcə qurbanı.

Mənə qəlbim dedi: ol fəqre qane, baxma dünyayə,  
Bir ac yurda, rəvadırmı, dikə göz Misr sultani?

Fələk mehtərləri ömrün atından saldılar nəfsi,  
Bu olaqda nəyin vardır, qəhət almış bu səhranı.

Tapılmaz kəndlidə arpa, onu dövran yandırmış,  
Çörək olmaz o tendirdə ki, basmışdır su tufanı.

Tapılmaz heç bu xırmandı bir arpa, aləmi gözəsən,  
Gözün çək arpadan, olma çörəkçün şah dərbəni!

Qoşulsə cahilə aqıl, əsər qalmaz kamalından,  
Bir oğru olsa karvanda, çalar eşşəklə palanı.

Xəsisdir ruzigar, umma onun pay süfrəsindən kim,  
Gece-gündüz iki it tək qovar biçarə mehmanı.

Saqın sən bu ala itdən, amandır, feline uyma  
Ki, dişdən eyləmiş məhrum, dişilə bir çox aslanı.

Fələkdə varsa da bir cüt çörək, bir sünbü'l, aldanma,  
Sən bir dəstə keşniş də deyil bu çərxin ehsani.

Səmanın süfrəsində gördüğün nanparədən göz çək,  
Dilənçi qismətilə gəy qonaq saxlar Məsihanı.

Tamah ölmüş, ona meyyit namazı qıl desəm, hardan –  
Taparsan su? Tutub çirkab iraq üzdən bu dünyani.

Təyəmmüm qıl, desəm yoxdur bu dünyada təmiz torpaq,  
Şəhidlər qanına batmış bütün bərrü biyabanı.

Özünü bəsləyənlər bir güle oxşar ki, gülşəndə;  
Tikandır batını,ancaq geyib əyninə dibanı.

Ağan süfrə açan günler bütün itlər edər bayram,  
Acımdan ölsə də, aslan yeməz itlərlə ehsanı.

Səxavət sahibi tozlu tikəylə cənnəti aldı,  
Nə baki, olsa da müflis, bu dünya fanidir, fani.

Nolardı, bircə bilsəydim bu dünyada nəyin artar –  
Yeyib-içsən gece-gündüz şərəbi, noğlu, reyhanı?

Əmirə söyle bilsin ta ki, nəfs – it, civə sərvətdir,  
İtə həmkasə olmaqla gedər bade şərəf-şanı.

Ölər bağa çanaxında, çıxar əfi qılafından,  
İlandan kəm deyilsənsə, soyun bu rəxti-elvanı!

Süleymanəm demə, əvvəl yanından divləri rədd et –  
Və ya zəncirə, ya öldür, ya qov qılı-biyabanı!

Sənin amir o ruhun ki, tapar yer bağı-cənnətdə,  
Ona qoy olmasın məhbəs bu nəfsin qarə zindanı.

Xoşa gəlməz ki, şahəşah qayıtsın şad qurbətdən,  
Otursun qəsrədə rahət, unutsun yarü əyanı.

Bu aləmdən uzaqlaş sən, o aləm dərdinə qalma,  
İki aləmdən üstündür təfəkkür əhlinin canı.

İki alom iki gözlü tərozidir, bunu bil ki,  
Ədaləti çəko bilməz ilahinin bu mizanı.

İki alomdə sərvət dördinə namərd qalar ancaq –  
Ki, Mizan xasdı Nahido, o sevməz noçmı-Keyvani.

Ayaq torpağını al mordlerin, başına tac cyle,  
Qızıl tac alma, vermə oğruya sən sirri-pünhanı.

Deyil dərvış o kəslər ki, ola şah tacına meftun,  
Gərək dərvış bir gözdə görə dərvışə sultani.

Könül sultani dərvışlər səfində xas yer tutmuş –  
Ki, şah tacından üstündür ona dərvisin astanı.

Bütün dərvışlərin şahı olubdur Əhmədi-Mürsəl –  
Ki, “Nun-vəlqələm” Quranda sibt etmiş bu fərmani.

Əgər dərvışən, dərvışlərin əhvalına qal ki,  
Günoş üryan ikən xələtlə şad eylər çox üryanı.

Cahanda yoxsul olduqca, daha artıq səxavət qıl –  
Ki, meynə doldurur zərlə payızda bağlı, bostanı.

Riyadır hər kəs istərsə səxavətə əvəz almaq;  
Verib bir dirhəmi, on dirhəm etsin borclu yəzdəni.

Bacarmaz yaxşılıq pislər, müqəssirdir buna xilqət,  
İlandan bal umarları, onun yoxdursa imkanı?

Arı sancarsa da bəzən, – bu nadir bir təsadüfdür,  
Xəbər vardır bu haqda get oxu ayati-Qurani.

Bacarsan, olma aludə cəlalına bu dünyanın,  
Bu murdar daşı almaqla ələ, şad etmə şeytanı.

Fəqirin xırqəsində bəxyələrde romzələr vardır –  
Ki, anlar “lövhə-mohfuz” u açanlar bu müəmməni.

Həm dənəyaya aşiqdir, biz isə qəmdən azadıq,  
İtə aşiq olanlarda gərəkdir olsun it canı.

Səne bir həftəlik bəxtin əgər yar olsa, şad olma,  
Üçüncü həftədə başlar həmişə təzə nöqsanı.

Atarsa qol-budaq neysan ayında gərəçək ağacı,  
Onu xoşbəxt sanma, qarşılardan pojmürdə abanı.

Fəlakətsiz səadət umma dövrəndən, yəqin bil ki,  
Hilal iqbalına qarşı təbiət qoydu Sərtəni.

Düşünsən haqqını, yoxdur cahanda daimi iqbal,  
Dönük, sərt üzlüdür, billah, onu sən yaxşıca tanı!

Saqın sən gücsüz ahıdan, gecə yatmış o, göz yummur,  
Elə bil nizələr batmış gözünü kirpiyi sanı.

Tökər sübhə qodər qan-yaş gözündən sel kimi mözlmə,  
Boğar zalimləri rahət yataqda qanlı tufanı.

Əlac axtar qəza təqdirinə, sən əzdiyin aciz –  
Düşübse torpağa, ahı yixar ərş-i-müəlləni.

Salıbsan Bijəni həbsə, sən ey Əfrasiyab, yatma!  
Durubdur pusquda Rüstəm, əlində tiğ-i-bürrəni.

Yatarsan məst, lakin yatmamış sən əzdiyin mözlmə,  
Pile qurdu kimi sazlar sənə tor çeşmə-giryani.

Edibson it kimi pislik, peşiman ol, “el-əfv” söylə –  
Ki, itdə eyləyer “el-əfv”, nəyin olsa peşimanı.

Qocalmışsan, ölüm vaxtı nədir, nalan olursan sən?  
Doğulduğda uşaq ağlar, tutar dünyani əfşəni.

Qoyun tek bağlamış quyrıq sənə dövrən, belindən at –  
Onu, qoy gavü mahinin dağlışın qəsri, ərkəni.

Sənə dayə olub torpaq, südün əmdin, əmər qanın,  
Bütün qanın o süddəndir ki, vermiş dayə püstanı.

Cavanlar qanıdır, içmə, əlində tutduğun badə –  
Ki, torpaq meynelikdən qaytarıb öz içdiyi qanı.

Gözel zalimlərin nəfsi kimi, xunxar bu dünyanın –  
İç olmuş məzarıstan, eşikdə bağı bostanı.

Xorasan bir hərəmdirse, Məlikşahdır ona Kəbə,  
Səmərqənd bir fələkdirse, bir ulduzdur Qədər xanı.

Qədər xan öldü, bir gün də Səmərqənd etmədi nalə,  
Məlikşah getdi, bir kəs görmədi ağlar Xorasanı.

Məlikşah "od-su" adlandı, su axdı, atəsi söndü,  
Kül oldu, torpağa döndü, məkan qıldı Sifahanı.

Vurarkən Səncərə şəbxunu Gurxan fateh adlandı,  
Əcəl Gurxana şəbxun vurdı, kor oldu şəbistanı.

Görün Xaqaniyə hümmət necə imkan yaratmış ki,  
Bu gün yüz fəlsəfə ustadını saymaz da Xaqani.

2

Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,  
Bü dünyada tək mənimdir söz mülkünün ixtiyarı.

Nadir-nadir mənaların Məryəməne ruh verənəm,  
Uca, yüksək fikirlərin aləminə hakim mənəm.

Mənəm ağılnı Şah Tuğanın əvəz edən qabil vəkil,  
Fəzilətin gəlininə sahib olan cavanam, bil.

Geyib hikmət zirehini, çağırıram hərif bu dəm,  
İlhamlardan süfrə açıb, uca səslə: – gəl, – deyirəm.

Mənim bakır sözlerimdir xəsiyyətdə ruh tilsimı,  
Mənim qəlbim nurlandırır ağılıları işıq kimi.

Sehr düzən şairlərə sapi verən bil mənəm, mən!  
Bütün şeir zərrabları hey kimiyə alır məndən.

O Həssanın qəlbin yeyən bu nəzmimin hesrətidir,  
O Söhbana şillə vuran bu nərimin qüvvətidir.

İlhamının Bürəqı da hansı yerdə salarsa nal,  
Fələk onu döyüş üçün kəskin qılinc edər dərhal.

Mübaliğə deyil əsla: "papağımdır – əzəliyyət,  
Guşənişin insanlara don tikirəm – əbədiyyət".

Yer üzündə kölgə kimi sakinəmsə; diqqət et bir:  
Əsərlərim günəş kimi, mənzil-mənzil dünya gəzir.

Bu ustadin adı nədir? – biri deyir heyran-heyran,  
O biri də soruşur ki: bu sehrkar gəlmış hardan?

Qənaətin şahlarşahı əmr verən andan bəri, –  
Uzansan da çatmaz mənə tamahın o boş əlləri.

Şirin mədhim əhl adama gözəl şərab olar hər an;  
Tutiyani qayırlar aləm içrə turş qoramdan.

Dilim göylər xəzinəsinin açarıdır, bunu bil sən,  
Bu iddiam sübut olur Məhəmmədin sözlərindən.

Dəfinələr, xəzinələr içindəyəm hər zaman, bax,  
Onlar isə inci tapmaq həvəsilə ələr torpaq.

Bu aləmə gələn gündən, ağılnı mənəm bir çırığı,  
Onlar isə kordur tamam, görməyirlər heç uzağı.

Dərrakəmin, qüdrətimin düşmənidir bu paxıllar,  
Bax, bu şəhri, xariqəni eyləyirlər onlar inkar.

Bir neçə haqq tapdalayan Yusifə də dedi hədyan,  
Məhəmmədin sözlərini yalan saydı neçə nadan.

Məna yurdu Hindistanda Adəm kimi tutdum qərar,  
Sənət yurdu Çində “mərdüm-giya” olmuş bu ulaqlar.

Qurşun kasa içi kimi qapqaradır üreklori,  
Civə qabı ağızı kimi bərk bağlanıb ver əlləri.

Sanki onlar quldurluğun məktəbini bitirmişlər,  
Küfrə qardaş olub, səfə dostlarını itirmişlər.

Mən ki, Misrin əziziyəm, ləyaqətsiz bu adamlar,  
Bazarlarda veyllənib, orda-burda namus satar.

Haqlıdlar bir səbəblə onlar olsa mənə düşmən,  
Çünki Süheyıl ulduzu tək öldürürəm bicləri mən.

Peymanəmin damcıların onlar içir susuzluqdan,  
Onlar mənim sərr süfrəmdən tör-töküntü istər hər an.

Beyinlərin laxladaram bir fil kimi zərbəmlə mən,  
Çixardaram ilan təki mən onları dərisindən.

Onlar – Ad qoşunu, mənim yel qanadlı qəlemin var,  
Onlar Yecuc tayfasısa, mənim nitqim bir sur olar.

Əbəs yerə özlərini Xaqaniyə bənzədirlər,  
Heç gözel yaz buluduna bənzəyərmi qaba süngər?

Qamışlıqda qarğıların görünse də rəngləri bir,  
Birisindən şəkər çıxır, digərindən quru həsir.

Misgin, məğmun eşidərkən şerimdəki fəsahəti  
Beyni-başı alov tutur, artıq mənə küdurəti.

Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,  
Bəli, onlar Xaqanıdır, ortasından atsan “qa”ni.

Əqlə ağır yük daşından mənim könlüm, bəyanımdır,  
Qələm seyrə çıxan zaman söz üzəngi tutanımdır.

Zəmanəni xəlq eyləyen bir Allaha and olsun ki,  
Dövrən mənim dövranımdır, zaman mənim zamanımdır.

Şəriyyətin qıt olduğu bu əyyamda, aləm bilir,  
Ac qolbləri qonaq edən mənim şirin lisanimdır.

Dünya mənim narıncımın ötri ilə çulgalanıbdır,  
Çünki məna bağ-bağçası mənim yaşıl bostanımdır.

Hər axmağın hərzəliyi incitməyir əsla məni,  
Bu dünyada yoxdur tayım, meydan mənim meydanımdır.

Cox tez çatır şərqə, qərbə mənim könlül məktublarım,  
Çün fələyin göyərçini mənim xəbər yaranımdır.

Mənəm məna yaratmaqdə şairlərin peyğəmbəri,  
Söz möcüzü varsa əgər, bu gün mənim bəyanımdır.

Sən, ey mənə pis söyləyən, bir gün şimşek səni vursa,  
Ölüb getsən, bil, o şimşek mənim ahım, fəğanımdır.

Həcv edərkən söyüş söymek xasiyyətim deyil mənim,  
Ölimdəki qələm mənim zərif məna yaranımdır.

Zaman başa vuranda Sənainin dövrünü,  
Bu şeir dünyasında o gün Xaqan doğuldu.

Getdisə də Qəznədə bir sahir torpaqlara,  
Şirvan elində sahir bir növəcavan doğuldu.

Köçdüse də dünyadan bir xoşavazlı bülbül,  
Köhne evdə təzə bir tutizəban doğuldu.

Bir ölkədə öldüse yeganə söz ustası,  
Başqa eldə bir ustad şeiryazan doğuldu.

Getdisə də bir dahi üçüncü iqlimdən, ah!  
Beşinci iqlimdə bir dahi insan doğuldu.

Tükəndi reyhanların ömrü, güller açıldı,  
Səhərin fəcri keçdi, günəş ondan doğuldu.

Məğribin yaxasında qəmər gizlənən zaman,  
Məşriqin ətəyində günəş lapdan doğuldu.

Qayıtdısa Mahmudun cismi qara torpağa,  
Əhdimizin Səlcuqu o torpaqdan doğuldu.

Tarixlərə baxanda gördüm, Bəhmen ölen tek,  
Tarixdə İskəndər tək bir hökməran doğuldu.

Düz danışan Yusifin şirin dili susanda  
Onun varisi Musa, bil, anadan doğuldu.

Əbu-Hənifə öldü axşamüstü, haman gün,  
Şafei dan ulduzu çıxan zaman doğuldu.

Məhv etdisə gecənin əserini zəmanə,  
Gündüzün əlaməti oldu əyan, doğuldu.

Çox şükür, söz başında çiçəklər töküldüsə,  
Budaqlar bəhreləndi, məna, ürfan doğuldu.

Söndü axan bir ulduz, parıldadı şəhabı,  
Torpaq su içdi, ondan xoş gülüstan doğuldu.

Bir məsəl var, deyərlər: toyuq dən yedi, sonra –  
Onun yumurtasından ləlü mərcan doğuldu.

Xaqaniyəm, yer üzüne yayılmışdır şöhrətim;  
Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.

Qırımış təməh cinlərini sənətimin xəncəri,  
Bu keskin dil məlekələrdən olmuş mənim qismətim.

Məlek üzlü, bəd tiynəti fələk istər Cəmşidə –  
Divlər bir qul olduğu tək, bəlkə ola xidmətim.

Yoxumsa da var-dövlətim, demərəm ki, yoxsulam,  
Yoxsulluq bir varlılıqdır, artar ondan şövkətim.

Bu dünyanın murdarlığı elindən can qurtarsam,  
Yusif olar suçəkenim, artar qədrim, qiymətim.

Xacənin mən isteyirdim töhfəsinə rədd edəm,  
Çünki belə töhfələrdən çox yüksəkdir hümmətim.

Xızır dilə gəlib, mənə dedi Kəbə adından:  
Rədd eləmə, bil ki, odur mənim vəlinəmətim.

#### GÖZƏLLİKDƏN ŞİKAYƏT

Könlüm yaxıldı od tek onun dadlı qəndinə,  
Qəlbim üzərlik oldu yanan odlu dərdinə.

Xaqani bir azadlıq olan mülkdən gəlib,  
Sanma ki, bənd ola feleyin hiylə bəndinə.

Bayram çığı göründə saralmış yanın güneş,  
Düşdüm hilal tək mən onun nur kəməndinə.

Qoynu ipək, feqət üreyi şalə benzeyir,  
Mat qalmışam bu ferq ilə mən öyle fəndinə.

Ağlar gözüm, yayar üzümü intizar ile,  
Bir dəm, nolar, çatam sənin o nuşxəndinə.

Ahım sinəmdə zəncirə döndü mənim, haray!  
Baxmaz, nə eyləmək ki, belə dərdməndinə.

Odlar sənər əsəndə soyuq yel, bu rəsmidir,  
Ta sönməmiş odum yetişən bir səməndinə.

Netmiş, görən ki, sırga, asıbdır qulağına,  
Görçək düşürəm mən do inan sırga dərdinə.

Daim mənə nəsihət edər, bir qulam ona,  
Yetməz, heyif ki, taleyimiz bəxt həddinə.

Xaqani bir diremle almış onun qulu,  
Satsa bu dəm söz açmağa əsla ki, həddi nə?!

Bir arpaya o sünbüllünü almayırla göyün,  
Əvvəl nə idi kehkeşəni, söyle indi nə?

Baxmaz həyat gülşəninə, terk edib keçər,  
Verməz quləq o boş sözünə, pənd-məndinə.

Bir qonçə tek o bağlı dil ilə çəkər fəğan,  
Sınmaz çınar kimi, dayanar köklü əhdinə.

Bir Xızrdır ki, guşənişilik edir bu gün,  
Xızranə meyl edir daha Özkənd kendinə.

Böyle böyüklik ilə nezər saldı özgəye,  
Lenət belə verən bu zamanın həpendinə!

İt milçeyilə qartal olubdur həmaşıyan,  
Dərmanı gör nədir, onu seyr et ki, dərdi nə?!

Qarğa deyil ki, meyl eləyə murdar etlərə,  
Simurqdür, bilir feleyin feli, fəndi nə,

Hərçənd həyat bəxş əledi pak nəfəslə o,  
Saldı nədənə sonra məni odlu Zəndinə.

Gün görmüsən ki, sən suları qaldıra göye?  
Bax buzluğa ki, seyl dənəb çəşmbəndinə.

Bəsdir, od olubdur onun övladı təbinin,  
Övladə bax ki, fəxr yaranmış o Zəndinə.

Nakəs görəndə bal ilə mey tək bu sözleri,  
Tez turşudar üzün nə deyo, ya nə cür dino...

Zərdüstün ateşi görər isə bu sehrimi,  
Söndürməyə səpər suyu Zərdüst Zəndinə.

7

#### ATAM USTAD ƏLİNİN TƏRİFİ

(ixtisarla)

Göydə bulud bənzəyir zülfü-pərişanına,  
Var günəşin oxşarı çöhreyi-tabanına.

Şirləri etmiş əsir pəncəsi sevda ilə,  
Dözməyib heç bir zireh naveki-müjganına.

Cöhrəsi güldən gözəl, lobları qənddən şirin,  
Duzla çörək bəxş edib mehr ilə mehmanına

Göyələr alır rəngini yerdə mögər qonçədən,  
Benzədir öz halını püsteyi-xəndanına?

Baxma ki, bir az mənə lütfü azalmış onun,  
Ömrü boyu borcluyam şöhrötinə, şanına.

Verdim ona könlümün dağını, gözyasımı,  
Kim vuracaq böyle nəqs dilberin eyvanına?

Keçdi ömür dərd ilə, çaldı göyə dırnağım,  
Böylə ağır qəmlə mən dözmərəm hicranına.

Öz gülüşüyle verib odlu nəfəslər mənə,  
Böylə odu salmaram yar gülüstanına.

Deyləmimizdir bizim, mənsə bu ünvan ilə  
Hindli kimi tabeyəm daimi fərmanına.

Eşq deyir şövq ilə söylə ki, Xaqaniya,  
Yarım əzizdir, olum qurban onun canına.

Dairə çəkdi dünən bir ata tək gördü o,  
Harda olam, bağlıyam ləl ilə mərcanına.

“Sancı-zərrinəməl, piri-sənəət Əli”  
Gəlməz o beyzalı əl sənəti meydanaxı.

### İkinci metlə

Eşq zərif dürdür, can da onun ümmənə,  
Qəlb əcəmi bir gözel, eşqin onun dastanı.

Can sağ əlilə döyür qapısını vəhdətin,  
Sol əl ilə yoxlayır qulluğuna imkanı.

Qoyma könül aynası paslana gözdən düşə,  
Eşq alıb gəzdirir bir belə pak aynanı.

Əql susuzdur yanır, hümmət onun həsreti,  
Teşənədir o camına, süfrəsi can dərmanı.

İlk yaranırkən həyat ilk könül xəlq olub,  
Dairedə olmayıb nöqtəsinin dövrəni.

Əmn-amanlıqdadır könlümüzün qasidi,  
Şəmine pərvənədir yer üzünүn divanı.

Gövhərə bənzər könül, qiyməti həddən ziyan,  
Bir əbədi feyz onun dehrdə adı-sarı.

Ancaq onu qorxudan gildə ediblər nihan,  
Bir də çətin aşkarla bir elə imkan hanı?

Qəlb ayaq döyüdə hey sinədə fəryad ilə,  
Tapdaladı ələmi hiddət ilə cövləni.

Qəlb səmadən gəlib, yerdə yaranmazdı o,  
Odla ki, oynar belə varlığının hər anı.

Oldu könül mənzili dağlı əlindən sənin,  
Ah, necə süsləndi gör nəqşin ilə eyvanı.

Yusifi saldın əcəb sən belə bir zindana,  
Sonra qızıldan qıfil aldı onun zindanı.

Bir gözeli salmışan sən ayağın altına,  
Milçeyini qovmusan, rahət ola ta canı?

Palçıq at üstündəki qəlb nə cür şad ola,  
Rəxşə gərəkdir onun hökm eleyə fərmanı.

Bayraq olubdur könül, səbr elə, olsun vəzir,  
Ta başa çatsın onun yeddi geniş ormanı.

Böylə könül səhbəti hasili Xaqanının –  
Bağlıdır xoş səhbətə dini ilə imanı.

Söylədi, Xaqaniya, eşq uca sövt ilə, –  
Nə böyük işdir, oyan, gör ki, nədir peymani.

## TÖHFƏTÜL-İRAQEYN

(parçalar)

### FƏXRİYYƏ

Sənətkarlıq nədir, bilmək istəsən,  
Gel onun sırrını sən məndən öyrən.

Kamal mayasında bir zərrə idim,  
Günəş məqamına qalxıb yüksəldim.

İndi söz günüşi aləmdə mənəm,  
Şairlərdən üç qat ucadır rütbəm.

Dövrəmdə ay kimi gəzirlər onlar,  
İlham mayasını məndən alanlar.

Mənsiz bir heçdirlər, parlasalar da,  
Ardımcı sürünər onlar dünyada.

Gecə solğun işıq saçsa da qəmər,  
Günəş doğan kimi o gözdən itər.

### GÜNƏŞƏ XİTAB VƏ QIZILI MƏZƏMMƏT

Uşağa xoş gələr qırmızı, sarı,  
Kişi getməz lələ, qızılı sarı.

Gül-ciçək oxşayır qızılı, lələ,  
Odur tez solaraq, verilir yelə.

Pislik zatindadir qızılın əslən,  
Ölümə məhkumdur hər pislik edən.

Her kim qızıl yiğib töksə kisəye,  
Kisə tek boğazı keçər ilgəyə.

Kimin qızıldadır gücü, yeqin bil,  
Qızılın quludur, sahibi deyil.

Bir möhnət odudur cana simü-zər,  
Düz olar qızılı deyilsə "azər".

Zərdüstün adının əvvəlidir "zər",  
Zərər arxalanır atəşpərestlər.

Zər nədir? Sönmüş bir atəşdir, ancaq  
Ona mən deyərdim: bir ölü torpaq.

Ürək çəsməsindən tutulmuş gözü  
Bele sönmüş odla açılmazdı, düzü.

Tamah dəmirindən geyinsən paltar,  
Qızıl o paltara miqnatis olar.

Bu dəmir geyimi çıxarsan əgər,  
Qızıl miqnatisı səndən el çəkər.

Qızıl həm oğrudur, həm də ki, dilbər:  
O ikiyüzlüdür, ondan üz döndər.

Bütə oxşasa da o dilbər pəri,  
Sındırmaq lazımdır elə bütülleri.

Qızılı Xaqani salınca nəzər  
Dedi: büt pərestdir qızıl pərestlər.

O, büt sindırmağı öyrənib çoxdan,  
Atəşpərestliyin qaçmış odundan.

Altıbaşlı dünya arzular insan,  
Qızılı yeddibaşlı ilandır, inan.

Kimin gözlərini pərdələyib zər,  
Aynaya baxsa da, görməz o gözlər.

Sən ey gövhərlərə gözəl rəng verən,  
Hər şeyə bir surət, bir ahəng verən.

Dünyada hər kəsə əziz, mehriban,  
Hamiya dayə tek bir nəzər salan.

Güneş! Sən hər şeyə nüfuz edirsən,  
Çox böyük, çox uca olsan da, bəzən –

Enirsən üstünə qara torpağın,  
Ayağı altında hər bir alçağın.

Ey kimsədən işıq əsirgoməyən,  
Məndən əsirgədin onu bəs nədən?

Dostdan üz çevirmək dosta nə layiq?  
Bu sıfət görünmüş, düşmənə layiq

Şirvan şəfqinə qərq olub tamam,  
Bəs niyə mən belə qaranlıqladayam?

Dərdimi aqmağa bir həmnəfəs yox,  
Xoş söhbət etməyə yaxın bir kəs yox;

Möhnətlə, sinəsi daglı qalmışam.  
Kimsəsiz, ayağı bağlı qalmışam.

Pars odu püskürür dodaqlarımдан,  
Hind xəncəri edib qəlbimi şan-şan.

Qapı halqası tek asılıyam mən;  
Sızlaram hər yetən namərd əlindən.

Bir daş parçası tek bəssiz, ayaqsız  
Qaranlıq bucaqda qalmışam yalqız.

Başına bir çəkic zərbəsi dəydi,  
“Əlif” qamətimi “mim” kimi əydi.

Bu qoca dünyanın ustادısan sən;  
Xalqın qapısında həmişəlik sən.

Mən qapı halqası olmuşam, deyə  
Ahım halqa-halqa yüksəlir göyə.

Ele ki, bu ahlar sinəmdən axır,  
Mənim boğazımı yandırıb-yaxır.

Möhtəşəm bayraqın yüksələn zaman  
Min dügün açırsan. Nə olar bir an

Mənim də gözümün pəncərəsindən  
Baxasan bir anlıq ürəyime sən...

Çoxdur pəncərəsi güna baxanlar;  
Hər halda mənim də bir pəncərəm var.

Kimin qapısına sən nur səpirsən,  
Gəlir ruzusu da dal pəncərədən.

Nərgiz kor olsa da, şüx baxışı var,  
Başsızdır, lakin o qızıl tac qoyar.

Ele adamlara üzük verirsən –  
Ki, onu torpağa atırlar həmən...

Üstündə bir qızıl olsa süfrənin,  
O süfrəni yerə çırpmaqlar yəqin.

Balıq tek pulludur ancaq o insan,  
Elmin dəryasında olmuş hər zaman!

Dövlət nə biliyin, nə hünerindir,  
Mənsəb də, sərvət dənakəslərindir.

Fələyin zatında qalmamış nişan –  
İgidlik, sədaqət və adamlıqdan.

Fələyin dövrəni dəyişib artıq,  
Günəş də anlayır ögey-doğmalıq.

Yox, bu dediklərim tamam əbəsdir,  
Bunlar gəlib keçən ani həvəsdir...

Mən kiməm, qoy deym bir az özümdən,  
Verim öz noslindən sizə xəbər mən.

10

#### BABAM HAQQINDA

Sənətcə toxucu olmuşdur babam,  
Mən də yavaş-yavaş söz toxuyuram.

Gecələr səmayə baxsanız əgər,  
Pambıq tarlaşı tək görünər göylər.

O pambıqdan olar ipliyim mənim,  
Bir sənət evidir ruhum, bədənim.

Mənim can evimdə ilham pərim var,  
O iplik əyirər, argaclar qurar.

Vəta, Adəm, Xızır və Musa üçün  
Məna naxışları vururam hər gün.

Əgər istəsələr ləbbadə, dəstar,  
Ruhdan toxuyaraq verəm yadigar.

İstəsəm dindən də bir paltar tikmək,  
Tikərəm, şübhəsiz, onu "Yasin"tək.

Fələkde parlayıb öten yolcular  
Tikirlərse əger bəzəklə paltar,

Təfəkkür odundan, ilham suyundan,  
Mən də toxuyuram naxışlı dəstan.

Bir möcüz göstərib mənəli sözden,  
Sudan, oddan paltar toxuyuram mən.

Layiqdir, göydəki üç bacı alsın,  
Şerimi leçək tek başına salsın.

İncəlik yaratmaq istəyən zaman,  
Sənətin ecazkar karxanasından –

Mələklər başına mən qoyaram tac,  
Eylərəm İsanın dərdinə əlac.

Özüm tor quraram ipəkqurdु tək,  
Hörümçək kimiyəm daima işlərəm.

Ancaq onun kimi al qan içmərəm,  
Barama qurd uşaq tək halal işlərəm.

Barama qurdusa söz toxusa əgər  
Özünü oancaq bizə bənzədər.

Hörümçək toxuyar naxışlı paltar,  
Lakin bir ucundan onu tez yırtar.

Baram qurdusa edib qənaət,  
Zahid tək evində yaşayar rahət.

Barama qurduyam, hörümçək deyil,  
Ömrümü sürürəm halallıqla bil!

Gözel gəlin kimi barama qurdur  
Pərdənin dalında gizli oturdu.

Hər kəsin ki, belə gözü, qaşı var,  
Pərdədə yaşamaq ona yaraşar.

Mənəm, bax, bu günün əziz insanı,  
Mənəm söz toxuyan şair Xaqani.

İndi bir guşədə yaradıb hikmət,  
Edirəm bir neçə sufiylə söhbət.

Xasların möclisi bəzənsin deyə,  
Sözdən fərş toxuyub, edim hədiyyə...

11

#### ATAM NƏCCAR ƏLİ HAQQINDA

Atam nəccar idi, dərs alıb ondan  
Oldum zəmanədə ustاد sözyonan,

Sözün matqabilə çalışaraq, mən  
Kaman düzəldirəm qövsi-qüzehdən.

Ağlımlı qaldırsam göylərə əgər,  
Yüz tayfa qarşısında xidmət eyləyər.

O rind ki, rəndəmdən çıxaraq yaşar,  
Dövrün simasında bir telə oxşar.

Musa ağacıdır ağacım tamam,  
Tuba budağından düzəlib taxtam.

Ağlımin davatı o ağacdandır,  
O taxta mənimçin bir təxti-candır.

Təbim bəzəyərsə bu taxtı əgər,  
Olmaç bir gövhər də ona bərabər.

Nuh hanı ki, ona verim yadigar,  
Bu memar təbimdən səttarə, pərgar.

Nə qədər məskənim bu xoş məkandır,  
O Şərvan deyildir, bir xeyrvandır.

Təsdiq etməsə də neçə xam kişi,  
Bitdi Xaqaniylə söz yonmaq işi.

12

#### ATAM NƏCCAR ƏLİNİN TƏRİFİ

Atam, aləm bilir, Nəccar Əlidir,  
Onun səxavəti elə bəllidir.

O məni böyüdüb, vermişdir çorok,  
Mədh edəm, vəsf edəm onu mən görək.

Sənətdə Azərdi, səhbətdə İsa,  
Tabut qayırardı o, Xəlilasa.

Onun qayırdığı tabutlar, yəqin,  
Qoyular qəbrinə musəvilərin.

O da bir Əliydi adda, ehsanda,  
Mən isə Qənbərdim hazır fərmandə.

Azad ailənin başçısı atam.  
Sevən ailəni mən qoruyuram.

Girərək qəlbimə o şəfqət ilə,  
Könlümü oxşayar məhəbbət ilə.

Səhv edib, dadsayıdim dünyada əgər  
Canları məhv edən acı bir zəhər,

Satardı ən əziz hər nəyi vardi,  
O zəhri məhv edən dərman alardı.

O, can sərf edərdi hər isteyimə,  
Əgər quş südү də istəsəm, yenə,

Hansı yolla olsa tapardı, inan;  
O mənə canını edərdi qurban.

Bəslədi, can quşum pərvaza goldı,  
Onun danasından yeyib yüksəldi.

O bir sultan kimi əmr verərkən,  
Quş kimi hazırlıdım qulluğunda mən.

13

### ANAMIN TƏRİFİ

Gər olmasayı ana zəhməti,  
Qazana bilməzdim heç bu şöhrəti.

Mənalar anası, o qoca qarı,  
Rabiədir ki, yox tayı, oxşarı.

Rabiə söyləmək səhv olar ona,  
O, bir Rabiəydi göy qızlarına.

O, hikmət evində bir baş hərəmdi,  
İsmət aləmində çox möhtəromdı.

Adına Məryəm tək yapışmaz böhtan,  
Zəhraya oxşardı verərkən ehsan.

Besgünlük dünyada eyşi unutdu,  
Məryəm tək beşaylıq bir oruc tutdu.

Nəsturi qızıydı, möbədilərdən,  
O, islam dınınə golsə də, həmən –

Atoşpərəstliyə etmişdi vərdiş.  
Qılardı daima oda pərəstiş.

Bu torpaq onunla gələrdi cana,  
O bir Filakusdu, gəldi cahana.

Myastu yolunda əyloşordı şad,  
Siruni dilini bilirdi azad.

Bələ qot etmişdi ağlı, ilhamı –  
Ki, qəbul eyləsin dini-islamı.

Bir gün İncildən üz döndərən zaman  
Onu cəlb etmişdi özünə Quran.

O, Züleyxa kimi bir xanım ikən,  
Sonra Yusif kimi qul oldu birdən.

Hüsndo olmuşdur bir Rum gözəli,  
Onu boşləmişdi Nəcaşin əli.

Əzəl bağçasına vermişdi ürək,  
Hüda pərdəsində o bəslənərək.

Quranı görəndə deyib: "la ilah",  
Xaçdan və İncildən etmişdi ikrəh.

Xaça kəsildikcə o belə düşmən,  
Xaç kimi, o, çarpez olmuşdur həmən.

İsayo daima min dua etdi,  
Xəlilin yoluyla inamlı getdi.

Oyaqdır, yatmayır əsla bir gecə,  
İbadət eyləyir dan sökülüncə.

Bu dinə qəlbində etiqad, inam,  
Pərvini bir təsbeh çevirər anam.

Sufi tək paklıqda qazanmışdır ad,  
Sonsuzdur ondakı inam, etiqad.

Eşqılı yaşıyib əbədiyyətin,  
Əzəl möhrü ilə koşmuşdır kəbin.

Yandırmaq istərkən qəlbimdə çıraq  
Qəlbini mum etdi, sözlərini yağı.

Zəfər çalmaq üçün, bunu da deyim,  
Mənə sübh oxundan tikmişdi geyim.

Onun ruzisilə xoş olar halım,  
Onun duasılə güler iqbalım.

Onun hər sözündən alıram qüvvət;  
Qəlbini mum etdi, verdi nəsihət.

Düşmən tənəsilə kəsilsə yolum,  
O zəif qaridan güc alar qolum.

Onun duaları olmasaydı, ah!  
Ömrüm puç olardı, yəqin, bir sabah.

Onunla fəxr edir şirvanlı olan;  
Odur bu torpağa məni bağlayan.

Üveys tok onunçün burada qaldım,  
Özümü min dərdə, bəlayə saldım.

Onun haqqı çoxdur boynunda, bişək  
Boynunda omimin haqqı olan tok.

14

#### ÖZÜM HAQQINDA

Bir aşpaz qızıydı sevimli anam,  
Odur ki, hər kəsi mən doydururam.

Hikmət xəzinəsi öz məskənimdir,  
Onunçün, məclisdə baş yer mənimdir.

Deyiləm zahiri gözəl bir çınar,  
Nemət mətbəxiyəm, içimdə od var.

Yeriyib mətbəxə hər an girəkən,  
Yuyaram səqfini saf su ilə mən.

Qazanım doludur, qaynar hər zaman,  
Görəməmiş kasamı sunmuş, bir insan.

Yuya mətbəximi adlı-sanlılar,  
Daima əlləri bal-yağıla oynar.

Beyin qazanımda bişəndə hissələr  
Dolar nemət ilə bütün məclislər.

Mənim mətbəximdən dad almaq üçün  
Günəş də can atıb, dolanır hər gün.

Mənim mətbəximdən çıxırkən tüstü,  
Göylərdə ənbərə dənər əlüstü.

O Məryəm sıfətli gözəllər ki, var.  
Mənim xörəyimlə iftar açarlar.

Məhdədə, həcvdə təbim dəryadır,  
Zaman süfrəsində sözüm halvadır.

Şerimi bir karvan əqli görcəyin,  
Deyər zəfəranlı plovdur yəqin.

Ruhla gəlir mənim plovum dada,  
Ucaldır insamı, ruh vardır onda.

Yağlı sözlərimlə dolmuşdur cahan,  
Mavi bir kasaya oxşar asiman.

Çoxdandır bu kasa gözdürən fələk  
Mənim ilhamından pay alır, gerçək.

Bu vəfəsiz aləm hər səhər-axşam –  
Məndən loğma alıb, dolanır müdam.

Mənim tabim geniş süfrə açırkən,  
Ondan bəhrələnir hər yerde insan.

Sözümün şorboti bir saf şorabdır;  
Suflılar içirse onu, sovabdı.

Xasların qəlbini sözlərim açar;  
Hər beytim şam kimi, yanıb nur saçar.

Həyat süfrəsini bəzəyim, deyə –  
Mən təzə yeməklər etdim hədiyyə.

Xörəyim dostlara şirin-şökərdir,  
Lakin paxıl üçün zəqqum-zəhərdir.

15

#### ƏMİM HAQQINDA

Mən təbib əmimdən almışam ilham,  
Odur, söz mülkünün bir Bokratiyam.

Ağlım pay almışdır min bir dənizdən,  
Tanişam hər otla Qaf dağında mən.

Bil, Avə dağının Musası mənəm,  
İndi bu aləmin İsası mənəm;

Odur ki, məskənim olmuş asiman,  
Dördüncü göyündür mənim bu Şirvan.

Cənnətdə nə meyvə yemişsə Adəm,  
Tumunu təbimə sanmışdır möhkəm.

O şadlıq gətirən tumlar ucundan –  
Sözlərim olmuşdur hər dərdə dərman.

Qəlbim Hindistandır, ilhamım Çindir,  
O nadir dərmanlar canda bəslənir.

Təzələsəm nə vaxt şirin sözləri,  
Paxıl adamların çıxar gözleri.

Kim belə bir dərman hazırlasa, bil,  
Ona can evində verilər mənzil.

Sözüm ki, dərmandır bir xəstə cana,  
Taundan betərdir dargöz insana.

Mən haqq yolcusuna yol göstərənəm,  
Düşmənin canına qızdırma mənəm.

Mənim nəfəsimin möcüzəsindən  
Yüz min qızdırmalı sağalar həməm.

Sözümün şəhdini içdikə Şirvan  
Coşur damarlarda qızıl kimi qan.

Dərman qayırmağı sanki peyğəmbər –  
Eyləmiş əzəldən mənə müyəssər.

Əlilə yaratdı kövsərdən dərman,  
Mən Rəfrəf satıram, açmışam dükan.

O, dərman verərdi xəstə insana,  
O, İsa kimidir, ruh verər cana.

Mənim düşmənimə yağıdır lənət,  
Belə dosta olsun yüz dəfə rəhmət.

Ağlı naqis olan bir neçə cahil –  
Belə səhbətlərdən qaſıldı, qaſılı.

16

#### ƏMİM KAFİYƏDDİN ÖMƏR İBN-OSMANIN TƏRİFİ

Ömer ibn-Osman sayəsində mən  
Yetimlik divinin qaçdım əlindən.

Odur, bil, böyüyüm, yolgöstərənəm,  
Tərbiyə verənəm – əmimdir mənim.

Sözü həndəsə tek dəqiqdir onun,  
Şagirdi Ərəstu, bir də Əflatun.

Hermes üçbucaq elmini zaman –  
Onun idrakılı öyrətmış inan!

Əmimdən almışam zəkanı mən pay,  
Günəşdən nur alar torpaqla su, ay,

Günəşdir rəng verən torpağı, daşa,  
O, suyu qaldırıar göyə bürbaşa.

Günəş öz ipiylə, dolçayla həmən –  
Su çəkir fəleyin dənizlərindən.

Günəş qızıl əlli nəqqasa bənzər,  
Torpağı durmadan min rənglə bəzər.

Günəşin işığı altında ancaq  
İncini su verər, qızılı torpaq.

Gördü ki, otağı dardır qəlbimin,  
Açıdı əmim orə pəncərə yüz min.

O, hər pəncərənin üstündə nurdan –  
İplər toxumusdur günəş tək haman.

Əzab quyusundan qurtarım, deyə –  
Etmiş o ipləri mənə hədiyyə.

Əmim sayəsində başım oldu dik;  
O, tək ədədimi etmişdir minlik.

Mən kiçik “dəqiqə” mislində ikən –  
Böyük “dərəcəyə” çatdırıcı həmən.

Göyün bürclərini gəzdirib bir-bir –  
Ulduzlar içində mənə verdi yer.

Əvvəlcə birlikdən altmışa atdı,  
Sonra da altmışdan otuz yaratdı.

İki on beş etdi otuzu da həm,  
Onlardan yaratdı yeddi qat aləm.

Atam dözməyərək dərdə cahanda,  
Sam Zalı atan tək, məni atanda.

Əmim simurq kimi uçub gölərək,  
Qanadı altına alaraq, Zal tək,

Qaldırıcı biliyin Qafına həmən,  
Onun yuvasında bəslənmişəm mən.

Necə Məhəmmədə oldu əmi yar,  
Oldu əmim mənə o cür pərəstar.

O məni öyrətdi, hər clıma, fənnə,  
Oxutdu o, “Ələm-yəcidkə” mənə.

Atam mənə verdi elə bir cəza –  
Ki, rəva görərdi ərəblər qızı.

Mən qaldım atılmış uşaq tək xəstə,  
Nəfəsi tutulmuş, qəlbə şikəstə.

Əmim görüb bunu gəldi höycana,  
Yenidən o məni götürdü cana.

Sanki oldu mənim mehriban dayəm,  
Yaralı könlümə o qoydu məlhəm.

O səkkiz behiştənən ətrafında şad,  
Yeddi heykəl qurdu sevimli ustad.

Aldı kainatdan yeddi dəmir mil,  
Bir halqa boynuma etdi həmail.

Sudan və alovdan çıxıb boy atdım,  
Yəni yeddi yaşa mən göldim çatdım.

Baxaraq açılmış şirin dilimə,  
Ağıl lövhəsini verdi əlimə.

Əvvəlcə o mənə öyrətdi “əbcəd”,  
Mənə “Həqayiqi” dedi nəhayət.

Mənə xətt öyrətdi hər səhər, axşam,  
Göldi arxasında ayə və əhkam.

O bir müəllimdi, hikmətdi sözü,  
Dərsdə xəlifəm də olmuşdu özü.

Öyrətdi lütf ilə hər məsələni,  
Çatdırıcı, nəhayət, “Vənnasə” məni.

Gördü ki, bələdəm hər nişanəyə,  
Apardı bir böyük kitabxanəyə.

Gördükdə olmuşam doğrudan heyran,  
Oxutdu əvvəlcə “Xələqəl insan”.

Bunlarla bərabər qoydu bir sabah –  
Qarışma gözəl bir Kitabi-islah;

Əmr etdi oxuyum mən onu tekrar,  
Ta gözüm önündə açılsın əşrar.

O mənə ustaddı, mən ona şagird,  
O İbn-Vəriddi, mənsə Mübərrid.

Mənə dil qanunu öyrətdi əmim,  
Qoymadı sehv edəm, oldu həmdəmim.

Xəyalla, ağilla, hiss ilə zinət –  
Verorək təbir, qoymadı minnət.

O mənə şərh etdi hər bir məshumu,  
Mən ondan öyrəndim elmi-nücumu.

İkicə sübutla ceylədi bir-bir –  
O, Quranın on dörd sərrini təbir.

Üç əsas heriflə anlatdı mənə –  
“Beş” nədir, “dörd” nədir, “üç”, “iki”, “bir” nə.

Sonra dörd kitaba saldıqda nəzər  
Dörd ulusdan verdi ətraflı xəbor.

O dörd sütun oldu danılmaz sənəd,  
Quranı onlara ceylədi məsnəd.

Doğru yol göstərib o mənə hər dəm  
Dedi: “Gör nə sirlə yaranmış aləm!”

Sirrini öyrəndim iki aləmin,  
Bu işdə həmdərsi oldum Adəmin.

O mənim dayəmdi, müəllimimdi,  
Həm böyük ustadım, həm də əmimdi.

Çatıb boy-aşa mən şad olanda,  
Məktəbdən, dərslərdən azad olanda,

Bar verən ağac tək açıldıqda çıçək,  
Həyatım bir bahar fəslinə gircək,

Min təsir alaraq sudan, günəşdən,  
Rəngdə su, istidə bir od oldum mən.

Sonra dünya baxdı taleyimə kəm,  
Dərd, ələm yaxamdan yapışdı möhkəm;

Kəsdi salxımımı qara oraqla –  
Qəzavü qədərdən dərs alan Cövza.

Çox bələlər gördüm mən ruzigardan,  
Sanki baş qaldırıdı bənövşə qardan.

Zəmənə bəxtimə yazırkən rəqəm,  
Ağ lövhədə yazdı: "Nun vəlqələm";

Baxdıqda bu "nun"a, bu "vəlqələmə"  
Bir "Yasin" pilərdim dərđə, ələmə.

Gördü söz mülkünün hakimi mənəm,  
Adıma söylədi "Həssani-əcəm".

Qəlbimin ayağı xəzənəyə batdı,  
Ömrümso iyirmi beş ilə çatdı.

Bildi söz mülkünə mənəm hökmran,  
Əmmim ölü zəman rahat verdi can.

Bu fani dünyani bir gün tərk etdi,  
Hardan gəlməmişdə, oraya getdi.

Bir göz qırıpında cıldı rəhlət,  
Mələklər oxudu ona min rəhmət.

Qırx il bu dünyada o, subay qaldı,  
Nohayot, connətdə bir huri aldı.

Kim belə bir yara olarsa məftun,  
Subayıq çəkməyə haqqı var onun.

Ayrılıb getdikdə məndən o sərvər,  
Aldı ətrafımı azığın düşmənlər.

İntiqam almaqçün fani dünyadan –  
Adəm köçüb getdi, yaşadı şeytan.

### SƏFƏR TƏFSİLİATI

Dövrün omirinin fərmaniylə mən,  
Nohayot, qurtardım Şirvan böndindən...

Səfərə çıxaraq, dağda, sohrada –  
Süründüm özümü özüm piyada.

Şirvan dənizindən uzağa getdim,  
Arzuma çatmaqcıն İraqa getdim;

Qara dəniz qaldı mənim arxamda,  
Səfidrud çayını keçdim bir anda.

Kuhistana çatıb gördüm, nohayot,  
Behişt bağları tok yeddi vilayət.

Torpağı İsaya tutiya verər,  
Daşları Musaya kimiya verər.

Orada hər ilin dörd baharı var,  
İki bayram görür gündə o diyar.

Onun hər tərəfi bir gülüstəndir,  
Nəzəri colb edən bağdır, bostandır.

Bir vaxt qarşı durub Xuzistana o,  
İki zərbə vurub Hindistana o.

Torpağı çəməndir onun bahar, qış,  
Çayların üstündən körpü salmış...

Heyif, belə gözəl, cənnət kimi yer –  
Cəhənnəm əhlinin əllerindədir.

Durən vəhşi kimi pusquda onlar,  
Gündüz yatıb, gecə ova çıxarlar.

Quldurluqdan başqa məqsədləri yox,  
İnsanlıq aza hörmətləri yox.

Yolun kənarına çıxb səhərlər,  
Guya qonaqları qəbul edərlər;

Lakin o hiyləgər tülküller hər an –  
Pusquda duraraq, güdürler karvan.

Əvvəl yol göstərib karvana onlar,  
Sonra da yolunu kəsib soyurlar.

Üzdən gülsələr də, dişləri qanlı,  
Zöhhak ağızlıdır, əjdaha kamlı.

Od üstündə bişmiş bir yumurta tək,  
Sərtdir onlardakı duyğusuz ürek.

Onlar bir heyvandır, insan deyil, yox,  
Tufanlı dəniz tək qəzəblidir çox.

Onlarçın nə din var, nə də ki, dinar,  
Nə fəryad eşidir, nə aman qanar.

Orda oğrularla dostdur dargalar,  
Hərənin yüz dili, mİN peşəsi var.

Yaman naəhl olur o yerin əhli;  
Həm oddur, həm sudur onların dili.

Bəla rəngi vurur boyaqçılar da,  
Odur ki, qaradır adamlar orda.

Samirilər kimi, danışan zaman,  
Od-alov töküür ağızlarından.

Çörəkçiləri də yaman xəsisdir,  
Bir mələk cildinə girmiş iblisdir.

Gecə adam yeyər orda aşpaqlar,  
Gündüz İsa ilə oturub-durar.

Quldurlar yol kəsib minbir can alır,  
Boyaqçılıq üçün qızıl qan alır.

Dövlət adamları canidir tamam,  
Rüşvətlə dolanır hakimlər müdam.

Dərziləri üzdən çox gülər olur,  
Lakin xəsis olur, hiyləgər olur.

Qərəz... canılardən tez ayrırlaraq  
Getdim, özlərinə qaldı bağça, bağ.

18

### CƏMALƏDDİN MUSİLİ İLƏ GÖRÜŞ VƏ ONUNLA SÖHBƏT

O söz həkiminə oxuduqca mən,  
Bəyəndi şerimi təmiz ürəkdən.

O, sədəf ağızından səpdikcə gövhər,  
Elə bil dolurdu dürlə dənizlər.

Həmişə çıxsa da dürler dənizdən,  
Neçə durr dənizi yaratdı sözdən.

Dedi: soruşuram, mənə söyle bir –  
Əslən haralısan, de, ismin nədir?

Dedim: tələbəyəm, həm də sözbilən,  
Şərvan şəhərində doğulmuşam mən.

Xəlilullah olmuş dövründə atam,  
Deməli, əslində xarrat ogluyam.

Bəla kahasında xeyli oturdum,  
Zəka barmağımı illerle sordum.

Dedi: necə gəlib çıxdın İraqa?  
Nə üçün gəlmisən bizim torpağa?

Dedim: oralara qıtlıq od vurdu,  
Çörəyi şirindi, suları şordu;

Füsunkar olsa da təbiəti çox,  
Lakin ağır keçir voziyəti çox.

Orada lal axır sərin bulaqlar,  
Yanır, od püskürür hər yana dağlar.

Gördişin əlilə o gözəl yerlər –  
Cəhənnəmə dönmüş indi sərbəsər.

Şəhərin üstündə ucalır vulkan,  
Orada neyləsin aqıl bir insan?

Oradan ki, məni nəzər didirdi,  
İqbalım İraqa çəkib göttərdi.

Sən şaha bildir ki, bu qorib axşam –  
Onun dərgahına gəlib çıxmışam.

Məni qəbul etsin, minnət et şaha,  
Doğru bir yol göstər o barigaha.

Dedi: natamamsan, bil ki, hələ sən;  
Qayıt, o məqama layiq deyilsən.

“Mənəm, mənəm” deyib, öymə özünü,  
Həmişə müxtəsər cılə sözünü.

Cahildir özünü tərif edənlər;  
“Çox bilirəm” demə, bilsən də əgər.

Boş söz insanların abrinı tökür,  
Yalan şirlerin də bağını sökür.

Uzunçuluq igid adamların da,  
Bir dəfə dadına çatmamış darda.

Məntiqsiz, dəlilsiz yalan damışmaq –  
Nadan adamların işi idir ancaq.

Əgər tavus kimi özünü öysən,  
Xəcalət çekərsən tavus kimi sən.

Görsə də əksini tuti aynada,  
Özünü tanıya bilməz dünyada.

Lakin öz-özünü görməyən zaman –  
Daha da həvəslə danışar, inan.

Tərif xoşlasa da əgər bizim şah,  
Bir söz sərrafdır, yaxşı ol agah!

Fəzilət xəleti saralmaz, solmaz,  
Hər yeniyetməyə o qismət olmaz.

Çoxu şərbət içər adalatindən,  
Heyif ki, qədrini bilməz hər yetən.

Dəryanın yanında bir damla nədir?  
Sən heç, şahsa zəngin bir xəzinədər.

Bağlı xəzinəyə əlini atma!  
Yatmış ajdahani, gözlə, oyatma!

Az-az təvazölə daniş sözünü,  
Dösünə döyüb də öymə özünü.

Ustad qabağında əlibağlı dur,  
Körpə uşaq kimi dilibağlı dur!

Hor kim acı dilli olsa, bil bunu,  
Şahin qapısına qoymazlar onu.

Dil gülünc etməsin deyə insanı, –  
İnsan ağızı olmuş dilin zindanı.

Bəzən dil siyirlmiş qılınca bənzər,  
Ayiq ol, başını bədəndən üzər.

Can cəhənnəminə qapıcıdır dil,  
Dilsizlik bəhiştin açarıdır, bil!

Balıq dilsizlikdə tapdı gücünü,  
Tutdu göy üzündə Balıq bürcünü.

İlan haçadilli olduğu üçün,  
Çənətdən əzabla qovuldu bir gün.

Canını saxlamaq istəsən əgər,  
Çalış ki, dilini saxla birtəhər.

Buradan tezliklə qayıt, birbaşa –  
Get, öz doğulduğun torpaqda yaşa.

Məktəbdə elm oxu, fənn öyrən, dərs al,  
Hər nə oxumusən, bir-bir yada sal.

Əcəmi olduğun yetər, indi sən –  
Get, otur, bir az da ərəbcə öyrən!

Oğul, hələ xamsan, püxtə ol əvvəl,  
Kamal məqamına çat, İraqa gəl!

– Uzaqdan gəlmışəm, – dedim, – axı mən,  
Əlibos qayıdım geri dönərkən?

Nə aparım burdan sovgatdır deyə,  
Qəhətlik içində qalmış ölkəyə?

Xacədən nə aldın? – deyə qonşular –  
Sorsalar, cavabım mənim nə olar?

Dedi ki: Al durma, qayıt vətənə,  
Apar bu üzüyü, töhfədir sənə.

Üzüyü verirəm, lakin sən gərək –  
Qoruyasan onu göz bəbəyin tek.

Bu üzüyün qaşı bahadır, düzü,  
Cəmin gövhəridir, Cəmşidin gözü.

Dünya nə qədər yanındadır bu –  
Səninçün heç şeyin yoxdur qorxusu.

Bunun üzərində müqəddas adlar, --  
Həm də mayesində şəfa schri var.

Bu üzük zidd olmuş hər Əhrimənə,  
Cəmşiddən yadigar qalmışdır mənə.

Şirvanda qəhətlik güclənsə əgər,  
O bələdən səni bu xilas edər.

Bu bir dövlətdir ki, çalış onu sən,  
Heç zaman, heç yerdə vermə əlindən.

Bu üzükə Cəmşid – comərdəm, – deyə  
Padışahlıq etdi yeddi ölkəyə.

Saxlaya bilməsən ömrün uzunu,  
Barı şərəfləndir ölkəndə bunu!

Şərbət möhrəsidir, zəhri tanıdar,  
Əlində hər zaman olar bir meyar.

Yəqin çox olacaq gəlib istəyen,  
Ancaq bir adama bağışlama sən.

Üzüyün üstüne bu sözləri yaz:  
“Kimseyə satılmaz, bağışlanılmaz!”

Qorxuram əlinə üzük keçəndə  
Bilməyən onun qədrini sən də”, -

Deyib, üzüyünü verərkən mənə,  
Üzüyə bənzədim onun önündə.

Canına dualar etməklə, həmən  
Təşəkkür söylədim yüz yol ürəkdən.

Onun qulluğunda öpərək yeri,  
Sədi-əkbər kimi qayıtdım geri.

Gördüm ki, taleyim sevindi haqdan,  
Şadlıqla, fərəhələ döndüm İraqdan.

Keçdim Kuhistanın sərhədlərini,  
Yenə də Şərvanın gördüm şərini.

Gördüm ki, adamlar tapdıqca fürsət,  
Mənim üzüyündən açırlar səhbət.

Danışdı üzüyün görən-görməyən,  
Əfsunlu, sehrlı möcüzlərindən...

Şöhrəti yayıldı bütün hər yana,  
Yetişdi bu xəbor böyük xaqana.

O, qasid göndərib dərhal yanımı,  
Qara-qorxu saldı mənim canımı.

Dedi: “Razi qalsam töhfədən əgər,  
Bu sənə şərəfdir, üzüyü göndər;

Canın mayəsidir üzük, yaxşı bil,  
Dustağın olmağa o layiq deyil!

Barmaqların ona layiqdir məgər?  
Sənə dəmir üzük kifayət edər.

Cəmşid üzüyünü etmə oyunaq,  
Min bəla gətirər başına ancaq”.

Dedim ki: “Şahımız insaflı şahdır,  
Bele bir rəftarı böyük günahdır.

Ədalət axtarar, deyirlər, şahlar,  
Zülmkar olarsa şahlar, az yaşar.

Ədlin mühəndisi qurmasayı bəs,  
Qerar tutardımı bu mavi günbəz?”

Şah dedi: “Üzüyü gətir sat mənə,  
Əvəzində şəhər bəxş edim sənə”.

Dedim: “Hədiyyədir, bunu satmaram,  
Günəşin üzünə palçıq atmaram.

Dünyanın kimyası verilsə mənə,  
Sənə bu üzüyü satmaram yenə”.

Barmağıma taxıb gəzəndə hərdən  
Sanki aya qədər ucalıram mən.

O Xızırın gördüyü dərin dəryalar  
Üzüyün yanında bir damla olar.

Mən dırnaq tutarkən onu fələklər  
İşıqdan doğan bir hilal zənn edər.

Səmada günəş də qıtbə edərək,  
Deyirdi: – Bu üzük qütb olsun gərək.

Üzüm saralandı, qalbim sınanda,  
Mən qüvvət alardım ondan hər anda.

Bəzən əmmamənin düyündə mən,  
Ya da ki, cibimin künçində bəzən,

Gəzdirər... bir sərr tək üstünü örtər,  
Gizlin saxlayardım onu birtəhər.

Alçaq adamların qorxusundan mən  
Gizlədərdim evdə, bir künçdə bəzən.

Uzaqda olsaydım üzük qaşından,  
Bir ağrı qalxardı sanki başımdan.

Ağıl sərhədini xəyal şeytanı –  
Yaranda coşardı qeyzim ümməni.

Tuğan şaha tərəf çəkərdi hırsım.  
Təkin şah tərəfə cumardı nəfəsim.

Biri deyir: – Xaslar məclisinə get.  
Birisi deyərdi: – Şahı tərif et!

Mənsə, bu döşəmə üstə oturdum,  
Nə irəli getdim, nə geri durdum.

Lakin möhtac qalıb çörəyə bəzən,  
Öydüm hər alçağın süfrəsini mən.

Bəzi məclislərdə çox utanmışam,  
Qızıl tək torpaqda tapdalanmışam...

Gah şadlıq anında düşdüm bələya,  
Maral tək tuş oldum bir ejdahaya.

Namərdər bəzmində oldum piyalə,  
Dolandım əzabla hey əldən-ələ.

Şadlıq məclisinin bir adəti var:  
Camı dolu alıb, boş qaytaralar...

Deyən, könlü camı sınmamış hələ,  
Heyif çox gəzəcək hey əldən-ələ.

Madam ki, cami-Cəm olmadın, de bir,  
Adı cama dönmək ar deyilmidir?

Bir gece dalmışdım dərin xəyalə,  
Fikirdən işmişdi başım az qala.

Ağlım qulağımdan yapışdı birdən,  
Vəhdət ələminə götürdü yerdən.

Qoydum bir əlimi ağlın çıynınə,  
Bir əllə yapışdım əsayi-dinə.

Onların köməyi çox oldu, əlbət,  
Gəlib doğru yola düşdüm, nəhayət.

Yeddiqat gözümde tez işiqlandı,  
Doqquzqat elə bil alıdı, yandı.

Gözümü dünyaya açırkən səhər,  
Al-əlvən don geymiş gördüm üfüqlər.

Bir gözəl baxışı, bir aşiq ahı –  
Duydum, seyr edəndə gülən sabahı.

Gördüm bir ağ çadır qalxdı göylərə,  
Odlu iplərisə sallandı yerə.

Bir qızartı tutdu göyləri bütün,  
Ay da şəfəqinə büründü şübhün.

Füsunkar bir lövhə yaratdı səhər,  
Büründü ətrafi müxtəlif səslər.

Açılan səhərin bu ülviyəti –  
Seyr ilə fəth etdim əbədiyyəti.

Qırıq səhərdə nələr görmüşsə Adəm,  
Tək birçə səhərdə gördüm onu mən.

Səhərin bayraqı yüksələn zaman,  
Birdən daxil oldu Xızır qapımdan.

Mənə görən kimi, gülümseyərək –  
Açıldı siması tazo qönçə tək.

Söhbətə başladı, yarımhilalı –  
Açılar-açılmaz mən oldum halı.

O yarımhilalı şölə saçrkən,  
Bir günəş doğurdu, inan, hər sözdən.

Günoşı andıran parlaq sədəfə –  
Otuz iki ulduz parladı səfə.

Oturdu görüşə gələnlər kimi,  
Danışdı, hər sözü bir gövhər kimi.

O gördü bir çöpə dönmüş bədənim,  
Yaralı üroyim yorğundur mənim.

Danışdı, başımdan ağrını aldı,  
Ağrını dərdin öz başına saldı.

Sözləri gülab tək, hind kafuru tək –  
Başına, üzümə səpələnərək,

O gülab, o kafur, çekmədi bir an,  
Bütün ağrıları aldı canımdan.

Bu hörmətə əvəz düşündüm, ancaq,  
Mən ona nə verim töhfə olaraq?

Dilləndi qeybdən ağlımin səsi,  
Xızırın odlu sözü, isti nəfəsi,

Şəfa verdi, dərhal sən gəldin cana,  
Xacənin üzüyü layiqdir ona, –

Deyərek, üzüyü götirdim həmən,  
Öpüb qarşısına qoydum onun mən.

Qiymətli peşkəsi süzüb diqqətlə,  
Heyran qalib ona, dedi heyvətlə:

“– Cəmşidin möcüzü sənin əlinə,  
Haradan keçmişdir? Agah etsənə!”

Dedim ki: “İraqa yolum düşərkən,  
Böyük xəcə ilə tanış oldum mən.

Doğru yol göstərdi, ülfət bağladı;  
Bu üzüyü o mənə bağışladı”.

O da öz səxavət əlini açdı,  
Bir üzük çıxardı, nur, şölə saçdı...

Altı üzüyümün qoydu üstünə,  
Töhfəmi özümə qaytardı yenə.

Dedi: “Sağ əlinə tax bunu ancaq,  
Digerini isə sol əlinə tax.

Hifz edər belədan səni hər zaman,  
Bunun biri sağdan, digəri soldan...”

Daha sonra dedi: – “Burada dünən,  
Qəlbə saf adamlar məclisində mən

Qonaqdım, onlarla dağlara getdim.  
Neçə mərd adamlı mən söhbət etdim.

Keçdi məclisimiz şirin, səmimi,  
O mehriban tayfa bir ipək kimi.

Çox ince, çox zərif şeirlərindən  
Ləzzət apardılar, duydum bunu mən.

Şerini həycanla oxuyub onlar,  
Böyük maraq ilə soruşurdular:

“ – Gören haralıdır bu söz ustadı?  
Necədir elində şöhrəti, adı? ”.

Dedim: “ – Şirvanlıdır, adı -- Xaqani,  
Yayılib şöhrəti tutub hər yani.

Sözün sərrafıdır, bir dahidir o,  
Biliyin, atəşin məddahıdır o ”.

Mən sənin haqqında danışdım, qərəz...  
Ağılı adamlar dedilər ki, bəs –

Bələ məharətlə, dərin alimi,  
Bunca alçaq tutmaq eyib deyilmə?

Bələ bir ustadın, o kor xəbislər  
Qədr-qiyəmətini bilərmi məgər?

Mən öz tutaraq dedilər bələ:  
“Ey Xızr, get ona nəsihət elə.

Yar ol sənətkara ömrü uzunu,  
Xətədan, bəladan sən qoru onu ”.

Nəcib insanları dinləyib, haman  
Yanına yollanıb, geldim uzaqdan.

İndi sözlərimi yaxşı dirlə gel,  
Qalsın xatirində bunlar mükəmməl;

Qulaq as! Sənə bir nəsihətim var;  
Etibarsız olur bal rəngli ruzgar.

Durma kölgəsində ikirənglinin,  
Olma heç nəhəngin feline əmin.

Baxma nə rənginə, nə də iyinə,  
Axşamın, sehərin gözəlliyyinə.

Kişinin bəzəyi silahdır, inan,  
Arvadın bəzəyi ənliliklə, kirşan.

Yeddi min ildirsə yaşı Adəmin,  
Birgünlik görünüsün gözündə sənin! ..

Bələ nəsihətlər verdikcə mənə,  
Döndü rəngim sarı qızıl rənginə.

Fürsəti qənimət bilincə, dərhal,  
Utana-utana əldim sual:

“ – Ey mələk sıfətli, mənə söyle bir,  
Deyirsen bu dünya bal rəngindədir.

Dünya həm ucadır, həm də ki, alçaq,  
Bu dünya nə zaman, de, məhv olacaq?

De, yaziq insanlar nə zəmanədək –  
Ümidlə, qorxuya ölüm sürəcək?

Odlu körpülərdən keçmək olarmı?  
Yoxsa ki, odlarda yanacaq hamı?

Beş hissən əlindən – dünya torundan  
Qurtulmaq mümkünü bizlərə bir an?

Başımız üstündə bu yüksək çətir,  
Qara, əyri tağlı bu səhnə nədir?

Bu çevre nə zaman bir qərar tutar?  
Bu nöqtə nə zaman yerindən qopar?

Necədir o yanı xətt-üstüvanın?  
Kimdir sakınləri bəs o dünyanın?..”

Dalbadal suallar verdim mən ona,  
Suallar gəlmədi əsla xoşuna.

Dedi: “ – Cox aşikar görürəm ki, mən  
Əhrimən sədasi qopur qəlbindən.

Bağlayıb dünyaya xəyallar səni,  
Halın xatırladır yeniyetməni.

Heç belə danışmaz arif olanlar,  
Sənin sözlerində müxalifət var.

De, nə vaxta qəder sən belə heyran,  
Çürük fəlsəfədən dəm vuracaqsan?

Əslinə baxanda “fəlsəfə” sözü  
“Səfəh” kəlməsinə yaxındır, düzü;

Ayrı bir mənəsi olmamış dərin,  
Quranın, danılmaz bu hədislərin.

Qabağında, yəqin, anlayır hər kəs,  
Yunan fəlsəfəsi bir yuna dəyməz.

Vaz keç bu fikirdən, heç bənd olma sən,  
Bir fülüs yaxşıdır min fəlsəfədən.

Kəbəyə üz çevir, boş şeydən el çək;  
Altızlü olma nərdin zəri tək!

Bir məna kəsb eylə, məzmunsuz qalma,  
Hübəb günbəzi tək içi boş olma!

İkiüzlü olma! Başsız, bədənsiz,  
Dəf kimi içi boş, üzü tərtəmiz.

Şirin öpüş kimi bir an xoş gələn –  
Bəhrəsiz işlərlə məşgül olma sən!

Özünə dayaq et həmişə dini,  
Böyük sanma yunan Uqlidisini.

Dərs olmasın ucuz sözləri sənə,  
Aldanma mənasız şəkillərinə.

Sən sünbüle tapşır çıx dil tökməyi,  
Hörümçək həndəsi olduğu üçün,

Hörümçək həndəsi olduğu üçün,  
Yediyi-içdiyi haramdır hər gün.

Şəriət haqqında mənə ver sual,  
Möminlər haqqında ancaq xəbər al!

Başına əqli-din papağı qoysan,  
Papaq istəməzson xaqandan, şahdan.

Papaqsız qalsan da, dərd çökimə yenə,  
Papaqsızlıq özü papaqdır sənə.

Papaqsız qalanın hər şeyi vardır,  
Hər iki dünyada o, hökmdardır.

Şöhrət papağına yoxdur etibar;  
Onu itirənlər olur zəlil, xar...

Nə işlər töredir, yaxşı bax, cahan,  
Cəmşid qul olmuşdur, divsə hökməran.

Hər zaman dəyişir hökmü dövranın,  
Dünya tuluguđur su parlayanın.

Quruyub yapışar, boş qalsa əğər;  
Doldumu, şişərək partlamaq ister...

Bəlkə ruzi tapdım, deyə, bir qarın,  
Sən nə vaxta qədər bu alçaqların,

Bərəkətsiz olan süfrələrindən –  
Çörək qırıntısı döşürəcəksən?

Gedib hər qapıda olmasan köpək,  
Fikrin øyri olmaz it quyuğu tek.

İş adamı deyil naəhl olanlar,  
Onlarda bir çirkin it xisleti var.

Qaç, bu dinsizlərin qulluğundan, qaç,  
Haqqın qapısını ehtiramla aç!

Şər dolu qapıdan uzaqlaş daha,  
Xaqani, get siğın vahid Allah'a!

19

#### ƏRZİN FƏZİLƏTİ HAQQINDA

Cox səfər eylədin, el çək göylərdən,  
Bir az da gəz, dolış bu yerləri sən.

Gər öz meylini bağlayan yere,  
Artar şərafətin birə min kərə.

Piyadan keçdimi yeddi xanəni,  
Udmaq çətin olar, çox güman, səni.

Sədəfçin qotrələr göylərdən enir,  
Mirvari gəzməklə qiyəmətə minir.

Xüsüsən, səyahət, dünyani gəzmək –  
Böyük adamlara olmuşdur bəzək.

Qəza pərgarını açdı eninə,  
Qoydu ilk nöqtəni yer üzərinə.

Xətt olur nöqtələr cəmlənsə bir-bir,  
Kainat torpaqla şərafətlənir.

Torpaq cövhəridir bu kainatın,  
Torpaq xəznəsidir cəvahirətin.

Dünyanın beşiyi olmuş bu torpaq,  
Torpaqdan doğulmuş mənalar ancaq.

Yer göydən əzizdir, bahadır, baha,  
Çünki bu torpaqda yatır Mustafa.

Bəzi təqlidçilər piçildəyaraq,  
Dedilər: “Aləmdə məhsər qopacaq,

Otuz ildən sonra baş verib bir sırr,  
İyirmi bir bəla törəyəcəkdir.

Fəlakət qopacaq, bütün bu cahan,  
Alt-üst olacaqdır küləkdən, sudan.

Üfüqdə hərəkət edən ulduzlar  
Böyük bir qəzaya olacaq düçər.

Onlar səyyarələr içində tək-tək –  
Dolaşib, üçbucaq təşkil edərək,

Tərəzi bürcündə birləşən zaman,  
Böyük fəlakətə düşəcək cahan.

Üz verən zamanda həmin fəlakət  
Yerə toxunacaq ağır xəsarət”.

Lakin qorxu bilməz əsla, heç zaman –  
Bu məddah Xaqani, qopsa da tufan.

Kimin sənin kimi bir arxası var, –  
Heç vecinə gəlməz bu uydurmalar.

Xaqani inanmır bu yalanlara,  
Gülür bu yalanı uydurana.

Çünki əlindədir bütün ixtiyar,  
İstəsən, bələlər bizlərdən qaçar.

Sənin bəndələrin çox olar onda,  
Göydəki hesabsız ulduzlardan da.

Bələdan hifz olsun dövlətin, varın,  
Bütün qurduqların, yaratdıqların.

20

#### PEYĞƏMBƏRDƏN KÖMƏK UMMAQ HAQQINDA

Ey eyb ilə qeybi dərindən bilən,  
Eyblər açılar sənin əqlindən.

Könlümdə yara var, özün qıl çara,  
Qoyma mən qərq olum müdhiş sulara.

Zalimlər əlindən halım yamandır,  
Sən, ey dadixahım, rəhm et, amandır!

Olmuşlar məndəki hünərə düşmən,  
Köməyim sən olsan xof etmərəm mən.

Verirlər qəlbimə cəfa, əziyyət,  
Qəbulun dərdimə şəfadır, əlbət...

Başına bir əl çok, görsün gözlərim,  
Aləmə yayılsın inci sözlərim.

Eyləsən lütfünlə mənə bir kömək,  
Nə insan qorxudar məni, nə fələk.

Əlinə kim Gavə bayraqı alsa,  
O iki ilandan xof etməz əsla.

Bir müddət bir loğma çörəkçün mən də  
Dişimi sindirdimnakəs öndə.

Könlümü verdikdə sənə, nəhayət,  
Dişlərim zərbədən qaldı selamət.

Eşqin məni saldı haqqın rahına,  
Apardı qənaət barigahına.

Həyatım devlərin içində soldu,  
İyirmi iki il ömrüm puç oldu.

Elə ki, özümü qapına saldım,  
O itən ömrümü geriya aldım.

Qurtardım tamahın hər əməlindən,  
Qəhətlik əlindən, vəba əlindən.

Sirlər yuvasından uçan bir quşam,  
Mən sənin qapına gəlib qonmuşam.

Öyrəşib bu ali xislətinə mən,  
Sənin qəfəsini cylədim məskən;

Hər yerə uçsam da mən birməfəsə  
Yenə qayıdaram bu xoş qəfəsə.

Deyiləm yırtıcı, vəhşi qırğı tək  
Ki, sinə yırtaraq çıxardam ürək.

Nə kəklik ardınca gəzən qarğayam,  
Hər yerə baş vurub axtaram təam.

Yaxşıdır, göyərçin balası kimi,  
Anamın ağızından alım yemimi.

Tutı tek söz alıb özgə dilindən,  
Bubbu tek sirləri axtarmaram mən.

Sığırçın olsam da, bir milçek belə,  
İnciməmiş mənim əlimdən hələ.

Bülbül tək olsa da çox gözəl səsim,  
Məni ayaqlara salmadı nəfşim.

Bayquş tək qalaram xərabələrdə,  
Gözüm nakəsləri görməsin bir də.

Bir tavus yarandım haqqın bağında,  
Simurğəm mən dinin o Qaf dağında.

Ey behişt ağası, sənin süfrəndən,  
Bir hüma olub da sümük yedim mən.

Daha mən çörəkçün, yaşamaq üçün,  
Haçadıl deyiləm indi büsbütün.

İndi qılınc kimi kəskin dilim var,  
Qılınc siyirləndə kəsərlə olar.

Əvvəller dilim bir dəmir kimiydi,  
Cəlalın yağladı dəmiri indi.

Səndəki iqbəlin sayəsində, bax,  
Mənim dəmirimdən tökülməkdə yağ.

Yeddiqat fələkdə yanın ulduzlar,  
Yanmaqcun dilimdən yağı borc alar.

İlhamım yalanla xarab olmuşdu,  
O, civə rəngində sərab olmuşdu.

İndi hər sözimdə bir həqiqət var,  
O – güzgü, məhək tək olmuşdur meyar.

Mədh ilə özümü etmərəm bədnam,  
Göstərməz doğrunu əyri bu aynam.

Əvvəller olmadı şerim mədhsiz,  
Onunçun olmuşdu dilim natəmiz.

Qurtarmaq üçün bu natəmizlikdən  
Yuyuram ağızımı göz yaşımla mən.

Qəlbə təsir etsə əger qüssə, qəm,  
Odlu göz yaşları yağdırar o dəm.

Tale üz döndərib yıxsıa hər kəsi,  
Ondan uzaq qaçar hətta kölgəsi.

Ruzigarda vəfa görməmişəm mən,  
O, vəfa göstərər bəlkə nüdrətən.

Fəleyin nöqtəsiz olur zərləri,  
O nərddə udmuşdur çox hərifləri.

Pəncü yek oynamış yena də fələk  
Ki, do-şəş atana hesablar do-yeck.

Məni yaxşılıqla utandırmadan,  
Pisliklə xəcalət edir hər zaman.

Acgöz bir qarışqa, dilsiz bir quşam,  
Əsla qəfəs üçün doğulmamışam.

Bir quş caynağından ordu sınar mı?  
Qarışqa gücüylə şəhr alınırmı?

Adətən arılar vizıldar, ancaq  
İnsan arzularını heç vizıldamaq?

Ayağıma zəncir vurubdur fələk,  
Sancır hər halqası ilan ağızı tək.

Bu dəmir halqlar, dişsiz ağızlar,  
Necə ki, ağızsız, dişli bir mişar.

Doğrayar meyvəli, göy budaqları,  
Bax, eləcə kəsir bu ayaqları.

Bir dəmir həlqədir, yoxsa ac köpək?  
Qapır baldırımı qudurmuş it tək.

Xaqani ahından duman yaratdı,  
O duman yüksəlib, göylərə çatdı.

Fələyin pərdəsi yırtıldı bir baş,  
Bütün sırları faş olundu, faş.

Lakin iş bunlarla düzəlmir tamam,  
Tək yaranan çökir işlərə əncam.

Düşmən çox olsa da ölüm gerçəkdir,  
Hamısı torpağa çevriləcəkdir.

21

#### KİTABIN YAZILMASI HAQQINDA

Ağır vəziyyətdən gələrkən cana,  
Yazdım can şirəmlə tərif Şirvana.

Nə üçün mədəh etdim onu, bilirsən?  
Nə üçün bu yolun yolcusuyam mən?

Güneş məclisindən tabim, budur, bax, –  
Nurlu bir cəvahir oğurlayaraq, –

Dedi: “Qiymətlidir, al bunu, saxla,  
Qoy qəlbin nurlansın bu çı�ıraqla”.

Bürcis eşidərək, coşdu və əsdi,  
Günəşin dibindən əlini kəsdi.

Dan yeri sökündü, açıldı səhər,  
Al qana boyanı yanan üfüqlər.

Sonra günəş məndən aman istədi,  
Dayanıb qarşında təzimlə dedi:

“ – Ey Xaqani, həmin gövhəri yenə –  
Qaytar öz yerinə, Allah eşqinə!”

Xacədən xəcalət çəkdimsə hər gün,  
İraqa getməyim olmadı mümkün.

Qırx günü bu qədər cəvahiri mən  
Qələmin ucuyla yona bilmışəm...

Cəvahirlər sapı düzülən zaman –  
Onları günəşin asdım boynundan.

O boyunbağını mən asdım, bəli,  
Çünki kəsilmişdi günəşin əli.

Ləli sahibinə qaytarsam əgər, –  
O məndən, əlbəttə, qəbul eyləyər.

Oğurlanan şeylər, necə var, yenə –  
Tezəcə qaytarılsın gərək yerinə.

O məni salmadı bir an nəzərdən,  
Mən də onun üçün dürdən, gövhərdən –

Boyunbağı düzdüüm, xoşdur əməyim,  
Rəvamı, mən ondan dəyər istəyim?

Kim “belə yazaram” desə əbəsdir;  
Bu hədiyyəm Şama, İraqa bəsdir.

Haqqım var fəxr edəm, qoy bilsin əyyam:  
Mən söz dünyasının hökmdarıym!

Nə vaxt söz qılınçım qalxdı yuxarı,  
Qolu kəsik qaçıdı söz ogruları.

And olsun Əhmədə, dünyada heç kəs –  
Bu inci sözleri yarada bilməz!

Əqlim məni dünya pənahı sandı,  
Ruhum məni Allah möddahı sandı.

Ədaləti olsun qoy birə on qat,  
Onun sayesində düzəlsin həyat.

22

#### ƏHİVALİMDAN ŞİKAYƏT

Dinləyin, halimdən şikayətim var:  
Bəla dənizinə məni atıblar.

Bu dibsiz dənizdə nə cür üzüm ki,  
Əlsiz-ayaqsızam mən sədəf təki.

Fələk nə axtarır, bir yetim dürmü?  
Yarıń corrah kimi sədəf köksümü.

Gah odda gümüş tək əriyirom mən,  
Gah cıvə oluram dərddən, ələmdən.

Ruzgarın gözündə mən bir ağ titə,  
Məndən nə istəyir çopur ifritə?!

Nədir o ağ titə? Dövrün dərdləri.  
Nədir o çopurluq? Şirvanın şorı.

Qanadları sıniq qartal kimiyəm,  
Şər sıniq qanadda dağlar qədər qəm.

Paxıllar nə üçün bu qədər zalım?  
Boğazında qalıb fəryadım, ahım!

Dəyirman hərləyən öküz kimiyəm,  
Meydanım – dar çevrə, özüm boxti kom.

Dəyirman öküzü dolanar, dönər,  
Ona günəş belə zülmət görünər.

Axurda arpa var, yonca var demə,  
Onun bağlı başı çatarmı yemə?

Quyudan çıksam da sinəsi dağlı,  
Qolum zəncirlidir, gözlərim bağlı.

Murada çatmağa hərçənd yol var,  
Uzana bilərmi kəsilmiş qollar?!

Göz yaşım – sırışğım zirişgə bənzər,  
Bəlkə damarında qan yox, od gəzər.

Üzümə baxanda zirişgə utanır,  
Görür ki, ürəyim qovrulub yanır.

İşlərim dolaşıq, ürəyim sıniq,  
Nalədən dilimdə söz qırıq-qırıq.

Bele bir tufanda sönməzmi çıraq?  
Həm piltə nəzilib, həm tükənib yağı.

Bu zülmət dünyada gün görmədim mən,  
Novruz bayramı da çıxdı əlimdən.

Tale təqvim kimi məni yaratdı,  
Bir ili saxladı, bir ömrü atdı.

Bəli, il başında can verir təqvim,  
Boş qalan kötüyü kim axtarar, kim?

Tarixçi heç ona məhəl də qoymaz,  
Məhv olan həyatı bir kimso duymaz.

Enər xəyal kimi göylərdən yerə,  
Zay olub qoşular əsən yellərə.

Onu yarpaq-yarpaq ciralar, ya da  
Məktəbdən çıxarıb atarlar oda.

Tanrıım and olsun, çörxin əlindən  
O köhnəlmış təqvim elə mənəm, mən!

Bir vəfa görmədim mən bu iqlimdə  
Nə görmək? Heç onu eşitmədim də.

Yusif nələr çəkdi qardaşlarından,  
Mən ondan yüz dəfə çox çəkdim, inan.

Mən dərdlər dağından dönmüşəm daşa,  
Qatlaşa-qatlaşa qara, yağışa.

İşlər, əməllər ki, yolumu gözlər,  
Burnuma tutulan tüstüyə bənzər.

Məna tutisiyəm, bilirmi kimsə,  
Düşmüşəm Şirvanda dəmir qəfəsə.

Fələk qanadımı zəncirlədimi?  
Kəsdi dimdiyimi, kəsdi dilimi.

Məni ayrı saldı hind şadlığımdan,  
İlləm gunoşımı saraltdı zaman.

Zəqqum yedizdirdi qənd əvəzinə,  
İlanın ağızından su verdi mənə.

Tutuşu kimi göz yumdum mən də.  
Həyatı aradım öz ölümündə.

Bu qansız, imansız dövrün əlindən –  
Nitqi sükit olan bir natiqəm mən.

Gördüm ki, dövrəmdə casusdur hamı,  
Özüm qıflıladım dodaqlarımı.

Məryəmi məzəmmət edirkən avam,  
Dedi: "Danışmaqdə oruc tutmuşam".

Mən də dişlərimi möhkəm sıxaraq,  
Etmişəm ağızmda dilimi dustaq.

Dilimi xəncorla kəsdi lərsə də,  
Dilim – qılıncımdır, Tanrı vəsfində.

Yanılmaz, qılıncı bənzeyirsə dil,  
Sözündə kəm olar, işində kamil.

Şamaxı – bu geniş, bu gülşən diyar  
Hamam tünəyi tek mənim üçün dar.

Mənə zindan olub doğma məskənim,  
Üstümdə gözətçim hər tüküm mənim.

Məni ayırmışlar bütün cahandan,  
Mehi də qoymazlar keçə yanımdan.

Əgər bircə qadəm çıxsam yolumdan,  
Ya bircə ah çəksəm ciyər yananda –

Düşmən düyüñ vurub dərhal o aha,  
Bir göz qırpmında çatdırır şaha.

23

## HƏBSİYYƏ

### HƏBSDƏN ŞİKAYƏT

Hər səhər qalxar göyə ah ilə əşqanım mənim,  
Qərq olar qanda şəfqət tək çeşmi-giryani mənim.

Qurmuşam qəm məclisi, yanmış soyid tək indi, bax,  
Mey süzür məndən mənimcün qanlı müjganım mənim.

Yüz oyun hər gün tutar narınca oxşar bu fələk –  
Neylöyim, səfra ilə odlanmasın canım mənim?

Ah oxumla hər səhər aldım hədəf, etdim şikar,  
Ol qoca qurdur ayaqdan saldı peykanım mənim.

Pas kimi sardı məni dövran ki, yandırsan, həmən –  
Ah odumda yandı, his oldu o dövranım mənim.

Görmüşənmə ki, sarınsın bir çöpə əfi ilan?  
Əfidir zəncir, ayağım çöp, gedir canım mənim.

Bax, necə gör halqalanmış damənimdə əjdaha,  
Qorxoram tərpənməyə, yoxdur bir imkanım mənim.

Qorxmasın ta gözlərimin nənnisində cüt uşaq,  
Əjdahanı gizlədər hər an bu damanım mənim.

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,  
Çün Fəridun xəznəsidir əqlü ürfanım mənim.

Oxşayır gündə ayağında dəyirman daşına,  
Qanlı göz yaşımı işlər bu dəyirmanım mənim.

Paltarım xara, yaxam da göz yaşımıla islanar,  
Gizlədər Xara dağını rəxti-əlvanım mənim.

Bu samanla torpağa dönmüş üzümdən, göz yaşım –  
Paçılıq hazırlar, suvansın ta ki, zindanım mənim.

Şam kimi diş-diş olubdur qızclarım zəncir ilə,  
Ceynəmiş sanki qızımı qanlı dəndanım mənim.

Qütb tək saxlar məni çarmıx dəyişməz nöqtədə,  
Bu Zühəlsima iki Mərrix zənəbsanım mənim.

Sur tək saldı fəğanım göylərə min vəlvələ,  
Bu dəmir kürsüdə olcaq saqı-lərzanım mənim.

Söykənib divarına zindanın, üz tutdum göye,  
Asiman tək güller açdı çeşmi-gıryanım mənim.

Qoz içi tək, möhnət ilə mən dayandım üz-üzə,  
Bağlıdır findiq kimi zindanda hər yanım mənim.

Gündüzüm qəmlə, gecəm hey “Allah”, “Allah”la keçər,  
Dinləməz naləmi o həyyi-sübhanım mənim?

Eyle qorxundur bu zindanda mənim hər bir gecəm,  
Qorxudar məhşər gününü, xofi-zindanım mənim.

Yüz hasar olsa aşar ahım və mütləq söndürər –  
Şəməni bədxahların, bilsin nigəhbanım mənim.

Nəzr edib tutdum oruc Məryəm kimi, Məryəmsifat –  
Cəbraildən doğdu İsa, pak vicdanım mənim.

Xəstə bu qəlb ilə mümkünmü tutam mən də oruc,  
Çün oruc batıl edər gözdən axan qanım mənim.

Ağzıma iftar vəqtı isti gözyaşım axar,  
Yoxdur ondan başqa bir iftare imkanım mənim.

Sanki sövdələ başım etmiş bəlayə mübtəla,  
Qiçlarımı saldı işdən indi rəhbanım mənim.

Odlu dəmir dərdə dərmandır deyirlər, ah ilə –  
Qızdı zəncirim ayaqda, oldu dərmanım mənim.

Deyləmi gördüm gözümlə, nizəyə döndü tüküm,  
Qırvılıb Deyləm tükü tək, cismi-piçanım mənim.

Bir rübabə oxşaram, kasəm, xəzinəm boş qalıb,  
Boynuma kendir salıb zülm ilə düşmanım mənim.

Dana qoydum ovcuna gördükə bir hindu qadın,  
Tapmadı, əfsus, o falçı, harda xırmanım mənim.

Zər tək itmək, gül kimi solmaqdan əsla qorxmuram,  
Dilsizəm, pərvanə tək çıxmaz bir əşqənim mənim.

Əldə hər gül, hər qızıl əqlə tikandır, qoymaram –  
Bir tikan seydi ola əqlı-süxəndəm mənim.

“Zər” sözündə var iki hərf, heç qovuşmaz bir-birə,  
Razi ollammi qovuşsun zərlə vicdanım mənim?

Samiri tiynətliyəm, Musa təbiət olmaram,  
Bir buzov dırnağı olsun möcüze kanım mənim.

Həsrətəm yayda söyüd yarpağına, qədrimə bax,  
Oldu Tuba şaxəsindən yayda yelpanım mənim.

Xurma yarpağı mənəm, yelpazə cylərlər məni,  
Çün sərin ahım dodaqda titrədər canım mənim.

Oxşaram mişkə, məni gor yüz hasara salsalar,  
Çulğayar dünyani öz ətrilə reyhanım mənim.

Mişkə kimüstüz tübüb, bir gün dedi rişxənd ilə:  
“ – Sən nə çirkinsən, varımdır rəngi-əlvanım mənim”.

Tez cavabında dedi mişk: “ – Ey həyasız, az danış!  
Ətrim ilə oldu dünya xoş gülüstanım mənim.

Güzgü tək zahirdə parlaqsan, içinsə qapqara,  
Kamyayəm, zahirimdən xoşdu pünhanım mənim.

Kəbəyəm, cümlə mələklər səcdə eylərlər mənə,  
Çünki İsa tirməsindən oldu xüftənim mənim”.

Məskənim çirkin də olsa, xatirimlə kövsərəm,  
Connətə merac üçün vardır hər imkanım mənim.

Kütbein düşmən mağara axtarır gizlənməyə,  
Hər biri olmuş, odur, quli-biyabanım mənim.

Abinüsəm mən, sədəfə batmışam dəryalərə,  
Olmaram çöp, üzde olsun kəfər cövlənim mənim.

Əql məndə, feyz məndə, qəlbü can da məndədir,  
Aləmin həqqi nədir ki, verə fərmanım mənim?

Ülviyəm, ruhaniyəm, qeybi doğuldum qüdsdən:  
Qoy bunu inkar qılsın xəsmi-nadanım mənim.

Şirrim olmuşdur şəriət, nənnim – insaf, dayəm – əql,  
Oldu dörd ünsür anam, ülviyət ərkanım mənim.

Səbrlə doldu təbiət dayəsinin döşləri –  
Ki, təriqət oldu aləmdə debistanım mənim.

Həm Xəlilullah təkin oldu atam nəccar Əli,  
Məryəmə bacı olub, tərsa anacanım mənim.

Gəlmışəm dünyaya mən böylə gözəl saf çeşmədən,  
Xəlq olub ol çeşmədən gövhərli ümmənim mənim.

Fəqr bətmində yetişdim, nitq əli oldu mamam,  
Oldu yurdum clmü urfan yurdu, Şirvanım mənim.

Firfirə firlatmadım qəflət üzündən bir kərə,  
Çünki hər an valideyn olmuşdu pasbanım mənim.

Nər dəvəm sizdən noğala ummadı heç bir zaman  
Dolmamış xamlar əlilə kisəm, həmyanım mənim.

Qoy vəbalım düşsün hurilə mələklər boynuna,  
Bakirə meynə qanından dolsa peymanım mənim.

Mey içərsəm de rəvadır, çün dünən vermiş pesin,  
Zəhmət həqqimi mənə cənnətli dehqanım mənim.

Sağərim alsın deyə, torpağa düşdü ruhlər,  
Ta behişt içəsinqırmızı qanım mənim.

Nurlu Quranla qara daşı gərək hər dəm öpüm, –  
Tutsa da kövsor kimi dünyani ehsanım mənim.

Nitq gənci sahibi, söz mülkünün xaqaniyəm,  
Vardır hər bir kəlmədə yüz gənci-xaqqanım mənim.

Bax, əlim – Cövza, qələm – Hut oldu, məna – Sünbülö,  
Sünbülö Hutdan doğar, Cövza – qələmdanım mənim.

Yeddi ölkədə iki beytim yazarsa kimsə, bil,  
Kafərəm, Darül-Qəmamə – darül-imanım mənim.

Bu-Ləhəblərlə döyüşməkdən nə qorxum dəhrdə?  
Mustafanın mehri olmuş əldə qalxanım mənim.

Qasimi – Rəhmət, Əbüllaqsim, Rəsulüllahdır,  
Canıma, əqlimə sahib, şanlı sultanım mənim.

24

#### HƏBSDƏN ŞİKAYƏT VƏ AZAD OLMAĞIM ÜÇÜN RUM QEYSƏRİNĐƏN XAHİŞ

Tərsalərin xətti kimi tersinə işlər fələk,  
Boynuma bir zəncir salıb, saxlar məni rahib tək.

Bu deyrdə sakın deyil mögər həzrəti İsa –  
Ki, Dəccalın işin işlər mina rəngli kəlisa?

Bax Məryəmin sapı kimi ikiqatdır bədənim,  
İsadakı iyne kimi təkcədir qəlbim mənim.

Möhkəm iplə əl-qolumu bağlamışlar burada,  
Necə İsa bir iynəyə bağlı qalmış orada.

Necə olmuş: Dəccal kimi təkgöz olan bir iyne –  
İmkən tapıb sancılmışdır İsanın sinəsinə.

Rahiblərin paltarı tək, gündüzüm olmuş qara,  
Hər gecə mən rahib kimi başlaram ahü-zara.

Sur kimi nəfəslənən ahlarımla hər səhər,  
Mavi damın bacasında yerləşən xaç deşilər.

Dəryaları buxar edən ahıma tuş golərok –  
İsa üçün təyəmmümgah oldu dördüncü fələk.

Mənə ülvü atalarım olmadılar mehribən;  
Odur ki, mən saqınıram İsa kimi atadan.

Mənə bilik ulduzunun nə olacaq faydası?  
Mən zülmətəm, parlamaqdır ulduzumun qaydası.

Ruh olmuşsa Keyxosrov tək İran, Turan hakimi,  
Niyə zülmət bir quyuda qalmışdır Bijən kimi?

O dördüncü göydə İsa günəşlə həmxanasa,  
Bundan nə həzz ala biler İsa quşu – yarasə?

Niyə İsa öz quşunun özü təbibi olmur –  
Ki, o quşun kor gözünə özü bağışlasın nur?

Təbimin bu körpələri birər İsaya oxşar,  
Anasının paklığını hər biri etmiş ixtar.

Məryəm xurma ağacılı göstərmisə möcüzü,  
Mən təbimin paklığına şahid gətirəm sözü.

Bəş yüz ildir doğulmamış mənim kimi sənətkar,  
Yalan yoxdur bu sözümdə, mənim min şahidim var.

Yaralanmış könlüm oxşar barlı arı şanına,  
Verdiyim bal bulanmışdır ürəyimin qanına.

Ah odumla alışaraq yanın bu yağlı dilim, –  
Tərsamıyam mögər? – Dönüb olmuş mənim qəndilim?

Düşmən məni zəncir ilə bağlamış üç tərəfdən,  
Asıl daim odlayırlar, məgər bir qondiləm mən?

Axıdoram, Məryəm kimi yerə tikib başımı, –  
Məsihanın nöfəsi tək saf olan göz yaşımı.

Necə iki olıf durar bir “otəna” sözündə,  
“Tən”in o cür dayanmışam arxasında, önlündə.

Mənə zərrə yardım etmir təəssüf dostların,  
Nə lüzumu var bu qədər fəryadın, ahü-zarın?

Zəmanənin pislərindən həqqə aparram pənah,  
Allahsızı haqq yoluna özü götərsin Allah.

Abbasilər qapısına getmərəm kömək üçün,  
Səlcuqilər qapısında inləmərəm bircə gün.

Bu dövrandan görməmişəm nə ədalət, nə kərəm,  
Nə Arslan, nə də Buğra qapısına gedərəm.

Yusif yoxdur, qılıq günü eləsin məni təmin,  
Birdir mənim gözlərimdə Yəhuda, İbn-Yəmin.

Müsəlmanlar mənə qarşı ədalətsiz oldular;  
Mən dinimdən əl çəkimmi? Bunun nə mənası var?

Yeddi yerdən din elmini təhsil edəndən sonra,  
Yeddi kitab üzrə vəhyə təhlil verəndən sonra,

Əzbərləyib “Əlhəmdüllah”, “Əlkəhf”i, “Ərrəhman”ı,  
Həm “Yasin”ı, həm “Tasin”ı, həm “Mim”ı, həm “Taha”nı,

Miqatdan həccə gedib təvaf edib Kəbəni,  
Soyu cămar icra edib, görüb əsl qibləni,

Otuş ildə neçə dəfə cillə tutandan sonra,  
Necə gedib əlli günü pəhriz tutum aşkara?

İudanın tay-tuşudur düşmənlərim, odur mən –  
İsa kimi çox qorxuram gözlənilməz tənədən.

Nədir əmrin, İudanın sitəmindən qorxaraq,  
Mən Sükuba kilsəsino düşüm əlindən qaçaq?

Nədir mənim, gedib küfrün kandarında yer tutam?  
Gözləməyin öz dinimin yolunda ali möqam?

Abxazların qapısını gedib göyüm olımlə?  
Rumluların məzəhbənin iqrar edim dilimlə?

Qibləm olan Beytullahdan mən necə üz döndərim?  
Olsun Beytülmüqəddəsin mehrəbi səcdə yerim?

Əlli ildir müsəlmanam, ağartmışam saçımı,  
İndi gedib ayağıma zəncir edim xaçımı?

Məhkumluqdan gedib öpüm kəlisanın zəngini?  
Zülm əlindən zünnar asib, dəyişdirmə rəngimi?

Səryanılar hədisi İncil üzrə şərh edim?  
Tövratdakı müəmməni oxumağa mən gedim?

Nacorməklik hara, Məxran kilsəsində mən hara?  
Bokratilər qapısına gedib, istəyim çara?

Necə gedib zahid kimi mağaralarda qalıム,  
Əynimə bir çuxa geyim, orada “molo” çalıム?

Əvəz edim bir palazla ipək xara köynəyi?  
Bətriq kimi yurdum olsun qayaların ətəyi?

Uşaqların boğazına taxta dua asan tək,  
Bu yaşimdə xaç asarsam, əqilsiz olam gərək.

Mən hörmət etməzlərsə Abxazyada, nə edim?  
Oradan da yola düşüb, Rum ellərinə gedim?

Gedib Rumun heykəlində məktəb açım təzədən?  
Mətran qoynan ayinləri başlayım təlimə mən?

Səqqə oğlu kimi atım ridanı, teyləsamı?  
Zünnar asım, bərnəs geyim, olum donuz çobanı?

Verim böyük Tərsiqusun qarşısında imtahan,  
Söhbət açım Cobrayıldan, oğuldan, həm atadan?

Bir sözümə, nə qədər var üç əsasa inanan, –  
Haqq yoluma çıxar dərhal tərəddüd quyusundan:

Üşqüf mənim biliyimi üstün tutar, verər həqq,  
Yəqub ilə, Nəstur ilə Məlkaya qarşı mütləq.

Kəşf cdərəm öz əlimlə əsrarını lahitutun,  
Göstərərəm, nə deməkdir həyulası nasutun,

Dərs almağa məndən gələr dəstə-dəstə keşişlər,  
Onlar hələ mənim kimi bir alim görməmişlər.

Deyərlər ki, bu, hikmətdə ikinci Bətlimusdur,  
Böyüklükdə, hörmətində şöhrətli Filakusdur.

Qüstəntinə aparılan yazımın hər kolməsi  
Ölülərə hunut olar, dirilərin sürməsi.

Mən Musanın əsasını hardan olsa alaram,  
O əsanı sindirəraq, xaç şoklinə salaram.

Məsihanın eşşəyinin peyinini basıb mən,  
Burun qanın dayandıram qoca abidin fövrən.

Səmərqəndlə Buxaranın xəqanına tac deyə,  
Göndərərəm o eşşəyin noxtasını hədiyyə.

Gümrəhaların göz yaşılıdırnağıni eşşəyin –  
Tutduraram mən qızılı, lələ, yaquta yəqin.

Üç üqnumu, üç qurğufu öyrənərəm mən əzbər,  
Delillərlə məzmununu şərh edərəm müxtəsər.

Nə çay idi, nə çimməkdi, nə yengindən püsləmək?  
Bir halda ki, çılpaq idi Məryəm, Cəbrayılsə tək.

Necə yəni bəkarəti pozulmadan Məryəmin, –  
Bətnində bir gövhər onun canlandı həmin-həmin?

Necə İsa yaratmışdır canlı bir quş palçıdan?  
Necə Məryəm sübut etdi ki, o günahkar deyil?

Necə İsa yaratmışdır canlı bir quş palçıdan?  
Necə ölmüş Azərə o yenidən vermişdi can?

Necə yəni dar başında İsa dedi gedirəm,  
Yuxarıda öz atamın səsini dərk edirəm?

Əgər Zərdüst dini ilə maraqlanarsa qeyşər,  
Əlim ilə Zənd-Avesta ayinləri dirilər.

Deyərəm ki, od nə idi, haradan yarandı Zənd –  
Ki, onların ikisindən ad aldı zənd-pazənd?

Nə kül idi, yerde qalan o oddan ki, bir zaman –  
Alişaraq yandı, etdi Xəlilullahı heyran?

Bir məbədi tərəziyə qoyub axtarsam taraz,  
Luka oğlu Qəsta onun yəqin pərsəngi olmaz.

Nə üçündür bədəninə milçəklər fitə bağlar?  
Nə deməkdir çeyirtgənin ayağında o şalvar?

Məşhur olan Çin Ərtəngi Tənglüşədan gözəl,  
Qeyşərlərin şənidə mən yazaram təsnif, qəzel.

Ey Xaqani, bu yaramaz fikirləri boşla sən,  
Çünki bu cür fikirləri şeytandır təlqin edən.

İsa üçün no düşünər alçaq olsa yoldaşı?  
Pis vəzirdən nə qavraya bilər sultanın başı?

Bəsdir, daha, küfrə son qoy, təzədən imana gəl,  
Tövbə eylə dediyindən, arzulardan götür əl.

Söylə, iqrar edirəm ki, böyükdür, təkdir Allah,  
Mənim torif etməyimdən qat-qat yüksəkdir Allah.

Buradadır İzzüddövlə, Rumun böyük hakimi,  
Neyə lazım Ruma getdim yoldan azanlar kimi.

O, İsanın sağ əlidir, həvarilər bayraqı,  
O, Məryəmin əminidir, nəsaralar dayağı.

Sən ey İsa təbiətli, Qeysər oğlu, sən məni –  
Dinlə bir az, and verirəm bir Allaha mən səni;

And verirəm Cəbrayılə, ruh püfünə, Məryəmə,  
Həm İncilə, həvariyo, həm İsbəni-Məryəmə.

O doğruluq beşiyinə, o bakıra hamilə,  
Həm o ələ, o qola ki, mayalandı yel ilə;

Çaxmaq daşı, Əqsa deyri, Beytülmüqəddəsə mən –  
And verirəm Şəlixaya, Ənsariyə, pak ikən.

And verirəm zünnar ilə, naqus ilə qəndilə,  
Yuhənnaya, Bəheyraya, Şəmməsə, gəl rəhm ələ.

Həm Allaha, həm qurbana, həm Fitrə axşamına,  
Həm Məryəmin orucuna, həm heykəl bayramına;

Məryəmə ki, qoymamışdı Yusiflə baş yastiğı,  
İsaya ki, yerləşməmiş bətnədə uşaqlığa;

O ağaç ki, həqqin ruhu olmuş onun meyvəsi,  
Sən olsan o ağacın qol-budağı, rişəsi.

And verirəm o qışa ki, birdən dönənşə bahara,  
O qocalmış ağaca ki, cavanlaşmış dübara;

Kəlisada inləyərək, “molo” çalan rahibə,  
Öz əlilə öz boynuna zəncir salan rahibə.

And verirəm o üç bürçə, o ulduza, o Aya,  
O təslisə o tərbibə, təsdisə, səlasayı.

O üçlüye ki, ucadır səmanın ülkərindən,  
Dörd yan xaça, külək üçün düzəlon bacaya, sən –

Mənə Beytülmüqəddəsi görmək üçün rüsxət al,  
Bu xüsusda dünyaların sultanını başa sal.

Ki, üstüva xətti ilə mehvorin xətti əgər –  
Birləşsələr, nəticədə bir xaç əmələ golər.

Layiqdir ki, bu şerimi İsa öyrənsin əzbər,  
Təsbehində vird eyləsin hər beytimi səhərlər.

25

Ruhum bu can mülküñü uğub tərk edən kimi,  
Rahatlığın pərisi atıb getdi qəlbimi.

Bizi barışdıracaq nəfəs idi arada,  
Baş alıb ortalıqdan bir anda çıxdı o da.

Qalmışdı təkcə kölgəm, o da getdi aradan,  
Artıq adım, nişanım silinmişdir dünyadan.

Evimin dörd divarı baca kimi söküldü,  
Astanası dağıldı, səqfi yerə töküldü.

Könlüm nord oyununda düşməndür şəşxanaya,  
Qanlı göz yaşım görək on yeddini sanaya.

Duzlu su gözlərimdən axdıqca hey torpağa,  
Ayağımın altını döndərmişdir duzlağa.

Fələk mənim qəlbimi nişana aldı, atdı,  
Atlığı ox işləyib sümüyo, cana çatdı.

Dünən gecə ahıma hədəf etdim göyləri,  
Qanlı bulud bir anda çulğaladı hər yeri.

Ürəyimin başında bir kədər tutdu məskən,  
Deyəsən getməyəcək o heç zaman bu yerdən.

Gəlib çatdı dostumdan məktub gətirən o quş,  
O quş ki, səhər-səhər öz yuvasından uçmuş.

Lakin o gördü əsla ayağa qalxmadım mən,  
Qəzəblə endi yerə, kədərlə qalxdı yerdən.

Bir ejdaha yatırdı ayağımın altında,  
Buna görə ayağa dura bilmədim onda.

Ayağımın üstünə qoyulmuşdu dəmir dağ,  
Ayağı dağ altında olan qalxar nə sayaq?

Xaqqanının ayağı açıq olsaydı əlbət,  
Qalxardı öz yerindən göstərərdi o hörmət.

Zöh hak ilanları sarılmışdır ayağım,  
Onunçndür gözündən mirvari yağdırmağım.

Ayağıma sarılmış iki əfi ilandan,  
Tavadakı balıq tək qovrular qəlb, yanır can.

Ah çəkerkən tendir tek alovlanır bədənim,  
Odlu ilan tək çıxır alov ağızımdan mənim.

Sataşdıqca gözümə keşikçisi məhbəsin,  
Qəlbimin yaraları qövr edir həzin-həzin.

Bir qudu it zindanda keşikçim olmuş mənim,  
Ağlar gözümüzdən şirin yuxum qovulmuş mənim.

Sudan qorxar deyərlər, qudu it qapmış insan,  
Bununçndür ki, mən də qorxuram gözyaşından.

Ürəyimin odundan göz yaşım olmuş buxar,  
Çekdiyim soyuq ahdan qıṣa dönür hər bahar.

Nar dənəsinə bənzər tökdüyüm gözyaşından –  
Üzüm olur hər gecə şəfəq kimi al-əlvən.

Qiçımı zəncir kəsib, topugumdan qan axır,  
Elə bil, yağış seli iri novdandan axır.

Bəlkə, ahımdan dəmir qızararaq əriyir,  
Onunçün də səslenib dəmir “əlamən” deyir?!

Bu dəmir xalxalımı açmaq istəyen zaman,  
Zinqirov kimi məndən ucaldı nalə, fəğan.

Zəifləmiş vücudum bənzər ipək bir telə,  
Bu nazik ipək tel də qüssədən gəlmış dile.

Divarlar seyr elədi mənim solğun rəngimi,  
Onların da üzləri oldu zəfəran kimi.

Göyə fəvvərə vurdu ürəyimdən axan qan,  
Öz yolunda palçıqa batıb qaldı kəhkəşan.

Tikanlığın içində çırpinan bülbülem mən,  
Ümidimi kəsmişəm gülüstanın gülündən.

İnsaf, mürüvvət gülü qalmamışkən dünyada,  
Etdiyim bu haraydan, bu naledən nə fayda?..

Ciyərimin qanından ciyərim doymuş deyə,  
Mədəmin meyli yoxdur nə suya, nə çörəyə.

Can burda məhv olurkən, nəyə gərəkdir bədən?  
Ölürkən ev sahibi, tapılarımı ev güdən?

Torpaqdan ev tikənlər axırda torpaq oldu,  
Tikdikləri saraylar, kaşanələr uçuldu.

Sel coşdu, dalğalandı, yaman tufan qopardı,  
O, tek paltarı deyil, dərzini də apardı.

Bir qəssab dükanıdır bu fələk ilk çağından,  
Qan axır damcı-damcı qəssabin biçağından.

Bir yan quzu cəmdeyi, bir yanda var tərəzi,  
Nə köklük, nə arıqlıq düşündürür bir kəsi.

Yağlı, ucuz bir tikə mənimsəmiş hər alçaq,  
Mənim tikəm həm kiçik, həm də bahadır ancaq.

Dükanda döş, qabırğa, ürəkdir dəyən gözə,  
İstədiyi tikəni qəssab vermir heç kəsə.

Abır-həya gedincə qorxu qalxır ortadan,  
Neyin dərdini çəkər sürüsü batmış çoban?!

Cıxiş getdi şəhərdən uzaqlaşdı karivan,  
Qarasoran bac alıb, çökildi getdi yoldan.

Dəvə palçıqda yanmış ildirim zərbəsindən,  
Türkmən azad edilmiş dəvənin vergisindən.

Arzulardım həyatda sədaqət, düzgün ilqar,  
Ümidlərim puç oldu, vəfəsiz çıxdı dildar.

Dad çəkdim fərəsətsiz, anlamaz böyüklerdən,  
Böyük qəmlər bu kiçik könülümü etdi məskən.

Zənn edirdim, dünyada var vəfali adamlar,  
Yarım vəfəsiz çıxdı, səhvimi etdim iqrar.

Yusifin də başına bələlər açdı dövrən,  
Qardaşlar arasında baş verən bir nifaqdan.

Bir ilin məhsuludur mənim gündəlik qəmim,  
Uzun illər boyunca qəm olacaq həmdəmim.

Yox, bu tufan yaranmış qəzanın buyruğıla,  
Qoy dünyada möminlər yaşasın bundan belə.

Xilas oolum deyə mən, bir qüdrətli hökmər –  
Çalışır var gücüylə, artıq nə möhnətim var.

Xaqanını öldürse şah, onun sarayından –  
Qisasını alar bir şah nişanlı hökməran.

### VƏZİRƏ MƏKTUB

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,  
Açacaqdır ağuşunu sənə əngin asiman.

Qureyşilər bayraqınlə səfərbər oldu sənin,  
Yəmanilər xəncərinlə müzəffər oldu sənin.

İnsaf sənin dərgahına geldi sevinc ilə, bax,  
Zülmü sitəm astanadan qaçıdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş eydi,  
Ona görə fanilikdən azad oldu əbədi.

Öz qələmin rəng vermişdir məharetlə ruzgara,  
Gündüz, gecə bu səbəbdən olmuş belə aq, qara.

Söz Misrinin Yusifləri sağlığına hər zaman,  
Nuş eyleyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,  
Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,  
Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətəbəi göy cəlallı hökmədar,  
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər –  
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğombər.

Bu sənətdə hor kos məndən öyrəndi bir fəsahət,  
Sonra gedib hazırladı mənə min cür fəlakət.

Təoccüb deyil, əgor bir qurşun almaz qırı –  
Hünər ona deyərəm ki, almaz polad sindirə.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad –  
Əvvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər taxdim bu dünyanın o qədər,  
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,  
Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından bollu xurma dərərsən,  
Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgor qəmdən qocalmışsa vücudum, nə cybi var? –  
Mədhin ilə bu dünyani təzələrəm, şohriyar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,  
Çün xəzinə olarancaq xarabazar məkanda.

Xaqani qürbətə basalı ayaq,  
Olmuş təkqapılı bir evdə dustaq.

Nə evin içində rahət olur can,  
Nə də var bayırı çıxmağa güman.

Üzü divaradır, sanki hörməçək –  
Girmiş daş altına bir qarışqa tək.

Qıfıldır keşikçi ona bayırdan,  
Daxildə cəftədir ona pasiban.

Nəfəsi – alovdur, göz yaşı – Ceyhun,  
Qəlbi – od kürovi, ahi – od, onun.

Salınmış dörd yanı bağla bir yerə,  
Açıılır qapısı geniş göyləro.

Sükut qiflini ağızına vurub,  
Ümidiñi haqqıa bağlayıb durub.

Nə qədər bu ümid qonaqdır bura,  
Qapını açmayıñ yad duyğulara.

Xaqani, xoş həyat fikrindən ol çök!  
Dünyada tapılmaz dərdsiz bir ürək.

Dörd əsas üstündə dayanmış cahan,  
O dörddən birisi sayılır erkən.

Sən də öz evinə dörd cəhət axtar,  
Çünki hər təməli dörd səbəb qurar.

Şadlığın şərtisə üç şeydədir, bax:  
Məkəndir, zamandır, bir də dost, – ancaq.

Dördüncü şərtini görən olmamış,  
Çünki yoxdan xobər verən olmamış.

## ZƏMANƏDƏN VƏ ZƏMANƏ ƏHLİNDƏN ŞİKAYƏT

## ÜRƏK DƏRDİNİN İZHARI

Ağlayırdı ana yurdum, nədir, – dedim mən, – illəti?  
Buna səbəb zəmanəmi, yoxsa qardaş müsibəti?

Dedi: “ – Qardaş ayrılışı zindan edib bu dünyani,  
Qardaş idi, yaxşı dostdu mənim üçün, bil, Xaqani.

Günəş tökər gözündən yaş, görmürsənmi, bir yaxşı bax,  
Şəbnəm kimi yaş tökməsi onun əsla deyil nahaq.

İşiq saçan oxlar ilə ürəyimi alıb nişan,  
Deyirlər ki, bu oxlarla işqənlər sənin yaxan”.

Mən yurdumdan üzr istədim, bağışladı o nəhayət,  
Bir izhari-məhəbbəti elədiyi bütün töhmət.

Ölkə parlaq oxlarını ürəyimə sançmış tamam,  
Al qanımı saxlamağa otlağına mən qaçmışam.

Barınmağa, sığınmağa xoş olsa da bu tərəflər,  
Daşı “qəfəs” sözündəki hərflərə xeyli bənzər.

Sübħū – sağlam, atı – qırvaq, hüzuruna gəldim, nə qəm,  
Mən insafın, ədalətin, sədaqətin məskəniyəm.

Əzizliklə keçər Şirvan torpatının ruzigarı,  
Zövqü səfa qucağıdır o mərifət çadırları.

O çadırlar bizim üçün hər bir zaman əziz olur,  
Mən həm ondan utanıram, həm gözlərim yaşla dolur.

İndi elə bir haldayam, dost görəndə əzab çəkər,  
Şadlıq edər, bu halımı görə bilsə düşmən əgər.

Yaqut rəngi alıb, budur, – gözlərimin yaşı donub,  
O, qəlbimdən sızan qandır kirpiyimə yaşı tək qonub.

Göz yaşında nə acılıq, nə de şorluq əsəri var,  
Bəlkə yaqt suyundadır keçən şorluq, acılıqlar.

Necə ki, Səd unutmazdı Əsmani – öz dildarını  
Yaşlılıqda uçan quş da unutmaz öz diyarını.

Ana övlad sevən kimi sevər gülü yaxşı bağban,  
Həkim də öz xəstəsinin qayğısını çəkər hər an.

Sulanmışdır iki gözüm, kirpiklərim əyilmişdir,  
Bu yaxşıdır, elə bil ki, gözlərimə nur gəlməşdir.

Hamar yerde su dayanmaz, axıb gedər, – bu adətdir,  
Oltu yerde dayanmaza, deyin görək nə hikmətdir?

Göz yaşına çəpər olan kirpiyimə baxıb Şirvan,  
Heyrət edir, cünki töküր yaş yerinə o qızıl qan.

Axıtdıqca göz yaşları qızıl üzüm salxımı tək,  
Bu yaşlardan xoşallanır, sevinc, şadlıq duyur ürək.

Hava gözsüz ola-ola, derlər – ağlar, nə haletdir?  
Bəli, ağlar, iki gözü “he” hərfindən ibarətdir.

Bir gecənin şəhindən çox yaş tökürəm sübhə qədər,  
Görənləri aldatmaqçın deyildir bu iniltilər.

Ağlamıram, gülürəm mən, gülüşümə sal bir nəzər,  
Süd verən bir qadın erkən boylu olsa belə gülər.

İlk baharın buludu tək ağlar, gülər üzüm mənim,  
Deməli, hind biharını yamsılayır gözüm mənim.

Söyləyirlər “sən gülürsən”, deyirəm ki, “sizə əlbət”.  
Cavabından düşmənlorin üryəyinə düşür dəhşət.

Söyloyırlor “ağlayırsan”, “sobəb sızsız”, – deyirəm mən, –  
“Dost idiniz mənə bir vaxt, ağlayıram dərdinizdən”.

Onlar bizi aldatса da, üzr istəyib, dedi cahan:  
“Mən bir qisas dünyasıyam, can qurtarmaq deyil asan!”

Varlı idim, dost oldular, yoxsul düşdüm, tez doydular,  
Məndən kənar dolandılar, dostluğa da son qoyular.

Duymusansa sohər yeli oxşadıqca üz-gözünü, –  
Göl, qardaşlıq hörmətinə təsdiq elə bu sözümüzü.

Cavab hani, aman, o da göz yaşına qərq oldumu?  
Səmum yeli nəfəsinin təsirindən o soldumu?

Kim istəsə tezlik ilə qəbul görə duasını, –  
Duasına qatmalıdır özü “amin” sədəsini.

Göz yaşından əyilməsə başım, qinaq etməsin yar,  
Təmkin ilə, yumşaqlıqla ancaq isbat etmək olar.

Əgər yarın yanaqları qırımızısa xılqətindən,  
Mənim üzüm qızarmışdır ağlamağın şiddətindən.

Həyat fani olduğundan, heç kəs almaz onu saya,  
Arzulayıb, kim bağlanır müvəqqəti bir dünyaya?

Görünür ki, yaranıbmış qarğı məndən xeyli qabaq,  
Heyrətimdən can qurtardı, o ayıldır məni ancaq.

Vəfəlidir yarım, lakin nə yanına dəvət edər,  
Nə də çalıb oxumaqla can bağışlar, himmət edər.

Yurdaş kimi qəbul edib sevindirdin məni, ey yar,  
Bəs: “didərgin oğlu” deyib, neçün sonra eylədin xar?

Mən var idim, yoxa çıxdım sənlə ülfət qatan kimi,  
Mən simurğə yetişməmiş, mən batdım, ay batan kimi.

Qaranlığın etrafında sohər güldü xeyli parlaq,  
Bele sübhü qeyd etməmiş heç bir alim bizdən qabaq.

Axtarıkən qamçısını qaranlıqda itirənlər,  
Xoruzlar sübh olduğunu banlamaqla verdi xəbər.

Əşarimi göyərçinlə yola saldım diyar-diyar,  
Hər misramda xislətimin müfəssəl bir izahı var.

Səxavətlı kişiləri şerimdə çox öymüşəm mən,  
Ümmanlar bir nümunədir beytimdən ürəklərdən.

Gözyaşları o qədər ki, boğdu məni, etdim təlaş,  
Həyəcana düşdü canım köynəyimi görünce yaş.

Tutдум Allah kəməndindən, bu ip möhkəm, bu ip haqqdır,  
O, Tubaya bağlanmışdır, məni ərşə dartaqacıdır.

Mən Şirvandan məcburiyyət qarşısında uzaq düşdüm,  
Təbrizdən də özbaşına ayrılmadım, iraq düşdüm.

Taxtapara üstündəsən madam, sənə yoxdur nicat,  
Vətən vəsli mümkün deyil, ölüm səni edər rahat.

Mən ki, məskən eləmişəm ağlar gözlə bir səhrada;  
Qorxuram ki, gözyaşıyla əldən çıxa bir gün bu da.

Bu sehranın sonu yoxdur, göz baxdıqda heyran qalır,  
Qoynundakı çadırımsa uzaqlara işiq sahır.

Yurdumuzdan nəsibimiz xatirəylə həsrət oldu,  
O tikanlı kölgəliyi güllük sanmaq qismət oldu.

Bu göy çadır altında, ah, nələr gördü üzüm, nələr!  
Şadlığımı əldən aldı bu çöllərdə sular, sellər.

Rəzillərin övladı da alçaq olar, paxıl olar.  
Məhrum edər mənim təki çoxlarını rəzil oğyar.

Uzun zəhmət çəkib ana böyüdəndə əziz bala,  
Düşünərmi övladına üz verəcək bir gün bəla?!

Həyat vermək istəyərkən ana xəstə övladına, –  
Dirilərə qəsd ələmək heç düşərmi, de, yadına?!

Mən elm ilə suvarılmış bir zəmiyəm, barım dən-dən  
Abi-həyat içirmişdir anam mənə döşlərindən.

Bətnindəki doyurduqca şama dənər hər bir ana,  
Nəfəs verər yedizdirər, gətirincə bu cahana.

Öz Tanrıma möhtacam mən fəzilətdə, kəramətdə,  
Bir çox fəsih ədiblər də möhtacımdır məharətdə.

Göyərtılər buludlardan tələb edər daima su,  
Dənizlərə möhtac olur buludlar da, – qaydadır bu.

Hörümçəkərələr divarlara tor toxuyar gözəl, qəşəng,  
Gəlib onu düyün salar, dolaşdırar qara milçək.

Göz öündə nə tor hörər, nə iş görər ancaq ari,  
Şan içində hazırlayar dərdə şəfa dərmanları.

No forqı var təsvir etsəm çəmənləri, göy düzələri,  
Qısqanc, paxıl adamları, biabırçı, pis sözləri...

Bəli, nöqsan cahillikdir, günah olur fəzlin mənə,  
Çünki batır fəzilətim cahillərin gözlərinə,

Mənim rəvan şeirlərim ruhlandırar aqilləri,  
Çoxdu şahid, bu şeirlər döyər yalnız cahilləri.

Tanrım məni ucaltmışdır, könlüm göyü dolaşmışdır,  
Mənim əzmim bu dünyadan o tayına yol açmışdır.

Mənim qəlbim sırlı, mövhüm bir nöqtədir öz sinəmdə,  
Nimkürrədə "be" hərfinin nöqtəsinə bənzər həm də.

Mən özüməm söz mülkünün xəlifəsi, iqtidarı,  
Ustadımsa bir sultandır – elmin, fənnin tacidarı.

Çox göndərdim mən sultana ləyaqəti söz töhfəsi,  
Bələ bəxşis alır bəzən zəmananın xəlifəsi.

Şairlərin ucasiyam, qəlbim şeir sultanıdır,  
Nə vardırsa ürəyimdə, fazillərin ehsanıdır.

Cəlaliylə sultan mənə fəziləti ehsan etdi,  
Lakin qüdsi Cəlaləddin bunu daha rəvan etdi.

Şeir yazıb mədh edirəm o inamı, alimi mən,  
İsteyirəm bir feyz alım ətir saçan məskənidən.

Din sütunu nəcib seyyid, dərk edəndir həqiqəti,  
Heç bir kəsədə ola bilməz fəsahəti, bələğəti.

O, hidayət baqraqının qılıncıdır, qoruyandır,  
Fazillərə, alimlərə o, ustaddir, o, həyandır.

Elmlərin o, Xızırıdır, pəhrizlərin Musasıdır,  
Sırr aqmaqdə bu dünyadan məharəti İsasıdır.

Xızır kimi biza elmi ancaq o ərməğan verib,  
Ölmüşlərə, həqiqətən, İsa kimi o can verib.

Onun düha nəfəsilə ilham geldi qəlbimizə,  
Sözün dərin mənasını odur təfsir edən biza.

Onun gözəl musiqisi, qəlbə yatan mügəmi var,  
O mübarək məclisinə cənnət deyir toplananlar.

Onun xıtab kürsüsü çox faydalıdır, həm də qəşəng,  
O kürsüyə əhsən! Ona qıbtə edir doqquz fələk.

Onun duzlu kələməna baldan şirin desəm, xoşdur,  
Eşq suyundan, aşıqlərin göz yaşından yoğrulmuşdur.

Nəsihoti, vəzi şirin, qönçə ağzı müöttördür;  
O, gələcək nəslə belə yol göstəron bir rohbördür.

O vücudun sədaqətli xidmətçisi, quluyam mən,  
İmamların xosrovudur, düzdür hər bir xəlifədən.

Yeddi ulduz parlasa da qəlbim işq saçan zaman,  
Əsla heyrat etməyirəm mən onların işğindən.

Çünki mənim ürəyimdə min təşəkkür, min tərif var,  
Bu təriflər, təşəkkürlər duaları xatırladır.

Dağa döñər mərifətli qəlbim onu yad edəndə,  
Onun mədhi bir sənməyən nur yaratdı dağ sinəmdə.

Mədhi etdiyim insan çox bəsləyir hörmət mənə,  
Şadlandırır ürəyimi, göstərdikcə rəğbet mənə.

Hər tərefdə qarşılanır o tükənməz bir hörmətlə,  
Bəxşış almış ağı emməmə, ömür sürür bu şöhrətlə.

Uca yerde qoyub onu, hüzurundan mən getmişəm,  
Cuda qalxmış bir Nuhdur o, daim belə zənn etmişəm.

O, hümməti sayəsində daim əziz olacaqdır;  
Gecələr də gündüz kimi həm işqli, həm parlaqdır.

Göndərdiyim nə vardısa, hamisini etmiş qəbul,  
Şikayətə səbəb olmaz xəta etsə təzə bir qul.

Bacarsayıdım, bağışlardım bir xəznə ki, inciləri  
Qərq edərdi günəş kimi nura zülmət gecələri.

Bir baxışı vardır onun, nüfuz edir arzulara,  
Bunun üçün ona bəşdir gözündəki bir cüt qara.

Bir günəşin misalıdır parlaqlıqda onun gözü,  
Elə bil ki, qürub vaxtı su üzüdür gözəl üzü.

O aləmin ümidiidir, ona baxır bütün dünya,  
Müləyimdir xasiyyəti, işqdan xəlq olub guya.

Yer üzündə tədbir ilə şəhərlərə zinət verir,  
Bütün xalqın tədbirine öz əqlılıq qüvvət verir.

O, həqiqət hakimidir, hüdud bilməz adələti,  
Keçməz onun divanında yalançılar şəhadəti.

Ehtirama layiq olub onun evi çoxdan böri,  
Otağında asılmışdır ümidişlərin qəndilləri.

Köz sənəndo qalmaz onun işğindən əsla osər,  
Lakin sənəməz heç bir zaman o saçdığı al şəfəqlər.

Elə bil ki, yarammışdır başdan-başa qaynar sudan,  
İstiqlənlə bir kişidir isti su tek hər bir zaman.

Cismən bir az kiçiksə də, çox ucadır şan-şövkəti,  
Heç bir kəsə ziyan verməz, ipəkdəndir təbiəti.

Asanlıqla ürək açar, qanad alar ondan hamı,  
Müskülləri həll eleyib, razı salar həm adamı.

Mən yazdığım mədhiyyəni göyərçinlə saldım yola,  
Əzizliyi mədhiyyəmlə yaratmışam – sanma əsla.

Zər qələmim göyərçinin dimdiyinə müqabildir,  
Qartal kimi uzaqqorən, tuti kimi şirindildir.

#### PAXILLARI MƏZƏMMƏT

Nə zaman ayrılsam bu bağdan, bu çəməndən,  
Yaxın ollam o anda yegənə xalıqə mən.

Təxtü tacım, üzüyüm yoxdur Süleyman kimi,  
Dəm vururam Allahdan abid bir insan kimi.

Nə Musa tək Turum var, nə də atoşim yanar,  
Dost olmaqçın Allaha məndə çox iddia var.

Nəfsimin istəyini döryada atmışam mən,  
Əl çökirəm büsbütün, oqlın istəklərindən,

Göydə qanad açıram rütbəmlə, hörmətlə,  
İncə şeir yazıram qüdrətim, hümmətimlə.

Xərclədim doqquz çörixin töhfəsini bir anda,  
Şəm yeməyində getdi altıgünlük cahan da.

Fitrə gecə-gündüzdən bir təxət qurubdur mənə,  
Göy qübbəsi tağımdır, – bəxş etmişdir zəmanə.

Zahirimdən təbimin evinedək pakam, bax,  
Göyün yeddi qatunda görünürəm ağappaq.

Mən göylərə layiqəm, çünkü xoşbəxt bir quşam;  
Gövhərəm ki, dünyanın sinəsinə qonmuşam.

Leylaclarla uduzdum qumarda bu dünyani,  
Başqa aləm gəzirəm udmağa, ancaq hanı?

Ayna edib qəlbini, həyat tapan ər mənəm,  
İnanmasan da inan: Xızram, İskəndər mənəm.

Asanlıqla udmuşam mən çox usta həriflər,  
Dörd ünsürtə, beş hissə özüm olsam da şəşdər.

Bir fərmanla göstərdi mənə haqqı məhəbbət,  
Bu rütbəni bəxş edib mənə iradə, qüdrət.

Mən bir tuti quşuyam, dünya qarşısında ayna,  
Məğruram, yox özümdən qeyri bir baxan ona.

Öz əqlim nə söyləsə mənə ayna dalından,  
O sözləri deyərəm mən əzbərdən hər zaman.

Ulduzdur, büttdür mənim yanında arzu, tamah,  
Xəlil kimi, onlar olmadı məndə iştah.

“Nəbüdül-əsnam” ilə düz yol tapmasam əgor,  
“La hübbül-afilin”ə ürəyim olmuş rəhbər.

Xanonişin olmaqdə ənqaya nisbətim var,  
Vohşı divlər önungdə Rüstəm-Zal qüvvətim var,

Şirvanın şairləri vursa da kinlə eyham,  
İraqdakı şairlər alır nitqimdən ilham.

Xalqın payına düşmüş fəqirliyə getmişəm,  
Samin atlığı Zalı mən sərkərdə etmişəm.

İt qılıqlı adamlar həqir saysa da əgor,  
Aslansifətlər içrə mənəm dünyada gövhər.

Çox yüksəkdir Hümmətim xaçanlardan, şahlardan,  
Xaqanı şöhrətimdən işq alır bu cahan.

Ürəyimin barıdır bu iftixar, bu qürur,  
Yoxsa mən bu cahani dolanardımmi möğrur?!?

Folək nayib istədi, dedi: “ – Xələt, minbər al!”  
Düşdü mənim gözümdən o gündən sərvət, cəlal.

Mən kiməm ki, deyirsən mənə fövqələşərsən?  
Tac qoymayıb başıma mənim dünya əzəldən.

Bu əsilsiz cismimi canlı yox, sehr et güman,  
Dəyiləm, külüyəm, əser yox varlığımızdan.

Daim dəyişən odam, nur salmışam cahana,  
Mən ilk Həməl bürcüyəm, qalxmışam kəhkeşəna.

Ulduzların, fələyin şəri, vəbali məndə,  
Sayılram odur ki, mən faydasız, şərməndə.

Əhli-Əli də olsam, Yəhuda məzhabəm, bil,  
Havadan yaranmışam, qara torpaqdan deyil.

“Leysə min əhlik” – deyə, mən anadan olanda,  
Əqlim mənə öyrətdi bu sözü bircə anda.

Dörd tərəfin dəryadır, cəzirədə təkəm mən,  
Mümkün deyil qorxusuz keçmək odlu körpüdən.

Mənim zəif bədənim cansızdır, tükə bənzər,  
Ənlik-kirşan misalı tezliklə solub gedər.

Dostamsa da haruta, yarıyam Bərbətzənin,  
İlanıyam Zöhhakın, dəmiriyəm Gavənin.

Allahsız məktəbində oxudum küfr dərsi –  
Ki, “La mövla ləhüm”dür yazımın ilk kəlməsi.

İnanıram Kəbəyə, bütprüəstəm mən, ey quş!  
Daşa bas ki, Kəbəni mənim əlim uçurmuş!

Bir möminəm desəm də, aydındır gün tək haman –  
Ki, yalançı səhər tək dilim danışır yalan.

Üzüm tavus olsa da, içim bənzər ilana,  
Mən göstərdim, xülasə, cənnəti kor şeytana.

Qapdım Məryəm çadrasın, utandırdım Zəhrani,  
Töhmətə mən salmışam Həcər ilə Həvvəni.

Hüma kim az yeyən, təmiz sanırlar, əfsus,  
Mənim təki yeyimcil yox zinakar bir xoruz.

Nə Allah, nə Quran tanımadan aləmdə,  
Məşğulam mən ilboyu əlimdə odlu bade.

Hamiləyəm mən oda, olsam da boz bir dəmir,  
Nəfsim dəvəquşudur, damir yeyir, od yeyir.

Abidəm, Yəhya deyil, Brəhmən dinindənəm,  
Şairəm, Həssan deyil, Ləbidi nisbet mənəm.

Müqəssirdir söylədim Əbü'l-ülə, Mübarək,  
Həfsətətək mənəmmiş dini pozan, edən şəkk.

Cörəyimi yeyirəm, mən həmişə zəhərlə,  
Aciyam ki, aciyam, yuyunsam da kövsərlə.

Özüm zahidlərin müridi saysam da mən,  
Mənim min sehrkarlıq, adu gəlir əlimdən.

Məğrurluq göstərsə də iradəm, əzmim mənim,  
Çox şeirdən gözəldir hər sözüm, nəzmim mənim.

Eşşeyimin muncuğun, elə qanmazam ki, gör,  
Zənn edirəm göylərin aşrəfidir, dürrüdür.

Zəriflikdən sakınəm əl-əla”çılarla,  
Allah büsəti qurram, əgər qüvvətim olsa.

Məst bir filəm, başıma vururlar ki, hər zaman,  
Dinc qalarsam, yadına bəlkə düşər Hindistan.

Qafil kimi içim boş, həlqə tek bir gözüm var,  
Odur ki, məskənimdir ehtiramlı qapılar.

İnziva girdabında qalmaq xoşdur, çünki həm –  
Əqlən yüngül yelkənəm, ruhən ağır lövbərəm.

Mən ki, qəm Qarunuyam, məni redd et saraydan,  
Şer işlərdə Fironam, vurmasın tənə Şərvən.

Xaqani yox, o kişi demişkən, xəlqaniyəm,  
Xoşdur ki, yoxsullarla olmuşam sirdəş, məhrəm.

Məni “Qara Xaqani” çağırır ağıllılar,  
Sufilərsə deyirlər məndə bir pak işiq var.

## ZƏMANƏDƏN ŞİKAYƏT

Əbədiyyət qoynuna bu gündən atram can,  
Qaçıram puç dünyanın fani dəyirmanından.

Gözümü əl quşu tək bağladı zalim fələk,  
Bir də qəndən, bəladan xilas olmasın ürək.

Qırğı tək başım kiçik olsa da, gendir sinəm,  
Onunçun də nə papaq, nə da don istəyirəm.

Solmuş vəfa ağaçları, tökülmüş yarpaqları,  
Vəfa olmayan yerdə könlümün nə qərarı?

Özgələrin kölgəsi xofa salır qəlbimi,  
Vaxt olur öz-özümdən qaçıram kölgə kimi.

Vücadumun kölgəsi kəsilsə də yad mənə,  
Can atram könüldə yetəm dostun voslinə.

Könüldə dərdü qəm çox, xoşdur mənə bu dərd, qəm,  
Qaçıram ki, nə təbib tapsın məni, nə məlhəm.

Nurdan göz qamaşsa da, çəkmərəm əl günəşdən;  
Tutiya əzabından qaçıram hər zaman mən.

Məni min təklif ilə ağıl salmış kəməndə,  
Ondan xilas olmağın gəzər xəyalı məndə.

Səhərin dodaqları ətir yayır havaya.  
Qaçıram ki, yetişsin möftün könül səbaya.

Mey içməyi gəl öyrən meyxanə sahibindən,  
Meylim mey içmək olsa, ora yollanaram mən.

Sor qırx piri-muğandan mənim əhvalımı sən,  
Qırx sübhümü keçirdim meyxana küncündə mən.

O yerdə dəryalarca şərab nuş cılçayı var,  
Nəhənglərdən qaçıb mən o yerdə tutdum qərar.

Meyxanə səfahıdır kəhfin xərabatından,  
Səfa üçün o kəhfə can atram mən də, can!

Yeddi nəfər var orda, mən oldum səkkizinci,  
Atmış məni o səmtə taleyin zülmü, rənci,

Ey saqi, badə ver sən, o Firon badəsindən,  
İlandan qaçıdı Firon, mən zöhd əqidəsindən.

Gizlətmə bir nəfərdən, açıq ver o şərəbi,  
Qaçıram mən riyadan, ki çəkməyim əzabı.

Ayrı sən bir qədəhlə məni məndən və bizdən,  
Həm bizdən, həm də məndən ayrılməq istərəm mən.

Mən badədən söz açdım, sən tövbədən, sus artıq!  
Qaçıram macəradan, bilsin bunu xəlayiq.

Aludəyəm şəraba, təsbeh hara, mən hara?  
Qaçıram möminlərin təsbehindən kənara.

Yetər ibadətimcün bir meynənin kölgəsi,  
Qoy əqli-şərə qalsın möminlərin Məkkəsi.

Məni tərif etsə də dar süfrəli adamlar,  
Onların bu tərifini qəlbimi yaman sıxar.

Doldur ləbaləb olsun, dolsun mənim piyaləm.  
Badəm yarımcıq olsa, can mülkümü tutar qəm.

Yox, mey deyil məramım, mey rəngli gözyaşım var,  
Mənim qiymətli könlüm ucuz meyden nə anlar?!

Bax, bu gecəylə-gündüz bir itdir, rəngi ala,  
Bu ala rəngli itdən qəlb istər uzaq qala.

İt qapmış bir adam tek, od tutub yansa qəlbim,  
Su üçün açmaram əl saqı olarsa hor kim.

Qaçırıram işvə-nazdan, cismim dəmirdir,ancaq –  
Qaçırıram mən onunçın ahənrübadan uzaq.

Məni gah yad incidib, gah dostum, gah həmrəhim,  
Onlardan əl üzümüşəm, bir Allahdır pənahım.

Qorxuram gah Məsih tek, mən də yəhudilərdən,  
Gah da hərəz keşidən həzərlə qaçırıram mən.

İnsanların adından elə qorxmuşam ki, ah!  
Məndə dəhşət yaradır hətta o mərdüm-giyah.

Əsanın görkəmindən qaçaraq deyər ilan:  
“Qaçırıram, məndə əsa görkəmi olduğundan”.

Boynumu vurdığından arzumun kəskin əli  
Qaçırıram əldə qılınc mən görəndə ecəli.

Qaç dedilər oğlağa, oğlaq gəldi zinhara,  
Qəssab dalda durarkən, dedi, qaçım mən hara?

Bax, bütün hissərim şahanədir binadan,  
Qaçırıram, yalnız qorxu adlanan bir gədədan.

Kamalın öz əllə əkilmiş bir dənəm mən,  
Qaçırıram ömrü əzən dəyirmanın əlindən.

Bir suya bənzərəm mən, altında od var kimi,  
Torpağın töhmətindən qaçırıram ruzgar kimi.

Cox misana çökib mən gördüm ki, puçdur cahan,  
Qaçırıram oda doğru baltanın qorxusundan.

Onun ağ əllərindən mənim bəxtim qaradır,  
Qaçırıram bu qocadan, bilmədən yol haradır?

Fəleyin dəhşətindən mələyo sığınır can,  
Qaçırıram oda doğru baltanın qorxusundan.

Bəxtiqarə olmağım ayındır günəş kimi,  
Qaçırıram ki, gecəyə qatım qara bəxtimi.

Odla qılınc gətirən ömrümə son qoymağə,  
Qaçırıram nə qılıncdan, nə də oddan uzağa.

Bir sazda bir sədali, bir səsli noğmə çal son,  
Qaçırıram üç sədali setarın noğməsindən.

Dördlə üç sərhədində tükənməz bir savaş var,  
Qaçırıram bu savaşdan, mənə tekdir havadar.

Ayagım çox yaman ududzum bu qumarda,  
Başımı ayaq edib qaçırıram bu diyardan.

Xəyalət zəngirində sizlayır könlüm hər an,  
Qaçırıram bu könlüldən qopan bağırıldardan.

Qalacağam varlığa bağlanıb nə vaxtadək?  
Baş götürüb bu yerdən daima qaçam gərək.

Meylim yox, bu dünyaya göz açdığınım saatdan,  
Gəlmışəm bu qərara, ki qaçam kainatdan.

Məkan dardır, iki rəng vardır bizim zamanda,  
Qaçırıram bezdiyimdən, yox etibar cahanda.

Könlümdəki dileklər siğmaz heç bir diyara,  
Qaçırıram göylərin də hüdudundan kənara.

Yandıraram cahani istəsəm bir ah ilə,  
Məcburiyyət üzündən yaxşılaşdım şah ilə.

Yerdeki yeddi kənddən baş alıb qaçırıram mən,  
Qaçırıram hətta göydə olan sekkiz şəhərdən.

Bu yeddi mütəkkəli yerdən uca gör məni,  
Qaçıram ki, görməyim yerdən doğan kölgəni.

Nə İsa kimiyəm ki, qaranlıq xərəbədən –  
Dördüncü göy qatına qol-qanadsız uçam mən;

Nə Musa kimiyəm ki, edib zindandan tolaş,  
Qaçıb səkkiz behiştin hər birinə çəkəm baş.

Gecəyə gündüz olmaz vəhdət yolunda əsla,  
Qaçıram bu gecəyə gündüzdən ehtiyatla.

Qovur bayquş tək məni dəyirmançı hər yana,  
Yeddiyat dəyirmanın yönəlmışəm damına.

Dosta ölməzlik yarar, aşiqə fani olmaq,  
Qaçıram ölməzlikdən, belə bir aşiqəm, bax.

Məqsəd – var olmaqdısa, yox olaram mən onda,  
Qaçaram öz-özümdən bu yoxluğun yolunda.

Yox olaram o mütləq varlığın sayəsində,  
Qaçıram çatmaq üçün mütləq yoxluğa mən də.

Altındakı köhlənə tərsinə vurmüşəm nal,  
Qaçıram ki, bu məkan darisqaldır, darisqal.

Saysız ilduz görürsən göylər çadırında sən,  
Qaçıram ilduzların mənəhus əlamətindən.

Vəba evidir bu çərx, qaçmaq gərəkdir ondan,  
Qaçmaq gərək dünyanan dövlətindən, malından.

Könlümdə namuradlıq qovğaya başlayırkən,  
Razılıq hasarına tərəf bərk qaçıram mən.

Bu vaxtadək dünyaya əta idi niyazım,  
Qaçıram o ətadan, niyaz mənə nə lazım?

Tamah kişi heyzidir, boynunu vurmüşəm mən,  
Qaçmışəm, qaçmaqdayam səxa sahiblərindən.

Dovşan heyiz görməkdə bənzəsə də qadına,  
Mən pələngəm, yaraşmaz heyiz pələng adına.

31

### DÜŞMƏNLƏRİ MƏZƏMMƏT

Bəd niyyəti adamların yaxşılığı olar bəd,  
Yalanlarla fəxr etməyi onlar etmişdir adət.

Doğruluqla yox işləri, ataları bilinmir,  
Nə Adəmdən törəmişlər, nə İsadan, – budur sırr.

Bu dünyada rəhbərlərə rahib olur hər biri,  
O dünyada axar su tək dəyərsizdir işləri.

Arıların quraq ildə düzəldiyi şan təkin,  
Onların da beynləri bomboş olur bil yəqin.

Bədənləri qum tək ağır, başlarında yel oynar,  
Məhşərdəki tarəzi tək yüngülməzəc olurlar.

Bağlarında, Nuh nəslə tək, ağacların yox barı,  
Sevincləri bir qarım təndirinin ruzgarı.

Məscid evi onlar üçün olmuş uşaq beşiyi,  
Həm yatırlar orda, həm də bulayırlar hər şeyi.

Paxılılıqdan qızdırımeye, titrətməyə düşüblər,  
Onlar mənim palтарımı geyinsələr yox zərər.

Bax, onların boş həvəngə bərabərdir hər biri,  
Sürtülməkdən xarab olmuş, getmiş tamam üzləri.

Şüsəboğaz bu axmaqlar o göy rəngli xeymədən  
Sürəhi tək başlarına ilmək taxıblar nədən?

Açar ilə qıflı kimi erkək-dışıdır onlar,  
Tutduqları sənə işdən bağlılıq hasil olar.

Evlöründən çölo çıxmaz yazdıqları şeirlər,  
Bu şairlər rədd olunan dəvətlərə çox bənzər,

Dadsız bir mey hasil olar sözlərinin suyundan,  
Bu mey qəlbə elə möhkəm soyudar ki, donar qan.

Doğmaz quru təblərindən təravətli şeirlər,  
Onlar suda qərar tutan nilufərə bənzəyər.

Yazdıqları xürafata qataraq söz sehrimdən,  
Bu-Ləhəblə, Bu-Türəbə ayırmaz bir-birindən.

Göy təşt altda kordur onlar, onunçün də uzaqdan  
Sanırlar zər afitabi-zərəfşən.

Bələ eşşək adamların cahilliyyi deyil az,  
İsa da öz mətbəxindən onlara pay ayırmaz.

Aşağıda yer verirlər mənə, xoşdur bu hesab,  
Onlar neftdir, aşağıda qalar mənim tək güləb.

Üzdə əgər balıq kimi lal olsa da hər biri,  
Lakin dalda ilan kimi zəhər tökürt dilləri.

İlhamımız xəzinədir al kükürdə dünyada,  
Əzabları bir civedir titroma-qızdırımda.

Niyo görək mən onlara cavab verəm, asiman  
“Hirsinizdən ölü” deye cavab verir hər zaman.

Mən onların sözlərini kəskinlətməsəm əgər,  
Dillərinin küt qılıncı sanma ki, bir tük kəsər.

Cəbrayıldan qanad alır ürəyimdən uçan ox,  
Qartalında qanadına məndə bir ehtiyac yox.

Onlar özü qidalanır mənim meyvələrimdən,  
Qara qarğı əncir yesə, həc təəccüb etmə sən.

Cörək üçün gen qapımı döyür onlar, doğrusu,  
Dən verməsəm, tikidikləri dəyirməni yixar su.

Tülüklü kimi, şir ardınca gəzir onlar hər zaman,  
Gəzirər ki, pay alalar şir ovlayan şikardan.

Cəlalının Bijənini quyuya da salsalar,  
Səhər ahım düşmənlərin canlarına odalar.

Kaman atan Rüstəm mənəm bu təbiət içində,  
Əfrasiyab qoyun yatsın əzab, qəflət içində.

Səs-küyündən sən onların qorxma heç də, Xaqani,  
Bax, onların buludunda ildirim, yağış hanı!?

Gizli məna gəlinimi bəzəyən məşşətə tək,  
Dara sözün zülfələrini, qəlblərinə bir dağ çek.

Fikir, xəyal odundan tutuşub canım yanıb,  
“Allah-Allah” deməkdən axır dehanım yanıb.

Fələk mənim sinəmə elə bir od vurub ki,  
Təkcə ürəyim deyil, bəlkə hər yanım yanıb.

İşlerimi zay etdi mənim bu can yanğısı,  
İnadından fəleyin ruhi-rəvanım yanıb.

Ahımın şələsindən xalqın gözü önündə  
Pərdəm yanıb, faş olub sırr-nəhanım yanıb.

Mən dövlət axtarırdım, kasıbılıq qismət oldu,  
Dedim: – Odsan, bu sözü deyən zəbanım yanıb.

Görmüşsən od yandıras nece nazik ipəyi?  
O cür qəm şimşəyilə mənim ərganım yanıb.

Sərim əgor od salar qəlbə, səbəb odur ki,  
Gövhər saçan xatırıım, təbi-rəvanıım yanıb.

Söz mülkünün naibi Xaqaniyəm, həsəddən  
Göylər mənə qəhr edib, alışib canım yanıb.

32

Şirvanda olsayıdı sirdaşım əgor,  
Fikrimə bir səfər gəlməzdi, inan.

Olsayıdı hörmətim Təbrizdə hərgah,  
Məskənim olmazdı, əlbəttə, aran.

Arranda olsayıdı qiymət verənimi,  
Başqa bir aləmi etməzdim məkan.

Nə qədər çalışdım, çapaladımsa,  
Mənimlə olmadı fələk mehrivan.

Zəhmət çəkdimsə də arzu yolunda,  
Taleyim gülmədi üzümə bir an.

Ciyərim həsrətlə qana döndüsə,  
Taleyim olmadı əlimdən tutan.

Yoxluq pərdəsinə büründü istək,  
Yalvardım, girmədi əsla qapımdan.

Dünyaya sığmayan hümmətim vardi,  
Ona dar gələrdi hər iki cahan.

Arzum, istəklərin dərya qədərdi,  
Bir az da olmadı qarşısında əyan.

Ruzinin suyu da hər gün çeşmədən  
Ancaq iki qətro oldu nümayan.

Könlümün bir quru yarpağı yoxdu.  
İndisə qalmışdı gör necə üryan.

Əlimi üzmişəm bolluqdan, axır,  
Dövlət tarlasa da bar vermır olan.

Mənə verilənlər olmalı layiq,  
Layiq olanı da vermodı dövrən.

33

Zəmanədə axtarma rahatlıqdan bir əsər,  
Umma ki, dünya sənin dördinə dərman edər.

Qəm odunda yan, kül ol, yaddan istəmə mölhəm,  
Öz dördinə özün qal, bilmə kiməni həmdəm.

Çərxin qumar evində hərif tapılmaz sənə,  
Dəhrin karvansarasi düşərgə olmaz sənə.

Nəhəng udsə da səni, haray salma, səbr elə,  
Boğulsan da, girdabda əl uzatma sahile.

Sədaqəti, vəfanı məgər sevirmi dövrən?  
Gözləmə ki, o səni eylər xilas bələdan.

İçmə, qədəh tutarsa əlində müflis fələk,  
Süfrəsindən bu xəsis dünyanan alma çörək.

Yanıb ümid xərmənin külə dönsə də əgor,  
Göz dikmə ki, ruzigar zərərini ödəyər.

Razi olma dünyada hamın olsun padışah,  
Suda boğul, aparma naqqə balığı pənah.

Vermə dünyaya könlün, o qiymətli gövhəri,  
Qırmızı kükürd deyil, o gövhərin deyəri.

İlahiyyat ərşinə səni izlət çatdırır,  
Bundan yaxşı nərdivan o məqama harda var?

İnsanlara dikmə göz, hümmət sənə arxadır,  
Göz çək novdan suyundan, sənə layiq dəryadır.

Şadlıq xəzinəsinə ağlıqla yiylən,  
Ruzi verən mələyə heç vaxt ağız açma sən.

Qənaətin vəsfində dörd kitab oxumusan,  
Təməhkarlıq dörsini başlama əlibadan.

Varlanmağa çalışma, yoxsulluğu et şüar,  
Yelqovana baş əymə, külək sənə at olar.

Könülüñ bogazına şərab tökmə kuzə tək,  
Sürəhi tək, yetənə xidmət etməkdən əl çok!

Acından ölsən belə, xəsislərin önündə –  
Ondilli sünbü'l kimi gedib oyilmə gündə.

Sümük qapar pərilər insanların əlindən,  
Mələk kimi qoxu çək, sümüyə göz dikmə sən!

Qoy ürəyin ağrısın, qızdırımdan cana gəl,  
Gülqənd üçün, nar üçün hər nakəsə açma əl!

Qızdırımanı kəsməyə qarğı lazımsa əgər,  
Kəs tamah barmağını – qarğımı əvəz eylər.

Kamalın, əqlin ki var, nə zor axtar, nə zər gəz!  
Cəhrəçinin ipliyi bafta üçün gərəkməz.

Ehtiyacın darğası tabe ikən Qubada,  
Mülkündən qorxma, demə: – Tuğan gölsin imdada!

Dostlara bel bağlama, tek yaşa, azad yaşa!  
Həmdəm axtarış açma ağız qohum-qardaşa.

Yusifin əhvalını hər zaman yad edərək,  
Aciz qalsan, istəmə qardaşlarından kömək.

Zaman sərgərdan etmiş səni, məkan – bağlı qan,  
Umma fərəh, fəraqət nə məkan, nə zamandan.

Dörd yol ayriçi dünya vəhşətlə dolmuş daha,  
Ünsiyyət xəlvətini axtar, siğın Allaha.

Bu ərşin quşu səndən əgər tələb etsə dən,  
O dəni topla ancaq göyərin sünbü'lündən.

Ey Xaqani, ümidiñ ipini kəsmiş zaman,  
Ömr ipini kəssə də, aman istəmə ondan.

34

İndi ki, yer üzündən mərhəmət olmuş nihan,  
Könül, sən də vəqt iken hazırlaş, köç dünyadan.

Ölüm darvazasının qabağında çardaq qur,  
Bacü xəracı verib, gözləmə heç bir aman.

Dünya bağında yaza qalmadı bir etibar,  
Ömrünü yarpaq kimi soldurur axır xəzan.

İnləmə bu cahanda eyşü işrət namına,  
Salma həbsə ruhunu rahatlaşmaq üçün can.

Yüksəkdə qanad çalan qartala yaraşımı,  
Yerdə mətbəx bacası üstə qura aşıyan.

Uşaqsan, bu yer əqli səni bahar zənn edir,  
Bax, tamaşa üçündür, bil ki, vəfəsiz cahan.

Qəlb dərməni istəmə sən ümmid təbibindən,  
Təbaşirlə sümükdür dərdinə, bil ki, dərman.

Uyma dünya rönginə, onda gənclikdən yox iz,  
Qocanı heç edərmi önlükə kirşan cavan?

Açı sudur, üstündə buzdan körpü salmışam,  
Ələm zərli soqfdır, nərdivanı işqdan.

De, necə şəfəq saçar gün qaranolıq qəlbini,  
Xızırın axıb keçərkən çeşmə suyu başından?

Nə vaxt qurtaracaqsan fəleyin qozəbindən –  
Ki, göy səma altında rahat keçə güzəran?

Yoxdur yaşıl yelkənin görən yaşı olduğunu,  
Çox gəmilər batırılmış girdabında bu ümman.

Éy həkim! Nə anladın fəleyin gərdişindən,  
Atəşpərəstəsənmi de, ki odla oynayırsan?

Rəngi od üfləməkdən qızaran atəşpərəst –  
Qara üzlə gələcək qiyamət günü, inan.

Bir günbəzdir bu səma, yer onun döşəməsi,  
Yoxsa nücum elmindən xəbərin, bunu bil, qan!

Yoxsulluq üz verdikdə sufiləre yaxınlaş,  
Yoxsuldan şad olurlar, varlıdansa pərişan.

Get, onlardan xəbər tut, yoxsulluq gör nə şeydir,  
Ösəri ki, on yaxşı müəllif edər bəyan.

Yoxsulluqda taparsan əbədilik nəqşini,  
Ondan başqa nə varsa dünyada puçdur, inan.

Cahü cəlal arzusu hələ ki, qəlbindədir,  
Yoxsul deyilsən hələ vermekdə sən imtahan.

Qicanda dişlərini qara geyimli faqır,  
Ağ geyimlinin vari olacaq yerlə yeksan.

Xoşdur guşənişinlik, zorla zərə uyma gol,  
Qəm yemə dövlət üçün, yoxsulluqdar şorəf, şan.

Şahlıq tacın var ikən nə lazım həsir papaq?  
Sənin Bərbəd sazin var, qoy tüök çalsın çoban.

Cahanda bir kimsədə insanlıqdan əsər yox,  
Əğər varsa, di gölsin, əslindən versin nişan.

Harda bir əhl adam var – alçaq da onunladır,  
Bəli, qarışmış artıq mal otılıə zəfəran.

Saf qızıl yer tapıbdır qatıran palanında,  
Kafur dənəsi artıq seçilməyir daridan.

Püxtələşdimi insan, soltandır insü cinnə,  
Hələ ki, püxtə deyil ya vəhşidir, ya şeytan.

Nə qədər arpa ciyidir, eşşəyə yemdir, fəqət –  
Bişdikdə şərbət kimi edilməkdə nuş-can.

Ruzigar ətəyindən kəramət gözləmə gel,  
Ey Xaqani, əl götür mövhumi xülyalardan.

Tuğan fərمانlarına, toxğu tacına baxma,  
Yoxsulluq yazısıdır çalmandakı bu fərman.

Bir şerində dediyin o hikməti xatırla:  
“Can verərəm təbime, ona gərek deyil nan”.

Sənəti tacıdarısan, odur yerin başdadır,  
Başqları qapının ağızında salmış məkan.

İraq əhlə sözündən ərəq etmişdir sənin,  
Çatmış şöhrətə, xeyro adımla yurdun Şirvan.

Ona görə xoş gəlir şerin bu vəhşi yerdə,  
Şəbnəm içib ətirli gülər açıb al-əlvən.

Yenə də atan, anan xeyirxah övlad kimi,  
Çağırmadadır səni, bax, ey atılmış oğlan!

Tərpən, nədən yer kimi tərpənməzsən belə sən,  
Tərpən ki, dünya bir gün uçub olacaq viran.

Qolbin həsrətlə qaynar, tixanıbdır boğazın,  
Füta sürahısı tək etdi səni bu cahan.

Qövm də müxtəlifdir qovmuş hərfləri tək,  
Üzü ağ, qolbi qara cyləmiş onu dövran.

Siçan kimi yer qazan, pişik tək hiyələgərdir,  
Hörümçək kimi ancaq qan içməyə tor quran.

Dine inanmasan da, başçısan diindarlara,  
Atəşpərost kahin tək dəvət yerindir damqan.

Məhəmməd Əbu-Cəhdı xəcıl etdiyi kimi,  
Onları xəcıl etsin sondəki şirin zaban.

İlahi, Xaqanının qəlbini xeyli siniqdir,  
Sağaltı fəziletinlə, ya çarə ver, ya dərman.

Qəbul etməsələr də bəziləri, məni sən –  
Qəbul elə ki, olsun qəlbim bir az şadiman.

35

Nuş edərəm fələk qəmin ağlamadan, yaziq mənə!  
Çərxi-fələk kəməndinə bağlı qalan, yaziq mənə!

Odlu günəş doğar, sərin sübh nəsimini qovar,  
Könlüm alovlanar, fəqət çəkməm aman, yaziq mənə!

Qurdı cəfa ilə fələk köksümün üstə körpünü,  
Mən bu su rəngli körpünü qırram haçan? Yaziq mənə!

Qəlbən arzu rişəsin təmin belilə kəsmişəm,  
Can yoluma əcəl töküb sanki tikan, yaziq mənə!

Yoxluğun arxasında mən qaçmadayam külək kimi,  
Mən yoxam, amma hər vücud əndən əyan, yaziq mənə!

Yel necə köynöyin gözər dövrəsinə, o yel mənəm,  
Köynəyim oldu varlığa təkcə nişan, yaziq mənə!

Ağzıma hər qədər gələr abi-həyat təbdən,  
Ağzıma od təpər yenə ahü fəğan, yaziq mənə!

Yanğımu aql çeşəsi söndürüb, indi qorxudan –  
Əql bulağına atım daş bu zaman? Yaziq mənə!

Süfrəmin artığını yeyər özgələri, rəvamıdır –  
Nakəsə əl açıb, olam mən pay alan? Yaziq mənə!

Kəbədəki qara daşı öpmüşəm, indi mən necə –  
Nakəsin ağ əlin öpüm? Çıxmadi can, yaziq mənə!

Tacım ilə günəş kimi torpağı nura çulğaram,  
Lüt gəzərəm özüm, batar nura cahan, yaziq mənə!

Dostlarımın həyatına mən süpərəm, əcəb budur –  
Düşmən ölürsə, həm mənəm mərsiyəxan, yaziq mənə!

Harda qalib qılınc, kəsə başımı, ta olam xilas,  
Dərdli ciyər edib məni paslı suhan, yaziq mənə!

Öz vətənimdə bir güləm, dövrəmi çulğamış tikan,  
Oldu canım həmişəlik odda yanan, yaziq mənə!

Gəlsə kərəm sözü dile gözlərim ağlayar mənim,  
Cismimi qanda qərq edər əşki-rəvan, yaziq mənə!

Ağladı qan, kərəm gözü, gör dedi qarə bəxtimi,  
Yasəmənəm, qırıb tökür badi-xəzan, yaziq mənə!

İnlədi bu cahan, dedi: – Yox bu çəməndə gül, çıçək,  
Verdi kərəm əli sənə qum, ye, dolan! – Yaziq mənə!

Mal vo şöhröt sahibidir bu gün alçaq adamlar.  
Nəfsə osır olanların bazarıdır bu bazar.

Bu ötərgi qom evində varsa şadlıq əsəri,  
Onlar olar şad ki, yoxdur insanlıqdan xəbəri.

Törk et dünya möclisinin o yuxarı başını,  
Alçaqlardır o möclisin yeyən dadlı aşını.

Yaxşı adam pislik görür bu dünyaya gələndən,  
Neyləsin bu dünya, ancaq pislik gəlir əlindən.

Çalış, alçaq adamlardan tıkə alma dünyada,  
Onlar səni rüsvay edər, gedər hörmətin bada.

Üzdən parlaq olsalar da, içləridir qapqara,  
Ayna adı vermək olar bu cəhətdən onlara.

Qanmazların əlindədir var-dövlətin hamısı,  
Sanki İsa süfrəsino qonub eşşək arısı.

Namərdlərlə xadimlərdir tutan bu gün cahani,  
Bu dövrəndir xacənlərlə xəsislərin dövrəni.

Ey Xaqani, pak duyğuyla bəzə hər bir sözünü,  
O dünyada bir məqama çatdır bari özünü.

Kim rahatlıq nişan verə? – verməz,  
Kim bələdan aman verə! – verməz.

Bircə azad nəfəs dilərkən mən –  
Ruzigarım bir an verə? – verməz.

Qəlbimizdə aləm düyünləndi,  
Çərx onu bir açan verə? – verməz.

Bir kəs, axır, ürək qəmi dağıdan –  
Bir xeyirxah nişan verə? – verməz.

Axırı odlu ahımın gəmisi –  
Sahilə doğru yan verə? – verməz.

Dalğalar qırsa gəmimi, bir kəs –  
Yelkənə bir təkan verə? – verməz.

Axtarır ədli göydə Xaqani,  
Haqqını asiman verə? – verməz.

Qəlbimdəki bu dərdimi dərmənə satmaram,  
Sağlıq da üstəlik verələr canə, satmaram.

Dərman məni əritdi, fəqət dərd bəslədi,  
Xoşdur bu dərd-qəm, onu dərmanə satmaram.

Ey xacə, biz əbəs yerə bazarə gəlmisik,  
Sən şadlığı, mən isə qəmi anə satmaram.

Dərd ilə könlümü yaşadan müştəri han? –  
Bu sırrı mən dodaqları xəndənə satmaram.

Ney tək, dodaqlarından alıb sırrı dostların,  
Ol sırrı həmdəmim olan insənə satmaram.

Dilsiz neyəm, gözündən olar faş sirlər,  
Başqa yol ilə onları cananə satmaram.

Məhv olmuşam bu mahvdədir varlığım mənim,  
Bir böylə yoxluğu iki yüz canə satmaram.

Kəskin qılinc hanı ki, verə başıma nicat?  
Mən ol qılinci, tac verə, sultanə satmaram.

Zəhrini nuş edib o qılıncın gülə-gülə –  
Balda dəyişsələr, onu yüz şənə satmaram.

Əmmaməmə qadınlar üçün çadra eylədim,  
Adəm geyən o xələti-əlvənə satmaram.

Bəhramə şah verdi ləçək, bir telin onun –  
Rüstəm geyən dobılqəyo, xüftanə satmaram.

Yanmış ciyərlərimə olan örtü xam gönüñ –  
Bir zərrəsin yüz ətləsi-tabano satmaram.

Hər həftə bir gecəm ki, keçər yar ilə mənim, –  
Altı günü əvəz verə bigənə, satmaram.

Şah xidmətindəsənmi? – soruşdun, dedim ki, yox,  
Bir an azadlığι şaha, xaqanə satmaram.

Xaqani istəməz verə alçaqlara könül,  
Bələmdə kəhf itini o şeytanə satmaram.

İsanın iynəsini qara qəlbə vermərəm,  
Məryəm telini pərdəni yırtanə satmaram.

39

Var idi mənim vəfali yarım,  
Xoş keçdi onunla ruzgarım.

Yixdi evimi bu bədnəzərlər,  
Soldu mənim bu bağım, baharım.

Varlı, bərəkətli, bollu süfrəm,  
Oldu nə yaman bu gün güzarım!

Oynardı əlim xəzinə ilə,  
Yoxdu yaşayışda intizarım.

Zövcəm var ikən şirin gülüşlü,  
Gözyaşları oldu indi yarım.

Mən ki, belə kimsəsiz deyildim,  
Varımdı mənim bir həmfikarım.

Yar yox, o bir ömrə yadigarı,  
Var idi, demək ki, yadigarım.

Bir sırrimə kimse olmaz agah,  
Sirdəşdi mənə o gülüzərim.

Qəm qorxusu bilməyirdi könlüm,  
Qəmər dağıdandı qəmgüsərəm.

Qəmsizliyimin qəmin çəkirdim,  
Əldəydi mənim hər ixtiyarım.

Sadlıq atını çapardım onda,  
Artırıldı o yarla bu vüqarım.

Əsdi nə zaman bu qəm xəzəni,  
Soldu bu gözəl könül baharım.

Dərd şaxəmi kəsdi, qəm kökümü,  
Qaldı nə köküm, nə bərgü barım.

Bir ney kimi, öz odumla yandım,  
Var idi könüldə çün şərarım.

Hər bir kəsə söyləsəm, inanmaz:  
Olmuşdu mənim də bir nigarmı.

Yarsızlığımı görüb düşündüm:  
Varmış görəsən, mənim də yarım?

40

Bu dünyadan zatında, bax, heç insafdan yoxdur əsər,  
Rahatlıqçün, seadətçün yarammayıb sanki bəşər.

Bu aləmdə dördü qəməndən azad, rahat yaşamaqçün  
Zəmanənin anasından doğulmamış bircə nəfər.

Fəlakətin dalğasından tekco onlar qurtarar ki,  
Hələ varlıq donızının limanına gəlməmişlər.

Kim içmişdir zəmanənin qədəhindən bir şərbət ki,  
Öldürücü zəhərlərlə olmamışdır o bərabər?

Söylö, necə qorusun ki, aləm səni bələlardan,  
Onun özü bələlardan qorunmaqçün qalxan gəzər.

Fələk ömür sarayına lağım atan bir oğrudur,  
Əbəs yerə əyilməmiş onun boyu kaman təhər.

Asudolik axtarma sən, mavi çadır altında gel  
Aləm bilir, olmamışdır bir kimsəyə bu müyəssər.

Döz aldığın yaralara, çünkü bütün insanlara  
Yara vurar, məlhəm verməz mürüvvətsiz bu fələklər.

Matəmsəra yaranmışdır, bax, bu aləm, anla bunu!  
Sən fələyin mavi rəngli paltarına sal bir nəzər.

Ey Xaqani, bu dünyadan vədinə sən qulaq asma!  
Qayda budur, vəfasızın vədəsində olmaz kəsər.

41

Neylim, zəmanə dördinə məlhəm tapılmayırlar,  
Dərmançün axtarı bütün aləm, tapılmayırlar.

Heç bir ürok bu göylərin altında bir zaman  
Şümşəd kimi tazəvü xürrəm tapılmayırlar.

Hər kim otursa pəncərəsində bu göylərin  
Cəngi-zəmanədən o müsəlman tapılmayırlar.

Yoxdur sevinc, ol qəmili həmnişin, könül!  
Cəmşid, qoşul bu matəmə, xatəm tapılmayırlar.

Əfsus, ömr sazını kökdən salıb əcol,  
Matəm yaxımlaşır, amma neyi-matom tapılmayırlar.

Xaqani, ol nəfəs ki, həyatın qənimidir,  
Bəsdir, sinəndə qəbra göm, həmdəm tapılmayırlar.

42

Günəşə benzəyən bir oğlum vardi,  
Basdırırdım mən qara torpağa nagah.

Anası dözmədi oğul dərdinə,  
Əlimlə dəfn etdim onu da, ey vah!..

Ulduz tək bir qızım var idi, onu  
Qabil bir oğlana verdim bir sabah.

Qızımı damadə verərək, dedim:  
Qızılı torpağa tapşırıram, ah!

Mon qaldım, bir də ki, Əbdül Məcidi,  
Bir Allah qoy olsun ona da pənah.

Yoxsa da Şırvanda havadarı heç,  
Bəsdir yar olarsa ona bir Allah.

43

### OĞLUM RƏŞİDƏDDİNİN ÖLÜMÜNƏ

(Tərkibənd)

Dərd bir dərd deyil, yazmaq üçün defter açımlar,  
Ömr çatmış başa, mümkin daha olmur pər açımlar.

İki ciddi gileyim vardır əlindən fələyin,  
İki dünyaya sığışmaz, hər birini ger açımlar.

Yolcular sübh förehlə çatar öz yüklerini,  
Mən şikayət yükümü sübh gözümə tər açım,

Sarmaşq tək sarımbır canıma dörd-bəla,  
Mən bu candan gecə-gündüz necə möhnətlər açım?!

Həlqə tək sardı məni, ah, mən o həlqə ilə –  
Döyüb ümmid qapısın istəyirəm çənbər açım.

Köynögim oddur əğər, üst geyimim gözyasıdır,  
Can hövliş gərəkdir yaxamı yekşər açım.

Səbr əğər istəso do indi ciyərparəsini,  
Səbirsiz bu ciyərin dərdini kim dinlər, açım?!

Bir vəfa əhlili hanı, qəlbimə təskin olsun,  
Qəm çökən dostum hanı, ta ona mən qəmlər açım?!

Can telim bir düyüm olmuş qışalıb barmaq tək,  
Qalmayıb məndə hünər dırnağı, müşküllər açım,

Vurmaram töbli qürur ilə damında hünərin,  
Qəm divarını gərək aşmaq üçün şəhər açım.

Yuyuram qanım ilə dam-divardan suvağı,  
Mən bu hal ilə rəvadırmı üzə sellər açım?

Döşənibdir yola qəmlər tikoni, mən naşad;  
Əjdaha verməz aman-xəznə tapıb gövhər açım.

İstədim qırçı kimi bir də şikarə qalxım,  
Sam yeli vermedi möhələt mənə artıq pər açım.

Açmaram bir daha dünyaya baxan gözlərimi,  
Kor olum, gözlərimi bir də cahane gər açım.

Qeyrətimdən tikərəm gözlərimi oqlım ilə,  
Çarə yoxdur ki, gərək almağa ibretlər, açım.

Bağladım yeddi qapı xalq üzünü aləmdə,  
Ta durub yeddi qatında fələyin azər açım.

Gözümün nurunu söndürdü yaman bəd gözlər,  
Nə rəvadır gözümü, görməyə pis üzərlər, açım?!

Qəlbə möhzun, canısa sanki dəmir Xaqani –  
Yandı, kül oldu, bu dərdi kimə, ay əllər açım?!

Mən başdaşlı necə qəbirdo qanlı kəfəni –  
Oğul üstündən alıb, görməyə gül peykor, açım?

Ey təzə bədr, qaranlıqda buraxdın atan!  
Ey Ütarid, nə yaman odlara yaxdin atan!

\* \* \*

Firqətində, bala, bundan da betər yansın atan,  
Söndü şəmin, kor olub, qüssədən odlansın atan.

Dostların çıxmaya ta qarşısına yolda onun,  
Tərk edib aləm, öz qəbrinə yollansın atan.

Cün ərəbcə, dəricə səhbətini dirləməyir,  
Gözü çıxısn, qulağında cıvə daşlaşın atan.

Qəbrinin torpağı nur ilə mina çeşməsidir,  
Qəbrinin başına qurban kimi fırlansın atan.

Saf o ruhunla gömülüdüñ, bala, torpaqlara sən,  
Qana dönsün, ciyəri, qəbrini hey anşın atan.

Torpaq altında yatırsan bu gün, ey mehri-giya!  
Torpaq üstündə bitən ot kimi tapdansın atan.

Yusifim, aləm üçün abi-həyatdinsa əğər,  
Qurd qapanlar kimi sənsiz su deyib; yansın atan.

Gül kimi qanə boyandı dodağın, gözlərinə –  
Xurma tək qan yerisin, xar ilə oxlansın atan.

Kökliyim! Qanlı dodaqlar ilə uçdun, gözü qan;  
Bir turac tək sənin ardınca qanadılsın atan.

Dördinin güclü əli, bax, belə məcbur etmiş –  
Ki, cılık barmağa dönsün, iki qatlansın atan.

Cün qızanın əli qapmışdır əlindən qələmi,  
Bir kağız köynök ilə dad çəkib odlansın atan.

Canə sən bayram idin, tərk elədin dünyani;  
Sənin ardınca əcəl Roxşino atlansın atan.

Hünərin camı – kamalın, gövhərin kani – xətin,  
Canının gövhəri, sənsiz nə hünər qansın atan?!

Tabutun zinəti, zorbaş kəfonin telləri tek, –  
Bükütlüb qəddi, saralsın üzü, tablasın atan.

Torpaq altındasən, ağlar sənə üstündə fələk,  
Fəloyin dövrü kimi tərsinə firlənsin atan.

Üzdə yaşıł tətəvü, əldəki qarə xətəvün –  
Həsrətli, bala, tər xətti görüb dansın atan.

Saçının xaçı görünməz, xətəvün zünnarı,  
Kaş, rahib kimi zəncirlərə bağlansın atan.

Sən kimi başqa əzizi nə olub, nə olacaq,  
Ta ki, sənsiz yenə öz ömrünü aldansın atan.

Atanın canı idin, cismini tərk etdin, oğul!  
O başdaşlığını nalan qoyub getdin, oğul!

\* \* \*

Qılınc kimi tabutunu, oğul, tutdurub zərə,  
Şah tacı tək qərq edərəm qəbrini mən gövhərə.

Arzulardım davatını tutduram mən qızıla,  
Tabutunu zərə tutdum, ey kaş gireydim yero!

Tabutunun narıncına axıb qanlı göz yaşım.  
Bir qırmızı alma kimi narınc çarpar nəzərə.

Qələmdən tək tabutuna örtük biçib tirmədən,  
Başdaşının incilərlə bəzərəm zər-zivərə.

Mişkim ilə gövhərimdir siman, ayaq torpağın,  
Onlarla mən tezələrəm öz eşqimi hər kəro.

Sürtüb ayaq torpağını təsbəh kimi üzümə, –  
Əl yazınızı təviz kimi yüksəldərəm göylərə.

Sənsiz, oğul, bağ-bağçamı, məktəbimi tərk edib,  
İlk zərbəni endirirəm şerə, elmə, hünərə.

Sənə qarşı vəfasızlıq göstərdi ata yurdum,  
Mən o yurdun əsasını gorək verəm sellərə.

Səndən sonra nə lazımdır mənə çadır, kaşanə?  
Od vuraram eyvanıma, dolandığın evlərə!

Naləm ilə parçalarım ev əhlinin qəlbini,  
Var-yoxumu səndən sonrasovuraram yellərə.

Anan qırdı qələmimi, qəmin mənim belimi,  
Verdim matəm palətəni qırılmış bir kəmərə.

Aym axır gecəsi tək çulğanmışam qaraya,  
Bəs haçan mən kəfən geyib, oxşayaram qəmərə?

Gecə keçər, sübhə kimi axıdaram jalə mən,  
Ta gözümün qarşısında ağ tire ritə verə.

Ey günəşim, əldə çiraq axtarıram səni mən,  
Bu çiraq da ahım ilə sənər, çıxmaz sehərə.

Mənim sərin ahlarımla sənən hər bir çırığı –  
Ciyərimdən qalxan atəş hər an tutar şorərə.

Qədər sənin matəmində məni salmış odlara.  
Mən də gərək bu dünyani zindan edəm qədərə.

Göz yaşından piyadəm var, sərin ahdən səvarım,  
Zəfər qallam onlara mən fələkdən qeyşərə.

Günüm qara, paltar qara, qapım üstü qapqara,  
Bunu görüb bürünmüsdür fələk qara məcərə.

Sənin qəmin aşılıdı növhəgorlik ruhuma,  
Matəmində döndüm, oğul, bir yeni növhəgərə.

Ağlayanlar oṭrafimdə sıra ilə düzülmüş,  
Söylədiyim mərsiyələr düşmüs artıq dillərə.

Arzum, ömrüm, cavənlığım bada getmişdi, ancaq –  
Oğul dərdi üstün gəldi bütün başqa dərdlərə.

Uca sərvim, bilmirəm, mən nə əsər qaldı səndən,  
Sən dünyadan köçüb getdin, bu xəbər qaldı səndən.

44

#### MƏDAİN XƏRABƏLƏRİ

İbrətlə bax, ey könlüm, bu aləmə göl bir an,  
Eyvani-Mədəinə ayineyi-ibrət san.

Dəcləylə güzar eylə bir dəfə Mədəinə,  
Bir Dəclə də sən gözdən torpağına tök nalan.

Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan, yaş,  
Gözyaşı deyil, atəş süzməkdə yanağından.

Bax, Dəclə köpüklenmiş, hər dalğa dodağında –  
Bir eylə ucuqdur ki, doğmuş könül ahından.

Gör Dəclənin həsrətdən bağlı necə yanmışdır,  
Söylə, eşidibsənmi, su odda ola büryan?!?

Dəryaya verir Dəclə illərlə tükənməz qan,  
Sən Dəcləyə bir pay ver, gözdən tökərək leysan.

Qopsa dodağından ah, qəlbindən alov hərgah,  
Tən yarı donar Dəclə, tən yarı saçar vulkan.

Zəncirə düşən Dəclə zəncir kimi qırılmış,  
Eyvani-Mədəinə görcək yer ilə yeksan.

Gözyaşları dil açısin, eyvana xitab etsin,  
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.

Başlar öyüdə hər an diş-diş divarı qosrin,  
Sənki dil açıb söylər tarixini hər dəndən.

Bayquşların ahından ağır başımız daim,  
Gözyaşı güləbiylə et dərdimizə dərman.

Hər bülbülü bir bayquş, hər neğməni bir növhə –  
İzlər bu cahan içərə, olma buna, gəl, heyran.

Biz ədl sarayıykən zülm ilə xarab olduq,  
Zalimlər olan qəsər gör neyleyəcək dövrən.

Sarsıdı kim əflaka qalxan belə eyvanı,  
Göylərdəki qüvvətmi, etdi ya fələk viran?

Ağlar gözümüz güldün, sordun, bu nə matəmdir?  
– Çok güləmlədir burda hər ağlamayan insan.

Nə zalı Mədəinin Kufə qarışından kəm,  
Nə hicresi təndirdən naqis tutular bir an.

Kufəylə Mədəinə mənəda bərabər tut,  
Təndir qala qəlbinlə, gözdən tələb et tufan.

Bir vaxt bu eyvanın astanasını, üzlər –  
Saldıqları nəqş ilə etmişdi nigaristan.

Burda nöker olmuşdur Babil şahı illərcə,  
Bu qəsrə qulam olmuş bir vaxt şahı-Türküstən.

Etmış buradan bir gün şiri-fələyə həmlə –  
Cürotlə o aslan ki, yonmuşlar onu daşdan.

Zənn eylə o öyyamdır, fikr ilə nəzər sal, gör,  
Dərgah haman dörgəh, meydan haman meydan.

Söylər: ayağın bərk bas, göz yaşını tök rahət,  
Biz torpaq olub getdik, sən də diri torpaqsan.

Atdan yero en, üz sürt torpağına, seyr eylə,  
Fil pəncəsi altında şahkən mat olub Neman.

Yox filləri Neman tək torpağa salan şahlar,  
Fil kimi gecə-gündüz onları əzər dövran!!

Təqdirə baxın, bir vaxt fil aciz edən şahlar,  
Şahmatda qalıbdır mat bir fil kimi sərgərdan!

Nuşirovanın qanım Hürmüz qafa tasında –  
İçmiş, belə məst olmuş torpaq dediyin ətşan.

Tacında onun bir vaxt vardısa nəsihotlər,  
Minlərcə nəsihat var beynində bu gün pünhan.

Kəsra ilə narıncı, Pərviz ilə tərxunu –  
Çoxdan unudulmuşlar, torpaqla olub yeksan.

Düzdürdü qızıl tərxun öz süfrəsinə Pərviz,  
Süfrə bəzənib oldu zər səbzəli bir bostan.

Pərviz yox olmuşdur, ondan daha söz açma,  
Get, "Kəm tərəku" söylə, zərdən tərə yox əlan.

Sordun: hara getmişlər indi o böyük şahlar,  
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.

Cox gec doğacaq torpaq, qayda belədir əslən,  
Tez nüftə tutan kəslər doğmaz o qədər asan.

Meynə yetirən meydir Şirinin ürək qanı,  
Pərviz cəsədindəndir ol küp ki, qoyar dehqan.

Udmuş nə qədər, bilsən, zalimləri bu torpaq,  
Lakin yenə doymaz bu acgöz adam udmaqdan.

Körpə qanını sürtər rüxsərinə ənlik tək –  
Bu döşü qara kaftar, ağ qaşlı bu biiman.

Xaqani, bu dərgahdan sən daima ibrət al,  
Ta almaq üçün ibrət gəlsin qapına xaqan.

Dərviş bu gün umsa şahlar qapısından pay,  
Dərvişdən umar bir gün ruzi, onu bil, soltan.

Adət belədir: Məkkə töhfə verər hər şəhrə,  
Sən töhfə Mədəindən al, qoy bəzənə Şirvan.

Hər kəs aparan təsbeh çün Cəmrə gilindəndir,  
Təsbeh al o yerdən ki, torpağa dönüb Səlman.

İbrətlə bu dünyaya bax, dadlı suyundan iç!  
Olmaz keçəsən ətşan bu Şətt kənarından.

Kim gəlsə səfərdən bil, bir töhfə verər dosta,  
Qoy ərməğanın olsun hər dostuna bu dastan.

Bax gör ki, bu şeir içərə nə sehr yaratmışdır,  
İsa kimi bir sərsəm divaneyi-hikmətdən.

### ŞIRVANIN TƏRİFİ

Şirvan ki var, hər cəhətdən ülviiyyətin anasıdır,  
Onun hər cür səhər yeli dərdlərimin davasıdır.

Mən vətənə qurban olum, qurulmuşdur düzgünlükə,  
Bağdadı da dolandırın onun bollu qidasıdır.

Şirvan əqli alicənab yarammışdır, başdan-başa  
O yer gözəl təbiəti bir lətfat mənasıdır.

Bağdad isə bir əllillər ölkəsidir, orada, bax,  
Hər tərəfi çulğalayan ah-nalə sədəsidir.

Vətənimin foqırları dözümlüdür hor zəhmətə,  
Gözləri tox, ürəkləri sanki körəm dəryasıdır.

Çörəkləri arpadan da olsa, yenə qanədirlər,  
Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.

İndi Şirvan həsrət ilə mənə qalmış intizarda,  
Çünki ora ədəb yurdı, cəsur şirlər yuvasıdır.

Mərifətdə Şirvan əqli yüksək durur ərəblərdən,  
Xaqaniyo həyat verən doğma yurdun havasıdır.

46

#### SAVALAN DAĞININ TƏRİFI

Səadət qibləsi Savalan dağı,  
Kamalda Kəbə tək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünor o,  
Çünki ehram tutan geyər ağ xələt.

Bir yerdə oxudum fəzilətindən,  
Üç ildir çəkirəm görməyə həsrət.

Getdim ki, başına dolanım onun,  
Dağlar anasıdır çünki o afət.

Başdan ayağadək örtükdədir o,  
Deyir – bakirəyəm, açınca söhbət.

Min illər ömr edən bu qoca qarı,  
Desə – bakirəyəm, yalandır əlbət.

Gəldi daxmasına Xızırla Musa,  
O fəqir dərvish tək çəkdi xəcalət.

O qarının yaman böyük burnu var,  
Gizlədər burnunu örtüklə hər vaxt.

Dedim ki, çadramı üzündən götür,  
Kim dedi, qız kimi üzünü gizlət?

Dedi ki, dörd aydan sonra bir külək –  
Qapanda çadramı görünər surət.

Xaqani, göl onda bu bakirəyə –  
Şerini çadra et, göstər məharət.

47

#### GƏNCLƏRƏ NƏSİHƏT

Fitnə törətmə, ey fitnəkar cavan!  
Fitnədir elləri dərdlərə salan.

Canə məlhəmsə də vəfa, etibar,  
Fitnəkarlıq edər onu tarimar.

Məhşərin sübhüdür, lağım atma sən,  
Gizli lağım qazan qorxar sübhədən.

Hiylə – oğurluqdur, xoşsa əvvəli,  
Oğrunun axırda kosılər əli.

Hiylənin şিংindən qızarır üzün,  
O qızaran üzlər şishəndir bütün.

Nifaq xəstəsinə nə qədər ki, sən –  
Əlac saymaqdən da ziyan görərsən.

Vəfa küçəsində ev tut, yəqin bil:  
Vəfa mənziliidir on yaxşı mənzil.

Bu gün yoxdursa da kimsədə vəfa, –  
Vəsiyyət edirəm: olma bivəfa.

Çalış az dostluq et, etsən də əgər,  
Dostluqda möhkəm ol, sözdə mötəbər.

Dostu qovanları alma yanına,  
Yoxsa gözün ağlar bu ohvalına.

Dostun haqlı vursa birini zinhar,  
Demək ki, layiqdir, çıxma havadar.

Dostun bir adamı ayaqdan salsa, –  
Ucaltma başımı, Cəmşid də olsa.

Dost müttəhim edib, kimi etsə rödd, –  
Qardaşın olsa da, öünüň çok sədd.

Qırsa bir budağı dost hirsənərək, –  
O, connot ağacı olsa da, əl çok.

Dostun əkdiyi gül olsa da tikən, –  
Çıxarıb yerindən onu atma sən.

Özgənin əlilə adam olanlar –  
Nə dost qədri bilər, nə ülfət anlar.

İsa düzəldən gil quşdur ki, quşdur,  
İdris əkən qamış qələm olmuşdur.

Həqq yolunda çalış o qədər ki, həqq –  
Razi qaldığını biləsən mütləq.

İsanı narazı, keşisi məmnun –  
Edəndən olarmı, de həvariyyun?!

Bir kiçik adama nəvazış etsən,  
Sənin böyüklüğün getməz əlindən.

İtə nə rəng vursan itdir, arsandan –  
Qalan sümükləri yeyər hər zaman.

Razılıq etsə də səndən bir nadan, –  
Gərek tərifinə aldanmayasan.

Sən onu öydükce, o lovğalaranar, –  
Özünü yoldaş yox, əmoğlun sanar,

Daha boyun qoymaz işə, xidmətə,  
Lovğalar yabançı olur hörmətə.

Kiçiyə böyükələr ad qazandırar,  
Şaha xidmət edən bayraq uclar.

Gördüyüñ hər kəsi zənn etmə insan,  
İnsan var ki, əslən şeytandır, şeytan.

Boyun böyüklüyü deyildir gərək,  
Hümmət böyük olsun, bir də ki, ürək.

Göz bağlar qapını yatdığı zaman,  
O minnət götürməz heç bir çırqadan.

Gavə Fəriduna çatlığı zaman –  
Bilməz harda qaldı köpükəl zindan.

Dünyada ağıl tək bir ustad varmı?  
O bir qul yanında şagird olarmı?

Ədəbdən canına bir tilsim düzəlt,  
Kəsranın tacına ədəbdir zinət.

Nemət üçün terif yazma nadana,  
Elm-hikmət əqli layiqdir buna.

Yalnız hünərinlə sən şöhrət axtar,  
Təriflə həcvdir yerdə qalanlar.

Günoşin şorofı Həməldə deyil,  
Şorof – and içərinin “vav”ındadır, bil.

Sənətdə tək olan bu Xaqanidən, –  
Gəl, incə mənalı fikir eçit sən.

Qorun pis adamdan, anla ki, onlar –  
Əqrəb tək kor olar, ilan tək lal, kar,

48

Günəş tək sən də, Xaqani,  
Tək olmaqçın çalış hər an.

Kaman tək qəməzəsi yarın –  
Atibdır köksüno peykan.

Ağardı saç, yarın qaçı,  
Ürok qaldı cavənlıqdan –

Ki, can qurtarmağa oğru –  
Qaçar sübhün tülüundan.

Başındakı bu ağ tüklər –  
Deyil kinli fələkdən, qan.

Bu ağ tüklər köməkçindir,  
Verilmiş böxtino ehsan.

Başı vaxtsız ağırtdınsa, –  
Ömür oldu baharistan.

Bu ağ tükdən kədərlənmə, –  
Uzun ömrə odur mizan.

Gecə qırpmı tek ötmüşsə, –  
Demək ki, tez sökülmüş dan.

Kamal əhlini tənəyələ –  
Edər rüsvay çox nadan.

Adın dünyani tutmuşdur,  
Sözündə sırlar pünhan.

49

Fozilət, Xaqani, baş ağrısıdır,  
Gör necə dördlidir fazıl adamlar.

Hünər sahibləri ağıllılar da –  
Dərd-sər içində edir ah-zar.

Şahlıq tacı qoyan kədərsiz olmaz,  
Xəzino üstündə yatar şahmar.

Başçılıq zəhmətsiz əldə edilməz,  
Döyüssüz şöhrətə çatmaz bir sərdar.

Fil əgər əziz də olsa, minici –  
Dəmirlə beynini döyər biqərar.

Sürməni nə qədər narın etsələr, –  
Onun qiyməti də o qədər artar.

Göbəyi kəsilən zaman uşağı –  
Mamanın yazılı gəlməz, aşikar.

Sözüm bal kimidir, paxıldır amma –  
Bal yayıb, ağızından tökdü zəhrimər.

Arı pətəyindən bal tutan adam, –  
Arı sançmasa da, onu qovalar.

Halbuki üzünü palçıqla örtər –  
Bal tutmaq istəyən aqıl adamlar.

Musanın əlləri palçığa batmaz,  
Xızra hər kərpicdir bir xəzinədar.

Sən bilik şirinin balası ikən, –  
Cəhlin qarışqası edir səni xar.

Sən fərəh sərvisən, güman etmə ki, –  
Qəm sənin üstünə çiləməz qüber.

Hünərin bir ceyran müşkünə bənzər,  
Nə əcəb müşkündən yaranır azar?

Ceyran göbəyindən ətir alanda –  
Vaxt olar adamın burnu da qanar.

Rayihən tutmuşdur bütün caham,  
Eylə yaradana şükrünü izhar.

Bil ki, naşükürlük kafura bənzər –  
Ki, müşkün ötrini vurub dağıdar.

50

Bu göylər şahının lütfü mənə sayə salıb əlan.  
Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,  
Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;  
Sənə qoy söyləyim indi qəribə bir məsəl, canan.

Gedib möğrib-zəminə bir kişi dərya kənarında,  
Dararkən başını, bir tük yerə saldı o başından.

Köçüb sonra o möğribdən, səyahət eylədi şərtə,  
Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,  
Haman yerden götürdü öz tükün, oldu buna heyran.

Buna Xaqanının halı, onun Abxaza ezamı,  
Necə də oxşayır, bir bax, necə dövr eyləyir dövran.

Olub Abxaz ona möğrib, şahın dərgahı bir dərya,  
Zavallı canı bir tük düşüb qalmış ora nalan.

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,  
Ona tənə edib, bir də gülərmə nanəcib düşman?

Olub indi mənə həmdəm səsi çəşbaş vuran bir ney,  
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

Açılmış bir gül ağzıdır mənim ağzım bu gün yalnız,  
Bu dünyaya qızıl, yaqut səpər ol gül öz ağzından.

Fəqət əfsus ki, gülmez könül Rey mülkü də olsa,  
O hər vaxt sadə bir sözə olardı nəşəli, xəndan.

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,  
O vaxt ki, Tiflisə Kürlə gələr Xaqani və xaqan.

51

Ey Xaqani, pis rəhbərdən ehtiyat et, qorx ondan!  
Rəhbər əgor pis olarsa, yol düz olmaz heç zaman.

Bir nanəcib səndən ötrü iftixarla görsə iş,  
Sənin fəxrin ara dönər, o iş verər min ziyan.

Nacins adam sənin yaxşı əməlini pis edər,  
Sənin yaxşı sözlərinlə yaxşı olmaz o nadan.

Səni axır öz halına salar nacins adamlar,  
Zər qurşunla oturarsa, rəngində tapar nöqsan.

Əgər qızıl civə ilə ağarırsa, Xaqani!  
Od içində salınanda olur necə, gör, əlvən.

## ANAM HAQQINDA

Ey Xaqani, bu dünyada hər zaman –  
Anam vermiş zəhmətilə sənə can.

Su və çörək qıt olsa da atmadın,  
Yurdun oldu bu əzablı, dar Şirvan.

Heç bir kəsə sən olmadın tüfeyli,  
Kömək alındı Allahdan və anandan.

Sən oturdun, kölgə kimi, ananın –  
Cəhrəsinin kölgəsində anbaan.

Ey ağ qartal! Nə vaxtadək olacaq –  
Ana yanı vücuduna aşyan?

Nə vaxtadək göyerçin tək ağızıyla –  
Sənə ruzi verəcəkdir öz anan?

Nə vaxtadək, İsa kimi atasız –  
Ana ilə tanışınlar səni? Qan?

Bir dəfə də Xızır kimi yola çıx,  
Bəsdir oldun ananla həmşanım!

Sən qiymətli bir dürrsən, nədəndir –  
Oldun ana astanasında pünhan?

Sən ağılli övladsansa, dilə gel,  
Ana kimi özünü danla bir an.

Hər nə etsən, ana haqqın unutma –  
Anan edib sənə canını qurban.

Bu ananın xatirinə, düşməndən –  
Gələn dərdə dözsün gərək hər insan.

Qorx o gündən, ki səni də tək qoyub, –  
Əbədilik anan köçər dünyadan.

## QƏZƏLLƏR

Necə gözləyim ədalət ki, ədaləti danansan,  
Necə şad olum qəmündən ki, qəmimlə şadımansan.

Mənə etdiyin sitəmdən hamı baxəbərdir, ancaq –  
Deyiləm özüm xəbərdar ki, mənə vəfali cansan.

Ürəyim yox oldu getdi, əvəzində mən nə tapdım?  
Mənə təkcə bir bu qaldı ki, sən ehəd bədgümansan.

Axi bir nəfəs nədir ki, onu da əsirgəyirsən?  
Elə ətə qaneyəm mən, ciçəyim, ətir saçansan.

Saçının kəməndi içər boğulur zavallı canım,  
Mənə qanbaha özün ver ki, bir adil hökməransan.

Gülə oxşadıb dodağın, ona istədim sığınmaq,  
Dedi: – Get, qan ud dolan ki, mənə sən yaraşmayansan!

Necə dəm vurum qapında ki, məhəbbət ilə bir gün –  
Demədin, Həqayiqi, sən bu qapımda pasibansan!

Könlüm çıxbı gedibdir, bilməm nə cür bəla var,  
Mən ki, əziz tutardım, bəs bunda nə qəza var?

Zənnim çatan məkəndən sordum, sorğın etdim,  
Əldən düşüb yoruldum, bu yolla çox cəfa var.

Hey axtarib soruşdum, bir tapmadım nişanə,  
Ya robb, onun başında nə gizli macəra var?

Etdim güman ki, bəlkə qaçmışdır eşq əlindən,  
Eşqo düşüb o, yoxsa zənnimdə bir xəta var?

Suymuş mogor çəkildi, torpağa hopdu, getdi,  
Ya quş olub o uçdu, başında nə hava var?

Üç gün sorağın etdim, car çökdim hər tərəfdə,  
Ondan bu həndəvərdə nə sovt, nə səda var.

Kimdir xəbor verən bir yorğun, qorib ürəkdən?  
Aya, bu dərdo axır bir çarə, bir dəva var?

Dil açdı bir uşaq ki, Xaqani, olma qəmgin!  
Bir afotin telində bir qolbi-mübtəla var.

55

Hodisi-tövbəni at bir konaro, bado gotir!  
Xumarı dəf eləmo, mən xumar bado gotir!

Rəva deyil iki qible; nəmaz, ya bado,  
Nəməzə hövsələ yoxdur, dübaro bado gotir!

Dəmo səhər gülə oxşar, qara gecə mişko,  
O ətrü rəngdə mey tap, bu zara bado gotir!

Könüldə dini tutub, vermə yol xürfətə  
Ki, mane olmaya mən meyküsərə, bado gotir!

Ömür keçir yaxasın yırtaraq, ətəklə onu,  
Salıb bu möclisə, ol biqərarə bade gotir!

Şərab carçısına hazırlam deyəm “ləbbeyk”  
Mənimlə həmdəm olan dosta, yarə bado gotir!

Səhər duası nədir, istərəm səhər qədəhin,  
İcazə al, məni-biixtiyarə bade gotir!

Bəhiştin arxına, Xaqani cətiyacın yox,  
Bəhişt ürokdi, dur ol cuybaro, baro gotir!

56

Ay nə lazımlı, son kimi məhru kifayətdir mənə,  
Gül nə lazımlı, son kimi xoşbu kifayətdir mənə.

Sevgilim, əqlim olubdur eşqinin divanəsi,  
Çəkmə zəncir fikri, ol geysu kifayətdir mənə.

Göz yaşımırsa buludsuz bir yağış yağdırımayan,  
Bir bulud tek zülfü-onbərbə kifayətdir mənə.

Hüsnünü seyr etməyə yox cətiyac ayinəyə,  
Əllərin tek bir zərif güzgü kifayətdir mənə.

Zülfünün rəngi mənim merac gecəmdir, şübhəmiz,  
Qab-qövscənin – iki əbru, kifayətdir mənə.

Ehtiyacım yox, nə lazımdır hümanın kölgəsi,  
Sayeyi-kuyində olsam, bu kifayətdir mənə.

Qəsd qılımış təkməyə Xaqanının qanın fələk,  
Qətlim üçün son kimi dilcə kifayətdir mənə.

57

Bax, yenidən bu könül dordin ilə yar olub,  
Ömr çatanda başa eşqə giriftar olub.

Yar həyata gölcəyin şəhərə düşüb vəlvələ,  
Eşqi görərkən ağıl qaçmağa vadər olub.

Verdi həyat, sevgilim, bir gülüşün qəlbimə,  
Şöleyi-hüsənlə can yurdu şərərbar olub.

Əldə bəla xəncəri, ayrılıq etmiş hücum,  
Varlığı son qoymağın hicr səbəbkar olub.

Pəncə atıb ceyranın boynunu sindirdi şir,  
Göyərçin də şahinin caynağında xar olub.

Səbrimi, aramımı, dinimi də aldılar,  
Təkcə qalan ruh mənim qəlbimə qəmxar olub.

58

Səndən, gözəlim, özge kəsədə nəzərim yoxdur,  
Dərdü qomı-eşqindən başqa kədərim yoxdur.

Dünyanı bütün gəzsəm, olmaz sənə oxşar can.  
Avərə bu könlüm tek heç yanda yerim yoxdur.

Baş qoysam ayaqların altında nə qorxum var,  
Vəslin mənə mümkünsə, başdan xətərim yoxdur.

Tək bir gecə də olsa tərk eyləmərəm kuyin,  
Hər daş ola bir darğa, xövfü, həzərim yoxdur.

Səndən mənədək canan, minillik uzun yoldur,  
Məndon sənə bir addım yoldur, xəborim yoxdur.

Milçək kimi Xaqani sərsüfreyi-vəslində  
Cimçəşmə əgər gəzə, bil ki, zərərim yoxdur.

59

Şəhər açıldı, gözəl, şışə aç, götir bədə!  
Günəş kimi sən bədə ver bu dünyadə.

Səmada bayram ayı çün qədəm qoyur atına,  
Gül üzlü sağı, tələs, meylə gəl yetiş dədə.

Açıb niqabını üzdən, məni alovlandıır,  
Ki, şam kimi axıdım göz yaşı bu sevdədə.

252

Könül ki, olmayıacaqmış əlinlə abadan,  
Barı xərab edib, od vur bu mülki-bərbadə.

Güləbə tərli üzündən axtı o şərbətə kim,  
Şəker lebin mənə bəxş etdi ləli sohbade.

Sənə sayanda mənim sevgilim günahlarımı,  
Keç onları kərəminlə bu qəlb-i-naşadə.

Güləbə tərli üzündən xit o şərətə kim,  
Tabaqla inci mükafat ver o ustado.

60

Könüldə aşıyan etmiş xəyalın,  
Verib can, iştirəm bəzmi-vüsalın.

Qapında torpağa üz sürtərəm ki,  
Nəsibim ola didarı-camalın.

Kamalın karşısındada acizəm mən,  
Camalından müzəyyəndir kamalın.

Üzün nuru gecəmə etdi gündüz,  
Nə bədrin var sənin, nə də hilalın.

Soruşdun yarı dildərə məndən,  
Müəmmadır mənimcün bu sualın.

Xəyalın canına həmdəmdi, canan!  
Xəyalından soruş, bil vəsf-i-halın!

Əgər Xaqanını görmək dilərsən,  
Xəyalına götir sən öz xəyalın!

61

Ey aydan, pəridən gözəl nazonin,  
Məcnuna dönürəm eşqində sənin.

253

Yaraşmaz zülm etmək nazlı mələyə,  
Gəl mənə lütf eylö, ey nazlı gəlin!

Nə gözəl gecədir, bəs vəslin hanı?  
Səni, bax, gözləyir dərdli Xaqani.

Gəl sənə söyləyim dərdimi bir-bir,  
Gəlməsən, yandırram bütün cahani,

Xaqani öpdükəş şirin ləbindən,  
Hərarət içində qızışır bədən.

Yəqin ki, dodağın alovlu ludur, yar,  
Yoxsa bu hərarət haradan, nədən?

62

Gözüm yollardadır, bəlkə xəbər gəlmış olar səndən,  
Olaydı qismotim, vəslin şərabından içəydim mən.

Əgər məndən yetişməzsə mənə bir saf şərab, dilbər!  
Tohinдейmiş şəfa camının mənə ondan çatar hərdən.

Vəfa qasidəri məndən sənə məktub yetirməzsə,  
Heç olmazsa əzabından mənə pay ver edim şivən.

Əgər vəslin bizi qismət deyilsə, dost və düşmən var,  
Salamumin cavabında salam göndər, cavab ver son.

Qurulmuş yollarım üstə məkridən, hiylədən yüz tor,  
Budur qorxum, düşər, dostum, ayağın bu tora birdən.

Qaçar əqlim bir avarə kimi daim hey ardınca,  
Əgər kuyinə çatmazsa, yəqin bir yer edər məskən.

Ləbin vəslinə yetməkçün bütün imkana əl atdım  
Ki, Xaqani yetib kamə, olaydı könlü bir an şən.

254

63

Eşqinin xəyalı, sevgili canan,  
Bir an da çıxmayırlım başımdan.

Xəyalım canımı bir od salıb ki,  
Söndürməz, qopsa da yüz kərə tufan.

Yüz dona girirəm, neyləyim, səndə  
Eşqdən görünmür kiçik bir nişan.

Eşq ilə yaşadıım mən bu vaxtadək,  
Ölünce dönmərəm əsla bu yoldan.

Dərdimi yazırkən əllərim əsdi,  
Canımcuin, qalmamış bu canimdə can.

Xaqani dərdini şərh etmək olmaz,  
Əgər yazılsı da yüz belə dastan.

64

Bilməzdim ki, başıma bəla imiş məhəbbət,  
Bu cahanda tək mənə qarşı bəslər ədəvət.

Bir dəstə gül göründü gözlərimə uzaqdan,  
Yaxınlaşış nə gördüm? – Yanar odmuş o afət.

Gümüş tək çıxdı əldən səlamətlik, neyləyim?  
Daş altından əlini çıxarmadı fərasət.

Səbr qaçıb qurtardı məhəbbət meydanından,  
Gördü hərif güclüdür, özündə yox mətanət.

Dörd barmaq yol ayırır, məhəbbətlə cəfəni,  
Yüz ağacdır vəsfədan əhdə qədər məsafət.

255

Könül qaldı geride vüsalın karvanından,  
Çünkü mənzil uzaqdır, at – axsaq, yol – narahat.

Xaqqanının nalesi ötüb keçdi fələkdən,  
Hər addımda eşq ona göstərdi min felakət.

65

Könlümü qərq edib eşqin dəryası;  
Dinlə, sözlərimin yoxdur riyası.

Ayrılıq xəncəri tökür qanımı,  
Canıma od salır hicran bələsi,

Eşqinin tufanı tutar dünyani,  
Könül, ağla, artmış batmaq pərvəsi.

Sənin topuğuna çatar bu tufan,  
Bizim başımızdan aşır dalğası.

Yadı Xaqqanidən yüksək tutarkən  
Bilmədin sabitdir kimin vəfası.

66

Qoydun gözlərimi üzünə həsrət,  
Sinəmdə ürəyim sən oldun, afət!

Səsim yetişməsin deyə bir yana,  
Kəsдин nəfəsimi, qalmadı taqət.

Kimi yaralasan nazü-qəmzənle.  
Ona əlac olmaz qopsa qiymət.

Sən üzüb aldıqca canımı əldən,  
Yandım, söndürmədin, ey bimərhəmət!

Özün nicat vermək istədin qəmdən,  
İpi yarı yolda doğradın, fəqət!

Məni Məcnun edib, sonra qaçırsan,  
Bəlkə sərxoşsan, ey fəriştəsurət?!

Göyə qaldırırsa vüsalın məni,  
Alçaldar başını ayrılıq, möhnət.

Şadlıq qədəmini genişcə at sən,  
Biz dərdi-eşqinlə tutaq ünsiyyət.

Məni dəyişsə də hicran əzabı,  
Necəsən, saxlaram səni əmanət.

Özünü sevənsən, xudbinsən, gözəl!  
Yoxdur Xaqqanidə ancaq bu xıslət.

67

Lebi yaqut, üzü gün kimi o dilbər, gecə şən,  
Qapımin ağızına məst halda gəlib durdu həmən.

Cox müləyim mənə səslandı: – Ay oğlan, bir qalx.  
Mən soruşdum: – Gecə kimdir bizi narahat edən?

Dedi: – Çağrılmamış olsam da, qonağam, dostam,  
Sənə başağrısı verməkliyə göldim belə mən.

Qapıdan girdi, sevincdən uca bir səsə dedim:  
– Nə qəribə gecədir, ah, nə gözəl ovdu gələn.

Meyi tərif elədim, razılıq etdim gecəyə.  
Dostumu mənzilimə meydi, gecəydi gətişən.

Olmasayı gece hərgah, üzü olmazdı açıq,  
Olmasayı mey əgər, yar utanardı məndən.

Söylədim tövbəliyəm, nazlı gözəl, çoxdandır,  
Bataram cürmə sənin xatırın üçün yenidən.

Ey gümüş üzlü, qodəm haqqı qəbul etsən əgər, –  
Əlinə canımı verrəm, bunu bil yaxşıca sən.

Dedi: – Xaqani, zərə oxşamayıñ üz vermə.

Dedim: – Əfv eylə, görünməz gecə zər, bilmirsən?

68

Can bəxş edərom cana, gor ləblə şəker versən,  
Ləbdən mənə, dildarım, bir canı-digər versən.

Qızdırımalıdır qəlbim, ləlində də neyşəkkər,  
Qızdırımañ dəf eylər neyşəkkər, əgər versən.

Səndən bəla bir dərdlə xoşdil deyiləm, canan,  
Razi olaram bundan bir dərdi-bətər versən.

Kuyindəki itdən də əskik mənə ad verdin,  
Xoşdur mənə tac versən, yainki kəmər versən.

Pərvanəsiyəm eşqin, şəmində pərim yanmış,  
Çırpmadayam, cana, rəhm et, mənə pər ver sən.

Qəmzənlə, dodağınla qarşısında dənizsən, bil,  
Gah canıma qəsd eylə, gah dürrü gövhər ver sən.

Xaqaniyə söz verdin bir vaxt gövhər verrəm,  
Mən bəxşişə möhtacam, nolar bu səhər versən?

69

Məhəbbət bir bəladır ki, yoxdur onun dərməni,  
Aşıq canı tərk etsə də, ata bilməz cananı.

Məhəbbətin zəncirinə bağlanandan, hər gecə –  
Salar zülfü halqasına qəlbimdəki halqanı.

Dedi: – Bütün ömrü qoysan, yetişərsən vəslimə,  
Məmnun etdi məni, amma tutmadı bu peyməni.

İndi necə bel bağlayım o dildarın əhdinə?  
Ömür gödək, fələyinsə yoxdur bizə chəsnə.

Ondan gələn məzəmməti çəksə bilmir bu könlüm,  
Axı onun karvanına bizdən layiq yük hanı?

Onun bəla kamanının yayı bikar qalıbdır,  
Ürəyimin sağ yeri yox – yaralaya peykəni.

Dünya: bina olan gündən o dilbərin hüsnünün –  
Bərabəri yoxdur əsla, gəzsən bütün caharı.

Özü məni rüsvay edib, özü mənə deyir ki:  
– Ey Xaqani, sus ki, deyil şikayətin zamanı.

70

Biz qəmə öyrəşmişik, ey dost, göndər qəm bizə.  
Qüssədən bir töhfən olsa, yolla sən hər dəm bizə.

Yırt libası oynamızda, evimizi döndər külö,  
Xələtin dərdü qəm olsun, peşkəşin – matəm, bizə.

Yad edərkən bizləri göz gəzdir öz ətrafına,  
Gözyaşı tapsan, unutma, göndər ondan həm bizə.

Xəstədir canım, xəyalın dərdimin dərmanıdır,  
Hicrinin bimarıyıq, ver vəslini məlhəm bizə.

Çəkmisən zəncirə zülfünlə sən itmiş Yusifü,  
Halqalanmış zülfünün sırtını aç kəm-kəm bizə.

Bax, sənin zülfün aparmışsa, Süleyman xatəmin.  
Qoy o qalsın, öz ləbindən yolla bir xatəm bizə.

Sığmayır Xaqani bu dünyaya qüssəndən sənin,  
Qəmzon ilə öldür, olsun məskən ol aləm bize.

71

Məhəbbət aləmində eşqin olanda pünhan, –  
Fitno-fəsad verdi baş ruzigarda çox yaman.

Ömründə hər kəs sənə bir dəfə rast olarsa, –  
İnan ki, hər nəfəsdə o min dəfə verər can.

Min bir neşət batırdı qəlbə hər işvə, qəmzən,  
Dodağın min iş açdı canın başma, canan.

Pələng təbiətini adət etcək özünə, –  
Qoymadın bu çəməndə azad gəzə bir aslan.

Söylədin: – Səbirli ol, işin düzələr əlbət,  
Vay olsun, o işə ki, onu səbr edər asan.

Sən yasəmən budağı olursan başqasına,  
Ancaq mənə çatanda neçün tikansan, tikan!

Sənin eşqinin odu gizli düşdü könlümə,  
İndi aşkar od çıxar Xaqanının başından.

72

Nə olar, söylə, gözəllərdə cəfadan başqa?  
Hər nə istərsən olar, təkcə vəfadan başqa.

Bələ əyyamla onun bəslədiyi kəslərdən  
Nə gələr ellər üçün dərd-bələdan başqa?

Hər qədər çox qınasan, çox da yəqinin olacaq:  
Yox imiş heç nə gözəllərdə, ədadən başqa.

Yaxşılarda, ola bilsin ki, tapılsın pislik,  
Pisidə çox şey tapılar, zövq-səfədan başqa.

Meyi çox saxlasalar sirkə olar, ancaq ki,  
Nə var o sirkədə bilməm ki, qadadan başqa?

Könlü boşlarda, könül, umma ki, peyman olsun,  
Yox təbillərdə yalan hayla sədadan başqa.

Tək pərilərdə olar zülm-cəfa dünyada,  
Olmaz insanda nəfəs xalqa ətədan başqa.

Yenə Xaqaniyə, ey dərdli könül, sən yar ol,  
Yar olanlarda nə görmüş o, xətədan başqa?

## QİTƏLƏR

73

O köç günü ki, mən etdim vida Şirvana,  
Təəssüf eylədi qəlbim, ciyər alovlandı.

Yanıb fəraq oduna, mən Arazla uzaşdım,  
Araz görüb halımı od tutub, o da yandı.

Ahim kimi iti axdı, qəmim kimi coşdu,  
Xürüşə gəldi könül tək, kədərlə çalxandı.

74

Soruşdun ki, ürəyində rəğbət yoxdur şahlar?  
Bəli, yoxdur sultanlara rəğbətim zərrə qədər.

Rey valisi qoymadısa Xorasana gedim mən,  
Nə eybi var, bundan mənə yetişməz heç bir zərər.

Lakin vali heç kəsə də verməsəydi icazə, –  
Gərək mənə fərq qoyayıd özgələrdən bir qədər.

Mən gedirəm Xorasanda alımların yanına,  
İşim yoxdur oradakı əmirlərlə, müxtəsər.

Xaqanidən yuxarıda oturdunsa, nə olar,  
Nə bu sənə hünərdir, nə də Xaqaniyə ar.

Çünki göydə qara üzlü, pis əməlli Zühəl də –  
Xoş sıfıltı Müştərinin üstündə tutmuş qərar.

Harada ki, su neft ilə birləşərsə, qaydadır,  
Aşağıda su yerləşər, yuxarıda neft qalxar.

Görmədinmi, xırmandan da döyüm vaxtı həmişə,  
Ağır dənlər alta yatar, boş saman üstə çıxar.

Məndən tərif görər hər yaxşı insan,  
Söyləmərəm nacinsi şerimdə bir an.

Bütün divanımda yoxdur iki həcv,  
Mənim gülzərimdə tapılmaz tikan.

Xaqaniyəm, dünya nədir, çəkə məni varına o?  
Kimi qoyub beşçə günlük nemətindən barına o?

Gündüzüdür – ağ gümüşü, gecəsidir – qara quruş,  
Bundan artıq, ömrün boyu qıymaz sənə para quruş...

Bu dünyada varın yoxsa, nə olsun ki, vardır ağlın,  
Varın yoxsa, ağıl nədir, suya dönmüş qardır, ağlın?!

Bağındakı salxımdakı qoraya da əsər fələk,  
Əl uzatma, bir cəlləddir, əllərini kəsər fələk.

Bir uşaqda kişmiş görəsə, mələr keçi kişmiş üçün,  
Hara getsə, arxasında gələr keçi kişmiş üçün.

Sanma bir gün kişmiş üçün gəzər uşaq keçisini,  
Kişmişinə dadandırıb, kəsər uşaq keçisini.

Xaqaniyəm, sərvət eşqi ağıl başdan ala bilməz,  
Sərvət-dövlət bir kölgədir, çıxar yoxa, qala bilməz.

Dövlətinə qürrələnən kamillikdən bil, uzaqdır,  
Od içində qarğı atla cövlən edən bir uşaqdır.

Əvvəl sübhün al şəfəqi, sonra qızılğülü dövlət,  
Əriyərkən yoxa çıxar yana-yana, küldü dövlət.

Aldatmasın bu fələyin küpündəki boyanə səni,  
Yas paltarı geyən gözəl dəvət etməz toyanə səni.

Sanma verər muradını, bir sərabdır kama fələk,  
Şərbətini qıyan deyil, zəhər tökər cama fələk.

Sərvət eşqi – canın odu, kükrəsə də sənənə olar,  
Şölə saçılı yanana atəş axır külə dənənə olar.

Çox möhnətin sonu bir gün səadətdir bu dünyada,  
Qış gedəndə bahar gələr – bir adətdir bu dünyada.

Əzəl başdan oyunaqdır, çox şirindir var-dövlətin,  
Bir gün dövran haram edər, qan-irindir var-dövlətin.

Xaqaniyəm, alçaqları ucaltıram bir daha mən,  
Quduzları tərifimlə eyləmərəm şir daha mən.

Gürzələrin ağızına mən abi-həyat süzüm neçün?  
Rəzillərin qabağına gövhərimi düzüm neçün?

Mələklərə döndərmərəm bundan belə iblisləri,  
İblis kimi tamtdıram gərək elə iblisləri.

## MÜCİRƏDDİN BEYLƏQANI

XII asır Azərbaycan poeziyasının görkəmli nümayəndələrlərindəndir. Doğum və ölüm illeri dəqiqliy məlum deyildir. Ədəbi ırsından dövrümüzə bir "Divan" gəlib çatmışdır. Azərbaycan atabəylərinən Şəmsəddin Eldəgizin, Cahan Pəhləvanın və Qızıl Arslanın saraylarında yaşayub-yaratmış, ədəbiyyat tarixini Xaqani Şirvənin şagirdi və davamçı kimi daxil olmuşdur. Dövrünün bir çox əmlələrini – o cümlədən tibb, astronomiya, riyaziyyat, tarix, coğrafiya, siyasi ilahiyyatı müükəmməl öyrənnmişdir. Divanında müasirlərinə, xüsusilə Xaqani və Fəlsəfiyə həsr etdiyi şeirlər da vardır. Xaqani yaradıcılığını yüksək qiymətləndirmişdir. 1979-cu ildə Təbriz universitetinin professoru Məhamməd Abadi müxtəsil əlkəşlərin nadir əlyazmalarına əsasən "MücİRƏDDİN BEYLƏQANININ DIVAN" adlı kitab nəşr etdirmiştir. "Divan" a şairin qəsidi, qəzəl, şikayətname, qito, müləmənə, tərkibband və rübünlərdən ibarət 5469 beyt şeridi toplanmışdır. Səlcuq hakimi Rüknəddin Arslana və Dərbənd hökməti Seyfəddin Arslana mədhiyyələr həsr etmişdir.

Qəbri Təbrizin Sürxəb məhəlləsindəki qəbiristanlıqdadır.

### QƏSİDƏLƏR

I

#### XAQANİNİN VƏSFİ

Bu dövr edən fəlök, üzdən gümüş kimi görünən,  
Üzümə gözyaşımı simu-zər edibdir həmən.

Üzüylər gözyaşı altın-gümüş olar, əlbət.  
O kos ki, koc fələyə bağlı olmuş əvvəldən.

Fəlök həm oğru və həm hoqqabaz, oyunbazdır,  
Çıxar o yüz oyun ilə bir anda mərəkədən.

Vurur o dövra, əzər dənləri dəyirman tək,  
Su, od ümmidi ilə, mənənə düşmüşəm əldən.

Xilas olsam əgər bu ağır dəyirmandan,  
Məsih tek cədərom göyləri yəqin məskən.

Sən ey kədər kölgəsi, çirkinüzlü, bəditiyət,  
Sədaqətinə danan, məclisə xələl gətirən!

Çıraqı söndür, cədə cilvə qoy gecə golini,  
Namaza dur ki, xoruz bamladı sohor tezdən.

Götür silah kimi "lahövlə"ni qorunmaq üçün,  
Təkəbbürün dibinə yoxsa qərq olarsan sən.

Cahani çulğadı tufan bələsi Nuh kimi,  
Gəmini sal dənizə, et iradəni yelkən!

Saqınma odla sudan, xalq üçün hədəf olsan –  
Məzəmmətə, qaxıça, yüz bəlaya tuş gəlsən.

Cəfa əlindən ucalmış fələklərə İsa,  
Sığındı Qafa o Simurğ zülmü möhnətdən.

Götür uzaq yola, azuqə eylə təqvanı,  
Çalış bu yolla həna mənzilinə tez yetəsən.

Qənaət ilə enişə dayan ki, Cəfər tək  
Bu nərdivanla uca bir məqama yüksələsən.

Zəburu sidqlə Davud əgər tilavət edir,  
Sənə nə faydası vardır, dilin ki bilməzsən?!

"Necə? Neçün?" arasında qalıbsan, ey qafıl!  
Qəbulə, rəddə cavab istəmə "Neçün? Necə?" dən!

Ayiq iş əqli deyilsənə, söylemək olmaz, --  
Məqəmi-xovfū ricani belə sual edəsən.

"Neçün? Necə?" tələsindən xilas olaq axır, --  
Sonuncu şair ilə kirdigar fəzlindən.

Fozilotin atası, hikmetin ulu günüşi,  
Fozilot ohli alar fozl Əfzələddindən.

Onunla fəxr eləyər yer üzündə cümlə bəşər,  
Qoyar göy əhli başa tac nüzmü nəsrindən!

Zəmanəmizdə Məsihü Kəlim Xaqani –  
Ömürdə Xızrdan üstün, həyada Yəhyadən!

Ədəb bir əbcədd olub eşq məktəbində onun,  
Ağıl yanında inan qotrədir damlacıqdı dəryadən.

Rəqomları onun ağılı olub nizama salan,  
Cahani elimi onun qurtarar düyünlərdən.

Olubdur ağa-qaranın naməsino çün agah,  
Açıb o pərdəni ki, gündüz ayrırlır gecədən!

Hünər kitabına nəqş etdi yeddi iqlimi,  
Ədəb sohifəsi doqquz səmada sob edilən.

Qozab somumi edər düşmənini xar, həlak,  
Vəfa nosımı sevor dostları dalmca çökən...

Öntündə şeir bahadırları olub təslim,  
Sözüno valch olur bu cahanda hər düşünən.

Nəsilətiylə o pəhrizə səsləyir, əmma –  
Şəfa şorəbi içirdir o, xəlqə şerindən.

Quru damığına din, onənə ifadəsinin –  
Odur sözüylə lətfat dəvasını yeridən!

O, bidət əhlini, müşrikləri hidayot üçün –  
Təbib tək necə mocun yaratdı nəcmindən!

Böyükdür izzəti, çox sadə xanəgahində –  
Açıldı süfrəsi islamın, oldu dəvətedən.

Böyük hökimsən, olmuş biliklərinə sənin –  
Fozilot aləmi abad bağlı-cənnətdən.

Ey Ay kimi gözol üzünүn çakəri günüş!  
Ay bir qulun, rəvamı ola digəri günəş?

Ay tək üzün öndə utanmış yəqin, odur –  
Atmiş başındakı hamı nəxvətləri günəş.

Müşk ətri zülfünün fələyə qalxmasın deyə, –  
Min yerdə şöləsiylə yaxar telləri günəş.

Eşqində paltarı qara, rüxsarı sapsarı,  
Ey simbər, sayıb ötürər illəri günəş.

Rüxsarın həsrətiylə mənim tək səhər-səhər –  
Hər gün saralmış üzlə atar bəstəri günəş.

Kim görməyib üzünlə saçın, dərk cyləməz –  
Ənbər necə qucar günüş, ənbəri günəş.

Süsənbərin üzü günəşindən cila tapar,  
Hörçənd ki soldurur gülü, süsənbəri günəş.

Nərgiz gözün üzün günəşindən ki süslənər, –  
Süsləndirər necə güli-nilufəri günəş.

Çox hüsн dəftərini edibdir mütailə,  
Yalnız üzündə tapmış o sərdəftəri günəş.

Bir ömr şərqdən gedər hey qərbə, axtarar –  
Yaş göz, quru ağızla, belə dilbəri günəş.

Şərq ilə qərbə gəzdi, üzündən daha işiq,  
Adil şahimdə tapdı bu röyi, fəri günəş.

Şahlar şahı olan o Qızıl Arşandakı –  
Hüsnü iradədən alıb o zivəri günəş.

Qüdrotlı şahın naminə xütbə üçün seçib –  
Cövzanın üstündəki o uca minbəri günəş.

Qorxmuş o sədmədən ki, yetişdi vücuduna,  
Altun kimi sarıüz edər kürkləri günəş.

Sikkə vurar səxavətinin namına onun,  
Daş sinəsində ləli, suda gövhəri günəş.

Ey lütf kani, ey kişilik rəmzi, görməmiş –  
Min mədən içərə sən kimi bir cövhəri günəş.

Amal qibləsi qapını xalq bilir, odur –  
Astanana sərər o qızıl telləri günəş.

Xülgün o bəhrəni ki, qılıb xəlq üçün əta –  
Qərq etməmiş o cür işığa elləri günəş.

Hökmdəndən istəsə qaçıra çərx əgər boyun, –  
Bil, zorro-zorro doğrayar o peykəri günəş.

3

Arzu atını çapma ki, ömrün qaçağandır,  
Yoxluq işinə başla ki, köçməklik əyandır!

Aşıqson əgər torpağa, ardınca sürünmə,  
Var yolda rəqibin, ona məşuqun həyandır.

Dünyada bu gün kim özünə yer tapacaq, kim?  
Varsa o qənaot bucağında oturandır.

Meydəndi bu dünya evi, dövran dəli köhlən –  
Mimə ona, saxla yaranan başın, amandır!

Yoxdursa rahat dayçası, gəl etmə təəccüb, –  
Əvvəldən ala at nə doğulmuş, nə doğandır.

Bu yeddibucaq aləmi yağılı tikə sanma, –  
Yeddi dənizi, yağsa da, əslən o sudandır.

Məlhəm hanı ki, yer üzünü tutdu naxoşluq?  
Rüstəm hanı, Bijən quyuda hali yamandır!

Zalim fələyin, bax şəfəqə, zülmünə bir gör,  
Qanınlı sənin hər gün onun daməni qandır.

Dörd ünsür o şəmi hazır etmiş ki, yağından –  
Yeddi abı tağı fələyin nur saçandır!

Xoşhal kişi axtarma cahan içərə, fələkdə –  
Şən varsa, qadındı, o da ki rud çələndir!

Qaldırma yaxandan başını, xeymə quran çərx –  
İplər uzadıb xeymədən, insanı boğandır.

Zənn etmə fəna iynəsi batmaz gözünə, bax, –  
Kirpik özü də şəkicə bir iynə, tikandır.

Vəsf etmə cahan bağını, bir güllərinə bax, –  
Süsən – kar edən, nərgizi də göz çıxarındır.

Dövran mənim ahım kimi yüngüldür, həm isti, –  
Dəhr isə dəmir kimi soyuq, həm də girandır.

Yoxdur qəmimiz, könlümüzə fərqdi sultan,  
Kavus niyə qorxsun, onu Rüstəm qoruyandır.

Kök quş yeməyir qəm, yeyirəm mən ki, qəmim həm –  
Qəlbini yeməkdən kökəlib, sanki qabandır.

Çəkdimsə təmənna dişimi, illət odur ki, –  
Göy atlanaraq, hirsə ardımcı rəvandır.

Bir qəlbəciq qalmadı, versin səsimə səs,  
Dünya nə gülüstan, xaraba, külsovurandır.

Ah, öldü könüllər, bu ölücanlılar üstə –  
Hər sübh xoruzlar bəni şivən qoparandır.

Dünya qomı bağın qana döndərdi Mücirlən,  
Bir arpası var, xərmən üçün bərk nigarandır!

4

Mənim könlüm cavaklıda kədər, qəmdən cüda olmaz,  
Məgər aləmdə şadlıq barədə səhbət rəva olmaz!

Gülər üz, şad olar xatır səmimi dost olan yerdə,  
Belə dost olmasa, şadlıqdan əsla səs-səda olmaz!

Cahanda hor qədər nemət bir insan etsə də hasil,  
Vəfəli dost qədər qiymətlə nemət ortada olmaz!

Tapılmaz bir elə kəs ki, ola bir an mənə həmdəm  
Gədəni qılmaran həmdəm, xətasız çün gəda olmaz!

Zəmənə yoxsa ohd etmiş, bu haqda bağlamış peyman,  
Bizim dövranda şadlıqla könüllər aşına olmaz!

Həni bir öylə dost ki, səhbəti qolbə səfa versin?  
Tapılmaz bir elə həmdəm ki, təbində cəfə olmaz!

Nəhayət, bir düşün, düşmənlorindən sən nə gözlərsən –  
Elə dövranda ki, dostda səmimiyyət, səfa olmaz!

Ürəkdə qom, kədər, nə bohrası var padişəhərə olsan?  
Könül şad olsun, aləmdə ki, hor kəs padşah olmaz!

Əğil qolbi murada çatdırın ömrə verir qiymət,  
Muradı verməyən bir ömr üçün qiymət vəfa olmaz!

Əlindən dost getmişsə, forəhdən bir əsər qalmaz,  
Külək tüğyan edərsə, lalə ömründə bəqə olmaz!

Tələb qılma əbəs asudə ömr etmək bu dövrəndən,  
İlan ağızında qəlbin dərdinə, bil ki, dəva olmaz.

Bütün aləmdə bir üns məclisi tapmazsan, axtarma –  
Ki, onda əhl naəhlin əlində mübtəla olmaz.

Mənən göstər, cahanda bir elə xoşhal vardır ki, –  
Keçən hər xoş gündündə min məşəqqət, min bəla olmaz?

Cahani fəth edibdir şöhrətim, əmma yenə əfsus,  
Muradım hasil olmaz, mətləbim əsla rəva olmaz.

Özün insaf elə, yaxşı düşün, bil ki, mənim könlüm –  
Deyil asudə aləmdə, yəqin məndən səvə olmaz.

Görüm bu işləri Tanrı, Nəhayət, xeyro çatdırınsın,  
Dilimdə xalq üçün bundan daha yaxşı dua olmaz.

5

Sənin camalını görməkçin Ay hədiyyə verər,  
Canım gedib, yox hədiyyəm, mənə üzün göstər.

Mənəm ki, qıldıqın hər cövrən xəbərdarəm,  
O sənənə, hali-dilimdən mənim yoxunu xəbər.

Əcəb deyil, mənə qəm orduşu hücum etmiş,  
O yerdə ki, şah oturmuş, qoşun sələmə golər.

Olub otuz gecəlik bir ay, itmişəm gözdən –  
Sənin o bədr üzünүn möhnətindən, ey dilbər.

Mənəm ki, səndən uzaq, könlüm isə məndən uzaq. –  
Uzaq bu fasıləni yol deyil, könül ölçər.

Qaraldı bağım ələmdən görəndə ay üzünü,  
Qara saçın o gülün üstünə qübar səpər.

Qaraldı ahalarının tüstüsündən güzgün, yar!  
Bu roşmdir, qaralar güzgü, tüstü versən əger.

Gün olmasın əməlindən sənin şikayət edəm,  
İran şahı Seyfəddinin yanında zərrə qədər.

Sən ey şüru zaman halına olan agah!  
Verən sitarələr əsrarını dünyaya xəbər!

Verər o xoş nəfəsin məclis əhlinə şənlik,  
Qədəmlərinlə sənin təxt yüksələr, bəzənər.

Bu bəllidir, atının dırnağı dəyən yerdə –  
Tikan yerinə açar gül, daş üstə lalə bitər.

Ədalətinlə hava etidalını pozmaz,  
Nə kəhrəba samanın qapmağa cəsarət edər.

Günəş çıxanda xitabı budur sənə sübhün –  
Ki, sən aləmə həm padşahsan, həm rəhbər.

Ədalətindən olub qırğı kəkliyə həmdəm,  
Şirə vurar dağımı, tülükü cılyeyər çarək.

Bu şeir şənini vəsf cılyeyən qəsidi deyil,  
Var onda bəxtim əlindən şaha şikayətlər.

Aparsalar gunoşə nuru, bu cəhalət olar,  
Balıq atılısa dübarə suya, dənizdə üzər.

Məni cahan tanıdı xidmətində, ey şahim!  
Ağlıllılar arasında adım olub əzbər.

Sənin, mənim kimisi hər qədəmdə yüz mini var,  
Yoxumdu səndən əlavə kəsim, kəlam bitər.

Mən olmadımsa əger xidmətində bir neçə vaxt, –  
Demək deyildi ki, ruhum dəxi uzaqda gəzər.

Uzaq atan məni şahın soyuqluğu oldu,  
O nazənin ürəyin, var güman, yene isinər.

Həmişə izzəti cahü cələlü mərtəbətin, –  
O bəxtin ilə ucalsın ki, kamına yetirə!

Birisi günbəgün, o digərisə vaxtaşıri,  
Birisi aybaa, o digəri uzun illər.

6

## TƏRKİBBƏND

### MÜƏYYƏDƏDDİN FƏLƏKİ ŞİRVANİNİN ÖLÜMÜNƏ

Görməmişdir bir kəs aləmdən ümidiñə vəfa,  
Tapmamışdır bir ürək dərdinə torpaqdan dəva.

Bu abı xərmən fələkdən kimsə bir dən tapmadı,  
Dən kimi bağlandı torda, qisməti oldu fəna.

Dəhr ikiüzlü, fələkdir üzgörən, bax, neylədi, –  
Xeyrlə başlandı hər iş, axırı oldu xəta.

Bərbəzəklili səhnəsindən aləmin ayrılmadan –  
Kim səadət sahilində saldı məskən daima?

Göz önündə qəhrəliyə baş kəsər çərxi-fələk,  
Qəddini əymışsa, cəhd eylər kəsik baş qapmağa,

Kim rübab tək başını bir ləhzə dik tutdu, fələk –  
Bir qulaqburmazı ilə tez ona verdi cəza.

Heç kəsin əmriylə aləm çəkmədi əl fitnədən.  
Heç kəsin cəhdli dəmirdən etmədi hasil tilə.

Qəhrəmanlar tacını qan içrə qəltən görmədən –  
Geymədi matəm libası, tutmadı dövran əza.

Toxluq axtarma cahandan, bu evin bir rəsmi var:  
Hər gələn gəlsin susuz, ac etsin ondan əlvida.

Həmdəm olma aləmə, gör həmdəmini, ey Mücir!  
Olmadı sani Məsihə, bu vəfasız aşina.

Canlara dərman Fələki, harda o sahib-cəlal,  
Bədnəzərdən zülm gördü ondakı fəzlü kamal.

Bir könül ki, dəhr oxundan çəkməsin qəm, kim görüb?  
Bu cahanda ömr edən asudə bir dəm, kim görüb?

Bu fələk altında ki, zahirdə ayna gəzdirir, –  
Ayna tək saf qəlbə olsun çərx həmdəm, kim görüb?

Bu dəyirmandan əgər itmişə bir qəm danəsi, –  
Bəhrəsini dadmasın övladı-Adəm, kim görüb?

Mən mən oldum, könlümü bir an da qəmsiz görmədim,  
Bəlkə məndən özgə var xoşbəxt, biqəm, kim görüb?

Bir gəmi yoxdur bu aləmdə verə xəlqə nicat, –  
Varsa da, aləm arasında onu həm kim görüb?

Görmüşən yüz xəstə göy altında, ondan söyləmə –  
Söylə ki, bir xəstəyə dünyada məlhəm kim görüb?

Qan içində qərq olub itdi əgər yüz min könül,  
Bir könül bu ruzigarda şadı xürrəm kim görüb?

Qan içində qərq olub itdi əgər yüz min könül,  
Bir könül bu ruzigarda şadı xürrəm kim görüb?

Harda insan var, o yerdə yox insanlıqdan əsər,  
Bir şəhərdə korlar ilə güzgü bahəm kim görüb?

Çox bina keçmiş zamanlardan qalibdir yadigar,  
Qəm binasından daha abadü möhkəm kim görüb?

Qanlı göz yaşında qərq olmuş Mücirlən çöhrəsi,  
Mən kimi əldən verən Sədri-mükərrəm kim görüb?

Canlara dərman Fələki, harda o sahib-cəlal,  
Bədnəzərdən zülm gördü ondakı fəzlü kamal.

Canların dərmanı axır bu cahandan getdi, ah!  
İncə söz sərvə küsüb, bağı-bəyandan getdi, ah!

Lütfü yüksəldi günəş tək yoxluğun dağ başına,  
Axıdı saf su çeşməsi, bu bustandan getdi, ah!

Hər nəfəsənə nitq ilə xalqına can bəxş edən,  
Can kimi sıxdı onu, sarsıdı dövran, getdi, ah!

Cah-calalın riştəsində o misilsiz dürr idi,  
Riştə sarsıldı, qırıldı dürri-qəltən, getdi, ah!

Bu oyunbaz dəhr əlinde o gözəl bir nəqş idi,  
Bir əli göstərdi, bir əl qıldı pünhan, getdi, ah!

Sözdə məna gəzmə, artıq söz əmiri qalmayıb,  
Olma gövhər arzusunda, gövhəri-kam getdi, ah!

Nurlu bir məşəldi, feyzin baş yolunda xatiri;  
Söndü məşəl, feyz də çıxdı o yoldan, getdi, ah!

Ağlı qüdsiyyət dilini əzbər etmişdi, odur, –  
Torpağın kamında dil tək oldu nalan, getdi, ah!

Möcüzə kim göstərər, atmış müəyyəd aləmi,  
Ox necə uçsun, kaman ayrıldı yaydan, getdi, ah!

Bu qoca çərxi, bilirsənmi nədən göz-göz olub?  
Bir cavan sərvə-rəvanı gülistandan getdi, ah!

Canlara dərman Fələki, harda o sahib-cəlal,  
Bədnəzərdən zülm gördü ondakı fəzlü kamal...

Mən onun dərdiyə qəlbimdə cığırlar açmışam,  
Gözlərimdən tökməyə ulduzlar, arxlar açmışam.

Ahlarla çökmişəm pərdo ayın rüxsarına,  
Çadırı Zöhre üzündən mən əzadar, açmışam.

Qəddini əydi fələk yerdən gövhərlər yiğmağa,  
Gördü ki, mən gözlərimdən dürri-şəhvar açmışam.

Qom yeli başımdakı səbrin papağını alıb,  
Mən papaqsızlıq üzündən başımı xar açmışam.

Cör-cöpəm, gözdən axan qanlı yaşı silsəm əgər,  
Bağlanılmaz o yaxam ki, ağlayıb zar, açmışam.

Döhrdə yanlış görən varsa, mənəm, yoxsa neçün,  
Gözədə nurum yoxdur, ömma görsə də tar, açmışam.

Yeddi dorya, səkkiz olsa, sən təəccüb cyləmə,  
Dost qəmindo gözlərimdən qanlı çaylar açmışam.

Düşmənin torpağı bildim dün gecə Cövzanı mən,  
Ahım ilə qurşağında sanki zünnar açmışam.

Göydəki Nəsrin gərok mən qol-qanadını qıram,  
İndi ki, əflak qəsdində qanadlar açmışam.

Lütf dünyası gedibdir görməməkçün aləmi,  
Qarşında bağlı qapı ardında tumar açmışam.

Canlara dərman Fələki, harda o sahibcələl,  
Bödənəzərdən zülm gördü ondakı fəzlü kamal.

Ey vücuduna qomu möhnət xədəngi tuşlanan!  
Tutdu ruhun barigahında səfanın aşyan!

Görmədi çünki üzün, oldu üzü pul-pul günəş,  
Sən ki, geldin, qalmadı sözdə vəchətdən nişan.

Kəsdi ömrün kisəsində bəndi bu zalim fəlek,  
Kasə kimi bir ağızdır varlığı, insan udan.

Dönmüşəm dərdinə Nahidin yanın mizrabına,  
Matəminde çəngini Nahid cirmişdir, inan.

Çərx ayaq üstə dayandı, görmədən əyləşmədi,  
Qəddinə oldu kəfən, tələt ki, vermiş hökmən.

Həftənin ehsanına Nəsrü Əsir ilə Şohab,  
Şış, yanar təndir quş olmuşdur, məkanın asiman.

Pak təbindən apardın töhfə xaslar kuyino,  
Ey özü getməklə şeri burda rövnəqdən salan.

Ruzigar bağında gördün yan-yana gülə zəhər,  
Lalə tek üz göstərib, təz qaçdır o gülzardan.

Sən gecə tapdın etək altında yer, olcaq sahər –  
Gəl səninlə yerleşək bir köynək içər mehriban.

Çıxməsin daim əlindən həqq rızasının teli,  
Ey əlimdən qaçması ilə məni ağlar qoyan!

Canlara dərman, Fələki, harda o sahibcələl,  
Bödənəzərdən zülm gördü ondakı fəzlü kamal.

7

## ŞİKAYƏTLƏR

Ruzgarın qəlbində bir zərrə məhəbbət qalmayıb,  
Atmış ulduzlar həyani üzdən, hörmət qalmayıb!

Camını xalqın qanıyla doldurandan ruzigar, –  
Bir kəsin camında xoş, ləzzətli şərbət qalmayıb.

Dəhr üzündən dostluğun gül rəngini silmiş tamam,  
Ömr zülmündə səadətdən əlamət qalmayıb.

Torpağı gəzdim asudəlik, dövran dedi:  
-- Gəzmə, bu tordan o quş uçmuş, fərəqət qalmayıb.

Süb həndili gecə manqalına daş vurdular,  
Şölo, tüstü gəzmiş, artıq səndə taqət qalmayıb.

Bir zaman ehsan qazanı asdisa dünya əgər, --  
No bişirmiş, xam xəyaldan özgə nemət qalmayıb.

Döhrdən vardır nicata iki yüz il yol, fəqət --  
Möhvdən ümmidə bir addım da vüsət qalmayıb.

Oxşarı Simurğə var insanlığın bir barədə:  
Bir quru addan savay onlarda izzət qalmayıb.

Qom odunda qəlbər yandı, məgər ölmüş forəh,  
Sustalıb Cəmşid, məgər camında ləzzət qalmayıb?

Hər no arzu istəyi vardısa, göz çəkdi Mücir,  
Dünyadan kam almağa ümidi, əlbət, qalmayıb.

8

Hər kim ki dedi babamdır Adəm,  
Sadlıqdan onun nəsibidir kəm.

Göstər mənə bir könül cahanda --  
Min dördə düçər etməsin qəm.

Vurdı yara könlümə zəmanə,  
Min dördimə sənki qoydu məlhəm.

Söylə, elə qəlb şad olarmı,  
Bir ildə görə o iki matəm?

Qəm sağərinə nələr deyim ki, --  
Könlüm əlinə keçər dəmadəm?

Can heyran olubdur, əqlim aciz,  
Hər hadisə öz yerində möhkəm.

Dəhrin dönük olduğu o gündən,  
Qəm könlümüz ilə oldu həmdəm.

Duz tökdü fələk gözünə xəlqin,  
Şadlıq beli oldu qüssədən xəm.

Nə bir günümüz sevincə keçdi,  
Nə bir gecə işrot ilə bahom.

Kamınca, boli, zəmanə dönməz,  
Hər kim ki, deyir, -- babamdır Adəm.

9

Tezlik ilə bu ağır günləriniz son tapacaq,  
Qəlbimizdən qocaman dağ kimi möhnət qopacaq.

Şadlığın cah-calalın növbəsi axır yetəcək,  
Qorxulu qəm-kədərinsə evi viran olacaq.

Ömrümüz, günlərimiz oldusa əzvaydan acı,  
Çox şükür, əzvayımız indi şəkər bal dadacaq!

Meyimiz, sağərimiz həm sıfət, həm saflıqda --  
Quru su, yaşı od olub, məclisi canlandıracaq.

Hər kəsin vardi cahanda qəmimizdən xəbəri, --  
Könlümüz şad olan dəmdə xəbərlər tutacaq.

Eyü işrət qurulub, şən keçəcək məclisimiz,  
Aləmə fəthü zəfər ulduzumuz nur saçacaq.

Qıracaq qəm oxunu onda qəza şəmşiri,  
Düşmən öz köksünü bu oxlara qalxan tutacaq.

Qan içirmişse də dünya bizi çox, eyb etməz, –  
Öz ciyər qanını düşmən yeyərək odlanacaq!

Bəxtimiz parlayacaq, şah qızıl sikkəsi tek,  
Sarı altun kimi düşmənlər həsəddən solacaq.

Qəm ilə şadlığa yoxdur bu cahan içərə səbat,  
Şad olan qəmənəcək, qəmli olan şadlanacaq.

Hər nə cür olsa əgər, ömrümüzü xoş keçirək,  
Həm kədər, həm də sevincin sonu bir gün çatacaq!

10

Ah, əfsus, o loyaqətli cavanlar getdilər,  
O səmimi dostlar, o dostluq qananlar getdilər.

Qom də vardi, qəmduyanla çəkməyi asan idi,  
İndisə qəmlər çoxaldı, qəmduyanlar getdilər.

Bir zərif insan haçinandır, cahana gəlməmiş,  
Bu oçəbdir, minlər ilə incə canlar getdilər.

Məncə, bundan sonra yoxdur ləzzəti mey içməyin,  
Əldə sağər, mey içib xoşavrananlar getdilər.

Eşqbazlıq da itirmiş ləzzətini, doğrusu,  
Gülyanaqlı, hüsnü dildər, can alanlar getdilər.

Son on ildə tərsinə dövr eylədi doqquz fələk,  
Çox cavan şahzadələr, mərd hökmənlər getdilər.

Harada şadlıq axtarım ki, qəm tutubdur aləmi?  
Kimdən imdad istəyim ki, əl tutanlar getdilər?

O əzizlər ki, könül onlarla daim şad idi, –  
Qaldı bir xoş xatırə, dərdə yanınlar getdilər.

Halbilənlək qalmamış dünyada dostluq namənə,  
Birçə-birçə dostluğa sadiq qalanlar getdilər.

Ox atır yoxsa o yaylarda bizi zalim fələk,  
Oxlara tuş gəldimi, o qəhrəmanlar getdilər.

11

Kədərdən aləm içərə könlüməzdə yüz düyüñ vardır,  
Quraq şənlik büsəti, şadlanaq, fürsət bu gün vardır.

İçək mey, davranaq azad, ki mey hər qələbə dərmandır,  
Edər xoşhal o qələbi kim, kədərdən dopdolu qandır.

Fələk hey işvə göstərsə, ona biz verməyək qiymət,  
Fələkdəndir – bizi olmuş cahanda dərd-qəm qismət.

Bizi tutmuş girov, nərd oynayır, bax, şadlıq ilə qəm,  
Əgər şadlıq qəmi udsa, bizi şadlıq olar həmdəm.

Ağılılı eyş-işrətdən sıpər sazlar bu anlarda,  
Xüsusi indi ki, möhnət oxu vardır kamanlarda.

Zəmanə fitnəkardır, hiyləgərdir, həm də alçaqdır,  
Onunla üz-üzə durmaz o kəs ki, əyni çılpaqdır.

Gərək cəngin sədəsi saf şərabdan, yar zülfündən,  
Zireh hazırlayaq, ta qurtaraq dövran zülmündən.

Pisindən, yaxşısından aləmin qəmgin və şad olmaz –  
Məgər bir kəs ki, dövran halına yaxşı nəzər salmaz!

12

Aman, ruzigarın əlindən, aman!  
Tapmazsan vəfədan onda bir nişan!

Xoşbəxt o insana deyərəm ki, mən –  
Azadlıq zəmanət köləliyindən.

Çalış etməyəsən ömrə istinad,  
Deyil bünövrəsi bu tağın abad.

Xalqın ürəyində, düzünü desəm, –  
Rahatlıq – əzabdır, ədalət – sítəm.

Açıq qapıları bağladı dövran,  
Açıdı bağlı olan yolları hər an.

Bütün yer üzünü dörd yana axtar,  
Şad könüldən savay hər şey tapılar.

Deyəsən, qəmləri zəmanə bütün –  
Yaratmışdır ancaq insanlar üçün.

Keçmişdə bizimlə dostlar ki, vardı, –  
Könlü xoş, azadə, mərd adamları,

Gah əldə mey dolu cam tutardılar,  
Gah polad qılıncı əl atardılar.

Şirinin vəslinə onlardı möhrəm,  
Fərhad qəmlərinə şərikdilər həm.

Bu fani dünyadan getdiłər bir-bir,  
Onları illərlə bir kəs yad etmir.

Dostlar möclisində könül olar şad,  
Bəzəyi Dəclədən almışdır Bağdad.

Başımız bələli olmuş hər zaman,  
Bu bəla hər şeydən ağırdır, aman!

Dostlar forağıdır böyük müsibət,  
Bu möhnət heç kəsə olmasın qismət.

13

Ayrılıq dərdinə kaş aləmdə bir dərman olaydı,  
Qatlanılmaz dərdi hicranın bizə asan olaydı.

Çox könüllər var, dözer dərdə, yeyər hicran qəmi,  
Kaş qəmlər də, könüllər də hamı yeksan olaydı.

Olmaya kaş vəsldən sonra acı hicran qəmi,  
Dostların vəslində insanlar görək soltan olaydı.

Dünyada bir kəs tapılmaz görməsin fırqət dağı,  
Fırqətin öz bağırı, ey kaş, dağ ilə büryan olaydı.

Mən çəkən dərdin qəmin məcmusunun yüzdən biri  
Yüklenə bir dağa kim, dağına dağ heyran olaydı.

Kaş fələk dostlar qəmindən bir içim nuş eyləyə,  
Nalasındən yer üzündə daima əfəgan olaydı.

Canımı yandırmayıyadı kaş getmişlər qəmi,  
Şadlığımdan kəhnəşən mülkü mənə meydan olaydı.

Onların ayrılmamasından qüssə çökdü bağırma,  
Dərdim olmazdı, əgər onlarla bu dövran olaydı.

Vurdı onlar toplarını tez bu meydandan kənar,  
Kaş mən meydanda top, onlar hamı çövqan olaydı.

Dərd əlindən parçalardım çəmberini göylərin,  
Kaş əlimdə bircə günlük göylərə fərman olaydı.

Əql üzündən yoxsa da bu dərdə dərman, kaş, kaş!  
Bir elə xoş gün gələ, bu dərdə də dərman olaydı!

Bağırma qəmlər əlindən dalbadal dəydi yara,  
Tab gətirməzdı, sinardım, qəlb əgor zindan olaydı.

Tanının fəzli bizə sonsuz dözüm etmiş əta,  
Yoxsa dözməzdı bu dərdə, səbr əgor ümman olaydı.

Bir gün, ey kaş, çataydı mənə həmdəmdən xəbər,  
Diz çökərdi önmədə cəlalıyla fələklər!

Birçə ürək dostudur mənim arzum dünyada,  
Dost olsaydı, mənimcün dəyişirdi dünya da!

Dostlar getdi, xəyalı getməz ancaq gözümüzdən,  
Əgər getməsəydi, qorxmazdım heç nodən mən!

Əzizlərim gözümüzdən itməsəydi, hər zaman –  
Şən keçərdi həyatım, kam alardım dünyadan.

Gecə-gündüz bağımı ayrılıq dərdi dələr,  
Yoxsa işim olardı şənlənmək axşam-söhər.

Foraq dərdi şadlığı silməsəydi təbimdən, –  
Eyş-işrət dəlinə gedərdim həvəslə mən!

Asanlıqla yol tapdım mən abadlıq mülküñə,  
Kaş elo do çataydı olım şadlıq mülküño!

Bağrıma qom yükünü yüksəmosəydi dövran, –  
Həyat şirin olardı mənə bəço balından!

Müqbiləm, olmasaydım müqbil əgər dünyada  
Bəlo hakim olmazdım quruda, həm dəryada!

Bizə şahlıq tacını verən istəsə əgər, –  
Ümidvaram, şadlıqdan yeni bir tac da verər!

Yaxşı düşməz, fələkdən şikayət etsəm əgər,  
Açıqlansam fələyə, açıq nə bəhrə verər?!

Hər cürə yüz qənim var, onun kövrü səbəbdır,  
Hər cəhətdən yüz dərdə onun dövrü səbəbdır.

Bir qılıncla bölünsün, görün fölk belindən,  
O məni ayrı saldı diyarımdan, elimdən.

Qəza gözüm öününe qara bir pərdə tutdu,  
Dostlar getdi, görmədim, hamı məni unutdu.

Nəciblər məclisindən uzaq düşmüşəm, odur,  
Nanəciblər söhbəti ürəyimə odurur.

Bu köksümdən asılı qomlı ürək odlanar,  
Necə mehrab öündən asılan qəndil yanar.

Əgər qanın çoxluğu yuxu gotırır, nədən –  
Qan dolu gözlərimlə yuxuya həsrətom mən?!

Lövbər kimi ağırdım, indi bircə yolum var:  
Ürəyim dənizlərdə batmağımı arzular!

Zirək quşdum, aldanıb düşdüm sənin toruna,  
İndi məni yandırsan, nə çıxacaq uğruna?

Şən könlümü zəmanə savaşla dərdə saldı,  
Gəncliyimi ruzigar oyunla əldən aldı.

Canım qanadı sınmış bir şahinə oxşayar,  
Bir çadıram ki, onun iplərini qırıblar.

Cahanda qismət edibdir zəmanəmiz bize qəm,  
Fələkdən halımız olmuş fölk kimi bərhəm.

Könül cahanda əsər görmədi rahatlıqdan,  
Məgər rahatlıq üçün var cahandan özgə cahan?

Uşaqlıq illəri, gənclik çağında da günümüz –  
Əzab-əziyyət ilə keçdi, gülmədi üzümüz.

Öz istoyinco ürek vurmamış bir an da hələ,  
Zəmano, hadisələr verdi arzusunu yelə.

Bir istəyim var idi, xoş nəfəs alım bir an,  
Dedi zəmanə: o qıtdır cahanda, tapmazsan.

Səadətin üzüyü olsa da əlimdən əgər, –  
Möhür kimi yazılıb onda tərsine sözlər.

Zəmanomızdə mənə bir həqiqət oldu əyan:  
Cahanda az təpişlər könlü şad olan insan.

Həni o dordə qalan dost, o sərr duyan dildar,  
Edim ürokda olan qəmləri ona izhar?

Cəfada həddini aşmış, fələk, tükən, ey qəm!  
O qoz beli ilə edib şadlığı bizi matəm!

Həmişə qüssə yedik, şad olaq gərək bu zaman,  
Yara vurub üroyə fitnə, axtaraq dərmən!

Cahanda qüssə ilə şadlığı böülüblər əgər,  
O qom ki çökmüşk, insafla de, bir ömrə yetər!

17

Şadlıq artıq büsbütün üz döndərib dünyadan,  
Göy də öz insafını qaldırıbdır aradan.

Şadlıq eldən, insafla ortadan getmiş təmiz,  
Yaşamaqdən dünyada necə ləzzət alaq biz?

Aləmi başdan-başa göz, bir ürek tapmazsan,  
Qəm-qüssə zorbəsindən ona verilsin aman!

Yer üzünü bir ağır vəhşət tutub sərbəsər,  
Bir nəfər tapa bilməz asudəlikdən əsər.

Padişahdan başlamış keşikçiyə qədər sən,  
Xatirini bir kesin qomdən azad görməzsən.

Bəlkə heç asudəlik olmamışdır dünyada  
Ya ki, bizdən gizlənib, bir zamanlar olsa da!

Varmı bahar nosımı bir körə duyan insan –  
Xəzan yeli etməsin xatirini pərişan?

18

Gecə-gündüz edərlər dörd olindən ah-zar –  
Yaxşı, pis, qadın, kişi, gənclər, həm də qocalar.

Bütün qəmlər dünyada, düşünsən, canüzərdir,  
Qəmlərin hamisindən dəst forağı betərdir!

Bütün qəmlər insanın ürəyinə qəsd edər,  
Əzizlərin dərdidir cana qəsd edən kədər.

Haqlıyam, canimdakı ayrılıq əzabundan, –  
Zalim fələk əlindən çəkdim ney kimi əşqan.

Ele böyük kədərim var ayrılıqdan yana, –  
Bəlkə bircə zorrosi siğmaz bütün cahana.

Bəlkə də ulu Tanrı mənə sobr etdi əta,  
Yoxsa, bu ağır qəmə çotin ki, sobrim çata!

19

Zəmanənin qolbində məhəbbətdən yox əsər,  
Fələklərin üzündə həya yox zərrə qədər.

Dolduralı camını xalq qanıyla ruzigar, –  
Qədəhində xoşməzə mey görməyir insanlar!

Dostluq ənniyi yoxdur ruzgarın yanağında,  
Nə də xoşluq halqası dəhrin zülmü tağında.

Rahatlığı torpaqla gözdim, dedi zəmane:  
– Gəzmə, o qış bu torda salmamış aşıyanə!

Gəzmə tüstü, gəzmə köz, hadisə daş vuralı,  
Nə sübhün şəmi qaldı, nə gecənin manqalı.

Əvvəllor bu dünyadan bişirdiyi qazandan –  
Xam tamahdan başqa bir tike qalmamış, inan!

İki yüz illik yol var zəmanədən nicata,  
Mayusluğa çatar tez hər kəs bir addım ata.

Simurğ ilə insanlıq bu gün bir mənə alıb,  
Birindən əfsanələr, o birindən ad qalıb.

Ürəklər qana döndü, şadlıq məger ölübdür?  
Can qalmamış, Cəmşidin bağrı qana dönübür.

Çəkdi tamah dişini Mücir köçdü dünyadan,  
Təsəllimiz budur ki, yox cahandan kam alan.

20

Vəslində könəlümüz sənəma, tapmasa aman,  
Canan, könəlümzdə fəraqın qoyarmı can?

Ağlım çəkər həyat etəyindən ümid əli,  
Ahım yaxar vücudumu algıma çatmadan!

Gəl içmə qanımı ki, bu qanan nöticədə –  
Sən fayda görməsən də, bizə çox yetər ziyan.

Bir gün gölər ki, səbr-qərarım yetər sona,  
Sinəmdəki kosu edərəm mən iki cahan.

Şad eylədin məni, necə tufanlı bir gecə –  
Karvanını tapar, sevinər çöldə yol azan.

Az qaldı ki, qonağım ola, kamına çata –  
Tutı quşun o ləli ləbindən şəker uman.

Ənberli xətdən sənə yüz namə çatsa da,  
Alude olma xəttə, xəta eyləmə, aman!

Bir busə istədimsə, dedin: Durma, can gətir!  
Şəksiz bu istəyin olacaqdır: bu sən, bu can!

Lütf eyləməzsə Tanrı, Cahān Pəhləvan əgər,  
Al canımı, apar ki, yox imdadıma çatan.

Onda olan hünər bu cahan xaricindədir,  
Dünyaya ol tapar bu hünər sahibi olan.

İşret quranda, möclisi zinət tapar – deyə,  
İştər bahar feslinə təbdil ola xəzan.

Şahim xəbər tutarsa qulundan bu gün əgər, –  
Eylər cəhənnəmə mənə nemət dolu cahan.

Bədbəxt bir qərib itirib xanimanını,  
Sayəndə istəyir tapa lütfünlö xaniman.

Dövlət quşusan çox ucadır sənə şövkətin,  
Bir qarğı qoy tapa qanadın altında aşıyan.

## QƏZƏLLƏR

21

Gəl eyləş, getdi sənsiz könəlüm əldən,  
Bir an ram et bizə daş qəlbini sən!

Düşündüm ki, sənə qurban edim can,  
Yerindən olma, yersiz söz dedim mən!

Bizə kövr eyləyirsən – et, rəvadır,  
Mükafat istəyirsən, istə məndən!

Zəhər verdin, şirin bal kimi uddum,  
Nə sevda, nə zərafətdi bu səndən?

Dedin can istərəm, bir can nadir ki!  
Gəl əyloş, can çıxart, çıxsın bədəndən!

Başına sayə sal, sənsiz düşübdür –  
Ayağa sayo tək işlər, qəmindən.

Mücir ömründə səndən vəsl umardı,  
Ömür getdi, o dönməz istəyindən!

22

Gözolliyin bağı, arxından, ey gözəl, sulanar!  
Günəşlə Ay işığı nur saçan üzündən alar.

Bahar olanda tutar xoş ətir gülüstəni,  
Nəsim o ətri telindən alıb cahanə yayar.

Misirdə Yusifo məxsus olan o cah-calal,  
Bu gün soninkidir, ey kuyi-möhəşəm dərbar!

Gözün görübümü fəzada Ayı qara gecədə?  
Saçın qara gecəyə: surotin Aya oxşar.

Sənin ogor mənə bir zərrə meylin olmasa da,  
Həmişə, bil, sonodır incylim, ey sevimli nigar!

Mənə dedin, hələ də səbr qıl, sən ey boyu ox,  
Kəmano döndü boyum, al, ox atmağa yarayar!

23

Şokkorin bazarını ləli-şəkerbarın qırası,  
Qanıçon qəmzən fələklər qəsrü dərbarın qırası!

Qızdı, aşıqlər cəfa çəkdikcə, bazarın sənin,  
Qan dolu çox şışəni, ey şüx, bazarın qırası!

Hüsnünü bir kəs öye bilməz sənin qarşında, Ay  
Bəhsə girse, güzgüsünü kahi-rüxsərin qırası.

Dərk edən hər bir ağıl, zövqü sefali hər könlük,  
Kuyinə valeh olarsa, şövqi-didarmın qırası!

Bir tikansız gülsən, ey dilbər ki, dövrənin eli --  
Qelbimə yüz ox vurar, söyər, sənin xarın qırası.

Eşqinin dərdində bədnəm olsa, qəmlənməz Mücir,  
Təkcə qoy zənn etməsinlər, əhdini yarın qırası.

24

Səninlə bir gecə olmaq əzizdir yüz şirin candan.  
Sənin nazın mənə qiyəmtlidir mülki-Xorasandan.

Mənə çox yaxşıdır can bəxş qılmaqdən ki, minnətsiz –  
Alım bir busə, lütf etsən, şəkər kanı dodağından.

O qırırm saçlarında ağlımı saldın əcəb bəndə,  
Gözəldir, bəndə salmışsa, oyunda bir topu çovqan.

Sağalmazdır mənim könlümdəki eşqin ağır dərdi,  
Sənin dərdin mənimçün yaxşıdır yüz qat o dərmandan.

Ucuzlaşmış qəmi-eşqin sənin əhdində, xoşdur ki, –  
Ucuz olsun o şey ki, çoxları ondan yeyir, canan!

Mücir öz canını təslim edib, səndən qəm almışsa, –  
Deyil peşman bu sevdadan, qəmin şirindi canımdan.

25

Kuyində əql ki, biqərardır,  
Sənsiz peşəm, ey gül, ah-zardır!

Hər kirpiyi nərgizin bir oxdur,  
Hər tük hörüyündə şahmardır.

Vəslin dalışınca vardır hicran,  
Hər bir meyin ardi, bil, xumardır!

Vəslindən ümidi kosmodim mən,  
Dövran öz işində borqorardır.

Bizdə hanı eşq üçün dəyanət?  
Na möhkəm ürok, no vəqt vardır.

Kecmiş qəm ilə günüm, şadam ki, –  
Eşqin bu Müciro yadigarıdır.

26

Eşqini könlüm mənim bir can kimi pünhən tutar,  
Bağrımı yandırma, onda can tək öz eşqin də var.

Əvvəl-əvvəl zonn qıldım eşqini yumşaq tikə,  
Çün yedim, onda sümük varmış, boğazım yırtılar.

Bircə ad çökdim qomindən, odlanıb yandı dilim,  
Sən demə, ağızında od var bu adım, yanğım saçar.

Cox gözəl bir quş gördüm şaxə üstə könlümə,  
Bilmədim ancaq yuvanda qəm, kədər məskən salar.

Faydalı dərman adı qoydum, tutuldum eşqinə,  
Fayda yox, verdi ziyan, qopdu canımda ağrılar.

Bir quru canı əlindən getdi bir avarənin,  
Var-yoxum tək o quru candı, apardın, ey nigar!

Şux qəmzəndən elə bir halə düşdüm ki, Mücir –  
Bağrına sanki kamandan qanlı bir ox sancılar.

27

Elə bir qəm varındır ki, kəm olmaz,  
Sənin könlündə bir zərrə qəm olmaz.

Cana vursan yara, molhəm taparmı?  
Yarandan başqa dərdo molhəm olmaz.

Könül qalmış hələ aləm torunda,  
Ona dərdindən özgə həmdəm olmaz.

Dodaqdan sil bu səfamı, çəkinmə,  
Bununla heç kəsə toy, matəm olmaz.

Qırıldı yüz könül tək bir tükünlo,  
Camalından yenə bir tük kom olmaz.

Bizi xatırlayırsansa, cəfa qıl,  
Vəfa yurdunu bugünkü aləm olmaz.

Mücir heç kimsədən şad olmamışdır,  
Xoş əyləş ki, səninlə şən hom olmaz!

28

Başına and ola, qəlbində yox insafdan əsər,  
Şad o kəsdir ki, qəmində canı qurban eləyər.

Yarı sən olmayanın bəs kim olar həmməfəsi?  
Sormasan halı, o dərdini kimlərlə bölər?

Mən xəcalət çəkərəm, başına gövhər töksəm,  
Daşı yağıdır başıma, qorxma, rəva görənən əğər.

Yox vəfa səndə, təbii ki, "əlif" qəddin var,  
Bilirik biz ki, "əlif" heç nəsiz asan görünər.

Nə sayırsan sözünü barmağına sən o kəsin, –  
Ki, qəmində günü barmaqla sayar, ey dilbər!

Cövr qıl sən, mən edib səbr, qılar çara fələk,  
Səndəki cövr bitər, onda ki, səbrim tüknər.

Vəslinin sayəsinə şövq ilə can atdı könül,  
Güneşüzlüm mənə o sayəni artıqmı görər?!

293

Dünya bozənib, yenə bahardır,  
Ałom elə bil ki şux nigardır!

Bağda nə qədər ki, cah-calal var,  
Bülbül ürəyi məlala dardır.

Lalo üroyində var qara xal,  
Hicran qəmi ilə dağidardır.

Əymış başını dizo bonövşə,  
Köksündə yarın əzəsi vardır.

İndi ki, çəmən açıq üz ilə, –  
Əllə, ətok ilə gülnisardır.

Avarə sayılmalı o kəs ki, –  
Qəmlo ürəyi cedar-cadardır.

Xoşbəxt odur ki, şənlənir hey,  
Həmməclisi şanlı şəhriyardır.

Şahzadə, o şah Pohləvanının –  
Əldə qələbə qılıncı vardır.

Yandı könül, kül oldu, yetişmiş vüsalına,  
Can xəstələndi, yetməz əli həsb-halına.

Vəsf-i-cəmalin həddini aşmış ki, var yeri:  
Acizdir ağlımız, verə qiymət kamalına!

Ay at çapır fələkdə, fəqöt varmı bəhrəsi?  
Çatmaz gözəllik ilə sənin ay camalına!

Əmr eylədin ki, vəsfə könül ver, varam buna,  
Verməz qəmin aman, ycta könlüm vüsalına.

Öldük xəyalın arzusu ilə, yenə könül –  
İstər vüsal, qalsa da həsrət xəyalına.

Qəm xəttino çatıbsa könül, hell əlindədir,  
Nöqtə qoyar o xəttə, əli çatsa xalına.

Açmaz qanad Mücir soninlo fozada, bil!  
Simurğı-oql yol tapa bilməz colahına!

Ağır ol, eşqini yol vermə hər bıfor düşüno!  
Bir addım atdırı, yüz yol durub xotor düşüno.

Hədəf alanda bəla oxlarına müjgənim,  
Sayılmaz aşiq o kəs ki, oxa süpor düşüno.

Könül ləbini umarsa, canım bahası nodır?  
Rəvamıdır görə pərvənə şəmi, por düşüno??!

Diləklo bir koso vəslin sənin nəsib olmaz,  
Olarmı ağız şirin, kim ki, hey şəkar düşüno?

Biçəndə başları son, ey gözəllərin şəmi,  
O baş gərok yana şəm tək, “gedir hədər” düşüno.

O qolbi döndərərəm mən qana ki, anlamadan  
Yolunda canı yox, özgə hədiyyələr düşüno.

Mücirin arzusu tək bir nəzər olub səndən,  
Yəqin ki, Zöhrə bacarmaz elə nəzər düşüno.

O hüsн ki, səndə var, əldən ixtiyarı alar.  
Könül ahndı, ürək candakı qərarı alar.

O sən, o gül tək üzündə yenilməyən işvən,  
Xərac hüsнünə istərsə, novbaharı alar.

İki cahana necə mən verim sənin qəmini?  
O kəs ağıllımıdır, gül verib də, xarı alar?

Gileylənilə demisən, canı almaram səndən,  
Sən almasan, çökəni vardır intizarı, alar!

Biz ömr gövhərini qoysuq hüsnüne qiymət,  
Ver, al o gövhəri, sənsiz də ruzigarı alar.

Qəmin şirinsə də, qorxum zəmanədəndir ki,  
O paylayanda qəmi, eşq qəmküsarı alar.

Mücir bağırna firqot oxu o gün dəysin –  
Ki verdiyi ürəyi tərk edib də, arı alar!

33

Lalə bir şuxluqla ki, saldı cahana şurū şər,  
Pordədən çıxıdı zühura xatırı pojmürdələr.

Zülfünү, rüxsarını gördü bizim möşuqənin –  
Hor o kəs ki, sübh vaxtı laləyə saldı nəzər.

Qanını uddu keçən il yer yazıq aşiqlərin,  
Lalə şöklində bu il bitmişdir o qanlı ciyər.

Lalə ki, öz ömrünə xoşal idi, birdən əcəl –  
Bağırna tökdü qara qan, eyşini qıldı kədər.

Açıdıği gündə süpər hazırladı yaqutdan,  
Solduğu zülmət gecə düşdü olindən o süpər.

Bir əcəb quşdur zamanın şaxəsində lalə ki, –  
Gecə tüklənsə, qanadlansa, səhər tez tük tökər.

Lalə ilə istədi könlünü şad etsin Mücir,  
Verdi üz bir hadisə, oldu büsatı dərbədər.

296

34

Fəraqın qəm əliylə canımızda bir tikan qırdı,  
Deyərdin, uçdu bir ox, zindana dəydi, haman, qırdı.

Vüsəlin kövhərini gözdi könlüm eşq kanında,  
Tapılmazdır, qıranda könlümü sən, onu kan qırdı.

Könlə bənd oldu zülfündə, gedib zülfünü kəsdirdin,  
Mənim də könlümü zülfünə birlikdə qıran qırdı.

Yara aldıqda səndən qəlbim, ərşə qalxdı ofşanım,  
Fələk qəddimi, kövrək qəlbimi bircə yaran qırdı.

Ləbin peymanı vardı, gözlərin iyəmanı, bəs indi?  
Bu öz iyəmanını atdı, o peymanı yaman qırdı.

Verib can nəqdini, bir busə səndən istəsəm, vermə,  
Deyərlər, qiymətinə gövhərin bir xəstə can qırdı.

35

Getsə ey dilbər, gözümüzdən xoş xəyalın bircə an, –  
Salmaz ənbər zülfünə könlüm tamah bir də, inan!

Yoxsa qalxar ah-naləm asimanə hər gecə,  
Səs verər fəryadına göylər, qopardar yüz fəğan!

Qəmlərim yüklənməsəydi ciyinə, yüngülləşib –  
Yer də qalxardı fəzaya, necə qalxmış asiman!

Yar vəfəsiz, mən də olsaydım vəfanın düşməni,  
Bil, vəfa rəsmini çox tez tərk edərdi bu cahan!

İşvənə can qorxusundan könlüm olmuşdur əsir,  
Könlüm olsayıdı könlə, mətləq edərdi tərki-can!

297

Cox ağırdır, yolda düşdü qaldı könlüm laşesi,  
Bu ağır yükden nece xoşbəxtdir azad olan!

Qəm içində qərq olub, candan xəcalətdir Mücir,  
Kaş ki, ya xəstə Mücir, ya qəm çıxayıdı ortadan!

36

Nə pislik cıydım, peymanı qırdın?  
Ümidi-vəslı kəsdin, canı qırdın.

Cırıb işvənlə sobrin pərdəsini,  
Nazınla məndəki iyəmanı qırdın.

Mən eşqin meydanında bir top oldum,  
Çalıb zülfün olan çovqanı, qırdın!

Çətinliklə məni yaqut tok aldıñ,  
Vurub işvə daşı, asan qırdın!

No pislik etmisən, məndən sorusduñ,  
Könlül verdin özün, peymanı qırdın.

Foğan etdim, dodaq təqdim qıldıñ.  
Dodağmdan qopan əfqanı qırdın.

Mücirə, ey könül, nə söyləyərsən,  
Desə, işvənlə bir insani qırdın?!

37

Sən hüsndə, bu doğru sözümdür, yeganəsən!  
İşvənlə, hiylən ilə cahanda fəsanəsən!

Pakızəsən, qızılıgül ilə tor bənövşədən,  
Qiymətli incilərlə dolu bir xəzanəsən!

Dilbərlik olsa şux, sən onda şükufləsən,  
Dildarlıq olsa tuğ, ona sən şah danəsən!

Şadsan buna ki, bir kəsi sən şad qılmadın,  
Yüz can fəda sənə ki, qəmə bir bəhanəsən!

Əlbir deyilsən aləm ilə girmə qanıma,  
Qəsd etmə canıma, kömək olma zamanə sən!

Görmək üçün səni qapına göldiyim o gün, –  
Çıx bir kənarə mənsiz, əgor əhli-xanəsən!

Sən söylədin Mücire ki, könlüm sənin deyil!  
Ağlım, huşum ki, yox, mənə ey məhliqa, nəsən?!

38

Pərdə qıldın şəkorə ləli, nigar!  
Müşkdən ay üzünün halesi var.

Qəmzən ilə kimin açdırın qanımı,  
Bağlanıb gülşəkərinlə o damar.

Qəmi-eşqin məni döndərdi tüke,  
Susamışsan qanıma, ey qəddar!

Yuxuma gəlməsin həttə vəslin –  
Gecələr saxladı qəmzən bidar.

Könlümü qırdı qəmin bir qapı tək,  
Vəslinin bağına yox məndə açar.

Ah oxu atdım, əsərsiz qaldı,  
Qayıdış köksümə dəydi oxlar.

Can telindən düyünlü açdı Mücir,  
Gördü ki, vəslinə yol yox, dildar!

## MÜXTƏLİF ŞEİRLƏR

39

Hər gecə təfəkkürə, xeyala dalaraq mən,  
Fəleyin örtüyünü yırtıb keçirəm göydən.

Göy günəşin qürsünü mənim lovğalığımdan –  
Güzgü kimi göstərir qarşında mənə hər an.

Qırılsa qənatlı eger zamanın zəhri,  
Mən olaram o zəhrin, şübhəsiz ki, pazəhri.

Mənim yolum üstündə fəza, hava bərabər,  
Vaxtılı yasəməndim mən, indisə Səməndər.

Əritdi məni duz tek gözyaşı, acı duyğu,  
Duzsuz dünya oduma səpmədi bir ovuc su.

Qələm tek iki dilli oldusa zaman eger,  
İkiüz kağız oldum mən, yüz könüllü dəftər.

Zamanla, kərtənkələ olub, keçinməz susuz,  
Abrımı tökmərəm mən, yaşamaram duyğusuz.

Su təbimin odunu söndürüb qoysa minnət,  
Susuzluqdan ölürom, suya baxmaram əlbət.

40

Fəleyin bəzəyini qırdı gögün güzgüsü,  
Gecənin saçlarını yandırıdı işiq üzü.

Güzungün üzü kimi mən bilmərəm qaranlıq,  
Bəzmimdə kəhkəşən tek noql eylər hökmranlıq.

Güzgü kimi üzümde qaranlıqdan yox nişan,  
Noql ilə dolu olan məclisimdir kəhkəşən.

Saqıdır isa mənə, qızıl güneşdir sağər,  
Zöhər güzgüsü dəfdi, bağdır mənimcün göylər.

Qızıl kəmərli Xosrov alınca dünən kəman,  
Yarım güzgü şəklində ay çıxdı asimanдан.

Aynalaşan dəniz tek göründü güneş bizə,  
Sanki atəş içindən çıxdı qırmızı kuza.

Odda oturan hindli, tuti görmək istəsən,  
Bax güzgüyü, saçına üzünü seyrə dal sən.

41

Gülüm, dodağıma dodaq uzatsan,  
Atəş çəşməsində kövsər olarsan.

Baxış Ölkesində tubaya oxşar  
Sənin göy budaqlı bir ağacın var.

Baş versə qəzadan bir gün hadisə,  
İki düşmən ordu meydana girsə,

Ərlərin atəşli həmlələrindən –  
Bir səməndər kimi yanar yasəmən.

Əcəl üz verəndə, ayrılib düşər –  
Cövhər ərzindən, ərzədən cövhər.

Cəsur igidlərin qılinc qalxanı –  
Söyüd çətri kimi açar meydani

Yırtar dəftər kimi səfləri ərlər,  
Açar şah oxuyan Cəbrail şəhpər.

Şah qılinc vururkən, ederkən savaş –  
Ulduzlar üstünə töküller şabaş.

Hər şey ki, ayağına cidardır, onu pis san,  
İpək sənə bəzəkdir, öz qurdunasa zindan.

Görünçə göy altında bir halqadır bu aləm –  
Arqtur ulduzu çokdi nizəsini haman dəm.

Boğazını yırtmamış arqtur nizəsilə,  
Başını bu halqanın içindən çıxart çölə.

Əgər göy çeşmosılo İsa tek həvəsin var,  
Otu ver eşşəklərə, özünü burdan qurtar.

Qolbin safsa, özünə həmdəm etmə heç kəsi,  
Ayınəni qaraldar həmdəmlərin nefəsi.

Koşmir sərv səcdə edər görəsə sərv boylu yarı,  
Türfə sünbüllə bitirmişdir süsən üzü, gül üzarı.

Kim görmüşdür bi gözəlin üzündə müşk silsiləsi?  
Kim görmüşdür dilbər, uca sərv başında gün çeşmosı?

Yana-yana aşiq deyər: halqa kimi əydi beli –  
Qızıl halqa üstündəki qıvrım-qıvrım qara teli.

Lələn qanlı qəlbini kimi dəli könlüm döndü qana,  
Əqiq kimi dodaqları işvo satdı yene mana.

O sənubər qamətini, ay üzünü gözüm görçək,  
Mən ay kimi suya düşdüm, oda girdim sənubər tək.

Ciyərimin qanı ilə bəsləmişəm gözəl yarı,  
İçsin ürok qanımı qoy şəkər kimi dodaqları.

Alınmamış gecənin başından ayın tacı,  
Saçı, mey ver, kef çəkək, meydır qəlbən eləci.

Örtüyüünü götürsün, oynasın şon gözəllər,  
Çalğıçılar oxusun məhəbbətdən qəzəllor.

Noql alsınlar yarının şəkər dodaqlarından,  
Oxunsun yeni qəzəl bir şərab içən zaman.

Tutulsun çadrasından, tutulsun tellərindən,  
Aşıqlar möclisine ensin zöhrə yerindən.

Çalsınlar min şövqlo hay-haraysalan dəfi,  
Qamaşdırınsın gözəlli onun parlaq sədəfi.

Yüksəlsin doqquz gözlü yanqılı neyin səsi,  
On barmaqla çalınsın, eşidilsin nalısı...

Göz yumaraq dünyyanın yaxşısına, pisinə,  
ləçin, müzəffər şahın övcünün xətrəsinə.

Onun övciyələ daşdan göyərir yasəmənlər,  
Onun öncü qılıncla tutar sudan Səməndər.

Həmələsini yüz Dara orduşu tək sanırlar,  
Yüz İskəndər səddinə bərabər vəqfları var.

Səhərin küləyimi öpür yasəmənləri?  
Yoxsa İsa dəmimi gəzir göy çəmənləri?

Nafə, ya müşk ətrimi bu gələn?.. Yox, heç biri!  
Bu ancaq mənim odlu ahlatının əsəri.

Torpağın qəfəsində quşlar ötüşür yenə,  
Gözəl bağlar bürünmüş nəstərənin ətrinə.

Süsənin ağızındadır sebahın döşü hələ,  
Ona görə ağızından süd iyi gelir belə.

Süsənin on dili var, heç danışmayır, ancaq –  
Bilir ömrü qıсадır, nə üçün danışacaq?

Onun əeqiq rəngində sərəxos bir qılinci var,  
Çünki o yəmənlidir, orda doğulmuş, yaşıar.

Rum alan yəmənlinin qorxusundan fəlekler –  
Qırırm-qırırm burulmuş həbəş teline bənzər.

Düşmən milçək qanadlı uşar, sərt qılincından –  
Qorunmaqçın hörmət pərdəsi qurur hər an.

Çünki düşmən arvaddır, çəkir üzünə pərdə,  
Qadınlar oturular daim örtülü yerde.

Gizlədir kölgəsinini günəş qorxaraq ondan,  
Çünki əslən qılincdır, rahindədir o, qalxan.

46

Qapdı sevgi daşımı oyun ilə asiman,  
Çıraqımı söndürdü fələk şamı, əlaman!

Altı qapılı yerdən çıxa bilmərəm, çünki –  
Bağlamışdır şam kimi ayağımı Həftəxan.

Yarın dodağındaır İsanın can dərmanı,  
Şam kimi oriyirəm qəminin alovundan.

Səhərin şamı kimi qütb tutqun və sabit,  
Dolaşır səyyarələr başına zaman-zaman.

Şam kimi dirilib mən ayaqda durram, çünki –  
Bu sözləri dinləyən bir şahdər sahibqaran.

Çıxdı Balıq bürcündən alovlu nur çeşməsi,  
Səfirdən süfrə saldı ay üzünə asiman.

Dadmış ömründə eşqi lalə ve şam mənim tek,  
Birinin bağıri yanıq, birindən çıxır duman.

Bağ ünsiyyət məclisi, gül, bülbül, mey ayaqdır,  
Qızıl rəngli lalə şam, nərgiz – noğula qənddan.

47

Yar, gözlərin qanımı içsə də, deyirəm mən:  
Yarəb, sen özün saxla o gözlərin nəzərdən.

Ağzın yarımla oxsayırlar, ey gözəl yar,  
Min könül alsan, yenə əskilməz yarımla dinar!

Sənin nazınızı çəkmək ağırdır mən yazığa,  
Könlüm xərvər nazından batır palçığa, zişa.

Yanıldım, könül nədir əsirgəyim canandan,  
Sevgilimin yolunda keçərəm şirin candan.

Gül üzünü göründə dilim deyir qərarsız:  
O verir sevincimi, şad olmaram mən yarsız.

Qara telli gözəlim, qulam o tellərə mən,  
Min yazığın naləsi gəlir hər bir telindən.

48

Bədənim eşqinlə əl çekdi candan,  
Can da ümidi kəsdi cahandan.

Dedin əsirgərəm səndən kölgəmi,  
Kölgəsiz qalarımı bu torpaq bir an?!

Sən məni gözündən saldınsa, ancaq –  
Şahın kərəmindən oldum kamiran.

Qızıl Arslan şahın əli, ürəyi –  
Qoymadı nə mədən, nə də bir ümman.

Bir addım atınca yerin üzündə --  
Qalmadı fitnədən, fosaddan nişan.

Qüvvətə bağladı Öküz bürcünü,  
Aldı Qövs bürcünün əlindən kəman.

49

Sorv boylu, ay qabaqlı, bulud saçlı, incə dilbər,  
Dodağı ləl, dişi inci, gül yanaqlı, zülfü ənbər,

Ud qoxulu saçlarını düyün-düyün görünce mən --  
Dedim düyün-düyün olar daima ud gözəllikdən.

Sevgisinin halqasından qurtarmaqçın çökdim kədər,  
Vücudum bir ipə döndü, boyum oldu əyri çənber.

Yeno gözüm, könlüm sənin həvəsindən, gözəl sənəm, --  
Sinəmdəki oddan quru, ciyərimin qanından nəm.

Cünki qədrin doqquz fəlok, səkkiz cənnət qədər yüksək,  
Altı cəhot, yeddi ölkə ola bilməz kərəmin tək.

50

Dodağını şəkorçın bağlayan nazəninlər,  
Saçarlar səhər kimi gültüslərindən şəker.

Bir al qodəh uğrunda səhərin sırdaşları,  
Bağlamış bu müdəvvər fələyo çox daşları,

Havanın yəcucunu doş eləməkçün hər an,  
Yaş oda sədd çökmiş yer əhli quru sudan.

Ədalətli şah üçün qurban kəsilsin deyə,  
Çərx öküzü bəslənir, veriləcək hədiyyə.

306

51

Nə döyürom hicrana, nə qovuşur mənə yar,  
Dileyim başa gəlsə, mənim nə kədərim var?

Bir udum şərab kimi qanımı töksə canan, --  
Öporəm qarşısında onun torpağı naçar.

Can qoxusu verməyən bir dodaq tapılmaz heç,  
Cananın hicrindən can golib dodaqda durar,

O döyüş meydanında bir can alan ojdaha,  
Atəşli qılincidür hünor gəncinə ağar.

Düşmənin boğazına dörd pərli oxu gırso,  
Uçar düşmənin ruhu, ox dəliyindən qaçar.

İki soğ arasında mühüm işi görünso,  
Almaz kimi qılinci hünərlər edər aşkar.

İgidlərin qanından, kəklik ayağı kimi,  
Ölüm quşu Simurğun ağ dimdiyi qızarar.

Fələk kitabxanası danışır indi ondan,  
Rüstəmin dastamını atıb bir künəç əttar.

52

#### MƏDH

Haqq yaratmamış, sanki səni torpaqdan, sudan,  
Fəzilətdə, ağılda mükemmel bir adamsan,

Təbin su, sözün inci, üzün nur, dilin şəker,  
Rəhmətdən, şəfəqqətdən, ismətdən yaranmışan.

Qullarının nizəsi andırır qəməşliyi,  
Yer, göy birləşir sənin qoşununun tozundan.

Yaramaz düşmənləri məhv etmək isteyirkən,  
Qəza bir qılınç olur əlində, qədər peykan.

307

Görçək yağış yerinə yağıdırır təbərzin, ox,  
Qullarından şübhəyə düşdü yağışlı neysan.

Basıb göldin düşməni, çıxdı bu dəm elə bil –  
Dürr sudan, müşk nafədən, işıqlı ay buluddan.

53

İsanın anası olduğumčun mən –  
Övladsız fələkdir qəlbimə düşmən.

Mən də zəmanəyə hərifəm indi,  
Onun da kədəri qəlbimə endi.

Möhəndən isanı möhnət qoruyar,  
Dəmirdən aynanı dəmir qayırar.

Azuqə verməsə fələyin şamı, –  
Çatar şam tək mənə qəlb ehtişamı,

Şerim zəmanəni bəzəyən inci,  
Odur ki, könlümün artır sevinci.

Təbimin sapamı atdı nişanə,  
Söz daşım yetişdi ta kəhkəşanə.

Bir sıra anlamaz azğınlar da var, –  
Qohuma cyibdir, məhəlləyün ar.

Onların səsindən qulaqlar dəngdir,  
Ancaq ki, dərmənsiz boş bir həvəngdir.

Bilinməz sərخosdur, aylıqdir onlar,  
Nə qadındır, nə də kişiliyi var.

İkdilli qayçı olmuşlar mənə, –  
Eybimi görməyə təkgözlü iynə.

Uzundur dilləri şam kimi gerçək,  
Lakin dedikləri mənədan pəltək.

308

54

## NƏSİHƏT

Yenə üz döndərib cahandan vəfa,  
Bir nişan qalmayıb vəfadan əsla.

Yer odlu külxandır, göy hamam tağı,  
Sensə bir cünübsən, sevdiyin hava.

Yüyür, keç buradan, ağıllı insan –  
Hamamda, külxanda tikərmi yuva?

Ölümü həyatdan xoş bil, qarğı ol,  
Diriykən qənd verir, ölüykən nəva.

İlan yataqdadır, yatma, qalx, oyan,  
Şir kəsib üstünü, işrətə uyma.

Əlinə almışdır fələk çırığı,  
Ömrünün varınısovurur suya.

Söndür bu çırığı səhər ahıyla,  
Təməhkar oğryua mal vermə əsla.

## RÜBAİLƏR

55

Dövran səni göndərdi, nə xürrəm gəldin,  
Ey huri mələk, sən mənə həmdəm gəldin.  
Heç fikrimə gəlməzdi səni görəm mən,  
Hardan yel əsib, dərdimə məlhəm gəldin.

56

Gördün ki, gözüm dünən necə qan tökdü,  
Büllur cama o badəni elvan tökdü.  
Qanla qanı istərdi yusun, bir bax sən,  
Qan üstə qanı gör necə asan tökdü.

309

Ey qoynu səmən, ey üzü tər güldən tor,  
Hər kəlməsi şirin, kələmi bal, şəkkər.  
Hərçənd unutdun məni son biryolluq,  
Ömrün-günün olsun daha xoş, ey dilbər.

Fərman verən oldun, sənə bəxt olmuş yar,  
Sənda na kerəm, bu gün ne bir insaf var.  
Bir gün ki, yatar bəxt gözün aləmdə.  
Hər tutduğun işdən necə etməzsən ar?

Kuyində yanın könlümə tufan düşdü,  
Ayrıldım üzündən, araya qan düşdü.  
Bir gün belə bir gün görərəm, bilməzdəm,  
Dərdinlə sənin ömrümə talan düşdü.

Könlüm ki, daima işrət sevərdi,  
Gözüm ki, üzünə səcdə edərdi,  
Odlu pərvənəylə, sulu peymanə –  
Eyləmiş onları, ayrılıq dərdi.

Saqı ki, tökərdi badə minadan,  
Mütrib ki, incilər saçardı hər an,  
Biri qan alındı, biri təbibdi,  
Bu, nəbzi yoxlardı, o tökərdi qan.

Firuzə göy kimi üzük qaşım var,  
Yəhərli atımdır mənim ruzigar.  
Şerimin, nəşrimin sünbüllərindən  
Minlərlə Xaqani başaq toplayar.

İsfahan əhlinin düz olmaz əhdi,  
Görmezson iş vaxtı onlarda cəhdid.  
İsa dəmlə Mücir, uyma bu xalqa,  
Olmuş çünki Dəccal onlara Mehdi.

Ey gecə, neyləyim Allah üçün, mən?  
Darıxdım təklilikdən, kimsəsizlikdən,  
Ömrüm olsan belə, açıq, ey səhər!  
Qaranlıq pərdələr çəkilisin göydən.

Ey saçı səhəri tutan güləndam,  
Gün üzün min günü eyleyib axşam.  
Haram qanımızı sanırsan halal,  
Öz halal vəslini edirson haram.

Dedim kömək allam mən İsfahanda,  
İnsaf mədənin ləli var onda.  
Nə bilim İsfahan əhli kor imiş,  
Sürməsi var ikən belə cahanda.

Kuyində qəmə dözməyimə fərman var,  
Ağlar bu gözümüzə hər gecə tufan var.  
Qalbim yaşıdır dərdlərini dərmənsiz,  
Dözmək gərək, hər qodr bədəndə can var.

## MƏHSƏTİ GƏNCƏVİ

XII əsr məşhur Azərbaycan şairasıdır. XI əsrin axırlarında Gəncədə doğulduğu ehtimal olunur. Həyatı və yaradıcılığı barədə qədim təzkirələrdə qisaca məlumat və əsərlərindən nümunələr vardır.

XIII – XIV əsrlərə aid cüng və təzkirələrdə iki yüzə yaxın rübaisi və bir neçə başqa lirik şerî saxlanılmışdır. Rübai'ləri dünyəvi mahiyyəti, humanizmi, nikbiñliyi ilə seçilir. Yaradıcılığında məhəbbət lirikası əsas yer tutur.

### RÜBAİLƏR

1

Bir dilənçi mənə əl açsa əger,  
Bağışlaram ona zər, ziba, gövhər.  
Gəncənin iki min xətib oğlunu –  
Bir yoxsul babaya könlüm bəxş edər.

2

Sünbü'l laləzara olarmı mehnən?  
Yaraşmırı gözəl gülşənə tikən?  
Üzünün ki, qəşəng bir rəngi vardi, –  
Neyinə gərəkdir bu saqqal, oğlan?

3

Kişi ol, əgər sən qadın deyilsən,  
Bir an oxşamazsan başımı nədən?  
Zor verər busəmə dünya şahları,  
Zərsiz də bir busə almazsan məndən?

4

Hər iki dünyının kərimi sənsən,  
Qocaya, cavana kömək edənsən!  
Sənin rəhmətinə əminik, Allah,  
Könlümüz şad olur sənin feyzindən.

Məni kam almağa qoymadı zaman,  
Güçü çatan qodər elədi divan.  
Deyəsən, əhd etmiş, dolandırıqca hey –  
Məni də özüylə hərlətsin dövrən.

6

Xidmətdən qovulmuş bir kəsdir ürək,  
Adın-sanın yoxsa, həyatdan əl çək.  
Bu dünya elə bir karvansaradır –  
Ki, qara pula da dəyməzmiş, gerçək.

7

Qəlbini eşqdən söz yazan bir kəs,  
Bir lehzə ömrünə puç deyə bilməz.  
Bir həmdəm aradıq, ömrümüz boyu –  
Bize həmdəm oldu yanıq bir nəfəs.

8

Eşqin mənberinə çıxan gündən biz –  
Eşqdən başqa söz bilmədik hərgiz.  
Bizim bu mənzilə ayaq qoymasın –  
Eşq ilə yanmayan, buz kimi hissiz.

9

Aşıqlər evinin dərvazəsi, bil,  
Olmuş çoxdan bəri bizim bu mənzil.  
Məhsulumuz qəmdir, bihuşq müdam,  
Şadlıq bu xanənin qonağı deyil.

10

Özgədən heç zaman gözləmə kömək,  
Quru budaq kölgə salmaz, ey ürək!  
Qənaət əzizlər, tamah xar edər,  
Az olan şeylərə qənaət gərək.

Başqa mödəndəndir eşqin gövhori,  
Seçmişlər aşıqlar bir özge yeri.  
Eşq donı yeyən quşun yuvası –  
Bir yerdir bu iki dünyadan qeyri.

Bir qolp pulu bizdən almırlar, inan!  
Süpürər hamını əcəl dünyadan.  
Xorabatdan çıxıb dedi bir qoca:  
“Şad yaşa, torpaqda çox yatacaqsan”.

Dad ürok olındən, dad eşq olındən!  
Çoxları tək düşdüm bu möhnətə mən.  
Ürokdir səbəbi bu ah-zarın,  
Dad ürok olındən, dad eşq olındən!

Ey ürok! Ömrünü vermisən bada,  
Güllüb yetməmisən kama, murada.  
Kimso yetişmədi dadımı, heyhat!  
Mən sonın olındən gəldim fəryada.

Qəmindən ürokda qalmadı həvəs,  
Cavanlıq şövqü də keçəcək əbəs.  
Eşqin bir ölümdür, qalmışdır yalnız –  
Yaşamaq adına bir quru nəfəs.

Xalqın başında gör olsan da bir tac,  
Ağladar səni də bir gün ehtiyac.  
Xalqın dərdində qal, ona həmdəm ol,  
Son o gündən qorx ki, olasan möhtac.

Bu dünya bir qızıl kuzəyə bənzər,  
Suyu gah şirindir, gah da ki, zəhər.  
Çox da öyünmə ki, uzundur ömrün,  
Əcəl köhlənində hazırda yəhər.

Havada, səhrada olan toz, torpaq –  
Keyqubad, Firdun torpağıdır, bax!  
Fəleyin təknəsi deyil bu dünya,  
O bir qan testidir, qan tası ancaq.

Qoca, bir guşədə əlində badə,  
İçib ağlayırı, golirdi dədə:  
– Tövbəni kim pozdu, yarəb, mənəmsə, –  
Barı sən rəhməni pozma dünyado!

Qızıl dedi: “Mənəm hər günə gərək,  
Duz kimi möhtacdır mənə hər xörek.  
Məni ölü kimi basdırımayın siz,  
Həyat üçün mənəm en yaxşı kömək”.

Nəmli gözlərimdən axan gilələr –  
Xəncərdən damlayan al qana bənzər.  
Qəlbim kabab olmuş, tökürlə qanlı su,  
Kababdan qanlı su süzülməz mögər?!

Hünərin səfəsi acidır müdam,  
Odur, hünər suyu içmir bir adam.  
Alçaq adamların cahalət odu  
Hünəri küləyə vermişdir tamam.

Mən ki çöldə bitən bir otam, ey mah,  
Nə suyum var mənim, nə taleyim, ah!..  
Nəsibət əbəsdir, qızıl test içrə –  
Kəsilmış bir başın nə xeyri, eyvah!

Boy-buxunu, çıynı nöqsanlıdan dad,  
Namərd kişilərdən yaxşıdır arvad.  
Bivəfa dostlardan düşmən yaxşıdır,  
Etibarsız dostu yadından çıxart.

Şam başından yanar, göz yaşı töker,  
Gəldiyi qapıdan o çıxıb gedər.  
Başına öyünmə, şamə diqqət et,  
Başdan ayağacan yanar, əriyər.

Nədən səni belə yandırdılar, şam,  
Yoldan çıxardılar burda bir axşam?  
Sən özün dilə gəl, neyləsin, eger –  
Yaranmışsa ancaq yanmaqçün adam?!?

Olursa Misir, Rum, Çin sənin, ancaq –  
Bil ki, bütün dünya sənin olacaq.  
Kefini kök saxla, çünkü son qismət  
On arşın kəfəndir, üç arşın torpaq!

Qəminin eşqilə cahana gəldim,  
Canımı eşqinə qurbana gəldim.  
Bu könlüm qəminin məkanıdır, yar!  
Qəmini çəkdikcə mən cana gəldim.

Xərabatdan çıxan bir ay ucaldı,  
Fəleyin dəmında bir çadır saldı.  
Qəflətən ucaldı hatifdən bir səs:  
“Bu dünya bir saman çöpünüə dəyməz!”

Könülsüz Xərabat içrə sən gəlmə,  
Dərvishlik rəmzinə bilməsən, gəlmə!  
Başından keçənən yoludur bu yol,  
Bu yolda can qurban verməsən, gəlmə!

Xərabat – yeridir igid əşrlərin,  
Burda yeri yoxdur bədgövhərlərin,  
Hörmətlə qədəm qoy bu yola, çünkü –  
Bura yeri deyil hiyləgərlərin.

Sən ey işvəsiylə gözəl görünən,  
Əyləş, acıqlanma, əl çək fitnədən.  
Əyridir vədin də qaşların kimi,  
Əysən də bu camı, gəl dağıtmə sən!

Gözlərimdən qan-yaş axıtdım dünən,  
Göylərə sovurdum torpaqları mən.  
Kimin duasıdır, bilmirəm, ey dost,  
Ki, ölmədəm sənin dərya qəməndən.

İqbal gəlib bu gün kaşanəmizə,  
Dünya deyir indi: bir qulam sizə,  
Dövlət ki, ağıllı axtarar daim, –  
İndi köməkçidir taleyimizə.

Qadını kişiye bağlayar kəbin,  
Kəbini qol qoyur şeriot, ayın.  
Mənimsə kəbinim bir rübaidir,  
Varmı bu kəbina yol verən bir din?

Daşda ol olsan da, ey saqi, əgər,  
Bir gün əcəl suyu səni söndürər.  
Bu dünya torpaqdır, mütrüb, qəzel de,  
Saqi, nəfəs yeldir, bado ver, yetər!

Xoşdur bütərəstlik sən bir büt olsan,  
Xoşdur məstlik versən şərab camından.  
Elo yox oldum ki, cəqində sənin,  
Bu yoxluq varlıdan yaxşıdır, inan.

Ürəyim doludur eşqinlə, nə qəm!  
Bir sözlə bu hali deyə bilmərəm.  
Şixılır ürəyim, yox taqət, saqi,  
Bihuşluq daha xoş deyilmi bu dəm?

Qəmlə dost elədi camalın məni,  
Qızıl tək saraltdı xəyalın məni.  
Şərabı səninlə içərəm, ancaq  
Əbədi məst cədər vüsalın məni.

Camalın nur saçır bizi biqərar,  
Hara getsem, qölbim sənə can atar.  
Kənizin əlindən al iç badəni,  
Qölbimdə hər zaman sənin ətrin var.

Ölimdə qodəhələ sənin küçəndən –  
Hər gecə, sevgilim, sərxoş keçdim mən.  
Eşqi şərab kimi tökdüm qodəhə,  
Huşa getdim, sindi düşüb olimdən.

Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal!  
Nuş edək şorabı, coşsun qoy əhval!  
Ey kaş, zülfün toki uzansın gecə,  
Sübhün aşarını sən quyuya sal!

Dur cəngi dindirmək, bir ülfət qataq,  
Şərab içək, utancaqlığı ataq.  
Hiylo şisəsini çalıb daşlara,  
Canamazı bir cam şərabə sataq.

Dedim: məsləhət ver bizo, ey ürok!  
Şirin meydən, yoxsa acıdan içək?  
Dedi: acıdan iç, axı Şirino –  
Sən vurğun deyilsən bizim Fərhad tək.

Doyunca mey içən dolaşar çilpaq,  
Keçinər dünyada bir dolisayaq.  
Əfi düşmənlərim kor olsun deyə,  
Bu yaqtı şərabı içirəm ancaq.

Laləni süsləmək vaxtidir tamam,  
Gül üstə, ey xacə, göl qaldıraq cam,  
Dəftəri sataraq, şərab nuş edək,  
Gəlib mədrəsədə quraq intizam.

Meyxanə öñündə xumar gözlərin –  
Dün müjde verirdi aşiqə min-min.  
Zülfünə fərman ver, ağır zəncirdən –  
Qurtarsın canını bu divanənin!

Qatırı satmaqçun tövləyə girdin,  
Qızıl tapmaq üçün onu itirdin.  
Sat, yenə o pulu sərf et məclisə,  
İçək, ta deməyək, zerər götirdin.

Əlimdə qızıl pul, qızıl tek üzüm,  
Xərabata girdim cüretlə özüm.  
Xərabət şagirdi qovladı məni,  
Söyləyin, bu hala mən necə dözüm?

Sənə can verirəm gül dodağımdan,  
Qara zülfərimdən, şüx yanağımdan.  
Məst, aysiq, ya xumar rəqs eləyirəm,  
Cəng çalıram sənin qarşında hər an.

Mən tikansız, bir ətirli güləm,  
Qəmlorini çəkən şeyda bülbü'ləm.  
Şahların qolunda oturan qırğı –  
Düşmüştür toruna, eyləmə sitəm!

Ayla Zöhre kimi üzünlə gözün,  
Yusiflə quyu tək xalınlı üzün;  
Sən buğdayı, mənsə samantək sarı,  
Samansız buğda heç gördünmü bir gün?

Zülfün camalına bir yaraşıqdır,  
Xərabat əhlində nardur, işıqdır.  
Ey Şərq güneşinin nuru, xoş göldin!  
Gözəllər şahına qapı açıqdır.

Bir busə ver mənə qənd ləblərindən,  
Bir yox, iki, üç, dörd, beşini ver sən.  
Altı, yeddi, səkkiz doqquzunu ver,  
Sonra on busəni lütf eylə birdən.

O mim ləbindədir bu dodaqlarım,  
O gümüş qoynundur güllü baharım...  
İki ayrı canda bir ürəyik biz,  
Bilirom qədrini, nadir mirvarım!

Məni dodaqlı satin al, canan!  
Məkkə qapısına apar, et qurban.  
Günahum var iso, qoy zindan olsun –  
Mən tek günahkara çahi-zənəxdan.

Məni sevirmişən doğrudan, ey yar!  
Qoymursan gözündən bircə an, ey yar!  
Zarafat eyləyib bir yalan dedim,  
Nə yaxşı onu da duymusan, ey yar!

Başımı yolunda qurban da versəm...  
Eşqindən bu könül ayrılmaz bir dəm,  
Bir gün görəcəksən, ki sənin, sənin,  
Sənin ayağına düşüb ölmüşəm.

Gözel, zənəxdanın zindandır mənə,  
Camalın Kəbetək məkandır mənə,  
O kafir zülfünün qırımları, yar,  
Çoxdandır mayeyi-imandır mənə...

Yarın damarını çərtəndə, aman,  
Diqqət et, incitmə, sən ey qanalan!  
Qoluna vurdugun hər bir neşətən –  
Ucu ürəyime sancılır, inan!

Qəlbim yaralıdır, rəhm elə, ey yar,  
Qalmadı könlümdə bir səbrü qərar.  
Bir anlıq vəsl üçün təsəlli ver ki, –  
Nə başqa bir arzum, nə ümidi var.

Açıqlanma, dedi, ey yar, bu gecə,  
Dinlə nəsihəti, dildar, bu gecə!  
Açaram qoynumu sənə səbr elə,  
Gəl qısam axtarma, zinhar, bu gecə!

Yar oldu könlümə bu gecə dilber,  
Yalnız gecələrdən halım birtəhər;  
Əcəlim olsan da, getmə, ey gecə!  
Səadət olsan da gəlmə, ey səhər!

Ömrün bu dünyada əbədi olsun,  
Könlün səadətlə, şadlıqla dolsun.  
Sənin isteyinə uymayan başlar –  
Sürəhi başı tək bədənsiz qalınsın.

Saçların ətrafa xoş otır saçar,  
Səhər yeli onu vurub dağdır.  
Qolunu boynumda görəsə bir zahid, –  
Heç ola bilərmi, o bir də dindar?!

De, hardan gəlirsən, ey rahəti-can,  
Gözlerimin nuru, sevgili canan?  
Səninlə mey içim, dedim, bu səhər,  
Ey səhər munisim, gəl, gəl, hardasan?!

Bu vüsal gecəsi, amandır, yatma!  
Murada yetməyə zamandır, yatma!  
Xumar gözlerini qapama, ey yar!  
Bu, ələ düşməyən bir andır, yatma!

Hələ mey var ikən, ey nigar, yatma,  
Busəsiz qalarsa, dodaqlar, yatma!  
Gecə qaranlıqdır, badələr aydın –  
Xəlvət bir guşədir, mey də var, yatma.

O gül dodaqların səpendə şəker,  
Can quşu qəfəsde çırpınar, titrər.  
Gəl günah işləyək bal dodağında,  
Kafərsən, bu işi rədd etsən əgər.

Səndə rahatlanır bütün yaranan,  
Yox, məsəq demirəm, sən bir məbudsan!  
Qəzəldə xəttü xal adını çəksəm,  
Bəhanədir, qəsdim tək sənsən, inan!

Dedim: "Bir gəl", dedi: "Hara deyirsən?"  
 Dedim: "Qucağıma", söylədi: "Əhsən".  
 Dedim: "Gəl mey içək". Dedi: "İkimiz",  
 Keçmək olarmı heç belə dilbərdən?..

Gəl six dodağını dodağıma, yar,  
 Ölmüşəm, gəl məni həyata qaytar.  
 Neyləsən, aman ki, xəbər tutmaram  
 Olmuşam qoynunda xumardan xumar.

O günəşüzlüyə olummu heyran,  
 Yoxsa kam alımmı qara saçlardan?  
 Lətifdir, gözəldir bütün hər yeri,  
 Harası, nəyi var – vurulmayasan?!

Ey dost, o qəmzəndir belə can alan,  
 Saçların tər-təzə, qaşların kaman.  
 O çəmən sərvinə səcdə qılanlar  
 Dad edər o uca boynundan, aman!

Gül dedi: "Gözümü aqmamış hələ,  
 Səadət bağından dərməmiş gilə,  
 Güləb çəkmək üçün dərdilər məni,  
 Görüm o əllər də kəsilsin belə!"

Sənə həsəd edir yasəmən, gözəl!  
 Ey nazi min fitnə eyləyən gözəl!  
 Yolunun üstündə bir çeşmə gördüm –  
 Ki, suyu axmaqdə gözümdən, gözəl!

Şahlar sevincinə xəbərsən, ey gül!  
 Bülbüle ilhamsan, hünərsən, ey gül!  
 Bu lətif hüsünülə qorxuram ki, sən –  
 Sərəxəs ayaqlara düşərsən, ey gül!

Toxunma könlünə biçarə gülün,  
 İncitmə qəlbini avarə gülün.  
 Səbanın eşqiyə olmuşdur ey dost, –  
 O qanlı köynəyi sədparə gülün.

Gül yola baxırdı, rəngi solmuşdu,  
 Bülbülin eşqiyə gözü dolmuşdu.  
 Bayaq bəzəndiyi yaşıl paltarı –  
 İndi parçalayıb deli olmuşdu.

Bağ alışib yandı qırmızı güldən,  
 Bir gül köynəyidir ömrümüz həmən;  
 Əcəlin küləyi yırtmamış onu,  
 Gül ilə badəni buraxma əldən.

Gül dedi: "Bir sərv qamətlə əgər –  
 Olsa, gözəl bağı bir cənnət eylər"  
 Meh tənə vurdı ki: "Qonşun tikandır –  
 Qonşudur çirkinlə daim gözəllər".

Ey rəngli şəftəli gülütək olan,  
 Dodağının ətri dəndlərə dərman!  
 Çənənin altında bir bağça gördüm,  
 Şəftəli istərəm mən o bağçadan.

Mən, ey Xətiboglu, sənə qurbanam,  
İnan qəbrə qedər sənə hayanam.  
Ölməyə hazırlır yolunda çoxu,  
Mənsə isteyirəm od tutub yanam.

Yetməzmi, qəribə verdin işgəncə,  
Cəfənin hüdudu olmazmı, sənəcə?!  
Demişdin: Gəncədə kamə yetərsən,  
İndi bu mən, bu sən, bax, bu da Gəncə!..

Gümüş bəxş edərəm hatomtək hər an,  
Hədiyyə verərəm Çini də, canan!  
Sörxoşkən iki min Xətiboglunu –  
Verərəm bir şirin nəğməyə qurban.

Heç doymazsan, oğlan, dodağımdan sən,  
Sonra bu payı da məndən görməzsən.  
Mən sənin xəstənəm, ey Xətiboglu,  
Nədən bu dərdimə dərman verməzsən?!

Ey gözəl, elindən tutduğum zaman,  
Səadət mülkündür elə bil cahan.  
Gəl, ey Xətiboglu, bu vüslə sən  
Bir şeir söylə ki, rahət olsun can.

Sənə çox yaraşır bu xoş lətfət,  
Gəl öyləş, ey hurisifət!  
Gəncə Xətibinin xudpəsənd oğlu,  
Gəl, bu zahidlikdən barı tövbə et!

Şəhər tamaşana çıxıbdır, oğlan,  
Zülmündən qorxaraq baxır uzaqdan.  
Hər paltarı bir il geyib yırtanlar, –  
Eqşindən bir gündə dağıdır, inan!

Qalx, ey ikiyüzlü, işvəkar oğlan,  
Bütün əməlləri fitnəkar oğlan!  
Verdiyin vədini üzüm suyu tek –  
Qədəhdən tökmə sən, eylə ar, oğlan!

Qurudu dodağım, qurudu gözüm,  
O zahim oxuna mən necə dözüm?!  
Eşqinin odunda su tək əridim,  
Sonra öz suyunda qərq oldum özüm.

Vüsalınla dolu gecələr getdi,  
Kirpiyimdən düşən incilər getdi.  
Ürək rahatlığım, munisim, hər şey, –  
Sən getdin, sənənlə bərabər getdi.

Necə deyim eşqin nə cəfa verdi,  
Hansı mənziləcən vəfa göstərdi?!  
Gecə zülfün kimi uzun olsayıdı,  
Deyərdim hicrində çəkdiyim dərdi.

Ey dost, qəmlə keçir sənsiz hər gecəm,  
Yandırır yuxusuz gözlərimi nəm.  
Zülfüntək qarışar yuxularım da,  
Nərgizlərin kimi yuxuya getsəm.

Bilirdim, vəfadan xeyli uzaqsan,  
Bilirdim, əhdini sindiracaqsan.  
Axırda etdiyin düşmənçiliyi, –  
Əvvəldən mən yaxşı bilirdim, inan.

Neyləyim, eşqinlə xərabəm, məstəm,  
Ciyərim kababdır, özüm şikəstəm.  
Camalın həsrəti yandırır, lakin –  
Sənə yol tapmirəm, ey boyu bəstəm!

Camalına həsrət yaşamaq olmaz,  
Eşqinlə heç rahət yaşamaq olmaz.  
Sən məni anmayıb, sakit yaşarsan,  
Sənsiz mənə, əlbət, yaşamaq olmaz!

Sən yada düsəndə ürəyim yanır,  
Qanlı göz yaşıyla üzüm islanır.  
Ətrin məst etdikcə hər yandan məni –  
Səbrimin köynəyi hey parçalanır.

Olum, sabah yeli, mən sənə qurban,  
Məlek balasına xəbor ver, aman!  
Söylə ki, intizar içində, yazılıq –  
Məhsəti yol üstə gördüm verir can.

Səndən ayrılmama tədbir tökdülər,  
Hicrində belimi iki bükdülər.  
Hədər olmazmı bu çalışdıqları, –  
Sabah biz səninlə qovuşsaq əger?

İnanma ki, sənsiz olar qərarım,  
Kesir taqətimi bu intizarım.  
Əlacım qalmamış səbərdən qeyri,  
Gel, güldür aşiqi, gülüzlü yarım!

Könlüm ayrı düşdü o nurlu aydan,  
Bezənmişdir vüsal ümidiyle can,  
Onsuz yaralıdır ürəyim menim,  
Görünür, bu hökmü vermiş yaradan.

Hicrində gündüzüm gecə oldu, yar!  
Zamanın əlində könlüm qan ağları,  
Göndər xəyalını bize bir gecə,  
Görsün necə üzür məni intizar.

Necə gəzdim səni, andım, soruşma,  
Hicrin qəmxanə sandım, soruşma!  
Nə qədər vəslinə yetən əlimlə –  
Öz başıma vurdum, yandım, soruşma!

Ömrüm fəraigində qəmdir, kədərdir,  
Şadlıq ürəyimdə zərər qədərdir.  
Hicrində günləri sayıram, gözəl,  
Sənsiz keçən ömrüm puçdur, hədərdir.

Bu gecə küsüşdük, yar, səninlə biz,  
Açıqlanıb getdin, qaldım kimsəsiz.  
Sənsiz gözlərimə yuxu da getmir,  
Qiyamətdir, sanki, bu bəd gecəmiz!

Gecələr ürəyim od tutub yanar,  
Ahü fəğanımdan cahan odlanar.  
Könlümdən xəberin yoxdur, qorxursan, –  
Dilinə gətirsən, yanar dilin, yar?!

Ürək xeyir görməz hicrində hərgiz,  
Qiyaməti görсün gözlərim sənsiz.  
Sənə böhtən deyən mənim adımdan, –  
Görüm bu dünyada qoymasın bir iz!

Yol üstə düşüb o qalmışdı xumar,  
Qaldırdım əlindən, oldum havadar.  
Yenə də xəbərim yoxdur, bilmirəm,  
O harda qalmışdır, hardadır o yar?

Dözülməz bir acı zəhərdir fəraq,  
O şövqü, həvesi yandırır ancaq.  
Ölüm can qurtarır – böyük cəfadır –  
Dünyada əzizdən, yerdən ayrılmış.

O günəş üzünə aid olsun, nigar,  
And olsun ətirli saçlarına, yar!  
Pərişan qəlbimin çəmənzarını –  
Hər gecə gözümün yaşı sulayar.

Qəlbim aşıqlerin sərdəftəridir,  
Verilən əzaba çox müştəridir.  
Sərt bir daş kimidir ürəyin sənin,  
Dözdür o bərkliyə çıxdan bəridir.

İstədim əcəmdən namə göndərəm,  
Qəlbim qan ağladı, boğdu məni qəm.  
Qəlbimin qanıyla yazdım məktubu,  
Həm məktub ağladı, həm mən, həm qələm.

Gözəl, bu naməni alanda ələ,  
Gör ki, yazılmışdır o, göz qanılıə.  
Əgər belə deyil, alma, at getsin,  
Əgər belədirse, oxu, lütf eylə!

Ey gözəl, bu dərdli məktubum ki var,  
Oxu onu gündə yüz kərə təkrar.  
Yoldan götürdüyüñ yorğun qəlbimi,  
Lütf elə, yenə də yerinə qaytar.

İsladır məktubu gözümün nəmi,  
Qan rəngə boyayır hər bir rəqəmi.  
Qələm də mənimtək dərdini çəkir,  
Başıyla ağlayır yazdıqca qəmi.

Bazara getmişəm bir cümə günü,  
Gördüm, kəkklik alıb sarın üstünü.  
Ona tez-tez deyir: "Cəfa verənin –  
Bir gün belə qalxar göylərə ünү".

Məni yera yixib o qəssab, kəsdi,  
Dedi: "Güman etmə, bu son nəfəsdi".  
Düşüb ayağıma üzr istədi o,  
Demə, ayağımdan soymaqmış qəsdi.

Sən qəssabsan, mənsə qurbanınam, bax,  
Dözərəm, çatsa da sümüye bıçaq.  
Adotdır, satırsan kosdiyini sən,  
Məni öldürsən də, gəl, satma ancaq!

Cörəkçi yanında şagird olmuşam,  
Müzzindən qabaq yandıraram şam.  
Oddan, sudan, undan qızıl çıxarıb, –  
Xərabatda qızıl ələrom axşam.

Mənə töhfəsinə cörəkçi dilbər –  
Cəhalətlə deyil, naz ilə verər.  
Qəmiylə xəmire döndərdi məni,  
Qorxuram ki, oda vərə bu sehər...

Yun oyiren oğlan mənim canımdır,  
Onun zənəxdanı bir zindanımdır.  
Onun dodağından busə ver, Allah,  
Çünki o dodaqlar can dormanımdır!

Papaqcı sevgilim şövq ilə bayaq,  
Tikirdi əlində atlasdən papaq.  
Hər papağa yüz-yüz aferin dedim,  
Dördünə biri də bəs idi, ancaq...

Bənzər, dərzi oğlu, üzün qəmərə,  
Sənə yüz Məhsəti dənər çakərə.  
Əlindəki saplı yolum düşə kaş,  
Şəkər dodağına gündə yüz kərə!

Ləl mödənidir, ey sap, məskənin,  
Küləyin atıyla yarışır tənin.  
İynesində yarın nə azdır ömrün,  
İçdiyin ki, həyat suyudur sonin.

Torpaq əleyənin mən aşiqiyəm,  
Dilim gəlmir, açıb sırrımı deyəm.  
O, torpaq əliyle qızıl axtarır,  
Mən əlimdə qızıl onu gəzirəm.

O sərraf oğlunun aşiqiyəm mən,  
Eyn, şin və qafa vurğunam qəlbən.  
Mən ki, nə kaf oldum, nə sin, nə də nün  
Nə istər o süzgün baxışlı məndən?

Hamamçı hamamı qızdırmaq üçün  
Ummasın, deyirəm nə su, nə odun.  
Çatar, su istəsə göz yaşım bu gün,  
Çatar ocağına canımın odu.

Şahim, qabaqdadır, ağ günün hələ  
Sən də ağ günləri bəxş et bu cə.  
Sənin hər saatın həftəyə dönsün,  
Hər ayın yüz günə, fəslin min ilə.

Ey şahim, şahlardan üstün bilərək –  
Bəxt atını sənə bəxş etdi fələk.  
Qızıl nallı atın batmasın deyə,  
Yerlərə gümüşdən saldı bir örpək.

Səni mödh etdiyim, ey şahim, yetər,  
Bir qadın duası bəsdir bu qədər.  
Mən öküz deyiləm, buynuz nə lazım?  
Olsam da, bəs deyil hər ikisi meger?

Xoşbəxtidir üzünə baş qoysa hər kəs,  
Üzün şərh edən şah edə bilmez.  
Mən aleme baxım, yoxsa üzünə?  
Heyranın olmayım, de neyləyim bəs?

Düşmən qoşununu filin dağdır,  
Vəzirin min qeyşər, min xəqan yıxar.  
Əni zəlim şahları atdan salırsa,  
Sənə qurban olum, ulu tacıdır!

Zülmdür, riyadır işlerin tamam,  
Bizə cövrü cəfa verərsən müdam.  
Səni mat eyləsəm, incimə, oğlan.  
Eşqin şahmatını mən oynayıram.

Heç pozan olmadı qəza-qədəri,  
Doğmadı ümidi hicran xəncəri,  
Eşqin badosını içdim, can verdim,  
Heyhat, tapılmadı eşqin gövhəri!

Deyirlər, püstənin ağızı dardı, dar;  
Dil açsan, xar olur püstə-badam, xar.  
Ağzına oxşamaq istəse püstə, –  
Demək, adəbsizdir, yar bağın çıxar.

Mənə zəlim darğa rast geldi dünən,  
Günahsız qadını döyürdü bərkədən  
Əlində çubuğu batmışdı qana,  
Tamaşa edirdi hər yoldan ötən.

Tünd məcazin məni qul edib sənə,  
Üzünə, zülfünə həsrötəm yenə.  
Nizə oynadımsa türklər kimi, bax,  
Bir hindli qulunam, geri dönsənə!

Bir gün Miyanəni elədik vətən,  
Ağcaqanad yedi bizi sübhətən.  
Dedik: "Kim dəf edər bizdən bu dərdi?"  
Qalxıb səhər yeli: – Mən söylədi – mən!

## MƏHƏMMƏD FƏLƏKİ ŞİRVANİ

XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Təqribən 1120-1126-ci illər arasında Şamaxıda anadan olmuşdur. Şirvanşah II Mənuçehrin sarayında yaşayıb-yaratmışdır. Ədəbi irsindən biza bir divan gölib çatmışdır. 1929-cu ildə Londonda şərqsünas Hadi Həsən tərəfindən tarif və nəşr olunan bu "Divan" 1966-ci ildə Tehranda Tahiri Şəhəbi tərəfinən təkmilləşdirilib yenidən çap edilmişdir. "Divan" a şairin qəsida, qəzəl, rübau və qitələri daxildir. Astronomiya, riyaziyyat, fikr, ilahiyyat kimi elm sahələrinə bələd olmuşdur.

Təqribən 1155-ci ildən sonra vəfat etmişdir.

1

### ŞİRVANŞAH MƏNUÇÖHRÜN MƏDHİ

Göylər şərəflənir yüksəkliyindən,  
Aləm nöqtəsinin mühiti sənsən.

Mənanın, səxanın dünyasın, bax,  
Adəm övladına sən oldun çıraq.

Xədivsən beşinci ölkəyə, inan,  
Dördüncü Xosrovsan, misli olmayan.

İkinci Cəmşidsən, şahlar şahısan, –  
Göylərin böyüyü, ey uca xaqan.

Zühd məqamlısan, fələk izzətli,  
Qədər muradlısan, qəza qüdrətli.

Şimal feyzlisən, sabah həvəslı,  
İsa nəsiblisən, məlek nəfəslı.

İgid Rüstəm kimi ovlarsan düşman,  
Qoçaq Arış kimi dünya açansan.

Zal kimi eylərsən əqlə sitayış,  
Hünərdir Neyrəm tək tutduğun hər iş.

Bir şah ki, dünyanın atını bağlar,  
Göyün kəhlənəna vurmuşdur dağlar.

Rəyini bilməyə hazırlır fələk,  
Dünya da əmrində boyun əyəcək.

Rütbəsə hərfinə, ulduzlar nöqtə  
O qaşdır, fələklər üzük əlbəttə.

Zəfer bayraqılı qurdu edalet,  
Qələmилə verdi hər əqlə zinət.

Səadət nişanı olan ulduzlar –  
Rəyinin bayraqı altında parlar.

Hər yanda orduşu hazır durmuşdur,  
Zəfer qoşunları çadır qurmuşdur.

Alqış ki, dövründə canlar yüksəldi,  
Bədənələr ədlilə sənin dincəldi.

Fəzilət nəqşinə bəzəkdir xəttin,  
Gözəllik hərfində qələm yüksəltdin.

Dövlət vara çatdı həmiyyətinlə,  
Bədbəxtliklər bitdi əzimətinlə.

Qapın cənnət kimi görünür bize,  
Səxavətli əlin dönmüş dənizə.

Qəlbin ədalətdən bənzər çıraqa,  
Bir ruhdur bədənin başdan-ayağı.

Qəlbinin nurlə hər bir yol azan –  
Şərqdən-qərbə qədər yol tapar, inan.

Bütün canlılara ruzi verənsən,  
Həmi yedirdənsən, həmi içirdən.

Bəxşış kitabının yanında Hatəm –  
Bir xətəcə yer tutmaz, şahidlər aləm.

Min hünər göstərsə Rüstəm pəhləvan, –  
Qeyzinin bəhrindən bir qotrədir san.

O qədər səndə var ayıqlıq, diqqət –  
Ki, şahin kəkliyə verməz əziyyət.

Hüməyatın olmuş elə bir dayaq –  
Ki, şir ata bilməz ceyrana dırnaq.

Cəhənnəmə düşsə camından qotrə,  
Tapar cənnət kimi Tuba və Sidrə.

Sənin dövlətinin camından əger –  
Cəmşid içsə idi bir damla qədər, –

Zaman Bəyurəsbə verməzdi, inan, –  
Cəmşidin yurdunu bəlkə heç zaman.

Elə zamanda ki, fəlakət qopar,  
El rahət olmayıb əziyyət tapar.

Hər kəs öz canını, arını güdər,  
Qohumlar dərdini unudar geder.

Meydanlarda axan igid qanından –  
Dünyanın paltarı olar al-əlvən.

Atlar dırnağından qalxan o tozlar –  
Ulduzlar başına əmmamə qoyar.

Düşən cəsədləri axtaran qəza –  
Bir iz tapa bilməz yol aza-aza.

Qədər can almaqda olar amansız,  
Bir kəsin halını sormaz o qansız.

Sən nizə və qalxan axtaran zaman –  
Səninçün nə əreb, nə türk, nə filan?

Əlində sən qılinc oynatdığını dəm –  
Sənə fərq eyləməz nə kurd, nə deyləm.

EşitmİŞƏM sənə paxıllar demiş:  
Bu qul qulluğunda kahilliq etmiş.

And olsun misilsiz böyük Allaha,  
Peyğəmbərlər şahı Rəsulillaha,

Əqsə məscidinə olan hörmətə,  
Kəbəyə verilən şana, şövkətə,

Peyğəmbər qəbrinə – gün tək parlaqdır, –  
Heydər məzarına, – ki pak torpaqdır, –

Kəbə evindəki o qara daşa,  
Zəmzən çeşməsində saf çağlayışa,

Allahı bir bilən ürəfələrə,  
Həqiqi zahidə, ənbiyalara,

Əsir düşən əhli-beytin canına,  
Aşurada axan şəhid qanına,

And olsun soluna – müşkül açandır, –  
Səxa mədəni tək gövhər saçandır,

Uğurlu sağına and içirəm mən,  
– Əta zamanında dərya kimisən –

Ki, sənə dediyim sözlərdən qeyri,  
Bir söz deməmişəm nə düz, nə əyri.

Tutaq ki, etmişəm mən elə günah,  
Ondan ötrü mənə, ey kərəmlı şah.

Layiqdir ki, çəkəm Qarun zilləti?  
Bəlimə yaraşan hədsiz lənəti?

Xəta işlədiməsə, bildim keçərsən,  
Günahım da olsa, sən rəhm edərsən.

## HƏBSİYYƏ

(Qəsidiə)

Heç kos ilə həyatda karım yox,  
Kara gəlmək üçün də yarım yox.

Öldürüb səbr-intizar məni,  
Daha bir ayrı intizarım yox.

Taleyimdon cahanda naümidəm,  
Ümidim yox, ümidvarım yox.

Belə nəhs ulduzumla dünyadə –  
Bir üzü nurlu ruzigarım yox.

Bağımı tapdayıb xəzan küləyi,  
Ah, neynim ki, novbaharım yox?!

Sanki divanəyəm bu zəncirdə,  
Əlləri bağlı, ixtiyarım yox.

Kimsədən bir nicat ümidi hanı –  
Ki, mənə yar olan nigarım yox.

Bu diyarda deyirdim ömr edərəm,  
Sən demə, bəs ki, heç diyarım yox.

Mey içərlər həyatda şadlıq üçün,  
Məstliyim yox, nə də xumarım yox.

Dərd budur, bir belə qəm ilə mənim  
Qəmli bir şəxsə etibarım yox.

Yaralı qəlb ilə aman, yarəb, –  
Ağrıya səbr ilə qərarım yox.

Belə bir zindanın içində daha –  
Dözməyə artıq iqtidarm yox.

Öldürün, qurtarın bu zillətdən,  
Etməyə naləm, ah-zarım yox.

Hər nəyim var idi fəna oldu,  
Yoxa çıxmış həyatda varım yox.

Canımı saxlamağa zindanda –  
Duadan başqa arzularım yox.

Ayrılıqda yaman əsir oldum,  
Kuyinə vəsl üçün güzarım yox.

Var-yoxumdan bəla gəlir başıma,  
Mülk-malim, həşəm-davarım yox.

Bu qalanı mənə edin məskən –  
Ki, nə bağçam, nə laləzarım yox.

Bir balam, bir özüm, daha heç kos,  
El-obamdan mənim qalarım yox.

Köksümü çulğalayıb kədər-qüssə,  
Nə qədər söyləyim, qubarım yox.

Düşmüşəm bəndə çarəsiz, bikəs,  
Qapını açmağa açarım yox.

## QƏZƏLLƏR

Könlümü hansı gecə ayrılığın qan etməz?  
Hansi çarən bu siniq qəlbimi nalan etməz?

Bir gün olmaz ki, sənin möhnəti-əşqin, gözəlim,  
Qəlbimi ateşkədə, göz yaşımı ümman etməz.

Rahat olmaz gözüm hicrində sənin bir gecə, gər –  
Kuyinin torpağını qan ilə əlvan etməz.

Cox dəyərdi zərəri ləline əfi saçının, –  
İki cadu gözün hərgah onu heyran etməz.

Mənə vəd etdi vəfa göstərə ol ləli-lebin, –  
Etmişə bağıımı qan, əhdinə peyman etməz.

Eşqinin dairəsində cana gər olsa xətər, –  
Fəlökini buradan mən bir insan etməz.

Yox, yanıldım, o kəsin canı düşər qorxuya ki, –  
Şah Mənuçöhr Fəriduna fəda can etməz.

Sirvanın şahı Mənuçöhr elə bir xaqandır, –  
Əql onun rütbəsi tək çərxdə cövlən etməz.

Tutmasayıdı o vücudu fələk aləmdə əziz, –  
Kürreyi-ərzil alıb ciyinən dövran etməz.

Olmasayıdı əgər İsa şərəfi, heç bir kəs –  
Eşşəyin dırmağını ətləsə şayan etməz.

4

Canan, qəmindən özgə mənim yarm olmasın,  
Zülmündən ayrı başqa həvəskarım olmasın.

Hər yanə seyr edəm, dolanam, bir səhər qılam,  
Hicrandan ayrı burda səbəbkarım olmasın.

Vəslinlə həmdəm olmağa imkanım olmadı,  
Bir ayrı qəm bu dünyada dildarım olmasın.

Sordun ki, məndən ayrı ne cürsən? – Eşit deyim:  
Bir gündəyəm ki, heç belə egyptarım olmasın.

Çatmaq, gülüm, sənə, – nə edim, – qismət olmadı,  
Səndən konarda bağ ilə gülzərim olmasın.

Xar eylədin, fələk, Fələki düdü möhnətə,  
Baxsam əger sənin üzüne, arım olmasın.

5

Vidayə olmadı imkan, gözəl yarımdan ayrıldım,  
Qəm ilə dərdə yar oldum, vəfadarımdan ayrıldım.

Mən ondan ayrılan dəmdə dözərdim möhnətə, dərdə,  
Bu gün tənha dözümdən yox, bütün varımdan ayrıldım.

Könül ağlar, fəğan eylər, fələk rəhm eyləməz əsla,  
Sənin tek şadlığā, eyşə səbəbkarımdan ayrıldım.

6

Canan eləməz heç vaxt, heç vaxt eləməz canan –  
Dərman bu qəmə bir dəm, bir dəm bu dəmə dərman.

Hicran bizi öldürdü, öldürdü bizi hicran,  
Min can verər vəslili, vəslilə verər min can.

Artar nə qədər dərdim, dərdim nə qədər artar,  
Ondan nə ki, var dərdim, dərdim nə ki, var ondan.

Bostan bəzənib ondan, ondan bəzənib bostan,  
İnsan bu cürə olmaz, olmaz bu cürə insan.

7

Qəmin, dərdin edib heyran –  
Ayırmışdır həyatımdan.

Deyərdim halımı bir dəm,  
Heyif, yoxdur buna imkan.

Çökin böyle cavaklıdan,  
Məni möhv cıldın, canan.

Sənindir can, könül vallah, –  
No varsa aşkar, pünhan.

Nolar ki, yarım olsaydın, –  
Bu dünyada mənim bir an?!

Yolunda hazırlam hər dəm –  
Sənincin mən olam qurban.

Fələki söyloyor daim:  
Qəminlə etmişəm peyman.

8

Sanki iki həftəlik qomərdir,  
Ağ sinisi nurlu bir şəhərdir.

Zülfü o camalının üzündə –  
Ay üstə buludmu, dərbədərdir?

Ay çohrosi altdakı buxağı,  
Nur ilə dolu səhifələrdir...

Hüsün ilə cəmalına hüdud yox.  
Ondan danışan bütün şəhərdir.

9

#### TƏKBİYT

No xcyri var qomı-eşqin çökəm bu dəhrdə mən,  
Həmi fələk Fələkiylə uyuşmayırlı, həmi sən.

#### RÜBAİLƏR

10

Zülmotlər əlindən qalmayıb sobat,  
Bu sonsuz yollarda görünmür nicat,  
Bəlkə də Xızır tek bir nəfər gəldi,  
Verdi bizim üçün o, abi-həyat.

11

Tanıdım sağ olı ta ki, mən soldan,  
Anlayan günümdən gülmədim bir an.  
Qorxuram belə bir ümid içində –  
Ömrümə son qoya bu zalim cahan.

12

Həyatdır bizlərə sənin vüsalın,  
Gözəllik rəmzi dir hüsn-comalın.  
Bizo ki, mərhəmət cıldın dünən,  
Dünyaya sığmayır eqlin, kəmalın.

13

Verməz bizim üçün, neynək, pay ümid,  
Bir belə qom ilə verməz hay ümid.

Yoxdur ki, ümidin eşqdə yeri,  
Vay deyok, vay ümid, vay ey, vay ümid!

14

Heç almadım ömrüm boyu bir kam şəndən,  
Bir olmadı ruhum belə aram səndən.  
Hicrində qalib həmişə bədnəm oldum,  
Saldı bu cüro ayrı bu oyyam səndən.

## QİVAMİ MÜTƏRRİZİ

XII əsr Azərbaycan şairlərindəndir. Bəzi təzkirələrə görə Nizami Gəncəvinin qardaşı, yaxud əmisi oğlu olmuşdur. Sada peşə sahibi (çörəkçi) imiş. Gözəl şairlik istədədi olmuş, 7000 misralıq divan yaratmışdır. Zəmanətdən şikayəvi ifadə edən tanqidi-satirik şeirlər müraciətliidir. Məhəbbət mövzularında zərif lirik şeirləri vardır. Qızıl Arslana və başqalarına qəsidiələr yazmışdır.

### QƏSİDƏ

(bir parça)

1

Qədrində öyünüb dayanar fələk,  
Böyük qüdrotinə şükr edər mələk.

Hümmətindi girən yurdun qoluna,  
Dövlətin Rəxşini saldın yoluna.

Bayraqından xanın evi alçalar,  
Geniş yollar olur son keçəndə dar.

Colalını görsə düşmənin gözü, –  
Qaranlıq gecəyə dönər gündüzü.

Cürötini görsə düşmənin əgər, –  
Əlinənki gülü tikana dönər.

Zülmün xəstəsinə səndədir çara,  
Ölkə düşməninə vurarsan yara.

Düşməni himmetin o hala salar –  
Ki, necə baxışın dağıdar dinar.

Din küfr olar – sevgin olmasa, inan,  
Ardır öyünməkdə – rəyin olmadan.

Sənəmlər məbədə necə baş əyer –  
Səadət qapıdan elə əyilər.

Balıq gözəl aya bir ziyan vurmaz,  
Mayallaq vuran quş göyü uçurmaz.

Feləksənsə, neçün gizlindir düşmən?  
Qəmərsənsə, düşmən incəlir nədən?

Sənin tek düşmən də yüksəkdə durar,  
Sənin yerin taxtdır, onun yeri dar.

Çarşıma gündündə o qəza-bədən,  
O qədər yerişli atına minsən,

Hadisə yaradan dün ya ərləri,  
Ayna tutan göyün bütün ülkəri.

Qapımda səcdəyə gəlib baş qoyar,  
Vücuduna canlılar edərlər nisar.

Dövlətinçün olmuş düşmən dərd çəkən;  
Dərd çəksə yaxşıdır həmişə düşmən.

2

### HİKMƏT VƏ TƏCRİD HAQQINDA

Axırət evinin fikrini etməli,  
Rahatlıq mülküni atıb getməli.

Bağlamaq vaxtıdır səfər yükünü,  
Təbli çıalmalyam bu zəfər günü.

Əziyyət yurdundan xəzinə toplaram,  
Yüksək aləmlərə qanad açaram.

Məni bəsləmişdir o pak girdigar,  
İncitmişdir məni canbaz ruzigər.

Bəlanın xərcəngi yaralar məni,  
Yorğunluğun dişi paralar məni.

Təmdən, niyazdan olmuşam heyran,  
Sağ-sol bilməyirəm, qaçram hər an.

Yeyər təmə məni iniq tek şəksiz,  
Mən balıq kimi yəm, bu dünya dəniz.

Rahatlığın yeri başqadır gerçək;  
Durub bir ayrı iş başlayam gərək.

Axmaqlıq deyilmi uymaq zamana,  
Varlığım od tutub hey yana-yana.

Bir quşam, dünyadır mənimcün qəfəs,  
Səs verməz səsimə dünyada bir kəs.

Zəmano zülmündən ahlar saçaram,  
Bu qəfəsdən haçan, haçan uçaram?

Cavanlıq gecəsi məndən ayrıldı,  
Başımdan işvəkar bir sübh açıldı.

Getdi eyş gecəsi, gəldi dərd günü,  
Bütün sirlərimin açdı üstünü.

Zəmanədən oldum o qədər nasaz, –  
Bildir məni görən bu il tanımaz.

Olsa da bir kəklik kimi duruşum, –  
Fəna ovlağında əcəl – ov quşum.

Xalis qızıl kimi olsam da mətin, –  
Əcəlin ağzıdır mənə kəlbətin.

Cəhənnəm ki, hələ odlar püşkürər,  
Əridər, olsam da Səddi-İskəndər.

Rəhmətin yüz nazla müreibim oldu,  
Məni cəhənnəmin qorxutmaz odu.

Onun rehmetilə iki cahanda –  
Fəxr ilə yüksələr başım hər anda.

Bəsdir, ey Qıvami, söz çörəyindən –  
Dünya bazarında çörək satdın sən!

Şairlikdə yoxdur mislimi görən,  
Çörəkçilikdə də hələ təkəm mən.

Nə zaman toxusam bir nöqtə əgər, –  
Mənim bir nöqtəmdən min fitnə törər.

3

#### AYRILMAQ VƏ TƏKLƏŞMƏK HAQQINDA

Könül, bir gün bir iş gör, sabah yetsin fəryada,  
Qoşma arzu dalınca bu sevdalı dünyada.

Atıl tamah torundan – Yunis yeyəndir balıq,  
Əzra Vəmiq öldürər – naz qeydindən ol fariq.

Şöhrət qazanmış əqli dünya əsiri etmə;  
Gözəl qadın ardınca pak kişini yürütmə.

Sən dünyani izlərsən, ölüm də səni izlər,  
Qabaqda heybəli şir, dalda qorxulu ejdər.

Tutmuş tamah qoşunu qabağını, dalını,  
Yüz min iblis içində gör Adəmin halını.

Bəs deyilmi dostlara süzdün şərab sən, ey yar?  
Çox zaman süzgəc kimi gözlərindən qan damar.

Arif o insandır ki, canında vardır iman,  
Sərvətli, varlı evdə lazımlı olar pasıban.

Ölüm aciz eyləyər, kişi qoçaq olsa da,  
Rüsvayçılıq qazanar oğru, qıvrıq olsa da.

Gedəcəksən dünyadan, ya nökər ol, ya soltan,  
Öləcəksən çarəsiz, ya arif ol, ya nadan.

Yusif sənin quyundan gözəl anda çıxacaq,  
Qaf dağından Simurğun birdən qalxıb uçacaq.

Süsəni könlümdən aparmış qərar,  
Nərgizi başına götürmiş xumar.

Onlar nərgizmidir, ya cadumudur?  
Onlar süsənmidir, yainki gülər?

Saralıb solmuşam ayrılığından,  
Aşıqi sevgili dərdi soldurur.

Eşqimin bədəni qəmdən incəldi,  
Bəxtimin gülünə məskən oldu xar.

Mənim gündüzümdür aydın çöhrəsi –  
Qara saç altında ay kimi parlar.

Könlümün tüstüsü, gözümün yaşı –  
Buludda, dənizdə qoymadı miqdər.

Saçının etridir səbanın yeli,  
Yanlış dedim, megər yel ənbər saçar?

Mən də, saçları da başlar əymışık –  
O gülün üstünə, xardır mənə yar.

Varlıdır gözüm tek dodaqları da,  
Bunda su çağlayır, onda dürr parlar.

Yüz min qapı açar xatirim yene:  
Səbəbler səbəbi köməkdir mənə.

Xatir sarayımda yüz min qapı var,  
Hər birindən könül min qapı açar.

Tanrı sənətinə hər bir qapıdan  
Baxıram, qapımı bir odur açan.

Zülmət bucağında ele ustadir –  
Ki, suda alətsiz naxış yaradır.

Hikmətindən nişan bu geniş göylər,  
Onun qüdrətilə günəş nur səpər.

Rizvanın əline onun rəhməti –  
Vermiş açarıyla bütün cənnəti.

Heybəti göstərmış insan oğluna –  
Bu dünya sərabdır, aldanma ona.

Sənəti yaratmış günüşi, ayı, –  
Həm qızıl xirməni, həm civə çayı.

Hökmüyla qəndil tək yanar afitab;  
Edər ay topunu Zöhrəyə mehrəb.

Durmadan Ay, Günəş hey ötüb keçər;  
Torpaq sakit durar, göyler teləsər.

Heyran dolanarlar acizlərsayaq –  
Saf civə od görmüş, top isə toxmaq.

Milçayın qanadı, ya Filin qolu –  
Sınsa, yamayarmı bir insan oğlu?

Ondakı kərəmin hesabı yoxdur;  
Tanrıının bəxşisi bundan da çıxdur.

Apardığın nədir, məhsərə bir bax,  
Boş bir səhifədir, şöhrətdir ancaq.

Burda əyanlardan alsan köməyi, –  
Orda müvəkkilin əzab mələyi.

Meyə uyan cavan, qocanı dinlə!  
Vermə cavanlığı mey üçün yelə.

Gözlərində oynar gözəl və şərab,  
Qulağında çalar cəng ilə rübab.

Burax boş həvəsə, eşqə uymağı,  
Xüsusən heyifdir cavanlıq çığı.

İşretin olindən, ey qəddi kaman, –  
Ömrün də ox kimi uçdu kamandan.

Oxlar yaxdıraraq o kinli xəzan,  
Ömür ağacını saldı yarpaqdan.

Bu qarğı qanadlı, zalim ruzigar –  
Yağdırıdı başını çovğunlu bir qar.

Fələk ömr evinin tirin sindirdi,  
Zaman o xeymənin ipini qırdı.

Cavanlıq dövründən göl axıtma yaş,  
Qızılçın eyləmə dürləri şabaş.

Ömrü zay etdişə, fəryadını at,  
Rüstəmçün Söhrabdan sonra nə həyat?

Yoxdur Qıvami tək tövhiddə pərgar,  
Sözündə sadəlik, mətinlik də var.

Könlündə clo bir çörək bişirər,  
Zəkanın ağızında şəkərə dənər.

Könül təndirində canı var, bilin,  
Buludda Ay qalmış, pərdədə gəlin.

Heyvanat tükündən, çöl torpağından,  
Bulud qotrosindən, göy yarpağından.

Əcəb zəmanədir, türfə xəlayiq –  
Cəhalət meyindən tapılmaz ayıq.

Nə dindar zahid var, nə təmiz alim,  
Nə adil bir şah var, nə doğru hakim.

Alici tək qaçar bir-birindən.  
Məhsərdən qorxmazlar bilmirəm nədən?!

Cəhənnəm odundan görmezlər nişan;  
Günahdan salmışlar su üzrə qalxan.

İşlər belə getsə, çökmez o qədər –  
Göylər alt-üst olar, dünya çevirilər.

Səni öz sözündə edərlər osır,  
Alicini vurar qanadlanan tır.

Xeyirsiz bədənə heç vaxt, heç zaman –  
Bəhiştin paltarı yaraşmaz, inan.

Görən varmı mögər dünyada şeytan –  
Qoysun nüvvəb kimi başına tilsan?

Özün münəccimə lənət edərsən,  
Həmi də hökmünü can tək istərsən.

Münəccim kəssabsa, son daha bodnam,  
Yalançıdan pisdir riyakar adam.

Kibrən, qürurdan lovğalanırsan,  
Çünkü hər şeyini müflə ahırsan.

Bir kəslə ki, yumşaq danışmaq gorək, –  
Yaraşmırı sənə kobudluq etmək?

Rəvamıdır versin vicdanlı insan –  
Sincab sinəsində kirpiyə meydan?

Atına namənin ağırlığından –  
Yer üzəngi olmuş, cilov asiman.

6

## QİTƏ

Yüksek hüzuruna yetmediim bu gün,  
Üzrüm var, günahım burasındadır:  
Könül gomisində fikrimin Nuhu –  
Mədhin qasırgası ortasındadır.

## IZZƏDDİN ŞİRVANI

XII əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Xaqani, Fələki kimi görkəmli şairlərin müasiridir. Dövrün mədəni həyatında özünməxsus yer tutan, ədəbi mühitlə yaxından bağlı, müfəzzi bir şəxsiyyət kimi tanınmış, Şirvanşahlar sarayına yaxın olmuşdur. Xaqanının İzzəddin adını öz əsərlərində çəkməsi də bu sıfır təsdiq edir.

Əsərlərindən bəzi nümunalar ayrı-ayrı cəng və bayazlarda qorunub saxlanılmışdır. Bu nümunalardan onun şerin incəliklərini mənimşəyən, klassik poeziyanın müxtəlif biçimlərində əsərlər yaratmağa qadir bir sənətkar olduğunu göstərir.

1

### QƏSİDƏ

(bir parça)

Çəmənə badi-soba müşkünü etdikcə nisar,  
Güllərin ətri məni uyzandan etdi bidar.

Bəzənib naz ilə mey camını tutmuş əldə, –  
Çəmənin bir tərəfində gəzir ol nazlı nigar.

Müşkü kafur ilə etmişdi zəmanə həmdəm –  
Necə ki, ağ üzünə saçlarını tökmüş yar.

Gül ilə yasəməni, susəni bu altı cəhət –  
Xoş müssəlləs elədi, çəkmədi zəhmət əttar.

Qeybdən açdı mənim könlümə yüzlərcə qapı –  
Çəmənin rövnəqi, sübhün şəfəqi, ətri-bahar.

Yaxası açmış idi sinəsini sübh kimi,  
Nil tək çəkmış idi gül üzünə dağı xumar.

Badə tərəltmiş idi al yanağın lalə kimi,  
Sanki şəbnəmlə bəzənmişdi çəməndə gülər.

Badədən sərv boyu gah əyilir, gah düzəlir,  
Necə sübhün yeli gül şaxzələr ilə oynar.

İnciyirdi bədəni nazik ipək köynəkdən,  
Nəfəsi gül ləbino xeyli verirdi azar.

Hər güləndə dodağı, ləl kimi şəklindən –  
Cəmşidin möhrü kimi hökmün edərdi izhar.

Zülm görmüşlər onun ədlı ilə rahətdir,  
Evlerində hamı azadə keçirdir ruzgar.

Elə şahdirlər bu müzəffər atası – hərb günü –  
Qaldırıar çərxi-fələkdən iti şəmşiri buxar.

Atının nəli yürüş vaxtı qopardıqca şərar,  
Doqquzuncu fəleyin sahəsi ulduzla dolar.

Afərinlər sənə, şahım, göyə bir qiy vursan, –  
Heybətindən karixib dağ kimi olmaz seyyar.

And o Allaha ki, ən münkir olanlar dilini –  
Elə bağlar ki, özü Tanrıni eylər iqrar.

And ola düşməni pamal eləyən hümmətinə,  
And ola bəxşışınə ki, az onunla çıxalar.

And ola nizənə, ondan ki, cəhənnəm od alır,  
And ola sikkənə ki, rəng alar ondan dinar, –

O günəş rəyli, ayaklı şahın taxtından –  
Öz xoşlə bu qulun verməmiş hicrana qərar.

2

Kuyində fələk dün gecə görcək məni sordu:  
“Kim saldı səni bu hala? Dur bir mənə göstər”.

“Yarın o xumar gözləri” – dindim. Dedi: “Heyhat!  
Çox sərxoş olublar, səni, qaç, öldürəcəklər”.

## NİZAMI GƏNCƏVİ

Dahi Azərbaycan şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə doğulmuş, bütün ömrünü bu şəhərdə yaşamış və 1209-cu ildə burada dəfn edilmişdir. Nizami beş məsnəvidən ("Sirlar xəzinəsi", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Yeddi gözəl", "İskəndərnamə") ibarət "Xəmsə"nin, lirik qəzəllərin və başqa əsərlərin mülliətidir. Əsərlərini fars dilində yazsa da Nizamidə türklük hissi çox güclüdür, türk folklorunda alınma motivlər yaradılığında mühüm yer tutur, türk sözlərindən bol-bol istifadə edir. Burada Nizaminin bir neçə qəzəlin çağdaş Azərbaycan şairlərinin tərcümələrində veririk.

### QƏZƏLLƏR

Aşıqəm, əmrini ver aşiqi-nalanə, gülüm,  
Yanına ya gəlim aql ilə, ya divanə, gülüm?

Sevирəm, qəlb ilə canım kimi cananımı mən,  
Ölərəm, ya yetərəm sən kimi cananə, gülüm.

Sənə dost olmağıma cümlə şəhər düşman olub,  
Məni əfv eylə, baxıb bir belə düşmanə, gülüm.

Harda görsəm səni, zülfündən öpüb yalvararam,  
Aşıqəm, aşiqə yoxdur yazı, divan, a gülüm.

Sənsizəm, səndən uzaq kimsəni düşsün, demərəm,  
Yetməyir əl sənə, yox sebr də hicranə, gülüm.

\* \* \*

Vəslin həvesi ömrümü son ane yetirdi,  
Hicran qəminin xəncərini qane yetirdi.

Karvansaradır qəmli könül eşq yolunda,  
Bu dord yatağı karvanı karvana yetirdi.

Ömrün gəmisi ruzigarın dalgalarında,  
Tufansız ötüb gör necə ümməne yetirdi.

Tordan qurtaran quş ki, qayıtmaz tora bir də,  
Keçmiş ömrü kim yenidən canə yetirdi?

Bilsən niyə biz bilməmişik qədrini vəslin?  
Çünki bizi bəxt qəflətən ehsanə yetirdi.

\* \* \*

Gözüm aydın, gözüme surəti-canan görünür,  
Mişki-ənber saçaraq ətrlə əfşan görünür.

Allaha şürk edirəm, ey gözüün nuru, bu gün  
Yar gəlib göz öünü, sərvi-xuraman görünür.

Ayrılıq zəhrini daddim, acı da olsa, visal  
İki dünyaya dəyər, eylə ki, hicran görünür?

Sənə bir dəfə görənlər güvənir eşqimizə,  
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

Eşqini canım ilə bəslədi birlikdə könül,  
Onsuz, ey sevdiciyim, can evi viran görünür.

Ey sənəm, vəslin ilə, öyle ki, şad oldu könül,  
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışib yandı Nizami, dedi ki:  
"Gözüm aydın, gözüme surəti-canan görünür".

\* \* \*

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,  
Hər nəfəs çəkdir, hədər getdi o saçı sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,  
Hicrine yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,  
Bilirom, sən də dedin: "Yox yara hacət sənsiz!"

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,  
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox,  
Nə də bir qacmağa var məndə cəsarət, sənsiz!

Sən Nizamidən əgər arxayı olsan da gülüm,  
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

\* \* \*

Yenə tövbə evimi eşq xərab etmədədir,  
Asiq iştarınu sevda meyi-nab etmədədir.

Könlümə bir mələyin sevgisi od saldı, adı,  
Günü də, Zöhrəni də göydə sərab etmədədir.

Onun cşq atəsi hər qəlbə girər, amma nədən,  
Tək manım qəlbimi atasda kəbab etmədədir?

Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm,  
Doğrusu, səbr edəram, ömr sitah etmədədir.

Ahu gözlülerini yatmış zaman ovlar ovçu,  
Ömr rövada sığar olmağa tab etmedi

Məsləhətdir, məni qovmaqdan isə versin əzab,  
Var bunu vaxşı düşünmüşdür, əzab etmadadır.

Gör Nizamini xəta isə həlak etdirmək,  
Asıcam, xər manı öldürsə soych etmədədir.

1 / 1

Afərin hüsnünə, mən bir belə dilbər istərəm,  
Gəcələr səm varəz, son kimi cühdər istəram!

Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,  
Yalchəm onlara mən, bir belə məcmər istərəm!

Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,  
Duzlusən, həm də şirin, sən kimi səkkər istərəm!

Sənin eşqinlə töküb, hər iki dünyani bu gün,  
Bir qədəhdən icaram, man bəla sağar istəram!

Mışk zülfün nə gözəl, aləmə ənbər dağıdır,  
Gör nə yosdur, gözəlim, bir belə anbar istaram!

Bağladın zülfünə qul tək bu Nizamini özün,  
Səyəvər zülfün yəni bir bələ cəkər istaram

100

Ay üzü nigarım, kimə mehman olacaqsan?  
Bir söylə, kimin şapına sayan olacaqsan?

Şahlıq çetiri var başın üzerinde bu axşam,  
Şahzadə çetirinle kimse sultan olacaqsan?

Şekkər demərəm mən sənə, ondan da şirinsən,  
Bilərsən, lış həytəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!

Getdin, necə bəs tab cləsin hicrə Nizami,

\* \* \*

Gecə xəlvətçə bizə sevgili yar gəlmış idi.

Tər axıb gül yanağından, bulud örtmüsdü ayı,  
Onu düşmənmi qovub, könlü qubar gəlmış idi?

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,  
Övçünün ovlağına körpə şikar golmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,  
Bəxtimin bağçasına güllü bahar golmiş idi.

Dedi: – Getmək dəmidir, söylə, nə istərsən yar?  
Bir öpüş istədim ondan... Yeri var, golmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırıldı məni,  
Odlara yandı dilim, sənki şorar golmiş idi.

Ey Nizami! – dedi, – birdən ayılıb, gördüm o yox,  
Demo röyada bizə çəsmi-xumar golmiş idi.

\* \* \*

Hüsnün gözəl ayətləri, ey sevgili canan!  
Olmuş bütün aləmdə sənin şəninə şayan.

Gol cılə inayət, mənə ver busə ləbindən,  
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, “könül hardadır”, aldım bu cavabı:  
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

Rəhm cılə, deyib, sel kimi göz yaşımı tökdüm  
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

İnsafın əger varsa, açıq de, bu Nizami,  
Sənlə necə rəftar eləsin, ey mahi-taban?

Gəl söylə, cavabın nə olar sorğu zamanı,  
Əhvalimə səndən soruşarsa Qızıl Arlsan?

\* \* \*

Gül camalın gülo dedi: – Dur, pərdə sal üzündən,  
Güllər zünnar bağlamışdır yanağından, üzündən.

Görürəm ki, qan örtmüsdür niqabını qöncənin,  
Xəcalətdən bürünüb ki, görməyəsən bəlkə sən.

Qulac-qulac saçlarının açılında mətai,  
Bənövşələr köçmək üçün yük bağladı bilirsən.

O ərgəvan camalının bir işaro etməsi  
Yasəməni lal cılədi, susən qaldı sözündən.

Əger dava edirsənse gülə söylə hökmünü  
Çünki nərgiz xumar olmuş, yuxu yağır gözündən.

Nizamılə çox əlleşdi bülbül, etsin rəqabət,  
Bu qəzəli cəidərkən susdu, getdi özündən.

\* \* \*

Cavanlıq varıkən əldə, gərek qədrin bilə insan,  
Əmin olma gələr bir də bu mülkü tərk edən karvan.

Bükülmüş qəddinə bir bax qocalmış şəxsin, həsrətlə –  
Cavanlıq günlərin, daim gəzər torpaqda sərgərdan.

Nə dövlət varsa dünyadə sənəancaq ömürdür, bil,  
Onun mənasını dərk et, çalış boş keçməsin bir an!

Geri dönməz keçən bir gün, aysiql o daima sən də,  
Rəva olmaz ki, məstlər tək keçə qəflətdə bu dövran.

Neçün sən hərzə işlərdə verirsən ömrünü badə,  
Xeyirli işlərə sərf et, həyatı eyle cavidan!

Pul ilə almadın canı, bilesən qiymətin, qədrin  
Ki, oğru da qədir bilməz oğurlarsa malı asan.

Əger sən şadiman olsan qəmə heç bir zərər gəlməz,  
Və ya qəmdən ölüb getsən, toxunmaz şadlığa nöqsan.

Nizami, səndə ruh varsa danış eşqü-məhəbbətdən,  
Gözel bir musiqi dinlə, şərab versin sənə canan.

\* \* \*

Yol çetin, aləm qaranlıq – atını bir yanə çek,  
Varlığı gəl bir zaman can mülkinə, vicedanə çek.

Qov könlül bağça-bağından bu qara qarğaları,  
İmtahan eylə, hüma quşlarını meydanə çek.

Könlümə oldunsa məhrəm, ey gülüm, aç pərdəni,  
Hikmətin şərbətini al, başına mərdanə çek.

Əhli-ruh məclislerində heç zaman olma ağır,  
Saçı tek, iç al şərab, hər işini səhmana çek.

Məşgul olma zərrəcə cənnət-cəhənnəmlə, saqın,  
Əz cəhənnəm başını, bir də qələm rizvanə çek.

Görçi ruh aləminin hikmətinə çatdı əlin,  
Ərşî titröt, gərdişin iplərini məstanə çek.

Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,  
Baxmadan gör, surəti-peymanəsin gəl canə çek.

Ey Nizami, bu qədər əsrar ki, sən açmışan,  
Anlayan yox rəmzini, bəsdir onu pünhənə çek.

\* \* \*

Diləyirdim mənə sən bir gecəlik yar olasan!  
Əhdî, peymanı tutub, əhdə vəfadər olasan!

Gözlərin yadları gördükdə gülür nərgiz tək,  
Bir tikandır mənə qəmzən, nola, qəmxar olasan!

Dostluğundan demişəm mən, neçə düşmən eşidib,  
Məni egyptə xəcıl etsən, özün xar olasan!

Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,  
Kimsədən qorxmaram, ancaq ki, düz İlqar olasan!

Sən nə quşsan, sınavım mən nə sayaq, söylə səni,  
Hanı bir öylə könül bəndü giriftar olasan?!

Şəhər əhli sənin eşqində Nizami kimidir,  
Nə rəva Axsitana munisi dildar olasan!

\* \* \*

Səni bağda görən güllər pərdə çəkdi üzünə,  
Reyhan zünnar bağlamağı rəva gördü özünə.

Xəcalətdən qızıl qandır qoñçelərin niqabı,  
Utanırlar, hüsнün salıb lalələri bu gunə.

Sən etirli saçlarını qulac-qulac açanda,  
Bənövşələr ismətindən köçüb getdi sürgünə.

Haray çəkən süsən-sünbüл susdu, birdən lal oldu,  
O ərgəvan cəmalından şölə düşdü hüsнünə.

Nərgiz sənin bazarından çıxdan çəkib gözünü,  
Tamarzıdır, sözün varsa, yanaş şəbbu gülünə.

Nizamini dinləyəndə bülbüл kəsdi cəh-cəhi,  
Çırpdı özün döñə-döñə bu şerin hər sözünə.

\* \* \*

Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək.  
Zülmətə atəş saçan gövhər mənim olsun gərək!

Aləmi odlandırır şəkkər ləbinlə ud xalın,  
Udla bir şəkkər səpən məcmər mənim olsun gərək.

Duzda dad, ləzzət olar, amma şirinlik, heyf, yox!  
Həm şirin, həm duzlu bir şəkkər mənim olsun gərək.

Hazıram nuş etməyə cüt aləmi bir badədə,  
Saqım ol ki, sən verən sağər mənim olsun gərək.

Müşk zülfün efrini saçmaqdadır dünyalara,  
Ah, bu cür xoş rayihə, ənber mənim olsun gərək!

Zülfünə quldur Nizami, nə deyir zülfün ucu:  
“Bax bu cür sadıq nökər, çakər mənim olsun gərək!”.

\* \* \*

Mən öz gəncliyimi sənə verdim, yar,  
Könlündə saxlanır açığın bazar.

O qənd dodağının al yaqutunu  
Qan-yaş tökən gözüm əks edər aşkar.

Apardı ömrümü şirin sözlərin,  
Sözünün üstündə durmayan nigar.

Fəryad, o ətirli tellər əlindən!  
Sanki ağa üzündə nar çıçayı var.

Gecələr sübhəcən hönkürən ürək  
Gələr, astanarı öpər, qucaqlar.

Qanuma susayıb bir cüt nərgizin,  
Haray, ey laləzar, haray, ey bahar!

## QƏSİDƏ

Mən – fikirlər ustadiyam, fəzilətim – bir ümmandır.  
Zamanlara, məkanlara hökm etməyim səmadandır.

Nəfəsimin ildirimi uca səsli zəngə bənzer,  
Bayraqlaşan qələmimin sancıldıği yer – cahandır.

Keyqubadın şah tacından çox ucadır qayəm mənim,  
Cah-cələlim, şan-şöhrətim Gurxan geyən qəbadandır.

Mən – kainat məşəliyəm, mən dördüncü qatda – Günəş,  
Mən – ikinci İsayam ki, xoş nəfəsim bir loğmandır.

Söz mülkündə hakim mənəm. Kim, söyləyin mənim takın  
Sahib – qıran qüdretlə zəfər qapısı açandır?!

Kəşfiyyatçı eql ordumu göndərirəm ön cəbhəyə,  
Ədbə fəzlim ayıq-sayıq... silahlansmış pasibandır.

Qüdret, cüret səxavətdən, söz də məndən yaranmışdır,  
Tər-təravət cavanlıqdan, hunər məndən bir nişandır.

Bir ərəğunən sədasıdır qəzellərim qulaqlarda,  
Lalə rəngli mey sayağı sözlərim zövq oxşayandır.

Yemlədiyim ulduzlara mənəm verən ilk təkəni,  
Pak dirilik suyu mənəm, onlar kasa, ya sincandır.

Əbəs yerə dəf çalmaram, nə vaxt çalsam, toy başlanar.  
Xütbə üçün nəğmə desəm, sanarlar ki, qəzelxandır.

Təbiətin, təfəkkürün təməlidir saçmalarım,  
Piyaləmin xıltı – mədən, bitkilərə nəfəs candır.

Taze behrə kimi gülən mənim cəsur üslubumun  
Yanında hər bir yenilik xəzəl kimi saralandır.

Hər bədihəm, hər müəmməm yüz-yuz qəlbə fəth eloyır,  
Min-min canı satın alan eyhamlarım bir dastandır.

Görəcə ince, pak xəttimi şərəf tapar İbn Müqələ,  
Şerimdəki cadulara İbn Hani də heyrandır.

Mən – şeriyət səmasında ləkəsiz bir Ay bədriyəm,  
Mirvaride illət olur... məndən uzaq illət andır.

Umsan Misir bələsanı, məni dinlə, baldı nitqim,  
Xurma kimi dadlı, şirin, qaymaq tutan bir lisandır.

Göy sırını nurlandıran mənim məşəl ürəyimdə.  
Əbədi bir kitabım var, kamillikdə o, Qurandır.

Zənd oxuyan möbibdərin nəfəsini kəsər nəğməm,  
O nəğmə ki, zəbur təki dehşət saçan bir tufandır...

Hər sözümün qüdrətilə min-min ürək çiçəklənir,  
Dodaqlarım güz fəslində yaz nəfəslə tor reyhandır.

Bu şənliklər diyarında səslenəməsə nəğmələrim,  
Kim bilər ki, müğənnilər muğ meyi tək qəlb açandır?!

Fəxr edirom sənətimlə. Deyin, necə fəxr etməyim,  
Mətləblərim buncu incə, şərim bu qədər rəvandır!

Hey çokılıən, hey qabarən bir ümmanın nəfəsiyəm,  
Cəzri durr axtaran kəndir, məddi bəlkə nərdivandır.

Çəkdiyim hər isti nəfəs döñür eşqə, nəvazişə,  
Bir də gördün o, təbimlə tüstülonən bir mərcandır.

Sədəf kimi halalxoram, gövhər kimi halalzadə.  
İki haramzadəniñsə mənə uddurduğu qandır.

Atasından xəbərsizdir xəbis. Mənim ulduzumsa  
Yüksök Yəmən ulduzu tək bicbalanı batırandır.

Nizaminin söz köhləni ildirimdir deyənlər var,  
Dörd dağının altında, de, görünərməi məgər cindir.

Ah, bu qədər öyünməklə həm xəcilməm, həm peşiman.  
Öz-özünü mədh cleyən içəridən natəvandır.

Yetər, bağla xəzinəni, aç incilər sandığını.  
Söz incisi fazillorə ən qiymətli ərməğandır.

## SİRLƏR XƏZİNƏSİ

### SÖZ QOŞMAĞIN FƏZİLƏTİ HAQQINDA

İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,  
Sözdən doğuldu ilk hərf... şahiddir bütün aləm.

Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,  
Önce söz cilvələndi. Sözdən can yaratıdlar.

Sözdən bir səs, bir nəfəs gəlməmiş... inan mənə:  
Can girmədi palçıqdan xəlq olunmuş bədənə.

435 O gündən ki, qələmlə kağız çatdı şərəfə,  
Cahan açdı gözünü, sözü gördü ilk dəfa.

Söz olmasa... yerində dünya donardı, sözsüz.  
Nə qədər söz dedilər, yenə əskilmədi söz.

Söz – canımızdır. Eşqin lügətinə baxsana!  
Biz sözük, gövdəmizsə yalnız xarabaxana!

Yalnız qələm gücünə düşüncələr saxlanır,  
Misra söz quşlarının qanadına bağlanır.

Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,  
Tükü qırx yerdən bölen sözdən kəskin nə var, nə?

440 Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,  
Təkcə sözdür, təkcə söz, yadında saxla bunu.

Təcidarlar özü də tac söyləmişlər sözə,  
Vasiflər vəsf eyləmiş, durub sözlə göz-gözə.

Gah sözün bayrağını çəkərlər eldən-ela,  
Gah qələmin yazdığı saçar dünyaya şolo.

Bayrağını en uzaq ellərə sancan da söz,  
Qələmилə en yeni iqimlər acan da söz.

Bomboş fikrə, xeyala təslim olan keslərə,  
İlham üz göstəribmi məgər bəri bir kərə?

445 Biz ki gözlərimizi sözə dikmişik artıq,  
Ölsək, sözle ölürik, qalsaq, sözlə qalarıq.

Damarları donanlar sözde tapar atəş, köz,  
Bağrı yanalar üçün dirilik suyudur söz.

Sözdür bərbad aləmin abad qalan guşesi,  
Bu fələk sürfəsinin en dadlı azuqəsi!

Hər boyadan arı söz, ömür – günsən, ömür – gün,  
Dillə vəsfini vermək bəlkə də qeyri-mümkün.

Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,  
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.

450 Söz tapa bilməsəydi candaki şah damarı,  
Can kələfin ucunu – aləmi tapardımı?

Sözlə keşf eleyiblər hər qaydani, hər yönü,  
Həm təbiət mülkünü, həm şəriət möhrünü.

Mədən söz və qızılı təklif cdib sərrafa,  
Sərraf tərəzisində söz qızıldan çox baha!

Təzə söz, köhnə altın... hansı hakim kəsilir?  
Söz hara, qızıl hara? Bunu sözdoğan bilir!

Öz qüvvəsilə gedər söz qasidi... tövşüməz,  
Söz qaldıran dağları qaldıra bilməz heç kəs.

455 Söz gümüşü yanında qara torpaqdı dirhəm,  
Qızıl hansı itdir ki, onu sözə tay bilem?

Heç kəs eyleşə bilməz sözdən yuxarı qatda,  
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.

Sözdən xəbərsiz qalır könüldən xəbərsizlər,  
Sözün yozumu sözdən daha şüx, daha dilbər.

Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,  
Qoy sözlə təzelənsin Nizaminin nəfəsi.

### Dördüncü səhbət

#### RƏİYYƏTİN HAQQINI PADŞAHIN QORUMASI

Mərdliyin qalxanını alıb getmiş, ey qorxaq!  
Divanelik guşəsi yaraşır sənə ancaq.

Bir mülkə udun ki, sən heç zaman bəqası yox,  
Bir ömrə udun ki, sən əzəldən vəfası yox.

Mey-məzə düşkünləri aldatdı, aldı səni,  
Bu hoqqabaz fəlekələr məsxərə qıldı səni.

1075 Sən Qurani, qılınçı bir kənara atmışan,  
Şərəfini bir xulta, bir qədəhə satmışan.

Heç qoymursan əlindən güzgü ilə darağı,  
Zülfün dərdindəsən yosma dilbər sayağı,

Saçlarıyla quyudan su çıxardan Rabiə,  
Nicat verdi köpəyə – yeddi mərddən birinə,

Sən, ey kişi adlanan, üzü qara, küt azığın!  
Bir gör arvadlığıyla neylədi bir dul qadın.

Yenəmi kişilikdən dəm vuracaqsan, utan!  
Az çərənlə, sən qat-qat aşağısan qadından.

1080 Ağlın boynunda daim bahadırlıq yükü var,  
Fəqət hansı bahadır ədalətə kəc baxar?!

Su təzələndi, fəqət sənin irmağında yox,  
Xal şölə saçdı, fəqət sənin yanağında yox.

Göy deyilsən ki, xəlqi tufanla qorxudasan,  
Qozbel çarxa bənzəmə, düşün, çəkin qayadan.

Təmiz cövhərdən özge neylə fəxr cələyek biz?  
Hanı saflıqdan savay mayəmiz, sərmayəmiz?

Zülmkarlıq dəhşətdir. Əbəs tökmə, ey cani,  
Öz üzünü suyunu, özgəsinin qanını.

Ədl, hümmət sevənlər yiğişdilər bir səhər,  
Yüz müşküldən birini həll ede bilmədilər.

1085

Tanrı ərənlərinin ədlindən qorx, adil ol,  
Gecə foryad oxları yağar başına bol-bol.

Kimdədir qeyrət, hümmət? Tanrı ərənlərində,  
Sixışdırma məndləri, qüdrət var əllərində!

Bir neçə hind kahinin duası, lənətilə,  
Sultan Mahmud düşdü, gör neçə böyük əngələ.

Məndlərin nəfəsində paklıq, saflıq gücü var,  
Qəzebləndirsən, qeyzi sənin başında çatlar.

1090

Mələklərdən daha saf əqidə yolçuları,  
Gözündə bağa qəder olmadılarımı bari?

O məndlərin yolunu qılıncınla kəsmə sən,  
Ürəyim parçalanar nalo xəncərlərindən!

Cahanın qəddarlığı onsuz da bəsdir bize,  
Yalnız haqqı qoruyan şahlar nəfəsdir bize.

Bu dünyada kim tapar ən böyük səadəti?  
O kəslər ki, qoruyar, gözləyər ədaleti!

## QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ

Bəla çəkmiş bir qadın bağıri qan, gözü yaşlı,  
Bir gün Sultan Səncərin etəyindən yapışdı.

1095 Dedi: – Ey Sultan, səndən görməmişəm yaxşılıq,  
Fəqət neçə zülümə şahid olmuşam artıq.

Kefli bir darğa gəlib alt-üst etdi yerimi,  
Şillə çəkdi üzümə, yoldu bircəklərimi.

Suçum varmı ki, məni öz evimdən çıxardı?  
Saçlarımdan yapışdı, sürüyüb çöla atdı.

Onun zülmələrindən nəfəs çəkə bilmirəm,  
Dağlar basıb köksümə bu vohşilik, bu sitəm.

Yaxamdan yapışır ki, de qatılın adını?  
Filan gecə kim vurdub kənddə filan adamı?

1100 Qapımı sindirir ki, söylə, hardadır canı?  
Belə də zülm olarmı, ey bu yurdun sultani?

Sərxos, qatil özükən, qırır qol-qanadımı,  
Neçin döyüb, incidir ağbircək bir qadını?

O yanda təbil çalıb, xərac yiğirlər onlar,  
Bir yanda bir qadının üstünə şər atanlar.

Əl uzadır bu darğa, bir fikirləş, gör, kimə,  
Sənin ədalətinə, mənim də ismətimə.

Mənim yaralı köksüm yanır dağdan, düyündən,  
Bezmişəm, əl çəkmişəm, inan, ömürdən, gündən.

1105 Şəhriyar! Yerdə qoysan bu zülmü, bu əzabı,  
Səndən sorulacaqdır qiyamətdə hesabı.

Adillik eşqindəsən, bəs hanı ədalətin?  
Haçan sona yetəcək sitəmin, qəbahətin?

Qaydadır ki, sultandan xalqa güc, qüvvət gələr,  
Bəs niyə səndən bize daim həqarət gələr?

Yetim malını yemək ədalətmidir məgər?  
Hələ də lənətlənir Abxazda qarətçilər.

Dulların əmlakını soyma, çapma, talama!  
Utan ağ saçlarımdan, dəymə olub-qalana.

1110 Sən qul olduğun halda şahlıq sövdəsindəsan,  
Canidən şah olarmı, ey haqqı dardan asan?

Şah ölkədə hər işi sahmana salsın gərək,  
Xalqın səadətinə keşikçi olsun gərək.

Adil olsa şah əgər, hamı ona baş əyər,  
Bəslər məhəbbətini bütün canlar, könüllər.

Nə hünər göstərmisən taxt başına gələli?  
Alt-üst etdin, taladın, vıran qoydun bu eli.

Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,  
Sarmışdı məmlekəti ədaləti, şəfqəti.

1115 Sən yıldın o şöhrəti, batıb getdi o ad-san,  
Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.

Əllərinle dağıldı şəhərlərin əsası,  
Biçinçinin xırımı, əkinçinin tarası.

Yığ başına ağlını əcəl gəlib yetməmiş,  
Bir ədalət qəsri tik, əlindən gəlirse iş.

Ədlin çilçıraq kimi işqlatsın gecəni,  
Bu gün, sabah, həmişə bəxtiyar etsin səni.

Yadda saxla, nə söylər sənə ağbırçək qarı:  
Qanadlandır, şadlandır yetimləri, dulları.

Qapazını geri çek yoxsulların başından,  
1120 Yoxsa oxlanacaqsan məzлumlar qarğışından.

Sən ki ox yağıdırırsan hər guşəyə bu qədər,  
Girəcəyin guşədən bixəbərsən, bixəbər.

Cahan qalalarını açan bir açardı şah,  
Qapılar bağlamağa gəlməmisən, ol agah!

Səni şah dikdilər ki, azaldasən cəfanı,  
Bir könül yaralansa, sən olasan dərmanı.

Zəiflərin adəti – nazla sığınmaq sənə,  
Sənin borcun – onların sıgal çəkmək telinə.

1125 Qulağını geniş aç, bu möhtac, bu yalavac,  
Bu ac zavallıların komasına işiq saç.

Xorasan ölkəsinin hökmədarı Səncərə,  
Kar etmədi bu sözlər, düşdü başı cəncələ.

Bu dövrə ədalət ərşə çəkilmiş, inan,  
Asılmışdır o yalnız Simurğun qanadından.

Daha bu torpaq üstə nəşədən bir əsər yox,  
Bu göy qübbə altında həyadan bir xəbər yox.

Qalx, ey dərdli Nizami, bu dünyani qucaqla,  
Ürəklər qana döndü, elə sən də qan ağla.

## XOSROV VƏ ŞİRİN

### KİTABIN TƏRTİBİ VƏ EŞQ HAQQINDA BİR NEÇƏ SÖZ

Ürəyin hatifi görüb məni şad,  
Hümmət eyvanından səsləndi: heyhat!..  
Durma, ey Nizami, iş zamanıdır,  
Fələk etibarsız, dünya fanidir.  
Təzə bahar yetir can çeşməsindən,  
Yeni paltar geydir sözlərinə sən.  
Hümmət cılə, burda ələ al sazi,  
Ucaltı bu pərdədə şirin avazı.  
Vaxtsız yola çıxsan, pusarlar, inan,  
Başını kəsərlər, vaxtsız banlaşan.  
Süsəntək hələlik dil bağlanmamış  
Gül kimi neçə gün dil açıb daniş!  
Polad kimi bərkit qızıl sözü sən,  
Salsın söz sikkəsi pulu qiymətdən.  
Dəmirçi kimi sən bir qılınc yarat,  
Sonra cılalandır, gün kimi parlat.  
Boş, mənasız sözlər kima gərəkdir?  
Kim belə sözləri dinleyəcəkdir?  
Sözü nəzmə çəkmək asandır, asan,  
Gərək söz üstündə sən can qoyasan.  
Sözündə çoxluğa qoyma yer olsun,  
Birin yüz olmasın, yüzün bir olsun.  
Su artıb həddini aşarsa əgər,  
İçəni doydurmaz, mütləq qərq edər.  
Bədəndə həddindən artıq olsa qan,  
Neşərlə tökerlər onu damardan.  
Az daniş, desinlər sözündə güc var,  
Çox sözü dinleyən çox nöqsan tutar.  
Çox söyləmək bəlkə sənə asandır,  
“Çox oldu” desələr böyük nöqsandır.  
Söz ruhdur, can üçün ruh bir dərmandır,  
Cantek əzizliyi bəlkə bundandır.

Gör dünyada neçə fərsiz insan var,  
Bir quru çörəye canı satırlar.  
Söz deyən qəvvasdır, söz işə gövhər,  
Bu gövhər çox çətin əmələ gelər.  
Gövhəri deşməkdən qorxur ustalar,  
Çünki onun ağır bir bahası var.  
Hekkaklar deşəndə onu qorxaraq,  
Deşməkçün sağirdə verərlər ancaq.  
İstərsən sərxos ol, istərsən huşyar,  
Çalış uzaq olsun səndən fitnəkar.  
Yaramaz qonşun var yanında min-min,  
Dillərində qarğış, gözlərində kin.  
Qəflətdə keçməsin bir an nəfəsin,  
Qəflətdədir sanma fikri bir kəsin.  
Eşidib hatifdən bu nəsihəti,  
Mən də hatif kimi tutdum xəlvəti.  
O xəlvətdə ürək böyük dəryadır,  
Bütün çəşmələrin gözü ordadır.  
Xoş bir efsanəyə əsaslanaraq,  
Döndərdim behiştə atəşgahı, bax.  
Olunca nəqqası bu butxanənin,  
Bəzək vurdum ona rövnəqli, zəngin.  
Söz canlı olanda abi-həyattək  
Hər bir mümkün şeyi cayızdır demək.  
Var doğru yazımağa, madam ki, imkan,  
Neçin gölsin gərək ortaya yalan?!

Qiymətdən salmışdır sözü yalanlar,  
Doğrunu danışan möhtəşəm olar.  
Dedi sübhi-sadiq çünki doğrunu,  
Dünyalar qızılı tutdurdu onu.  
Sərv də qaldırılmış düzlük bayraqı,  
Onunçun hemişə göydür yarpağı.  
Mənim xəzinəm var “Məxzənül-əsrar”,  
Boş zəhmət çəkməyin nə mənası var?  
Lakin bir adam yox dünyada bu gün,  
Zövqden, eyləncədən uzaq görünsün.  
Bir sevda bəslədim, şirindir dadi,

Dərdə düşənlərin budur imdadı.  
Bir naxış salmışam ona həvəsən,  
Həvəsə seyr edir onu her gören.  
Mən ele budağa əl vurmadım ki,  
Boş olsun xurmasız bir ağac təki.  
Məlum hekayədir "Xosrov ve Şirin",  
Dastan yoxdur əslə bu qədər şirin.  
Ruhu oxşasa da bu gözəl dastan,  
Pərdədə qalmışdı bu gəlin çoxdan.  
Taniyan yoxdu bu gözəl alması,  
Bordədə var idi bir əlyazması.  
O ölkənin qədim tarixlərindən  
Bu dastanı tamam öyrənmişəm mən.  
O yerdə yaşıyan qoca adamlar  
Təşviq etdi, işə mən verdim qərar.  
Ağıl bu dastanı bəyənsin gərek,  
Sözləri şirindir, mezmunu gerçek.  
Xosrovdan, Şirindən qalan yadigar  
Gizlində deyildir, durur aşikar  
Şəbdiz atın şəkli, Bisütün dağı,  
Pərviz sarayının eyvanı, tağı,  
Zavallı Fərhadın sənən arzusu,  
O Şahrud, o çöldə axan gözel su,  
O qəsri-Şirinə gedən süd çayı,  
Xosrovun ovlağı, zəngin sarayı.  
Ontelli sazını çalardı Barbed,  
Şahrudda aramgah – xoş istirahət.  
Söylərkən o həkim bu xoş dastanı,  
Çıxarib içindən eşqi, fəğanı.  
Altmış yaşındaydı yazanda bunu,  
Saxlaya bilmirdi yayda oxunu<sup>29</sup>!..  
Altmışda sevginin, eşqin höycəni  
Titrədə bilməzdi yorğun qocanı.  
Bilici deyəni etmədim təkrar,  
Məlumu deməkdən kimə fayda var?!

Onun yazdıqları – cəngavər eşqi,  
Mənim yazdıqlarım – bir dilbər eşqi.

Eşqdən başqa söz könlümə yaddır,  
Ömrümün quşuna sevgi qanaddır.  
Eşqdır mehribi uca göyərin,  
Eşqsız, ey dünya, nədir dəyərin?!  
Eşqin qulu ol ki, doğru yol budur,  
Ariflər yanında, bil, eşq uludur.  
Bu dünya eşqdır, qalan sırlıdaq,  
Eşqdən başqa şey boş bir oyunaq.  
Eşqsız olsayıdı xilqetin canı,  
Dirilik sarmazdı böyük cahani.  
Eşqsız bir adam bir neydir – qırıq,  
Yüz canı olsa da, ölüdür artıq.  
Eşqsız bu dünya soyuq məzardır,  
Ancaq eşq evində rahatlıq vardır.  
Eşqin yanğınsından gözəl şey nə var?  
Onsuz nə gül gülər, nə bulud ağlar.  
Oda səcdə edən atəşpərostlər  
Günəş üçün oda sitayış eylər.  
Sevgi hiylə bilməz, düzəltməz duzaq,  
Səni sevdasından buraxmaz uzaq.  
Köpək kimi yemək, içmək nədir, nə?  
Bir pişik olsa da, can ver eşqinə!  
Pişiyin eşqiylə yaşamaq, inan,  
Yaxşıdır, şir olub, yalnız qalmaqdən.  
Eşq düşsə daşın da qəlbinə əğər,  
Gövhərdən özüne məşəq düzəldər.  
Maqnit olmasayıdı eşqin əsiri,  
Çəkməzdi özünə dəmir zənciri.  
Kəhrəbanın eşqə düşməsə canı,  
Elə cəzb etməzdi quru samanı.  
Dünyada gövhər var, daş var nə qədər,  
Onlar nə bir saman, nə dəmir çəkər.  
Bu saysız-hesabsız maddələr yene,  
Bax, gör, meyl edirlər mərkezlərinə.  
Od bir kiçik dəlik tapmasa, hökmən  
Yarib çıxar çöle yerin təkindən.  
Baxma ki, bu ürək can sultانıdır,

Eşqə könül ver ki, canlar canıdır.  
 Göyə doğru əger çox qalxarsa su,  
 Yeno torpaq olar ən son arzusu.  
 Kainatda hər şey cəzbə bağlıdır,  
 Filosolar bunu eşq adlandırır.  
 Söyü bəzən qiblə, bəzən də Latdır,  
 Xəznəsi gah Kəbə, gah xərabatdır<sup>30</sup>.  
 İdrakı dinləsək, söyləyir o da:  
 "Hər şey eşq üstündə durur dünyada".  
 Göylər yaransayı eşqdən azad,  
 Düşün, olardımı yer üzü abad?  
 Eşqsız təndə can görmədiyimdən,  
 Ürəyimi satıb can almışam mən.  
 Eşqdən dünyaya saldım dumanlar,  
 Əqlin gözlerini etmişəm xumar.  
 Eşq ilə düzəlddim mən bu dastarı,  
 Doldurdum səsiyələ eşqin, dünyani.  
 Ondan uzaq gəzsin hər cahil insan,  
 Pay alıñ qoy yaxşı oxuyub, yazan.  
 Mən yaxşı yazmışam, qoy pís yazarlar  
 Müzdümlə yazuñları nə suçları var.

## LEYLİ VƏ MƏCNUN

### HEKAYƏT

Qədimdə belə bir rəvayət varmış  
 Ki, Mərv ölkəsində bir şah yaşarmış.  
 Bir neçə köpəyi zəncirləyərək,  
 Bəndlərə saxlardı onları divtək.  
 İtlərdə ejdaha qüvvəti vardi,  
 Dəvənin boynunu qopararlardı.  
 Açıqlanan zaman şah bir nəfərə,  
 Atarmış yazılı quduz itlərə.  
 Şahın qəzəbinə düşsəydi hər kəs,  
 Köpəklər dağıdıb yeyərdi dinmez.  
 Şahın yaxın olan adamlarından

Ağılı, kamallı bir nəfər cavan  
 Qorxu ki, dostları qran bu collad  
 Günlərin birində olsun ona yad.  
 Onun ahusunu öz vərdişiyle  
 Sınaqdan keçirsin köpək dişiyə.  
 İtlərdən qorxaraq, min həyəcanla  
 O gedib dostlaşdı it saxlayanla.  
 İtlərin yanına gelcek hər kərə  
 Bir qoyun atardı vəhşi itlərə.  
 Bu yolla bəsləndi, saxlandı itlər,  
 O gencə qalmadı qorxudan əsər.  
 O açıq əllini görən hər köpək  
 Ona qul olmuşdu boyun bükərək.  
 Bir gün açıqlandı şah o cavana,  
 Üzünü, gözünü turşutdu ona.  
 Collada emr etdi haman zülümkar:  
 "Bu gənci bu saat itlərə apar!"  
 O itməcazhılar itlik etdilər,  
 İt pay qapan kimi alb getdilər.  
 Gəncin əl-qolunu bağlayıb haman,  
 İtlərə atıldı onu kənardan.  
 O dəmirpənceli, o pələng itlər  
 Əvvəlcə cavana hücum etdilər.  
 Ancaq, tanıyntaxa baxıb durdular,  
 Quyruq bulayaraq boyun burdular.  
 Hamsı yere yatdı üzleri üstə,  
 Yatdılardı baş qoyub dizləri üstə.  
 Gənəcə daye kimi oldular, bilsən,  
 Bir gün gəlib keçdi bunun üstündən.  
 Üzünü göstərdi ağ səhər yenə,  
 Boyandı üfüqlər qızıl rənginə.  
 Şah peşiman oldu öz tutduğundan,  
 Yaxın nədimpləre söyledi bu an:  
 "Dünən o günahsız ahucugu mən  
 Səhv edib itlərə verdim əlimdən.  
 Bir baxın, görün ki, o quduz itlər  
 Gəncin vücudundan qoydumu əsər?"

İtləri saxlayan geldi çaparaq,  
Dedi ki: "Ey şahım, sən sırrə bir bax,  
Bu gənc – insan deyil, mələkdir, məlek,  
Onu sayəsində saxlayır fələk.  
Qalx, gol, bir ondakı işığa bax sən,  
Tanrı sənətini bəlkə görəsən.  
İtlərin ağızında sağ oturmuşdur,  
Onların ağızına möhür vurmuşdur.  
O əjdahaizlül canavar itlər  
Onun tüküne də verməmiş zərər.  
Şah əmr eyledi ki: "Dayanımaq olmaz,  
O əldən getmiş tez edin xilas".  
İtlərin yanından, yol məmurları  
Gənci getirdilər saraya səri.  
Şah heyran qaldı ki, o iğid cavan  
Necə can qorumuş o quduzlardan.  
Ağlaya-ağlaya göz yaşı tökdü,  
Ondan üzr istəyib, diz üstə çökdü,  
Dedi ki: "Aç, söylə sən, ey qəhrəman,  
Necə can qurtardin o quduzlardan".  
Gənc dedi: "Əvvəlcə çəkinib səndən,  
Tikələr atmışdım o itlərə mən.  
Etdiyim yaxşılıq getmedi hədər,  
İtlər öz ağızını möhürlədir.  
Lakin qulluq etdim düz on il sənə,  
Axırda bu cürə haq verdin mənə.  
Sən məni itlərə atdırısa əgor,  
Yaxşı ki, dost yeyən deyilmiş itlər.  
Dostluğunu səndə yox, itdə gördüm mən,  
İt bilən hörməti ayaqladın sən.  
İt sənə dost olar, bir sümük atsan,  
Namərd qədir bilməz, olsan da qurban".  
Şah heyran qaldı ki, bu nə hikmətdir,  
Bildi ki, səadət – insaniyyətdir.  
Qəfət yuxusundan ayıldı birdən,  
Əl çəkdi itlikdən, itpərəstlikdən...  
Bunu söyləməkdən bir məqsədəm var:

Səxavət qəlemdir, o, can qoruyar.  
Mecnun bəslədikcə o heyvanları,  
Çekdi dövresinə bir can hasarı.  
Hasar ətrafinda gezen hər heyvan  
Məcnunun işinə yaradı hər an.  
Bir yerde dursa da, qalxsə da əgər,  
Yanından getməzdə dostu vəhşilər.  
Məcnuna bənzəsən insanlıqda sən,  
Dünyada nə qüsse, nə dərəd çəkərsən.  
Xəlifə də yesə süfrəndə nemət,  
Yeməyi səndənsə, qulundur, əlbət.

#### MƏCNUNUN ƏZƏMƏTİ HAQQINDA

Məcnunu sərsəri zənn etmə ki, sən,  
Deyildi gördüğün divanələrdən.  
Oruclu, namazlı, nurlu bir çiraq,  
Əqlə yad deyildi, ədəbən uzaq,  
Vaxtının on böyük bir alımıydı,  
Aləmi şərh edən Loğman kimiyydi.  
Gizli menalara o yol açardı,  
Qəlbində göylərin mii sirri vardi.  
Qızıl sikkəsik hər sözü gözəl,  
Lələ bənzəyirdi dediyi qəzel.  
Dəlinin ağılına bələddir hər kəs,  
Ondan bu incilər saçıla bilmez,  
Dünyanın qeydini tamam ataraq,  
Qeydsiz bir həyat süründür ancaq.  
Ondan ölüm fikri aşib daşırdı,  
Köç tədarükünə hazırlaşırı.  
Deyirdi: "Can evim alışır-dərddən,  
Ölüm qurtaracaq məni möhnətdən".  
Kim ki düz gəlməsə dünyayla, inan,  
Çətin can qurtarar bu dar dünyadan.  
Dünyam dörd əlli tutsa bir nəfər,  
Çətinliklə köçüb dünyadan gedər.  
Məcnun yol yoldaşı gəzmədən bir an,

Açırdı zənciri öz varlığından.  
 Ta ki, can ovuna çıxsa Yaradan,  
 "Gətir" dediyi vaxt desin: "Budur can".  
 Ömür gəmisiндə can qorxusu var,  
 Bu qorxu ucundan geyməzdilər.  
 Xörəyi olmuşdu acı tikələr,  
 Yeməzdi dünyada o heç bir bəhər.  
 Dünyadan ol üzüb, düşməşdülər.  
 Leyli bəhanəydi bu yolda ancaq.  
 Nə vaxt ki arzusu bir yol vurardı,  
 Dünyadan qacaq yeri də vardi.  
 Onun da qəlbində yaşardı dilik,  
 Qında saxlayırdı onu qılıncetək.  
 Vüsal gəzməyirdi bizim pərizad.  
 Ta ki eşqin evi yaşasın abad.  
 Bir alım ustaddan soruşdum ki, mən:  
 "Aşiqin halını şərh et bize sən.  
 Onu ki vüsalə çağırırdı yar,  
 Möhlət verməyinin nə mənası var?  
 Neçin muradına yetmodi o da?  
 Ömründən otuz il o verdi bada?"  
 Dedi ki: - Yetsəydi murada bir an,  
 Əbədi çıxardı nəşə canından.  
 Uymadı bir anlıq kefə dünyada,  
 Otuz il nəşəni vermedi bada.  
 Bir qədəh alsayıdim o şərabdan mən,  
 Təmənnənam qalmazdım iki aləmdən.

## YEDDİ GÖZƏL

### BAHARIN TƏRİFİ

Müştəriylə Zühdə qovuşan zaman  
 Günəş daxil oldu Həmələ Hutdan<sup>283</sup>.  
 Otlar Xızır kimi bütün çöl boyu  
 Tapdı hər tərəfdə dirilik suyu.

Çəşmələr göbəyi oldu axar Nil,  
 Yolların üstündə coşdu səlsəbil.  
 Yer müşk ilə doldu, ud geydi hər yan,  
 Nafə satan külək oldu müşk alan<sup>284</sup>.  
 Novruz havasında olan etidal,  
 Aləmə bəxş etdi nuranı bir hal.  
 Novruzun nəsimi yeni ehə ilə  
 Qatdı öz canını çiçeyə, gülə.  
 Göründü otların baş qaldırması,  
 Silindi aynadan günəşin pası<sup>285</sup>.  
 Efir ətəyində şəbnəm oturdu,  
 Hərarət şaxtaya bir zərbə vurdur.  
 Dağlardan eriyən kafuri qarlar  
 Çaya göz yaşıyla verirdi vüqar.  
 Səbzəyə baxdıqca nurlandı gözələr,  
 Hər şey cavanlaşdı, oldu təzə-tər.  
 Nərgiz gözlərini süzəndən bəri  
 Yuxusuz eyledi bütün gözələr.  
 Saçdı nəfəsini sabahın quraraq  
 Səpdi benövşəyə etirirən eli.  
 Sərv kölgəlikdə yelkən quraraq  
 Şümşadın saçına çekirdi daraq.  
 Neylüfər qalınca həsrət yuxuya  
 Özünü yetirdi əlbəəl suya<sup>286</sup>.  
 Çiçəkli şaxlarda qöncə açıldı,  
 Lale yarpağıtək lö-lö saçıldı.  
 Nərgizin bu sərxoş gəlhagəlində  
 Süsən zər çubuğu tutdu əlinde<sup>287</sup>.  
 Təzə qonçərlər o gözəl bahar  
 Etdi qiyamətsiz ulduzlar nisar.  
 Şənbəlid gözündən yaşlar töküldü<sup>288</sup>,  
 Zəferan yeyərək təzədən güldü.  
 Goy gülə bəxş etdi abi-həyatı,  
 Şəqayıqə yazdı qanlı baratı<sup>289</sup>.  
 Nəşrinin gövhərə sinmiş yarpağı,  
 Tutiya əzirdi süsən budağı<sup>290</sup>.  
 Siçanqlığı da saçını aldı,

Hörüb deyləmli tek çiyninə saldı<sup>291</sup>.  
Yarpaq, ot göyərib, qalxıb artalı,  
Hom qayçı kosıldı, hom oldu xalı.  
Sünbü'l müşk vurub salxima bənd-bənd,  
Etdi qorənsilə acıqla rişxənd.  
Xeyrigül əhd ilə gəldi çəmənə;  
— Voliehədsən, — dedi, — o, yasəmənə.  
Süsənborın iyi göylərə qalxdı,  
Çarxın əqrəbini yandırdı, yaxdı<sup>292</sup>.  
Qönçə inəkgözə eyləməkdə naz,  
Filquləq sərənətən söylər quşa keyfi saz<sup>293</sup>,  
Kafur gülü, səhor osəndə yellər  
Qızların taxlığı sırgaya bənzər.  
Ud nişanlı müşki söyüd ki, vardi,  
Gah kafur yiğardi, gah müşk yiğardi.  
Ərğovan, yasəmən bitib qalxaraq,  
Bayraq ucaldırdı göye al və ağ.  
Xəzən oxalarından görmüşdü dağı,  
Əlini dişlərdi söyüd budağı.  
Qızılıqlı qalxaraq tacıdar oldu,  
Yel do, qum da ona tərofdar oldu.  
Bütün bir gecəni budaqda bülbülbül  
Xoruz banınadək döyürdü təbil.  
Meydan yamyasıldı, gül işe aldı,  
Beş növbə təbili o çaldı, çaldı.  
Sərv üstə faxtəyo edilsə nəzər,  
Səsi rud səsinə olduqca bənzər.  
Səhor nələsiyə qumru ötüşü  
Kökliyin olindən aldı gülüşü.  
Turaclar əkində ötüb gedirdi,  
Cənnət beytleri teqtı edirdi<sup>294</sup>.  
Zəndibaf, behiştin "Zənd" kitabından  
Gəcə bir neçə herf oxudu pünhan.  
İti novasıyla əndləlib gəldi,  
Ahəngdar telitek çəngin incoldı.  
Yazı lövhü kimi naxışlandı bağ,  
Quş, balıq şadlandı, oldu keyfi çağ.

## İSKƏNDƏRNAMƏ

### İSKƏNDƏRİN ZÜLMƏTƏ GETMƏSİ

Saqı, bu zülmətə bənzər torpağı  
Araşdır, ver mənə həyat bulağı!  
O parlaq su ilə mənə sal nozər,  
Bu həyatdan daha canlı həyat ver!

Bu bahar fəslində yeni ve köhnə  
Tarixdən başlaram gözəl tərəno.  
Revayət eyləmiş sınaqlı dehqan:  
Yazın ilk gecəsi ulu hökmüran  
Zülmata getməyə əzm etdi artıq,  
Fikri təskin edər hər bir qaranlıq.  
Günəş qıfla vurunca göylər,  
Qaranlıq içində doğar min gövhər.  
Bu həyat suyunda kim etse məskən,  
Gərəkdir bir pərdə çəksin öündən.  
Çimənələr bu duru, saf çeşmələrdə  
Gərəkdir üzünə çəksin bir pərdə.  
İskəndər zülmata edərkən sefər,  
Söyledi: "Artıqdır bu mühüm şəyərlə!"  
Cilovu buraxdı "zülmət" deyərək,  
Əjdər quyuğunda gizləndi Aytək<sup>295</sup>.  
Söyledi o zaman böyük İskəndər,  
Ona rəhbər olsun Xızır peyğəmbər.  
Atı Xızır verdi böyük tacıdar,  
Bilirdi onda bir aslan qəlbə var.  
Verdi ki, bu yolda səyirtsin onu,  
Onunla tapsın bu həyat suyunu,  
Çuxurlar parladan bir gövher verdi,  
Çəsmələr arayan bir rəhbər verdi.  
Dedi ki: "Bu yoluñ hər tərəfinə  
Həqiqi bir rəhbər özünsən yenə!  
Cilovu hər yana istersen burax,  
Aç ağıl gözünü, ayıq ol ancaq!

O çeşmə nə yerdə olsa aşikar,  
Aldatmaz sonı bu gövhər, parıldar.  
Uğurla iç haman uğurlu sudan,  
Mənə də göstər ki, yeyəsən ehsan".  
Göy gərdişi Xızır haman fermanla  
Ahəngi pozmadan üz qoydu yola.  
Ordudan ayrıldı, irəli getdi,  
Hər yana himmetlə bir nəzər etdi.  
Su üçün dolandı bütün bucağı,  
Çatmadı suya o susuz dodağı.  
Əlində parlادı parlayan gövhər,  
Tapıldı nəhayət aranan gövhər.  
Gümüş rəngli çeşmə axırdı şən-şən,  
Süzülən gümüştek daş göbəyindən.  
Bu çeşmə tərifdən uzaqdı, uzaq.  
Bir nur çeşməsiydi bu qaynar bulaq.  
Bir ulduz nə sayaq olursa səhər,  
O parlaq çeşmə də olur o tohər.  
Hələ bədr olmadan nura dolsa Ay,  
Eleydi bir az da böyük olsa Ay.  
Qaynayırlar, durmayır öz menzilində,  
Sanki bir civədir iflic əlinde.  
O qədər parlaqdır bu letif kövhər,  
Dünyada yox ona bənzeyən gövhər.  
Yox başqa gövhərdə bu nur, bu günəş,  
Ona həm su demək olur, həm atəş.  
Xızır həyat suyunu tapınca artıq.  
Hər iki gözünlə doldu bir işiq.  
Aşağı enərək dərhal soyundu,  
Doyunca həm çımdi, həm da yuyundu.  
Doyunca içdi o, həyat suyundan,  
Əbedi həyata çatdı arayan.  
Atına içirdi, çımdirdi onu,  
Tökdu ağ qədəhə həyat suyunu.  
Atının yanında oturdu bir an,  
Göz götürməz oldu o aydın sudan.  
İstədi gelince yoldan İskəndər,

Desin: "Həyat suyu budur, qıl nəzər!"  
Bir daha çeşməyə göz gəzdirərkən,  
Dirilik çeşməsi yox oldu gözden.  
Derhal bu iş oldu Xızır üçün məlum:  
İskəndər o sudan qalacaq məhrum.  
Qorxmadı, utandı o İskəndərden,  
Xızır da su kimi itdi gözlərdən.  
Söylənən sözləri rumlu ravalılar  
Başqa bir şəkildə rəvayət edər:  
Bu yolda İlyasla Xızır yoldaşdı,  
Çəşməyə gedərkən dostlar yanaşdı.  
Görüşdü har iki sevimli rəhber,  
Çəşməyə çatınca atan endilər.  
O bulaq başında açıldı süfrə,  
Bulaq başı verir dad yeməklərə.  
Süfrədə çörəkdən atır qalxardı,  
Duzlanmış qupquru bir balıq vardi.  
Birisi eyildi su içsin deyə,  
Əlindən o balıq düşdü çeşməyə,  
Cumdu o firuze rəngli bulağa,  
Əl atmaq istədi üzən balığa.  
Tutunca gördü ki, diridir balığ.  
Uğurlu bir fala sevindi artıq.  
Bildi ki, can veren bu parlaq bulaq  
Aranan dirilik suyudur ancaq.  
Həyat çeşməsindən içdi doyduqca,  
Bir həyat qazandı dünya durduqca.  
Dostuna tez xəbər verdi bu zaman,  
İçdi bu əbədi həyat suyundan.  
Təəccüb etmə o gümüş bulağa,  
Yenidən can verdi ölü balığa.  
Təəccüb bundadır: bir ölü balığ  
Dirilik suyuna yol açdı artıq.  
Bu quru balıqdan, həyat suyundan  
Ərəblər nəql edir başqa bir dastan:  
Başqa bir yerdaymış həyat çeşməsi,  
Yol azmış məcəsusun, Rumun dəstəsi.

Tutaq ki, zülmətədə həyat suyu var,  
 Yol açan içməzsə kimdir gunahkar?  
 Xızır, İlyas kam aldı həyat suyundan,  
 Ancaq vermədilər özgəyə nişan.  
 Biri kam alaraq döndü səhraya,  
 Biri də içərek cumdu dəryaya.  
 Dənləri bir sudan içib boy atdı,  
 Ancaq onu iki dəyirmən dardı.  
 Çəşməni keçirmək fikriylə əle,  
 İskəndər at çapdı min zəhmət ilə.  
 Dirilik verən bir çeşma dilərkən,  
 Çəşmədən göyerdi sulu bir çəmən.  
 Çəşməni ararkən qırx gün at saldı,  
 Onu tapmayaraq kölgədə qaldı.  
 Ateşmi düşməndü şah ürəyinə,  
 Uymuşdu çeşmənin xoş ahənginə.  
 Çəşmədən kölgə yox, gümüş nur çıxar,  
 Ancaq çox az olur kölgəsiz sular.  
 Çəşməyə lazımsa onun kölgəsi,  
 Neçin kölgəsizdir Günəş çeşmesi?  
 İçməli olursa çeşmə Günəşdən,  
 Kölğədə qalmışdır o çeşmə nədən?  
 Çəşmədə kölgəlik yaxşıdır tozdan,  
 Bunda sərinlik var, onda həyacan.  
 Şah o kölgəlikdə tapmadı çara,  
 Gündüzü olmuşdur kölgədən qara.  
 Əbədi həyata ümidi bəslərkən,  
 İndi can qayğısı çekir her yetən.  
 Padşahın ümidi söndüyü zaman  
 Qayıtməq istədi göldiyi yoldan.  
 Düşündü, nə tədbir eləsin barı,  
 Qaranlıq kölgədən çıxın dişarı.  
 O yolda qarşıya çıxdı bir məlek,  
 Padşahın əlinə o əl çəkərək,  
 Dedi: "Bu dünyani keçirdin ələ,  
 Belə ciy xülyadan doymadın hələ?"  
 Ovcuna buraxdı pul qədər bir daş,

Dedi: "Tut bu daşı canından da baş!  
 Bu daşlıq dünyada çalış, tök tədbir,  
 Bu ağırlıqda daş əlinə keçir!  
 Qəlbində minlərlə olsa da dilek,  
 Bu daşın tayıyla doyarsan, bişəkk..."  
 O daşı İskəndər aldı məlekədən,  
 Gözündə yox oldu ona daş verən.  
 O zülmət içinde çapdı İskəndər,  
 Gözündə bir zülmət, könüldə kədər.  
 Bir hatif səsləndi ona qeybdən:  
 "Qisməti hər kəsə yazır verən!  
 İskəndər zülmətə doğru at çapar,  
 Xızır isə çeşməni işiqda tapar.  
 Ararkən tapmadı çeşmə İskəndər,  
 Xızra qismət oldu, gördü çox səmər.  
 Yüzü halva üçün yandıras ocaq,  
 Halva şirin eylər bir ağızı ancaq".  
 Başqa bir səs geldi ki: "Ey əhli-Rum!  
 Bu gözel ölkədə var parlayan qum.  
 Peşiman olacaq onu götürən,  
 Dizina vuracaq heç götürməyən".  
 Keçirkən parlayan qumdan hər nəfər  
 Götürdü bəxtinə görə bir qədər.  
 O yerdə şah gördü çox hikmət, çox raz  
 Ki, ondan birini söyləmək olmaz!  
 İsrafilən, Surdan bir bəhs açaraq,  
 Demədəm, məqsəddən düşməyim uzaq.  
 Açımiş bu mədəni başqa bir şair<sup>260</sup>,  
 Yenidən bir əsas qurmaq çətindir.  
 Əli çatmayınca həyat suyuna,  
 Qayıtdı şah işiq çeşmə yoluna.  
 İskəndər orduya verincə fərman,  
 İşığa döndülər zülmət yolundan.  
 O yeni cığırla göldiyi yoldan  
 Bələdçi olmuşdur o dərdli madyan.  
 Qırx gün yol getdikdən sonra qaranlıq  
 Getdikcə çəkildi, göründü işiq.

Al Güneş buludan çıxdığı zaman  
 Qan-toro batmışdı o susuzluqdan.  
 Qismotsız bir şeyə göstərdi həvəs,  
 Qismətin deyilsə çalışma obəs!  
 Ruzi arxasında qaçmaq nə gərək!  
 Son otur, ruzinin özü gelecek.  
 Biri toxum səpər, o biri biçer,  
 Bəxtiyar odur ki, bu sözü dinlər.  
 Hər şeyi özünçün ökmək nə yarar?  
 Dünyada hesabsız ruzi yeyən var!  
 Keçənlər zəhmətlə əkdiyi bağdan  
 Gələnlər meyvəni dərmış hər zaman.  
 Keçənlər bir çox şey əkmişdir bizi,  
 Biz də əkməliyik gənc nəslimizə.  
 Dünya bir tarladır, diqqətlə baxsaq,  
 Həmi bür-birinə cütçüdür ancaq.

#### İŞKƏNDƏRİN ŞİMALA ÇATMASI VƏ YƏCUC SƏDDİNİ BAĞLAMASI

Müğənni, ürəyim düşübdür dara,  
 Bu dərdo sazinla sən cılyo çara!  
 Kənlüm cuşə golib, qəmdən, qüssədən,  
 Sazının telilö ram et onu sən!

Güneş öz evinə edəndə şitab  
 İstidən aslanlar oldular kabab<sup>227</sup>.  
 Gücü, horaroti artı ambaan,  
 Cırkı, rütubəti sildi havadan.  
 Qarsılıdı bitkinin yaşılı yarpağı,  
 Saralıdı lalonın qızıl yarpağı.  
 Bürkü sohralara od-alov saldı,  
 Meyvələrin ağızı açıla qaldı.  
 Bülbül çöldən dağça cılyo səfər,  
 Səsəndən qürbatdə qorib nəğmələr.  
 Qızdı yay gününün isti nəfəsi,  
 Çalı quşlarının kəsildi səsi.

Günəşi, göylərdə dolanan zaman  
 Sancıb saraltımadı əqrəbtək xəzan.  
 Tüstülenən bir teş vardi elində,  
 Gəzib od saçırıcı o, Zəngdə, Çində.  
 Yırtrıldı aslanək iti caynağı  
 Gah öküz sağrısı, gah gur dırnağı<sup>228</sup>.  
 Yayın ən sıddətli, isti çağında,  
 Daş muma dönəndə gün qabağında  
 İskender gözündən qovub yuxunu,  
 İstədi Xırxiça çəksin qoşunu.  
 Şah vida cılyo Çin xaqanına,  
 Xəzine, var-dövlət bəxş etdi ona.  
 Yola rəvan oldu, Çini tərk etdi,  
 Qoşunu sohraya doğru yönəldi.  
 Bextinin təblini çaldırıb yenə,  
 Yetişdi Meşriqdən Şimal həddinə.  
 Keçdi o, çöllərdən, axan qumlardan,  
 Nə uçan quş gördü, nə də bir insan.  
 Qarşıda parlayan düzənlilik vardi,  
 Qumları nuri saçar, par-par yanardı.  
 Bələdçi dedi ki: "Burda gördünүn  
 Qumlar başdan-başa gümüşdür bütün.  
 Burdan sən o qədər götür xəzinə,  
 Qoşunu salmasın yolda çətinə.  
 Qoşundan bilməsin bunu bir nəfər, –  
 Ağır yük götürüb əldən düşərlər".  
 Şahınsa çox idi saf qızılları,  
 Odur ki, baxmadı gümüşə sarı.  
 Ancaq ki neyəsin, güc gəldi tamah,  
 Bir neçə dəvəni yüklədi padşah.  
 Yel kimi keçə də yolu çaparaq,  
 Qalxmirdı havaya nə toz, nə torpaq.  
 Bir höftə qonmadı toz paltaqlara,  
 Çünkü başdan-başa gümüşdü ora.  
 Deyordin, bu yerlər iki hissəydi:  
 Torpağı gümüşdü, suyu civəydi.  
 Nə gümüş üstündə dinclənmək olar,

Nə cive su kimi içmeye yarar.  
 O yer tutulmuşdu belə bir dərdə,  
 Çökmüşdü torpağa qara bir pərdə.  
 Harda ki, içməli bir çeşme vardi,  
 İçində su ilə cive qaynardsı.  
 Su cive üstündə tutmuşdu qərar,  
 Ordan çürətlə su içirdi onlar.  
 Çalxalanmasayıdı əgər çeşmələr,  
 Civədən görməzdii heç kimse zərər.  
 Çəşmələr bulanıb qaynaşan zaman  
 Heç kimse əyilib içməzdii ondan.  
 Bilməyib içsəydi bir adam əgər,  
 Onu öldürərdi sudakı zəher.  
 Şah bunu biləndə, tez verdi fərman:  
 Hami ariq olsun su içən zaman!  
 Hər kim axar sudan istəsə içmək,  
 Onu ehtiyatla durultsun gərək.  
 Bir ay yol getdilər onlar bu sayaq,  
 Öldü susuzluqdan bir çoxu ancaq.  
 Gümüşlü çöllərdən keçərək yeno  
 Gələb yetişdilər vətənlərinə.  
 Düşdülər torpağa yorğun, natəvan,  
 Torpaqda dincələr torpaqdan olan.  
 Gördülər qarsıda bir düşərgə var,  
 Zülmətdə Güneştək par-par parıldar.  
 Qabaq-qarşı duran dağda bir qala  
 Tutmuşdu başını göye vüqarla.  
 Qala arxasında bir dağ da vardi,  
 Belində kəməri sarp qayaları.  
 Orda peygəmbərə etməyib beyət,  
 Bir tayfa yaşardı sakit, səlamət.  
 Onlar ilham alıb böyük Tanrıdan,  
 Özləri olmuşdu allahtanıyan.  
 Onlar İskəndəri paksifet görçək,  
 Qəbul elədilər bir peygəmbərtək.  
 Bilikli, adil bir hökmədar kimi  
 Qələbləri bəzədi onun telimi.

İskəndər onlara haqqı göstərdi,  
 Din, bilik, mərifət, – çox şeylər verdi.  
 Şahı mərhəmətli, qayğış görçək,  
 Açıb dərdlərini umdular kömək:  
 "Ey qəlb! şəfqətli qadır hökmüran,  
 Müti qullarına, gəl, ol pasiban!  
 Bu dağdan o yana vardır bir diyar,  
 Sonsuz bir səhradır, sərt qayalıqlar,  
 Oranı yəcuflar etmişlər məskən,  
 İnsana bənzərlər, divdirlər əslən!  
 Şirtək almazcaynaq, sərt, dəmirürək.  
 Hamisi xaindir yırtıcı qurdtek.  
 Təpədən-dırnağa tükləri biz-biz,  
 Yoxdur üzlərində burundan bir iz,  
 Boyları bir qarış, yeməkləri çox,  
 İstdidən, soyuqdan qorxuları yox;  
 Dişdən, dırmaqdan da – yırtıcı heyvan,  
 Qana hərisdirlər onlar hər zaman.  
 Yeyinlikdə üstün gələrlər yelə,  
 Poladı deşərlər dırmaqları ilə.  
 Yeməkdə, içməkdə naşükürdlər,  
 Allahı tanımaz orda bir nəfər.  
 Dünaya bu qədər yeməli şey var,  
 Ancaq ki, ot-ələf yeyərlər onlar.  
 Yeyərlər, yatarlar, iş-güt bilməzlər,  
 Mini doğulanda bircəsi ölü.  
 Onların yerində bir cür ot bitir,  
 Verər istiottək çox tünd dənələr.  
 Hər gecə-gündüzdə ondan bir azca  
 Yeyərər yatarlar elə ordaca.  
 Bir xırmən başqa ot versən də əgər,  
 Yeyərlər, yenə də doymaq bilməzlər.  
 Ayla, Gün səmada üz-üzə gəlcək  
 Onlar qaynaşarlar xırda qurdıartək.  
 Nə düşsə, qorxusuz tutub yeyərlər  
 Bu sayaq, Ay yarı olana qədər.  
 Göydə Ay kiçilib olanda yarı..

Azalar bir qədər iştahaları  
 Qara buludlardan ildə bir kərə  
 Böyük bir ejdaha düşər o yerə;  
 Yaman yekə olur, həmin o heyvan,  
 Yəcuclar doyuncu yeyerlər ondan.  
 Yixılıb qalarlar, bir aya qədər  
 Sərxiştək yatarlar, heç nə yeməzlər.  
 Köklə otdan başqa bilməzlər yemək,  
 Xəstəlik görməzlər ölen günədək.  
 Bir nəfər ölərse onlardan əger,  
 Hamisi yiğisib ölüyü yeyer.  
 Şoran torpaqlarda nə murdar qalar,  
 Nə de ölülərə qazılarsın məzar.  
 Yaxşı cəhəti də budur: o torpaq  
 Məzardan xalidir, murdardan uzaq!  
 Arabir hücumla talayıb bizi,  
 Xaraba qojarlar evlerimizi.  
 Qoyun-quzumuzu aparıb onlar,  
 Yeyərlər nə qədər azuqəmiz var.  
 Bu itsifatlılarından qorxduğu qədər  
 Canavardan qorxmaz bizim sürülər.  
 Bizləri qırmaqcın edərlər qovğa,  
 Didərgin salarlar yurdandan uzağa.  
 Biz uca dağlara qaçıb qorxudan  
 Quştek ağaclarında salaraq məkan.  
 Ancaq ayaqları süstdür bir qədər,  
 Ardimizca dağa çıxa bilməzlər.  
 Bu böyük bələni bizdən əger sən  
 Dəf etsən, çox böyük səvab edərsən!  
 İskəndər bildi ki, zordur yəcuclar,  
 Yəqin hər birində bir fil gücü var.  
 Bir sodd ucaldı ki, orda poladdan,  
 Olmaz həşrə qədər onu dağıdan.  
 Ona uca bəxti köməklik etdi,  
 Tikilib qurtardı İskəndər səddi.  
 Dönüb bir şəhərə geldi şah ordan,  
 Axtarış tapmadı orda bir insan.

Yenə səfərinə davam etdi şah,  
 Kötüməye başladı ordan qərargah.  
 Bu işdən kecəndə bir xeyli müddət,  
 Bir ay dağlar, çölər aşib, nəhayət,  
 Gözəl bir mənzildə məskən salıdlar,  
 Bu yerdən hamisi məmnum qaldılar.  
 Bir yol töhfəsi, tek böyük hökmüran  
 Göstərdi qoşuna şəhri uzaqdan.  
 Başqa cüre idi burda təbiət,  
 Su ilə, əkinlə tapmışdı ziynət.  
 Hasarsız, divarsız bağlardı hər yan,  
 Bol-bol sürü vardi, yoxdu bir çoban.  
 Qoşundan birisi tər meyvələrə  
 Əlini uzadıb istədi dərə,  
 Həmin meyvələrdən birini dərcək  
 Bədəni qıç olub qaldı kamantək.  
 Başqa bir atlı da qoyun tutanda  
 Onu bərk qızdırma tutdu bir anda.  
 İskəndər: "Bax, bunlar iibrətdir", – deyə,  
 Əlini vurmadi orda heç nəyə.  
 Qoşuna əmr edib şah dedi: "Heç kəs  
 Özgənin bağına toxuna bilməz!"  
 Teləsilik gedərək ordan bir qədər,  
 O axar-baxarlı yerdən keçdiłər,  
 Cənnəttək, neməti bol-bol, firavan  
 Bir şəhər gördülər onlar uzaqdan.  
 Gəlib darvazaya çatdı İskəndər,  
 Gördü ki, qapıdan yoxdur bir əsər.  
 Müdrük qocalarla girdi şəhərə,  
 Baş vurdı onlarla burda hər yerə,  
 Gördü çox bəzəkli, dolu dükanlar,  
 Ancaq nə qapısı, nə qifili var.  
 Nəcib şəhər əhll onu görəntək  
 Çıxdı qarşısına təzim edərək.  
 Gətirdilər qəsrə bir mehman kimi,  
 Saray ziynətləyi asiman kimi.  
 Süfrə bəzədilər, büsat qurdular,

Özləri xidmətdə hazır durdular.  
Pərəstiş etdilər o mehmanlara,  
Əhsən qonaqsevən bu insanlara!  
Süfrəni bəyəndi böyük hökmədar,  
Onlar fərəhəlnib çox şad oldular.  
İskəndər soruşdu: "Nə üçün sizlər  
Qorxu bilməzsiniz heç zərrə qədər?  
Neçün burda belə arxayılıq var?  
Neçün qıflısdır burda qapılar?  
Yoxdur heç bir bağda keşikçi, bağban,  
Neçin sürünüzü güdməz bir çoban?  
Çobansız sürülər nedir bir belə,  
Baxdıqca yayılıb düzəna, çölə?  
Belə arxayılıq, laqeydlik nedir?  
Sizin inamınız, deyin, kimədir?"  
Ədalət yurdunun ağsaqqalları  
Bir də mədh eləyib o hökmədarı  
Dedilər: "Başına tac qoyan Allah  
Ömrünü payidar eləsin, ey şah!  
İşində haqq sənə havadar olsun,  
Şöhrətli adına hüner yar olsun!  
Bizim güzəranı sordu hökmürən,  
Buyurub dinləsin, biz edək bəyan:  
Doğrusu budur ki, bizlər qədimdən  
Bu dağı, bu çöülü etmişik məskən.  
Fağır bir tayfayıq, həm də dinpərvər,  
Düzlükdən keçmərik əsla tük qədər.  
Öyri dolanmaqla yoxdur işimiz,  
Düzlükdən başqa yol tanımıraq biz.  
Öyrilik yoluna çəkmışık hasar,  
Düzlükə olmuşuq əzabdan kənar.  
Yalan getirmərik biz dilimizə,  
Öyri yuxular da görünməz bizə,  
Faydasız etmərik heç sorğu-sual,  
Çünki Allaha da xoş gedər bu hal.  
Allahdan nə gəlsə, edərik şükkür,  
Çünki narazılıq naşükürlüyüdür.

Biz razı qalarıq nə gəlsə həqdən,  
Düşmənlik edərmi pərəstiş edən?  
Acizin dərdine edərik çara,  
Xilas eyleyərik düşərse dara.  
Bizim aramızda, bilsək ki, əgər,  
Birinə bir işdə yetişib zərər,  
Biz öz kisəmizdən onu ödərik,  
Verib mayasını təmin edərik.  
Bizdə bərabərdir hamının varı,  
Bərabər bölgəlik bütün malları.  
Bizdə artıq deyil heç kasdən heç kəs,  
Bizdə ağlayana heç kimse gülməz.  
Oğrudan qorxmariq, biz nə şəhərdə  
Keşikci qoynaq, nə də çöllərdə.  
Öğurluq eləməz bizdə bir nəfər,  
Öğurlaya bilməz bizdən özgələr.  
Nə zəncir, nə qıfil görər qapılar,  
Gözətçisiz otlar bizim mal-davar.  
Bizim uşaqları böyüdər Allah,  
Naxıra şir, pələng toxunmaz əsla.  
Bizim bir qoyuna dəysə canavar,  
Ordaca gəbərib yerində qalar.  
Kim dərsə bir sünbüл bizim əkindən,  
Qəfil bir ox dəyər düz ürəyindən.  
Biz əkin zamanı səpərik dəni,  
Haqqə tapşırıraq sonra əkinini.  
Altı ay olarıq əkindən uzaq,  
Bir də biçin vaxtı gələrik ancaq.  
Bizim bərəkətli münbit zəmilər  
Düz birə yeddi yüz məhsul yetirər.  
Bir, yaxud yüz belə işi bacarsaq,  
Allaha təvəkkül edərik ancaq.  
Bizi hifz eləyen Allahdır, Allah,  
Biz yalnız Allaha gətirrik pənah.  
Xəbərçilik bilməz bir nəfərimiz,  
Özgənən eybinə göz yumarıq biz,  
Birini qəzəbli, acıqlı görsək,

Ona məsləhətlə elərik kömək.  
 Heç kəsi pis yola əsla çəkmərik,  
 Fitnə axıtmarıq, qan da tökmərik.  
 Dərdlinin dərdinə olarıq şərik,  
 Şad olsa, onunla şadlıq eylərik.  
 Qızılı, gümüşə aldanmaz heç kəs,  
 Bunlar bizim yerdə bir şəya dəyməz.  
 Xəsislik bilmərik dünyada bizlər,  
 Zorla şey almariq bir arpa qədər.  
 Bizdən qaçmaz əsla vohşü heyvahlar,  
 Vermərik onlara əziyyət, azar.  
 Ehtiyac olanda gur, cüyür, ceyran  
 Özləri axışib girər qapıdan.  
 Ovlamaq istəsek onlardan əgər,  
 Ovlarıq ehtiyac duyulan qədər.  
 Lazım olmayıarı biz nəhaq yere  
 Qırmarıq, ziynətdir onlar çöllərə.  
 Nə öküz, nə eşşək kimi yeyərik,  
 Nə də ağızımızı möhürüleyərik.  
 Süfrəye har cure nemət düzsələr,  
 Yeyərik, gözümüz qalana qədər.  
 Bizdə cavanlardan ölüm uzaqdır,  
 Ölüm çox yaşamış qocaya haqqı.  
 Ölüyü biz əsla saxlamarıq yas,  
 Bilirik, bu dərdə bir çare olmaz.  
 Üzo deyilməyən bir sözü heç kəs,  
 Bizlərdə qaydadır, daldada deməz.  
 Kim nə cür dolanır, danışmariq biz,  
 Kimsənin işinə qarışmariq biz.  
 Naşükür deyilik qismətimizə,  
 Razıyıq qəzadan nə gəlsə biza.  
 Allahın lütf edib verdiyi şeyə  
 Demərik: "Bu hardan? Bu belə niyə?"  
 Bizimlə birlikdə o adam yaşar  
 Ki, ola bizimtək tamiz, pəhrizkar.  
 Tutduğumuz yoldan çıxsa bir insan,  
 Kim olsa qovanıq öz aramızdan..."  
 İskəndər bu qayda-qanunu görcək

Duruxub dayandı divanələrtək.  
 Çünkü belə şeyi nə görmüş, nə də  
 Oxumuş idi bir xosrovnamədə...  
 Öz özünə dedi: "Arıfsən əgər,  
 Qoy sənə bir ibret olsun bu sirlər.  
 Dünyanı gəzmərəm mən, daha bəsdir,  
 Hər ovlaqla bir tor qurmaq əbəsdir.  
 Bütün bildiklərim qalsın bir yana,  
 Bunların səhbəti bəs elər mana.  
 Elə bil, dünyani o Pərvərdigar  
 Bu mərd insanların etmiş bərqərər.  
 Bunlar şövkət vərmiş aləmə, yaqın  
 Sütunu bunlardır bütün aləmin.  
 Düz yaşayış yolu budursa əgər,  
 İnsan bunlardırsa, bəs nəyik bizlər?  
 Bizi haqq göndərib çöle, dənizə,  
 Qəsdi göstərməkmiş bunları biza.  
 Vəhşi adətlərə cəyib nifrət,  
 Öyrənək bunlardan ayin, mərifət,  
 Bunları əvvəldən görseydim əgər,  
 Dünyanı bu qədər gəzməzdim hədər.  
 Tapardım özüma dağda bir kaha,  
 İbadət eylərdim orda Allaha.  
 Bunlartek asuda ömr edərdim mən,  
 Dinim də olardı hemin bu dindən!.."  
 İskəndər görəndə onları dindar,  
 Peyğəmbərliyini etmədi izhar.  
 Görəndə onları əməlisaleh,  
 Xəzine bəş etdi o böyük fateh.  
 Qayıtdı geriyə ordan ferəhlə.  
 Qoşunu dəniştək yönəltdi çöle.  
 Bayraqlar qaldırdı rum ipəyindən,  
 Al, xara geyindi sanki çöl-çəmən!  
 Tutdu qarışqatək qoşun hər yanı –  
 Dərəni, təpəni, düzü, ormanı...  
 Hara iz salırsa atının nali,  
 Sildi o yerlərdən dərdi, məlah.

## İZAHLAR

Bütün orta ösr Şərq poeziyası kimi bu kitaba daxil olan əsərlər dövrü üyün sociyyəvi məcazlar sistemini, mifoloji, dini və folklor obrazları ilə zəngindir. Şübhəsiz, belə əsərlərin bir çoxunun bütünlükə və dorindən dərki çox-cohotlı filoloji hazırlıq tolub edir. Oxucunun əlində bir sira müvafiq ensiklopediya və lügətlərin olduğu nözərə almaraq burada belə söz və ifadələrin, məcaz və realilərin ancaq bir qismının aydınlaşdırılması, bəzi hallarda isə mezmun ardıcılılığı pozulmadan ayrı-ayrı bəstə və bəndlərin ixtisarı lazımlı bilinmişdir.

### MUSA ŞƏHƏVAT

1. \*Həmzə (İbn Abdulla) – xəlifə Əbdülməlik ibn Mərvana (685-705) qarşı üşyan qaldırılmış Hicaz valisi Abdulla ibn-Əz-Zübeyrin oğlu. 686-688-ci illərdə İraqda vali olmuşdur. Rəvayətə görə şairlərə və başqa sonotkarlara himaya göstərmış, soxavotla onlara bəxşişlər vermişdir.

2. Tələhə (Tələhə ibn Übeydullah) (?-656) – İslam dininin banisi Məhəmmədin (570-632)\*\* yaxın köməkçilərindən (oshab) olmuşdur. Bir sira döyüşlərdə iştirak etmiş, Məhəmmədin rəhbətinə qazanıb çoxlu qənimət ələ keçirmiştir. Teym (Teym bin Murra) – əreb qəbilesi. Qüreyş qəbilesinin qollarından biridir. İlk əreb xəlifelerindən Əbu Bəkr os-Siddiq (632-634), habelə Məhəmmədin yaxın köməkçilərindən Tələhə ibn Übeydullah (?-656) Teym qəbilesindən çıxmışdır. Haşimilər – Məhəmmədin ata noslının mənşə olanları; Haşimilər sülaləsi.

3. Səid (ibn Süleyman ibn Yəzid ibn Sabit əl-Ənsari) – VII əsrin ikinci yarısında Mədina şəhərində qazi, İsləm dənəsində gözlədiyi rəvayət olunur. İbn Cürmüz (VII əsr) – ilk əreb xəlifelerindən Osman ibn Əftənla Əli ibn Əbu Talib arasında gedən mübarizədə ikincinin tərəfində çıxış edən döyüşçü. 656-ci ilde Osman ordusunun qoşun başçılarından Zübeyr ibn Əvvəmi öldürüdüyünə görə məşhurlaşmışdır.

### İSMAYIL İBN YƏSAR

2. Əbu Bəkr – İsmayıllı ibn Yəsarın qardaşı Məhəmməd ibn Yəsarın künəyisi. Künəyo – adına müsbət işinə, əlamətinə görə sonradan verilən ad. Həsir ("bir yero yırmı" deməkdir) – İsləm dənə etiqadına görə insan öldükdən sonra ruhu diri qalır. Axirot dünyasında Allah insanların ruhlarını bir yero yığıb onları əməllərinə görə mühakimə edir.

\* İşəhərlərin əvvəlində verilmiş rəqəmlər motndəki müvafiq şerin sıra nömrəsinə uyğun golur.

\*\* Mətnin içində kursivlə gedən sözlərin mənası bölmənin həmin söz işlənən müvafiq yerdərində izah edilmişdir.

3. Cinab – Medinə yaxınlığında yer. Cinab vadisi və oradakı ceynədlə quyu bir sırə əreb şairlərinin esərlərində vəsf edilmişdir. Hind oğası. Hind – onənəvi əreb poeziyasının üç obrazından (Hind, Səlma və Leyla) biri. Onlar gözəllik, sədəqət rəmzi kimi lirik şeirlərdə vəsf edilmişdir.

6. Şam – Suriya Əreb Respublikasının paytaxtı Dəməşq şəhərinin keçmiş adı.

### ƏBU NƏSR MƏNSUR İBN MÜMKAN TƏBRİZİ

1. Mürsid – 1) doğru yola çağırılan, düz yol göstərən; 2) dini təriqət rəhbəri. Davud – c.e. XI-X əsrlərde yaşamış yəhudi hökməti. Dini rəvayətə görə, müqəddəs "Zənbur" kitabı tərtib etmiş və oradakı dini nağmələri gözəl sesle oxumusdur. Klassik ədəbiyyatda gözəllik aşığı, ilahi müğənni simvolu kimi yad edilir.

### XƏTİB TƏBRİZİ

1. Dicle – İraqdakı Fərat çayının ərebəcə adı. 2. Hər kimi görmüşəm, ey yay, bu gün Bağdadda – bu misrada Xətibin İraqın paytaxtı Bağdadda yaşadığı və həmin seri də orada yazdığı bir daha təsdiq olunur.

### MƏSUD İBN NAMDAR

1. Beyləqan – orta əsrlər Azərbaycanın en böyük mədəni şəhərlərindən biri; bir sırə görkəmli şairlərin vətəni. Dırhem – o zaman gümüş pul vahidi.

2. Bədiüzzəman – "dövrünün bacarıqlı sənətkarı" deməkdir. Mosul ibn Namdar bu adı özüne aid edir. Müşteri ulduzu – Jupiter planeti. Suhə ulduzu – çətinliklə gürünən kiçik ulduz. Aran – orta əsr Azərbaycanının şimal hissəsi, Almaniya adı ilə de tannırındı.

3. Leylətül-qadr – "tale gecəsi", "qüdrət gecəsi" deməkdir. Müsəlman təqvimini ilə Ramazan ayının 27-ci gecəsindir. Dini osatırə görə, guya Məhəmmədə Quran həmin gecə "nazıl olmağa" başlamışdır və hor il həmin gecə Allah her bir adamın müqəddərə haqqında qorar qəbul edir.

6. Mədinətüs-sələm – "sülh, dinclik şəhəri" deməkdir. Bağdad şəhərinə verilən adlardan biri.

7. Müstövfi – XI əsrde şəhərlərdə xəzino başçısı, Səmək bürücü bu şəxsin elə bil ki, özüdür. Səmək – "Balıq bürücü"dür. Rəvayətə görə ilin Balıq bürücü üstüne düşməsi bolluq əlaməti deməkdir. Şair bu məcazi ifadədən möhd etdiyi şəxsin xəxəvətini göstərmək üçün istifadə etmişdir. Süreyya – gəyde topa kimi gürünən ulduzlar; Yeddi qardaş. And içib Yəzid kimi Hüseyni aldadalarlar. Dördüncü əreb xəlifəsi Əli ibn Əbu Taliblə ilk Əməvi xəlifələri arasında gedən münaqişəyə işaretdir. Molun olduğu kimi, Yəzid Əlinin oğlu Hüseyni aldadib öldürmüştür. Tənqid etdiyi

şoxsi Yezide bənzədən Məsud ibn Namdarın şıəməzəb olduğu qənatino kömək olar.

## XƏTTAT NİZAMİ TƏBRİZİ

1. Bizim böyük sahib – Səlcuq sultanları Alp-Arslanın (1063-1072) və oğlu Cəlaləddin Məlikşahın (1072-1092) vəziri, XI əsrin böyük dövlət xadimi və alimlərindən biri, məşhur "Siyasətnamə" əsərinin müəllifi, Bağdad "Nizamiyyə" darülfünununun banisi.

## QƏTRAN TƏBRİZİ

1. Əbülhəsən Əli Ləşkəri – Qətranın dövründə Gəncədə hökmranlıq etmiş (1033-1050) Şəddadilər sülaləsinin altıncı hökməarı. Mənuçəhr – İranın mifik Pişdadiyan sülaləsinin yedinci padşahi, *Fəridunun nəvəsi, İracın oğlu*. Firdovsi (936-1029) "Şahname"ının qəhrəmanlarından biri. Ənüşirəvan – Sasanilər sülaləsindən İran şahı I Xosrov Ənüşirəvan (531-579). Bədii əsərlərdə "adıl" ləqəbi ilə məşhur olmuşdur. Bir sıra mütəreqqi islahatları ilə İran dövlətinin qüdrətini artırmağa çalışmışdır. Qudərz – Firdovsi "Şahname"ının qəhrəmanlarından biri, pəhləvan. Ərdəşir – 224-cü ildə Sasanilər sülaləsinin əsasını qoymuş İran şahı. Rəvayətə görə, guya "Sasan" adlı bir çobanın əvesi olmuş, sülalənin adı da buradan götürülmüşdür. Mənuçəhr, Ənüşirəvan, Qudərz və Ərdəşir Qətranın mədə etdiyi hakim Əbülhəsən Əli Ləşkorinin olanlarının adıdır.

2. Rizvan – dini əsatirə görə, cənnətin qapısında duran molək. "Cənnəti-Rizvan" (Rizvanın cənnəti) ifadəsi klassik adəbiyyatda geniş yayılmışdır. Yəzdan – Allah, Tanrı. Məlik – eyni əsatirə görə, cənnətinin qapısında duran mələk. Qeyşər – Əşli: sezar. Orta əsrlərde Bizans imperatorlarına Şərqdə verilən ad. Xan – orta əsrlərde Şərqi ölkələrində hökmərdar, hakim, sorkordo. Əvvəllər xəqan olmuşdur (Əşli: kaqan). "Xəqan" termini ilk dəfə 312-ci ilin Çin saltanatomlarında işlədilmişdir; orta əsrlərde ən böyük türk sorkordolarının daşıdığı titul. Mongol sorkordələrinə verilen "qaan" titulu da "xan"la bağlıdır. Ali-Saman – Saman sülaləsi; yaxud: Samanilər. Ərəb istiləsmin nisbotən zəiflədiyi dövrde İranın şimal-sərçində yaradılmış fars-müsəlman dövlətinin başçıları (875-999). Paytaxtı Buxarı şəhəri olmuşdur. Samanilər öz qədim adət-ənənələrinə ehtiram besləməleri ilə məşhurdurlar. Bunun bədii ifadəsini Firdovsinin "Şahname" əsərində aydın görmək olur, Tarixi xidmətlərindən biri yeni fars dilini – dəri dilini yaratmalıdır. Yədi – Beyzası Musanın... herfi monası: Musanın ağı eli. Dini rəvayətə görə, Musa peyğəmbərin göstərdiyi doqquz möcüzədən biri de elini qoltuğuna qoyub çıxararkən gümüş kimi aqarın parıldaması imiş. Puri-dəstan – Dəstənin oğlu. Firdovsi "Şahname"ının əsas qəhrəmanlarından biri olan Rüstəmə verilən ad. Ona bəzən "Rüstəmi-dəstan" da deyilir. "Dastan" Rüs-

təmin atası Zalın ləqəbidir. Lövhə – məhafizə edən lövhə – Şərqi mifologiyasına görə, göyün on yüksək qatındakı yazılı lövhə; onun üzərində həyat və kainatın sırları, insanların taleyi, baş vermiş və verəcək bütün hadisələr qeyd olunur.

3. Mehrab – burada: moşquənin qası. Xəlil – Quranın bir çox surələrinə adı çəkilən və haqqında danışılan İbrahim peyğəmbər. Din tarixində bütünlük sənədliyi ilə məşhur olan bu peyğəmbərə çox vaxt "Xəlilullah", yəni "Allahın dostu" da deyirlər. Süleyman – qədim yəhudilərin qüdrətli və müdrük hökmərdə (Bibliyada: Solomon); Məhəmməddən əvvəlki peyğəmbərlərdən biri. Müsəlman əfsanələrinə görə, dünyadaki bütün canlılar ona təbe imişlər. O, bütün heyvanların və quşların dilini bilmış. Həlm – yumşaqlıq, sakitlik, xeyrxaqliq.

4. Suzan – 1) yanın, odlanan; 2) qəmərin. Mehr – məhabbat, rəğbat. Çovqan – at üstündə oynanılan top oyununda olda tutulan ucu ayrı xoxkey klyukskasına bənzər ağac. Loğman – əfsanəvi mahit höküm, tibb alimi. Xəhan – istəyən arzu edən. Kevan – Saturn planeti. Bürhan – dölləl. Müyyən bir dini fikrin düzgünlüyünü göstərmək üçün gotirilən sübut, ehkam.

5. Mübaşir – idarə edən; iri torpaq sahiblərinin mülklərini idarə edən memur.

6. Bül-Müemər – XI əsrədə Gəncədə hökmərlərlik etmiş Əbülhəsən Əli Ləşkorinin vəziri. Təam – yemek, xörək.

7. Vəhsudan (1054-1067) – Qətran Təbrizinin hamisi, XI əsr Aran hakımı Əmir Əbu Mənsur Bəhsudan. Zubin – Nizayəbənzər yüngül silah növü, mızraq.

8. Kəşmir – Hindistanın şimalında bir ölkə. Toxuculuq malları ilə məşhurdur. Hazırda Hindistanın tərkibinə daxildir. Kəşmir şəklində də işlənir. Sünur. Burada: sərhədlər.

9. Əmir Əbülfəth – Aran hökməri. Həyat suyu – Cənnətdəki möhməda bulaq suyuñaya işaretdir. Cəngü cədəl – dava-dalaş; vuruşma. Peykan – ox. Əger demirsa o "peyğəmbərəm zəmanədə mən", Niye qılınıcı, əli m öcüze edir elan? Musa peyğəmbərin ecazkar əline bənzətmədir. Həssan – VII əsrədə yaşayış-yaratmış ərəb şairi Həssan ibn Sabit (563-674). Məhəmməd peyğəmbərin şənənə yazdıığı qəsidiələri ilə məşhurdur.

10. Nuh – Quranda haqqında geniş məlumat verilən əfsanəvi peyğəmbər. "Nuhun ömrü" dedikdə Qətran Təbrizi məşhur dini rəvayət işarə edir. Guya Nuhun yaşadığını dövrə həmi haqq yoldan çıxdığına görə, Allah qəzəblənib böyük tufan qoparmış, bütün yer üzünü su basmış, yalnız Nuh və onun ailəsi gəmi ilə xilas olmuşlar. Beləliklə, Nuh öz müasirlerinin hamisindən çox yaşaması.

11. Ərgəvan – tünd qırmızı ronglı çiçək.

12. Berqı-nisan – Bahar şimşəyi. Xərxiz – Çinin Türküstan hissəsində əla müşkü və toxunma malları ilə məşhur olan yer. Xərxar – Axar su-

Kuhsar – dağlıq, dağ olan yer. Xeyri – Burada: çiçek adı. Barbed – Sasani hökməti Xosrov Pərvizin qalğıçısı və nəğməkarı. Dərbar – Saray qapısı; şah qapısı. Gaviyən bayraqı – Gave tərəfdarlarının bayraqı. Qurtuluş rəmzi kimi müqddəs sayılmışdır. Bar günü axça səpilmiş bəzəmə oxşar qonçular – misranın mənası: məhsul yiğimi günü qonçular gümüş pul kimi parıldayalar. Pişxidmət – xidmət edən. Nüsrətverən – köməkçi, yardımçı.

13. Rüstəm – Firdovsi "Şahname"sinin əsas qəhrəmanlarından Zal oğlu Rüstəm. Zöhrə – 1) Venera planeti. Nahid; 2) qədim yunan mifologiyasında gözəllik və məhəbbət ilahəsi.

14. Tibet – Asiyinin ən yüksək yeri. Çin Xalq Respublikasının cənubi-qorbindədir. Xəlliux – gözəllik ilə məşhur qədim Türkistan şəhəri. Pərvin – Ülker ulduzu. Yusif – Qədim Yəhudi rəvayotları əsasında əvvəl "Bibliya"da, sonra isə "Quran"da öz aksını tapmış əfsanənin qəhrəmanı, "Yusif" surəsi Qurandakı hekayələrin ən gözəli sayılır. Sonralar bu süjetdən dünya ədəbiyyatında (Firdovsi Tomas Mann, Nazim Hikmet) və incəsənətində (Şərq miniatürleri, Rembrandt məktəbi nümayəndələrinin yaradıcılığı) geniş istifadə olunmuşdur. Əsatirə görə, qardaşlarının yaradıcılığı geniş istifadə olunmuşdur. Əsatirə görə, qardaşları onu quyuya salanın sonra köynəyini qana bulayıb atalarına vermişlər "Yusifi qurd yedi" – demişlər. Səliman – Məhəmməd peyğəmbərin yaxın adamlarından və köməkçilərindən biri. İsiyi-Məryəm – xristianların peyğəmbəri, Məryəm oğlu İsa nəzərdə tutulur. Musiyi-İmrən – Yəhudilərin peyğəmbəri, İmrən oğlu Musa nəzərdə tutulur.

15. Bütxanə – bütler qoyulan yer, məbəd; bütperəstlərin ibadətgahı, Rəxş – Rüstəmin əfsanəvi atının adı. Şəbdiz – Şirinin bibisi Məhbinanunun Xosrova (bax: Pərviz) bağlılığı qara röngli atın adı. Pərviz – Sasانılar sülaləsindən İran şahı II Xosrov Pərviz (591–628). Nizaminin "Xosrov və Şirin" poemasının əsas qəhrəmanlarından biri. Neman – Ərəb sərkərdəsi, Sasani hökmətlərinin Yəməndəki canişini Neman ibn Münzir. Tarixi xronikalara görə, V Bəhrəmin (421–438) müasir olmuşdur. Suhan – bezdirən, xoşa golməyon, İrəc – İranın əfsanəvi hökmətlərinən Foridunun oğlu. Foridunun rəhbərliyi altında demirci Gavə zalı Zöhhaki taxtdan salmışdır. Səlim – Foridunun oğlu, İrəcin qardaşı və qatili. Zal – "Şahname" qəhrəmanlarından Rüstəmin atası. Sam – Zalın atası, Rüstəmin babası, Hikmətin mənsuru – ağıllı, hikmətli adamlar haqqında şah fərmani. İskəndər – e.o. 356–323-cü illərdə yaşamış Makedoniya hökməti. Məşhur yunan filosofu Aristotelin toləbəsi olmuş, 336-ci ildə hakimiyyətə keçmiş, 13 il orzında Dunyayı çayından Hindistana qədər nəhəng bir arazini işğal etmişdir. Dünya ədəbiyyatında çox vaxt qüdrətli, möglübədişməz, müdrik sərkərdə rəmzi kimi istifadə edilmişdir. Cəsmeyi-heyvan – əbədi dirilik suyu.

16. Məhəssal – ay və il. Mehdi – hərfən: hədiyyə edilmiş, rəhbərlik edilmiş. İslam tarixində müxtəlif sifotlərlə seciyyələndirilən imam. Sünni

məzhebinə görə Mehdi dünyanın axırıcı, "qiymət günü"nű xəbər verəcəkdir; o, Məhəmmədin axırıcı davamçısıdır. Şie məzhebində Mehdi "qeyb olmuş" imam hesab olunur; guya o, yer üzündəki bütün müsəlmanları xilas edəcək on ikinci şie imamıdır. Qətran birinci revayəti nəzərdə tutur. Dəccal – mifologiyaya görə, qiymət gününe bir az qalmış zühr edəcək. Mehdiyə və dindarlar qarşı mübarizə aparacaq, lakin axırdı mağlub olacaq şer qüvvə. "Bibliya"dakı antixrist surəti ilə aadekvatdır. Xisal – xasiyyət, davranış, təbiət. Biemsal – saysız-sesabsız, Fidan – budaq. Nihal – meyvə. Vəbal – burada: əzab, eziyyət.

17. Tərsə – xəçpərest, xristian.

20. Fərvərdin – İran hicri-şəmsi təqviminin 21 mart – 20 aprelə uyğun gelen ilk ayı. Şəraiq – xoruzgılı. Tibet – bax: bu bölmənin 14-cü şərinə aid izah. Şüster – İranın conubunda Xuzistan vilayətində şəhər. Gözəl təbəti ve zəngin musiqi həyatı ilə məşhur olmuşdur.

21. Kanun – Suryani təqvimində ay adı (kanuni – əvvəl: dekabr; kanuni – sən: yanvar). Qarun – əfsanəye görə çox dövləti olmuş, Musanın qarğısı neticəsində xəzinəsi ile birlikdə yerin təkinə getmişdir; xəzinələrinə açarlarını bir neçə qüvvəti adam güclə gəzdirirmiş. Azər – İbrahim Xəlil peyğəmbərin atası. Guya ağacdən bütür yonub hazırlayan dülger imiş. Gənci-badavərd – təsadüfi tapılmış xəzinə, mal-dövlət.

23. Ruz – gün. Peykan – oxun ucundakı iti uclu dəmir.

24. Dəni – alçaq adam.

28. İskəndər onun şahlığıni haqlı buyurdu – çox güman ki. İskəndərlə Bərdə hökməti Nüshəbenin görüşü və İskəndərin onu təqdir etməsi nəzərdə tutulur.

29. Qulam – nökər, qul, kölə. Süpəhdar – ordu başçısı, sərkərdə. Qəmxar – dərdə şərik olan, təselli verən, dost. Sən ilə qazandım. ey dost, bu böyük şəhərdə şöhrət – Qətan Təbrizi "ölək yerinə çox vaxt "şəhər" işlədir. Alicaha – uca rütbəli, yüksək mənsebli.

32. Xürdü xab – yeyib yatmaq, Mahrüxsar – ayuzlü (gözəl). Tənab – ip, kəndir.

33. Məhliqa – ayüzülü (gözəl).

35. Onun müşk saçan nərgizini yad etsəm Qoşa bu nərgizimin lale röngli durrı axar – Bu misralarda nərgiz – göz mənasındadır. Beytin mənası: onun müşk kimi ətir saatın gözlərini yad etsəm, gözlərimden lale röngli (qanlı) dürələr (göz yaşları) axar. Xar – Burada: tikan.

37. Dida – göz. Vüsət – sevenin öz sevgilisi ilə görüşməsi, ona çatması.

38. Türk – Burada: gözəl.

61. Turan – Qədim dövrlərdə və orta əsrlərdə türkdilli xalqların yaşadıqları nəhəng əraziyə verilən ad. Firdovsi "Şahname"sinin mifik bölməsində İran pəhləvanlarının əsas raqabət obyekti olan ölkə.

84. Foridun – İranın qədim əfsanəvi şahlarından, Firdovsi "Şahname"sinin qəhrəmanlarından biri. Qüdərət, var-dövlət, ehtisam və əzəmat rəmziidir.

Cəmşid – Yaxud Cəm. Əfsanəyə görə, birinci İran padşahı olmuşdur. Bir çox mədəni adət-ənənələrin yaradılmasını məhz ona aid edirlər. Guya həkimiyətinin sonunda lovğalanıb özünü Allah soviyində tutduğu üçün cəzalandırılmış, zəlîm Zöhhak onu möglüb edərək taxt-tacını olından almışdır. Fəzlu n (-1091, Bağdad) – Bir müddət Gəncədə hakimiyət sürmüş hökmdar.

95. Bədəl – evəz.

96. Bütpərəst – bütłərə sitayış edən adam.

97. Həft xan – Rüstəmin Key-Kavusu azad etmək üçün Mazəndarana gedərən qarşısına çıxan yeddi maneo. Mifik plohevan bu yeddi tilsimin hamisini aradan götürüb, səfərini sağ-salamat başa çatdırmışdır. Digər yeddi qoçaqlığı iso bacılarını əsirlikdən qurtarmaq üçün Turana gedən İsfəndiyar etmişdir.

100. Məhşər günü – dini etiqada görə, qiyamət günü; axırətə insanların toplaşub “haqq-hesab” verəcəyi gün.

## ŞİHABƏDDİN SÜHRƏVƏRDİ

6. Kəbə (Ərbəcə: “kub şəkilli”) – Məkkədə müsəlmlərinin müqəddəs məbədi. Şərqi tərəfində müsəlmlərinin məşhur fetişi – Qara daş (həccər) qoyulmuş yerdədir. Zənzəm qayısu da Kəbonin yanındadır. Yer kürəsinin harasında olmasından asılı olmayaraq namaz qılan müsəlmlərin üzünü Kəbəyə torəf tutmağıdır. Minadək şəhəri ovlamazlardır. Məkkənin 8 kilometrliyində yerləşən Mina vadisində adətən Həccə gedənlər öz qurbanlarını kəsirlər.

## ƏBÜL-ÜLA GƏNCƏVİ

I. Bu Əli Dəqqaq – Xəsrdə yaşamış məşhur müsəlman alimi Həsən bin Məhəmməd bin Dəqqaq Nişaburi. Bu Əli Sina – Əbu Əli Hüseyn ibn Əbdüllah ibn Sina (980-1037; latınca: Avitsenna) – Orta əsrlerin ensiklopedik alimi, 300-ə yaxın əsərinin çoxunu ərbəcə, az hissəsini isə farsca yazmışdır. “Əl-qanun fit-tibb”, “Kitab əş-sifa” kimi əsərləri indi də öz elmi əhəmiyyəti itirməmişdir. Ərbət və fars dillərində şeirlər də yaşımdır. Onlardan ən məşhuru “Qəsidiət-ən-nəfs” adlı böyük qəsidiədir. Fəlsəfi dünhyagörüşüne görə materialist – panteist olduğundan, kafir hesab edilərək teqib olunmuşdur. Sənai (Əbü'l-Məd Məcđid ibn Adəm 1070-1140) – Qəznədə yaşayış-yaratmış məşhur sufi şairi. 1113-cü ildə yazdıığı “Hədiyatül-həqayiq” (“həqiqətlər bağçası”) poeması bir çox şairlərə ilham vermişdir. Nizaminin “Sirlər xəzinəsi” poeması da bu əsərə “cavab vermişdir. Nizamının “Sirlər xəzinəsi” poeması da bu əsərə cavab şəklində yazılmışdır. Nədüm – keçmişdə böyük bir şəxsi (adətən sarayda hökmdarı) gözəl sözərlər, qəribə və gülməli hekayələrlə eyləndirən adam. Əyyub – Quranda adı çökələn, çox əzab-əziyyət görə də, sebri sayəsində Allahın mərhemətini qazanmış peyğəmbər. Təvrat (Qədim yəhudü dilində: “Qanun”) – xristianların və yə-

hudilərin müqəddəs kitabı olan “Bibliya”nın birinci hissəsi, “Əhdi-ətiq” in üç bölməsindən biri. İncil (Əsl: “Yevangelion”). Yunan dilindən tərcümədə: “Xoş xəber” – Nisus Xristos (bax: *Masih*) haqqında ilk xristian rəvayatlarının məcməsu. Dini ənənəyə görə, Allah tərəfindən yer üzünə göndərilmiş dörd kitabdan biri sayılır və I-II əsrlərde yarandığı güman edilir. İbrahim – dini əsatirə görə, müstəbib Nümrud İbrahimini təngala atıb işğancıylə öldürmek istəmiş, lakin odlar gülzara dönmüş. İbrahim salamat qalmışdır. Merac gecəsi – dini əsatirə görə, hicri (qomeri) təqvimini ilə racəb aynın 27-dən 28-ne keçən gecə Məhəmməd Cəbrayılm gotirdiyi əfsanəvi minik heyvanı Bürəğa minərək göylərə getmiş və Allahla səhbət etmişdir. Zəməm – Kəbə yaxınlığında dadlı şirin suyu ilə məşhur olan quyu. Guya ilk dəfə onu İbrahim Xəlil peyğəmbər üzə çıxarmış, sonralar isə Məhəmmədin babalarından biri yenidən qazib təmizləmişdir. Məhəmməd (570, Məkkə – 632, Mədinə) – bəsəriyət tarixində son din sayılan islamın banisi. Ayrı-ayrı ərab qabilələrini monoteist dini ideologiya altında birləşdirib qüdrətli teokratik dövlət yaratmışdır. 622-ci il sentyabrın 22-də Məkkədən Mədinəyə köçməsi (hicrət) islam təqviminə görə mədəni tarixin başlangıç hesab edilir. Yusif qurd – Qətran Təbrizi bolmosindəki 14-cü şərhə baxmazı. Yəhya – İsadan qabaqli peyğəmbər. Ədalətli və xeyirli sözlerinə görə Bəni-İsrail (yəhudü) padşahı tərəfindən öldürülmüşdür. Başarət – xoş xəber, müjdə.

3. Keyxosrov – Qədim İran əfsanələrinin və Firdovsi “Şahnamə”sinin əsas qəhrəmanlarından biri. Hökmənliliği dövründə İranı böyük imperiyaya çevirmiş, lakin fəaliyyətinin zirvə çağında şahlıqdan imtiyad edib boranı və qarlı dağlarında yox olmuşdur. Keyquabəd – İran Kəyan sülaləsinin birinci şahı və bu sülalənin banisi sayılır. Rəvayətə görə, qırı ildən artıq hakimiyət sürmüştür. Rüstəm onun xidmətində olmuş və turanlılarla müharibələrdə böyük qələbələr eldə etmişdir.

## XAQANI ŞİRVANI

I. Məratüs-səfa – Şadlıq aynası. Xaqanının bu qəsidiəsindəki beytlər orijinalın dilində “şin” (ş) hərfi ilə bitdiyindən “Qəsidiyi-şiniyyo” adı ilə məşhur olmuş, bir çox Şərqi şairləri ona bənzətmələr yazmışlar. Nə hər qətrə olar nisan, nə dərya sədəf kən. “Nisan” – yaz yağışı, “kan” – bir şeyin çıxdığı və olduğu yer, bir şeyin bol olan yeri. Misranın mənası: Nə hər qətrə yaz yağışı olar, na de hər dəryadan sədəf çıxar (sədəfin tək-tok ümmandan çıxdığını işarədir). Gəsti – gəmi. Cudi dağı – Əsatirə görə, dünya tufanı zamanı Nuh peyğəmbərin gəmisi Cudi dağının başında sahilə çıxmış, Nuha inanmayanlar ise suda batıb məhv olmuşlar. Xaqanı bu beytdə öz dizinin üstünü xilaskar Nuh gəmisinə oxşar bir məktub adlandırmır, dizi üstündə qələməndən axıdib yazdıığı dərđlərini də tufan yağışı ilə müqayisə edir. Xızır – Əsatirə görə, peyğəmbərlərdən biri olmuşdur. Nağıllarda “Xıdır

Nobi" (peygamber) adlanır. Ədebiyyatda Xızırın zülmətə getmisi və abi-hoyatdan (dirilik suyundan) içmosı əfsənəsi bir çox hallarda ıskenderlə bağlanır. Təvil – zahiri mənasından savayı başqa bir məna ifadə etmə. Adəm üşəni – əsatirə görə, Adəm bəşəriyyətin atası, dünyada ilk insan və ilk peygamberdir. Guya Allah hər cins torpaqdan bir az qarışdıraraq Adəmi yaratmış və sonra onun böyründən Həvvani çıxartmışdır. Cənnətdə yaşayan Adəm vo Hovvaya bugda yemək qadağan edilmişdir. Bir gün şeytan onları aldatmış və buğda yemişler. Buna görə de connətdən qovulmuşlar. Əbcəd – Ərəb əlifbasının qediñ sırasını göstəren sekzik sözün, habelə bu sıradakı birinci hərfin şərti adı. Hərfli mexaniki əzberlemek üçün işlədiirid. Ümumiyyətə, keçmişdə "əlifba" mənasında işlənmişdir. "Əbcəd hesabı" – müyyəyen bir tarixi və ya rəqəmi ərəb hərfli vasitəsilə ifadə etmə üsuludur. Təcrid əbcədin i yazmaq dünya həvəslerindən və nəfəsin teleblerindən el çökib, güşənişin olmaq deməkdir. Xaqani saray həyatının rəzaletlərinə dözməyərək tək və sərbəst yaşamaq üçün Şirvanşahlar sarayından gizlin çıxıb getmiş və yolda tutulub həbs edilmişdir. Beytin mənası: uşaqlar öz dərslərini röngli qələmlərlə yazdıqları kimi, mən də "təcrid dərsi"ni qanlı göz yaşlarınıla solğun üzümo yazdım (Bax: Xagani. Seçilmiş əsərləri. – Bakı, 1978, s. 289). Neco Firondan Musa qaçırdı... Əfsanələre görə, Musa peygamber Misir fironunun qızı tərəfindən tərbiyə edilmiş, böyüdükdən sonra bir israillini müdafiə edərkən misirlini vurub öldürdünyən görə Fironun cəzasından qorxub qaçmışdır. Zənd Avesta – Zərdüştilərin e.e. VI – IV əsrlərde yarandığı güman edilən "Avesta" adlı orta fars dilində dini kitablari. Son redaksiyası Sasani hökməti II Şapur (310-379) dövründə hazırlanmış və dövlətin rosmi dini kitabı sayılmışdır. "Avesta"nın metni VII əsrde İrandan Hindistana qaçmağa məcbur olmuş zərdüştilərdən – parslardan olsə edilmişdir. Fələkədə varsa da bir cüt çörək... Güneş və Ay nəzərdə tutulur. Kömbo kimi yuru və səri olduqlarından şair onları çörəye benzədir. Əhmədi-mürsəl – hərfi monası: torılış göndərilmiş. Məhammədə işarədir. Nun – vəlqələm – Quran ayosinin ilk ifadəsi. Şərhçilərin fikrincə, mürəkkəbəyi və qəlem monasını ifadə edir. Arı sancarsa da bəzən... Quranın 16-ci ("Ən-nəhl") – Bal arısı surasının işarədir. Bijən – "Şahnamə" qohrəmanlarından Rüstəmin novəsi. Guya Turan hökməti Əfrasiyabın qızı Monijəyo aşiq olduğunu quyuya salmış, yeddi ildən sonra babası onu azad etmişdir. Əfrasiyab – "Şahnamə" qohrəmanlarının ənənəvi düşməni, Turan hökməti. Mahmud Kaşgarinin verdiyi məlumatə görə, türkəcə adı Alp or Tonadır. Gavü Mahi – öküz və balıq. Əsatirə görə yer balığın və öküzün üzündə dayanırmış. Məlikşah (1072-1092) – Büyük Səlcuq imperiyasının hökmərlərindən biri. Onun həkimiyəti Kaşgardan Aralıq denizinə, Qafqaz və Aral denizindən İran körfəzinə qədər uzanmışdı. Elm və incəsənətə hamilik edən hökməti kimi şöhrət qazanmışdır. Qədər xan – Somerqənd hökməti Qədərxan (yaxud Qədirxan) Cəbrayıllı. 1101-1102-ci ildə 17 yaşlı Soltan Səncərə 100 minlik qoşunla hücum edən Qədər xan ovda ikən Səncərə

əsir düşmüş və edam edilmişdir. Səncər (1119-1157) – Büyük Səlcuq imperiyasının son hökməti. Imperiyanın şərqini idarə etmiş, 1154-cü ildə oğuz qəbilələri ilə vuruşmadə möglüb olaraq əsir düşmüşdür. 1156-cı ildə əsirlikdən qaçaraq öz paytaxtı Mervdə olmuşdur. Gurxan (Əslî: Qırxan) – ərken orta əsrlərdə bir sıra türk xalqları arasında qəbile və tayfa ittifaqlarına (qurumuna) başçılıq edən xanın titulu, 8 qəbilənin könülli birləşməsindən ibarət olan qaraxitayların hökməti "Qurxan" titulunu daşımışdır. 1141-1142-ci illerde Sultan Səncərə vuruşmadə qalib gelmişdir.

2. Şah Tuğan (998-1015) – Şahinlər şahı (Müqayiso et: Şahmar – İlhanlılər şahı). Qaraxanlılər sülaləsindən olan Orta Asiya hökməti. Bürəq – Merac gecəsi Mehəmmədin minib göylərə uçağında əfsanəvi minik heyvanı. Miniatürlərdə o, insan başlı, at bedənlə qanadlı varlıq kimi təsvir edilir. Mərdüm-giya – badımcanə benzeyən zəherli bitki. Misirin ozi – möşhür "Yusif ve Züleyxa" süjetinin qohrəmanlarından biri, Misir sironunun vəziri, Züleyxanın eşi. Guya o, Yusifin alaraq Züleyxa qul edibmiş. Ad qoşunu – Quranda haqqında bəhə edilən əzəmtli, lakin dinsiz bir tayfa. Dini rəvayətə görə, peygamberləri Hudun haqq yola çağırışını qəbul etmədiklərindən. Allah onların nəslini kəsmişdir. Yəcuc tayfası – əfsanəyə görə, dünyanın qurtaracağında yaşayıb dinc əhaliyə təz-tez hücum edən vəhşi, adamyayı tayfa. İskender onları mədəni dünyadan ayırmak üçün dəmirdən keçilməz hasar çekibmiş.

4. Məhmud – Orta əsrlərin məşhur hökmərlərindən Sultan Mahmud Qəzənovi (999-1030). Atası Səbük Təkini Qəzən hökməti Alp Təkin qul kimi satın almış, lakin fəvqələdə dərəcədə bacarıqlı olduğunu görüb öz qoşunlarına komandan teyin etmişdir. (Bax: İslam ensiklopediyası, 7-ci cild. İstanbul, Maarif nəşriyatı, 1957). Səlcuq – Oğuzların qınıq tayfasının başçısı, Səlcuqilər sülaləsinin (XI-XIV əsrlər) eponimi. Türk sərkərdəsi olsun, X əsrin sonlarında öz tayfası ile islam dinini qəbul etmişdir. 100, yaxud 107 yaşında olmuşdur (Bax: Sedrəddin Əli el-Hüseyn. Əxbər ad-dövlət as-Səlcuqiyyə. – M., 1980). Bəhmən – İranın Əhəmənilər sülaləsindən olan hökməti. Darañın atası. Əbu Hənifə (699-767) – Kufədə yaşamış möşhur müsəlman fiqh alimi, Hənifi məzhebinin banisi. Şafei (767-820) – Rəvayətə görə, Əbu Hənifə ölen gecənin səhəri anadan olmuş, Şafei məzhebinin əsasını qoymuşdur.

6. Zünnər – müsəlman dövlətlərində yaşayan yəhudİ və xristianların fərqlənmək üçün bağlıqları xüsusi qurşaq. Kəvər – dini əfsanələrə görə, behiştə axan dörd bulaqdan biri; Quranın 108-ci surasının (Əl-Kövsər) adı.

7. Şah-i-Mərdan (Mərdələrin şahı) – Şia imamı Əlinin adlarından biri. Üç pillədən sonra insan yarandığı kimi də, – Üç kitabdan sonra nazıl oldu dünyaya Quran. Üç pillə – mineralalar, bitkilər və heyvanlar; üç kitab: Tövrat, Zəbur və İncil. Qubad oğlu Nuşirəvan – Bax: Ənuşirəvan. Cəbrayıllı – Dini əsatirə görə,

Allaha on yaxın olan məleklerden biri. Ona çox vaxt *Ruhül-qüds* ve *Ruhüləmin* də deyirler. Giya Qurani Məhəmmədə o çatdırılmış, mercac gecesi *Məhəmmədə* minik gotirmiş, İsanın doğulması onun Meryəmin bileyindən üfürməsi nəticəsində baş vermişdir.

8. "Qiyasəddin Məhəmməd ibn Məlikşahın tərifi" qəsidiəsi başdan-ayağa "ayino" rödifi üzərində qurulmuş mecazlar sistemində ibarətdir. Rəcəm – daşqalaq. Həras-s – qorxu.

9. Mən u n ə ş h (1120-1160) – Bir çox Şirvan şairlərinin, o cümlədən Xaqanının da hamisi Şirvanşah III Mənuçöhr. Axsitan (1160-1197) – III Mənuçöhrün oğlu, Şirvanşah I Axsitan. Bəhiştin dörd çeşməsi – əsatirə görə, behiştə mömkin müsəlmanlar üçün dörd çeşmə (çay) – su, süd, bal və şorab çeşmələri axır.

10. Və q v a q – donqultu. N a m i y e – vegetasiya; qovuşub inkışaf etmə. Bənət ü n n ə ş – Böyük Ayı bürcü.

11. Ə d ə n – Cənubi Ərbistanda (indiki Yeməndə) sahil şəhəri. Əhalisi qədim dövrlərdən dəniz ticarəti ilə, xüsusən dəniz mirvarisi istehsalı ilə məşgul olmuşdur. Klassik poeziyada "Əden dürrü" məşhur olmuşdur. Zülfiqar (Əsl: Zülfəqar – onurğalı) – rəvayətə görə, Məhəmmədin Bədr yaxınlığında vuruşmadı qənimət allığı, sonralar isə Əliyə məxsus olan qılınc. İkiğızlı olduğundan ona Zülfəqar deyrilmişler.

12. Zərdüşt – Zərdüstilərin banisi. Rəvayətə görə, muğlар sülalesindən olub e.ə. VII əsrərde doğulmuşdur. Sonralar atəspərəstlikdə islahat aparmağa cəhd etdiyinə görə təqiblərə məruz qalıb, Şərqi İran'a qaçmağa məcbur olmuşdur. "Avesta"nın (bax: *Zənd Avesta*) müəllifi hesab edilir.

13. D e y l ə m – İranın şimalında Gilan əyalətinin bir hissəsini təşkil edən dağlıq ərazinin adı. Əhalisi IX-X əsrlərin siyasi hadiselerində mühüm rol oynamışdır.

14. İndi söz gənəsi aləmdə mənəm; Şairlərdən üç qat ucadır rütbəm. – Şərqi astroloji təsvirvürələrinə görə, Günsə yeddi təbəqədən ibarət olan göylərin dördüncü qatında yerləşir. Xaqani özünü söz gənəsi adlandırmıqla dördüncü təbəqədə, yəni başqa şairlərdən üç qat yuxarıda durduğunu iddia edir.

17. Tuba – əfsanəyə görə, behiştə biten ağac.

18. Qənbər – Əlinin on yaxın və sədəqətlı köməkçisi.

19. Məryəm – İsa peygəmbərin (Bax: *Məsih*) anası. Zəhra (hərfən: gözəl, parlaq) – Məhəmmədin böyük qızı, Əlinin arvadı, Həsən və Hüseynin anası (Fatiməyi-Zəhra). Züleyxa – Yusufin sevgilisi. Əfsanəyə görə, Yusuf şöhrətə çatandan sonra qoca qarşı olmuş Züleyxa onun yanına gelir və Allaha yalvarır ki, cavanlaşdırıb Yusufə qovuşsun. Allah onun xahişini yerinə yetirir. Nəcaş – Həbəstəstan imperatorlarının titulu. Üveyəs (ərəbcə: qurd) – Məhəmmədin müasiri və tərəfdarı olan Bəni Murad tayfasından Üveyəs Qərni. Süfyan döyüşündə şəh imamı Əlinin tərəfində vuruşaraq 657-ci ildə öldürülmüşdür (Bax: *Əli Əkbər Dehxuda. Lügətnamə*, Tehran, 1318, 5-ci cild).

21. Bokrat – Qədim Yunanistanın tibb alimi Hippokratın ərəbcə adı. E.ə. V əsrərde yaşadığı güman edilir. Əsərləri bütün dünyada məşhurdur. Qaf dağı – Yaxın və Orta Şərqi folklorunda, eləcə də islam kosmologiyasında dünyanın ətrafını ehətə edən uca və keçilməz bir dağ. Əfsanəvi Ənqə qışunun da Qaf dağında yaşadığı güman edilirdi. Rəfrəf – Bu söz haqqında şəhərlər mübahisəlidir. Şərhçilərin coxunun fikrine görə, Məhəmməd Merac gecəsi gyo evvel *Büraqla*, sonra isə Rəfrəfle getmişdir.

22. Ələm – yəcid kə – Soni tapmadım! Rəvayətə görə, Məhəmməd uşaqlıqdan yetim qalmış, əmisi Əbu Talib (Əlinin atası) Onu təbiyyə etmişdir. Vənnas – Qurani axırıcı surəsinin son sözüdür. "Vənnas" – əcatmaq – Qurani oxuyub başa çıxməq deməkdir. Mübərrid (826-898) – Orta əsrlərde ərəb dili üzrə məşhur alimlərdən biri.

23. Səfidrud çayı – İranda çay adı. Kuhistanın İranın dağlıq hissəsi. Xuzistan – İranın şəkər qamışı ilə məşhur olan cənub vilayətlərindən biri. Zöhrak – şahlığı qanunusuna olaraq Cəmşiddən zəbt etmiş mifik İran hökməndarı. Guya iblisə əlaqəyə girdiyinə görə ciyindən çıxmış iki ilana insan beyni yedirilmiş. Min il hökmənlər etdikdən sonra Gava üşyan edərək onu taxtda salmış və tac qanunu varisinə – Fəriduna vermişdir.

24. Yarım hilal – dodaq. Y u n – xırda pul. Hübəb – köpük.

29. "Zər" sözündə var iki hərf, heç qovuşmaz – Ərbələfəbsi ilə "Zər" sözü (ز) bir-birindən ayrı yazılan "z" və "r" hərflərindən ibarətdir. Samiri tiyətliyəm, Musa təbiət olmaram – Quranda Musa ilə bağlı rəvayətlərdən birinə işاردır. Guya samiri tayfası qızıldan bir buzov düzəldib ona Allah kimi səcdə edirmişlər. K i m ü x – maya. Xüftən – pambıqlı arxalıq. N o ğ a l a – dəvə üçün yorulub hazırlanan yemək. Qara daş – Bax: Kəbə. Bu – Ləhəb (hərfən: alovun atası, yəni cəhənməlik) – Əsl adı Əbdül-Üzza bin Əbdül-Müttelibdir. Məhəmmədin dayısı və düşəmoni. Quranda axırıcı surələrdən biri Əbu-Ləhəbin qarğısına həsr edilmişdir.

30. Sur – dini əsatirə görə, qiyamət günü İsrafıl adlı malayın çalaraq bütün ölonları oyadacağı şeypurun adı. Guya Sura birçə doş üfürüləcək. Yer üzü parçalanacaq, dağlar yerindən oynayacaq, göylər dağılib tökülcək, məlekəklər göyün ətrafında düzülcəkərlər. Necə iki əlif bur bur "ətəna" sözündə, "Tən" in o cür dayanılaşmaz arxasında, öönündə. "Tən" sözü ərəb əlifəbsi ilə bu cür (طعن) – "ətəna" sözü isə bu cür (اطعن) yazılır. Xaqanının bu beytini M.Ə.Sabir məşhur "Şəkibay" şərində ustalıqla işlətmisdir; Seylitən öyle təməvvüclə alb dövrü berim, Bənzərəm bir qocamanı dağ'a ki, döryədə durar!.. Durmuşam pişə pası-tənde, Sabir, necə kim, o əliflər ki, pişə pişə atənədə durar. Abbas ilər – öz köklərini Məhəmmədin dayısı Abbas bağlayan ərəb müsəlman xəlifələri sülaləsi (750-1258). Sülalənin banisi Əbü-Abbas as-Səffahdır. Xaqanının yaşadığı dövrde xilafətə onlar başçılıq edirdilər. Səlcuqilər – XI-XIV əsrlərdə bir sıra Yaxın və Orta Şərqi ölkələrində hökmənlər etmiş türk sülaləsinin sultanları. Yəhuda, İbn Yəmin – Yusufin qardaşlarından ikisinin adı. Yəhuda ögey, İbn Yəmin

isə doğma qardaşdır. İuda - xristian dini efsanesine göre, İsa peyğemberin 12 sağırdından biri - İuda İskariot. Guya 30 gümüşe öz müəllimini satmış, onun gizlinco əla keçirilməsine imkan yaratmışdır. Ədəbiyyatda satqın, xain obrazı kimi istifadə olunur. Bətlimus - eramızın II əsrində yaşamış qədim yunan alimi Klavdi Ptolomey. Kainatın quruluşu haqqında təlimi (geosentrik sistem) "Əl-mecisti" adlı riyazi-astronomik əsərində öz əksini tapmışdır.

32. Qureşilər - Məhəmmədin mensub olduğu ərəb qəbilesi. Peyğember Məkkədə yaşayan bu qəbilənin Həsimilər ailəsindən çıxmışdır.

33. Ceyhun - Amu-Darya çayının ərbəcə adı.

36. İləndən qaçıdı firon, mən zöhd əqidəsindən - dini rəvə-yo görə, Musa əlindəki əsanı yero atarkən əsa ejdahaya (ilana) çevrilmiş və Firon bundan qorxaraq qaçmışdır.

42. Əbu-Cəhl (hərfən: Avamlığın (cəhalətin) atası - Əsl adı Əbü-Həkəm Əmr bin Hisamdır. Qureşilər qəbilesindən çıxmış, Məkkədə yaşamışdır. Məhəmmədin on qızıqın əleyhalarından biri olmuşdur.

47. Ənan - cilov.

56. Təviz - həməyil, gözmuncuğu. Şərəf - qiqlıcm. Məcər - üz örtüsü (qadınlarda).

57. Mədəin (hərfən: şəhərlər) - Bağdaddan 30 km Cənubda Dəclə çayının hər iki sahilində salınmış qədim İran şəhəri. Sasanilərin qış sarayları burada idi. Orta fars dilində: Ktesifon. Dəndan - diş. Hürmüz - İran mifologyasında ve zərdülştilərin dini görüşlərində xeyir Allahi Ahura Mezdə - Əhrimonin ziddi; Sasani şahlarından Xosrov Pərvizin atası. Ətşan - susuz. "Kəm tərəku" - Quran ayəsi. Tərcüməsi: çox tərk etmişlər. Şirin - Xosrov Pərvizin sevgilisi və arvadı. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının qəhrəmanı. Cəmrə (hərfən: kiçik daş parçası) - ziyyarətdən gələn hacılar Məkkə yaxınlığındakı Mina vadisine daşlar atırlar ki, bunlar yığılıb təpə əmələ gotirdiyi yerlərə Camra deyilir. Üç Cəmrə vardır ki, ziyyarətçilər bunların her birinə yeddi daş atmalıdır. Şətt - Yaxın Şərqdə çay adı.

61. Həvariyyun - hamilər, köməkçilər. Məhəmmədin Medinəyə hicrəti zamanı ona tərofdar çıxan 12 adam. Analoji hal xristianlıqla da müşahidə edilir: İsanın 72 həvarişi olmuşdur. Xaqanidə bu söz möimin xristian monasında işlədilmişdir. Şərəf and içənin vavındadır, bil - "Vav" (v) hərfi ərəb dilində andın öñ hissəciyidir. Məsələn, "Allaha and olsun" ifadəsi bu dildə "vallah" kimi söslənir.

68. Fərruxi (?-1038) - Sultan Mahmud Qəznavinin (bax: Mahmud) və oğlanlarının saray şairi.

107. Q a q i m , Q u n d u z - yumşaq xəz dərili heyvanlar. Bolqarıstan türkü - VII-XV əsrlərə Volqa boyunda mövcud olmuş əzəmetli türk-bolqar dövləti və orada yaşayan zahirən gözəl türklər nəzərdə tutulur.

114. Ə r c i ş - Van gölünün və onun ənənəvî şəhərin qədim adı. Hazırda həmin şəhər dağılmış, yerində yalnız bir qəsəbə qalmışdır.

## MÜCİRƏDDİN BEYLƏQANI

1. Cəfər - Abbasilərin ən meşhur nümayəndələrindən olan xəlifa Harun er-Rəşidin (783-809) vəziri Cəfər Bərməki (803-cü ilde ölmüşdür). Qızıl Arslan (1186-1191) - Azərbaycan Atabəylər dövlətinin (1136-1225) üçüncü hökmərdarı. Şəmseddin Eldəgizin (1136-1175) oğlu. Atası və böyük qardaşı Məhəmməd Cahar Pəhləvandan fərqli olaraq, Qızıl Arslan atabəylik etməmiş, əksinə, özü sultan taxtını əla keçirmişdir.

2. Nəxvət - qürur, özünüyümə.

3. Üns məclisi - dostlar məclisi, həmfikirlər.

6. Tərkibənd ixtisarla tərcümə olunmuşdur.

44. Övc - yüksəklik, ucalıq; ən yüksək nöqtə.

46. Səfir - gəy röngli mineral; sapfir.

47. Xərvər - bir eşşəyin yükü; toxminən 300 kq-a bərabər olan çəki vahidi.

50. Müdəvvər - dairəvi. Havanın yəcucunu dəf eleməkçin... - Xaqqanı Şirvani bölməsindəki 2-ci şera aid izaha baxmalı. Çərxi öküzü - qədim kosmoloqik təsəvvürlərə görə Yeri buynuzu üstündə saxlamış öküz nəzərdə tutulur.

54. Cünüb - cinsi əlaqədən sonra yuyunub temizlənməyə cətiyacı olan.

## MƏHSƏTİ GƏNCƏVİ

56. Çahi-zənəxdan (hərfən: zənəxdan quyuşu) - gülərkən gözəlin yanlığında əmələ gələn çökəkçələr.

120. Müəzzzin - əzan verən.

## MƏHƏMMƏD FƏLƏKİ ŞİRVANI

1. Əzimət - xoş niyyət.

## QİVAMİ MÜTƏRRİZİ

3. Yunis yeyəndir balıq - "Bibliya"da bir əfsanəyə görə, Yunis peyğəmbər (İona) dənizdə qərə olarkən bir balıq onu udmuş, sonra isə sağ-salamat sahile çıxarmışdır. Əzra, Vəmiq - X əsr İran şairi Ünsürünün "Vəmiq və Əzra" poemasının baş qohramanları.

5. Səbəbələr səbəbi - Allah nəzərdə tutulur. Nüvvab - Naibi (köməkçi, baxıcı, qulluqçu) sözünün comi. Tilsan (teyləsan) - ciyino salınan, yeri geləndə başlıq kimi də istifadə olunan parça.

## İZZƏDDİN ŞİRVANI

1. Müşkü kafur ilə etmişdi zəmanət həmdəm - Klassik poeziyada müşk qaralıq, kafur isə ağılıq rəməzidir.

## MÜNDƏRİCAT

VII-XII asrlarda Azərbaycan şəri ..... 4

### DƏVDƏK

Böyük hökmdar Cavanşir üçün ağı (tərc. Xəlil Rza) ..... 17

### MUSA ŞƏHƏVAT

Bilmirom heç no üçün yar moni tork etdi (tərc. Əbülfəz Hüseyni) ..... 22  
 Babamız Tolho kimi cana dəyən insan idi (tərc. Əbülfəz Hüseyni) ..... 23  
 Doğru hökm cələso həkimlər ağor edl ilə (tərc. Əbülfəz Hüseyni) ..... 23  
 Sonda yox bir cələ nöqsan, sənə irad tutalar (tərc. Əbülfəz Hüseyni) ..... 23  
 Ey hakim, son aciz, aravuransan (tərc. Xəlil Yusifov) ..... 23

### İSMAYIL İBN YƏSAR

Öslim şorəfflidir, şöhrötüm uca (tərc. Xəlil Yusifov) ..... 24  
 Mən alanda Əbu Bekrin qara ölüm xəbərini (tərc. Xəlil Yusifov) ..... 24  
 Əhvalı no haldadır Cinabdakı yerlərin (tərc. Əbülfəz Hüseyni) ..... 25  
 Vüsələnə imkan ver, ey yar, dərimişən mən (tərc. Əbülfəz Hüseyni) ..... 25  
 Ey gözəl, dərd-qəmə sən məni saldın, bil, sən (tərc. Əbülfəz Hüseyni) ..... 25  
 Şəmdə qorib mözara tapşırdım bir cavani (tərc. Əbülfəz Hüseyni) ..... 26

### ƏBU NƏSR MƏNSUR İBN MÜMKAN TƏBRİZİ

Morhomət sahibidir eşiq duyan mərd ağalar (tərc. Əbülfəz Hüseyni) ..... 27  
 Dost ilə, düşmənə daim bir gedir (tərc. Xəlil Yusifov) ..... 27

### XƏTİB TƏBRİZİ

Dinlə üstündə şorabında böyük zövqü soşa (tərc. Əbülfəz Hüseyni) ..... 29  
 Yorular seyr ilə insan, mən isə durmaqdan (tərc. Əbülfəz Hüseyni) ..... 29  
 Şərimin yox cələ imkəni səni medh eləyo (tərc. Əbülfəz Hüseyni) ..... 30

### MOSUD İBN NAMDAR

Qardaşım qaldı yetim körpə ikon dünyadə (tərc. Əbülfəz Hüseyni) ..... 31  
 Bir para nakosları mozəmmət və öz halimdən şikayət  
 (tərc. Əbülfəz Hüseyni) ..... 33

Leyletül-qedr gecəsində (tərc. Əbülfəz Hüseyni)	37
Üzüm o Beyləqanın on şirin nemətidir (tərc. Əbülfəz Hüseyni)	37
Sükut yatağı (tərc. Əbülfəz Hüseyni)	37
Söylenin Beyləqanın "layigli" bacısına (tərc. Əbülfəz Hüseyni)	38
İki cənabın isteklisi (tərc. Əbülfəz Hüseyni)	39

### ISKAFI ZƏNCANI

Gözümün qarosine qemle düşen ağ lekeni (tərc. Əbülfəz Hüseyni)	43
Mən yanar od kimiyə, sirlərim buz kimidir (tərc. Xəlil Yusifov)	43
Yaylığa layiq olan başda görüb emmame (tərc. Xəlil Yusifov)	43

### XƏTTAT NİZAMİ TƏBRİZİ

Yalnız yaxşı ad qalar bu vəfəsiz dünyada (tərc. Əbülfəz Hüseyni)	44
Vetənə can atıram, öldürür məni qırbat (tərc. Əbülfəz Hüseyni)	44

### OMƏR GƏNCİ

Sürüb dəvəlerini mənim yurduma çatsan (tərc. Xəlil Yusifov)	45
---	----

### QƏTRAN TƏBRİZİ

Əbulhəsen Əli Leşkerinin medhi (tərc. Nazim Rizvan)	46
Əbunesr Məmlənin medhi (tərc. Mübariz Əlizadə)	47
Əbülkəlil Cəferin medhi (tərc. Mübariz Əlizadə)	50
Əbunesr Məmlənin medhi (tərc. Mübariz Əlizadə)	54
Onun medhi (tərc. Mübariz Əlizadə)	57
Bax o rüxsərə, sərv üstə sənə eger qemer lazım (tərc. Mübariz Əlizadə)	59
Könlümü verdim ona, sandım könül şadan olar (tərc. Mübariz Əlizadə)	61
Əbu Mənsurun medhi (tərc. Mübariz Əlizadə)	63
Əmir Əbülfəthiñ medhi (tərc. Mübariz Əlizadə)	66
Şərafəddin Məlik Cəstənnin medhi (tərc. Mübariz Əlizadə)	69
Bahariyyə (buluda xitab) (tərc. Mübariz Əlizadə)	71
Şah Əbumensurun medhi (tərc. Mübariz Əlizadə)	73
Əmir Əbülhəsen və Əmir Əbülfəzlin medhi (tərc. Mübariz Əlizadə)	75
Medhiyyə (tərc. Mübariz Əlizadə)	78
Əmidəlmüllək Əbunəsinin medhi (tərc. Mübariz Əlizadə)	80
Təbriz zələzəsi və Əbu Mənsur Məmlənin medhi (tərc. Xəlil Yusifov)	84
Bustanın zinetini büsbüütün apardı xəzən (tərc. Xəlil Yusifov)	88

Camaat büründü xəz paltarlara ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	88
Yerin rongi soldı, hava soyuqdu ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	89
Eylöyil dünyaya fırıldın yeli hor dom sofar ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	89
Elo bir kanun ayma şobxun eyledi neysan ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	90
Bürübüt yer üzünü bir belo dağlar, doreler ( <i>tərc. Nazim Rizvan</i> ) .....	91
Ey monim can sirdaşım, ruzum, ilim, ayım monim ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	91
Ey zamanın taedarı, son ki, etdin şad moni ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	91
Ey gözöl, son hor işi saz elədin ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	92
Ey könül, çox söylədim aşiqliyo son qoy doxi ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	92
Çöllörü şaxta, sazaq sardı, yaman əsdi külək ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	93
Tale üzünə güldü sonin, taxtını qurdı ( <i>tərc. Nazim Rizvan</i> ) .....	93
Məsnovi ( <i>tərc. Nazim Rizvan</i> ) .....	94

#### Qitələr

Vəfa quşu, Hüma quşu ( <i>tərc. Xəlil Rza</i> ) .....	101
Mono o vofasız dedi bivəfa ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	101
Gözollar lıqotindən pis bu alomdə ezbab olmaz ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	101
Apardi könlümü, verdi mono könlünü bir dilbər ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	102

#### EYN ƏL-QUZAT MİYANƏCİ

Rübailor ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	103
Məsnovi ( <i>tərc. Əbülfəz Hüseyni</i> ) .....	104

#### ŞİHABƏDDİN SÜHRƏVƏRDİ

Moni ölmüş bilib qomo qərq olan ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	105
Çox millət yox oldu ulu dünyada ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	106
Aşıq öz sırını açarsa bir dom ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	106
Dadımı-duzunu itirdi dünya ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	106
Çöllərdə gozir, o ahu, ceyran ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	107
Ey Səd, dayan, qonağım ol sən ( <i>tərc. Xəlil Yusifov</i> ) .....	107

#### ƏBÜL-ÜLA GÖNCƏVİ

Şirvanşah Mənuçəhrün mədhi ( <i>tərc. Əlağa Vahid</i> ) .....	109
Qıtə ( <i>tərc. Əbülfəz Hüseyni</i> ) .....	112
Xaqani haqqında ( <i>tərc. Əlağa Vahid</i> ) .....	112

#### XAQANI ŞİRVANI

Meratüs-səfa ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	114
Şaham, mənim elimdədir bu söz mülkü, söz diyarı ( <i>tərc. Tələt Əyyubov</i> ) .....	122
Əqle ağır yük daşdan mənim könlüm, bəyanımdır ( <i>tərc. Ənvər Əlibayılı</i> ) .....	125
Zamat başa vuranda Sonainin dövrünü ( <i>tərc. Ənvər Əlibayılı</i> ) .....	125
Xaqaniyem, yer üzüno yayılmışdır şöhrətim ( <i>tərc. Məmmədağa Soltan</i> ) .....	127
Gözəllikdən şikayət ( <i>tərc. Məmmədağa Soltan</i> ) .....	127
Atam ustad Əlinin tərifi ( <i>tərc. Məmmədağa Soltan</i> ) .....	129

#### Təhfətül-İraqeyn (parçalar)

Fəriyyə ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	132
Güneşə xıtab və qızılı mozməmot ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	132
Babam haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	136
Atam Nəccar Əli haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	138
Atam Nəccar Əlinin tərifi ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	139
Anamın tərifi ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	140
Özüm haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədağa Soltan</i> ) .....	142
Əmim haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	144
Əmim Kafiyəddin Ömer ibn Osmanın tərifi ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	145
Səfer təfsili ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	151
Comaləddin Musil ilə görüş və onunla səhbət ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	153
Ərzin fəziləti haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	168
Peyğəmbərdən kömək ummaq haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	170
Kitabın yazılıması haqqında ( <i>tərc. Osman Sarıvallı, Məmmədaşa Soltan</i> ) .....	174
Əhvalimdən şikayət ( <i>tərc. Xəlil Rza</i> ) .....	176

#### Həbsiyyə

Həbsdən şikayət ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	179
Həbsdən şikayət və azad olmağım üçün Rum qoysorindən xahiş ( <i>tərc. Mübariz Əlizadə</i> ) .....	184

Zəmanədən və zəmanə əhlindən şikayət	
Ürok dordinin izhari ( <i>tərc. İsmayıll Soltan</i> )	198
Paxilları mozommot ( <i>tərc. İsmayıll Soltan</i> )	205
Zəmanodon şikayət ( <i>tərc. Ələkbər Ziyatay</i> )	210
Düşmənləri mozommot ( <i>tərc. Ələkbər Ziyatay</i> )	215
Şirvanda olsayı sırdışım egor ( <i>tərc. Məmmədəğa Soltan</i> )	218
Zəmanodo axtarma rahatlıqdan bir osor ( <i>tərc. Məmmədəşa Soltan</i> )	219
İndi ki, yer üzündən morhemət olmuş nihan ( <i>tərc. Hüseyn Arif</i> )	221
Nuş edorum folok qomin ağlamadan, yüzinq mönə!	
( <i>tərc. İsmayıll Soltan</i> )	224
Mal və şöhrət sahibidir bu gün alçaq adamlar ( <i>tərc. İsmayıll Soltan</i> )	226
Kim rahatlıq nişan veror? – vermoz ( <i>tərc. Məmmədəşa Soltan</i> )	226
Qolbimidəki bu dördümi dörnəna satmaram ( <i>tərc. Mübariz Əlizadə</i> )	227
Var idi monim vəfəli yarım ( <i>tərc. Mirvarid Dilbazi</i> )	228
Bu dünyanın zatında, bax, heç insafdan yoxdur osor	
( <i>tərc. Əhəmən Əlibəyli</i> )	229
Neylim, zəmano dordino molhom tapılmayırlar ( <i>tərc. Əlağa Vahid</i> )	230
Günoş bonzayon bir oğlum vardi ( <i>tərc. Məmmədəşa Soltan</i> )	231
Oğlum Roşidoddinin ölümüñə ( <i>tərc. Mübariz Əlizadə</i> )	231
Mədaiñ xərabələri	
İbrotlo bax, ey könlüm, bu aləmə gol bir an ( <i>tərc. Məmməd Rahim</i> )	236
Şirvanın torifi ( <i>tərc. Məmmədəşa Soltan</i> )	239
Savalan dağının torifi ( <i>tərc. Məmmədəşa Soltan</i> )	240
Goncloro nosihot ( <i>tərc. Ələkbər Ziyatay</i> )	241
Günoş tek son do, Xaqani ( <i>tərc. Mirvarid Dilbazi</i> )	244
Fozilöt, Xaqani, baş aşğırsıdır ( <i>tərc. Məmmədəşa Soltan</i> )	245
Bu göylər şahının lütfü mono sayo salib olan	
( <i>tərc. Məmmədəşa Soltan</i> )	246
Ey Xaqani, pis rohbordon chtiyyat et, qorx ondan!	
( <i>tərc. Məmmədəşa Soltan</i> )	247
Anam haqqında ( <i>tərc. Məmmədəşa Soltan</i> )	248
Qəzəllər	
Necə gözlöyim ədalot ki, ədalotdan danansan ( <i>tərc. İsmayıll Soltan</i> )	249
Könlüm çıxb gedibdir, bilməm no cür bola var ( <i>tərc. Əlağa Vahid</i> )	249

Hedisi-tövbəni at bir konaro, bado götür! (tərc. Əlağa Vahid)	250
Ay nə lazım, son kimi mehru kifayotdır mənə (tərc. Əlağa Vahid)	251
Bax, yeniden bu könlük derdin ilə yar olub (tərc. Əlağa Vahid)	251
Səndən, gözəlmiş, özgər keşdə nezəm yoxdur (tərc. Əlağa Vahid)	252
Şehər açıldı, gözəl, şışa aç, getir bade! (tərc. Məmmədəgər Soltan)	252
Könüldə aşıyan etmiş xeyalan (tərc. Mübariz Əlizadə)	253
Ey aydan, poridon güzel nazonın (tərc. Mübariz Əlizadə)	253
Gözüm yollardadır, bolxo xobor golmiş olar səndon (tərc. Mirvarid Dilbazi)	254
Eşqinən xeyali, sevgili canan (tərc. İsmayıllı Soltan)	255
Bilməzdim ki, başıma bəla imiş məhəbbət (tərc. İsmayıllı Soltan)	255
Könlülmü qərq edib eşqin dəriyi (tərc. İsmayıllı Soltan)	256
Qoydun gözħormi üzüne həsröt (tərc. İsmayıllı Soltan)	256
Ləbi yaqt, üzü gün kimi o dilbər, gecə şən (tərc. Məmməd Rahim)	257
Can bəxş edərəm cana, ger ləblə şəker versən (tərc. Əlağa Vahid)	258
Məhəbbət bir belədir ki, yoxdur onun dormənni (tərc. Ələkbər Ziyatay)	258
Biz qəmə öyrəşmişik, cy dost, gönərlə qəm bizi (tərc. Ənvər Əlibaylı)	259
Məhəbbət alemində eşqin olanda pünhan (tərc. Ənvər Əlibaylı)	260
Nə olar, söylö, gözħollarde cəfədan başqa? (tərc. Ənvər Əlibaylı)	260

## Medain xərabələri

İbroto bax, ey könlüm, bu aləmə gol bir an (tərc. Məmməd Rahim)	236
Şirvanın torisi (tərc. Məmmədağa Soltan)	239
Savalan dağının torisi (tərc. Məmmədağa Soltan)	240
Gonclorə nosihət (tərc. Ələkbər Ziyatay)	241
Günox tolən son do, Xaqani (tərc. Mirvarid Dilbazi)	244
Foxilot, Xaqani, baş aşğırsıdır (tərc. Məmmədağa Soltan)	245
Bu gülər şahının lütfü mono sayo salib olan (tərc. Məmmədaşa Soltan)	246
Ey Xaqani, pis rohbərdən chtiyat et, qorx ondan! (tərc. Məmmədaşa Soltan)	247
Anam haqqında (tərc. Məmmədaşa Soltan)	248

Qəzəllər

Necə gözleyim ədalət ki, ədaləti danansan (*tərc. İsmayılov Soltan*) ..... 249  
 Kənlüm çıxıb gedibdir, bilməm nə cür bola var (*tərc. Əlaqası Vahid*) ..... 249

Qitalar

O kök günü ki, mən etdim vida Şirvana ( <i>tərc. Məmmədəğa Soltan</i> )	261
Soruşdun ki, üriyində rəğbet yoxdur şahlıra?	
( <i>tərc. Məmmədəşa Soltan</i> )	261
Xaqanidən yuxarıda oturdunsa, nə olar ( <i>tərc. Məmmədəşa Soltan</i> )	262
Mondon torif görər hər yaxşı insan ( <i>tərc. Məmmədəşa Soltan</i> )	262
Xaqaniyom, dünya nədir, çəkə məni varna o?	
( <i>tərc. Abbasəli Sarovlu</i> )	262
Xaqaniyom, sərvət eşiqli başdan ala bilməz ( <i>tərc. Abbasəli Sarovlu</i> )	263
Xaqaniyom, alçaqları ucaltmaram bir daha mən ( <i>tərc. Abbasəli Sarovlu</i> )	263

MÜCƏRƏDDİN BEYLƏQANI

## Qasidələr

Xaqaninin vosfi ( <i>tərc. Mübariz Əlizadə</i> ) . . . . .	264
Ey Ay kimi gözəl üzünün çakəri günü! ( <i>tərc. Mübariz Əlizadə</i> ) . . . . .	267
Arzu atını çapma ki, ömrün qacağandır ( <i>tərc. Mübariz Əlizadə</i> ) . . . . .	268
Mənim könlüm cavanhıda kedər, qomdən cüda olmaz. ( <i>tərc. Mübariz Əlizadə</i> ) . . . . .	270
Senin camalını görməkçin Ay hədiyyə verər ( <i>tərc. Mübariz Əlizadə</i> ) . . . . .	271

## Tərkibənd

Müeyyədəddin Fələki Şirvaninin ölümüne (*tərc. Mübariz Əlizadə*) ..... 273

## Şikayətlər

Rüzgarın qəlbində bir zorə məhəbbət qalmayıb  
(*tərc. Mübariz Əlizadə*) ..... 277  
Hər kim ki dedi babamdu Adom (*tərc. Mübariz Əlizadə*) ..... 278  
Tezlik ilə bu ağır günlərimiz son tapacaq (*tərc. Mübariz Əlizadə*) ..... 279  
Ah, əfsus o loyaqətli cavanlar getdilər (*tərc. Mübariz Əlizadə*) ..... 280  
Kədərdən aləm içərə könəmüzdə yüz düyüն vardır  
(*tərc. Mübariz Əlizadə*) ..... 281  
Aman, ruzigarın əlindən, aman (*tərc. Mübariz Əlizadə*) ..... 281  
Ayırlıq dördünə kəsələmə bir dərman olaydı  
(*tərc. Mübariz Əlizadə*) ..... 282  
Bir gün, ey kaş, çatayıdı mənə homdəmdən xəber  
(*tərc. Mübariz Əlizadə*) ..... 284  
Yaxşı düşməz, fələkəndə şikayət etsem əgər (*tərc. Mübariz Əlizadə*) ..... 284  
Cahanda qismət edibdir zəmanəmiz bize qəm (*tərc. Mübariz Əlizadə*) ..... 285  
Şadlıq artıq büsbütin üz döndürüb dünyadan (*tərc. Mübariz Əlizadə*) ..... 286  
Gecə-gündüz edərlər dərələndən ah-zar (*tərc. Mübariz Əlizadə*) ..... 287  
Zəmanənin qəlibirdə məhəbbətdən yox sər (*tərc. Mübariz Əlizadə*) ..... 287  
Voslindo könəmüz, sənəmə, tapmasa aman (*tərc. Mübariz Əlizadə*) ..... 288

## Qəzəllər

Gəl, oyləş, getdi sənsiz könəlüm əldən (*tərc. Mübariz Əlizadə*) ..... 289  
Gözəlliyyin bağlı, arxından, ey gözəl, sulanar! (*tərc. Mübariz Əlizadə*) ..... 290  
Şəkkərin bazarını ləli-şəkərbarın qırar (*tərc. Mübariz Əlizadə*) ..... 290  
Səninlə bir gecə olmaq əzizdir yüz şirin candan  
(*tərc. Mübariz Əlizadə*) ..... 291  
Kuyında ağıl ki, bığırardır (*tərc. Mübariz Əlizadə*) ..... 291  
Eşqini könəlüm mənim bir can kimi pünhan tutar  
(*tərc. Mübariz Əlizadə*) ..... 292  
Elə bir qəm varımdır ki, kam olmaz (*tərc. Mübariz Əlizadə*) ..... 292  
Başına and ola, qəlbində yox insafdan əsor (*tərc. Mübariz Əlizadə*) ..... 293  
Dünya bəzənib, yene bahardır (*tərc. Mübariz Əlizadə*) ..... 294  
Yandı könül, gül oldu, yetişməz vüsalına (*tərc. Mübariz Əlizadə*) ..... 294  
Ağır ol, eşqini yol vermə hər bîfer düşünən! (*tərc. Mübariz Əlizadə*) ..... 295  
O hüsn ki, səndə var, əldən ixtiyarı alar (*tərc. Mübariz Əlizadə*) ..... 295  
Lalə bir şuxluqla ki, saldı cahanə şurú şer (*tərc. Mübariz Əlizadə*) ..... 296

Feraqın qəm eliyle canımızda bir tikan qırı (*tərc. Mübariz Əlizadə*) ..... 297  
Getse ey dilbər, gözümüzden xoş xeyalın bircə an  
(*tərc. Mübariz Əlizadə*) ..... 297  
Nə pislik eyledim, peymani qırıñ? (*tərc. Mübariz Əlizadə*) ..... 298  
Sən hüsndə, bu doğru sözümüzdür, yeganəsen! (*tərc. Mübariz Əlizadə*) ..... 298  
Pərdə qıldın şekəre ləli, nigar! (*tərc. Mübariz Əlizadə*) ..... 299

## Müxtəlif şeirlər

Her gecə təfəkküre, xeyala dalaraq mən (*tərc. Mirmehdi Seyidzadə*) ..... 300  
Fəleyin bozeyini qırı göyün güzgüsü (*tərc. Mübariz Əlizadə*) ..... 300  
Gülüm, dodağıma dodaq uzatısan (*tərc. Mübariz Əlizadə*) ..... 301  
Hər şey ki, ayığına cidardır, onu pis san (*tərc. Mübariz Əlizadə*) ..... 302  
Keşmir sərvə səcdə edər görse sərvboylu yari (*tərc. Mübariz Əlizadə*) ..... 302  
Alınmamış gecənin başından aynı tacı (*tərc. Mübariz Əlizadə*) ..... 303  
Səherin küleyimi öpür yasəmənləri? (*tərc. Mübariz Əlizadə*) ..... 303  
Qapdı sevgi daşımı oyun ile asiman (*tərc. Mübariz Əlizadə*) ..... 304  
Yar, gözlerin qanımı içsə de, deyirəm men (*tərc. Mübariz Əlizadə*) ..... 305  
Bədənim eşqinle el çəkdi candan (*tərc. Mübariz Əlizadə*) ..... 305  
Sərvboylu, ayzaqbaqli, buludsənq ince dilbər (*tərc. Mübariz Əlizadə*) ..... 306  
Dodağınu şekerin bağlayan nazənillər (*tərc. Mübariz Əlizadə*) ..... 306  
Nə dözürem hicrana, na qovuşur mənə yar (*tərc. Mübariz Əlizadə*) ..... 307  
Məhd (*tərc. Mübariz Əlizadə*) ..... 307  
İsanın anası olduğumčun mən (*tərc. Mübariz Əlizadə*) ..... 308  
Nəsihet (*tərc. Mübariz Əlizadə*) ..... 309

## Rübailər

55-59-cu rübailər (*tərc. Xəlil Yusifov*) ..... 309  
60-67-ci rübailər (*tərc. Mirmehdi Seyidzadə*) ..... 310

## MƏHSƏTİ GƏNCƏVİ

## Rübailər

1-2-ci rübailər (*tərc. Əlağa Vahid*) ..... 312  
3-139-cu rübailər (*tərc. Nigar Rəfibəyli*) ..... 312

## MƏHƏMMƏD FƏLƏKİ ŞİRVANI

Şirvanşah Menuçöhrün mədhi (*tərc. Əlağa Vahid*) ..... 336  
Həbsiyyə (*tərc. Əlağa Vahid*) ..... 340

## Qəzəllər

Könlümü hansı gecə ayrılığın qan etməz? (tərc. Əlağa Vahid)	341
Canan, qomindən özgə mənim yarım olmasın (tərc. Əlağa Vahid)	342
Vidayo olmadı imkan, gözəl yaridan ayrıldım (tərc. Əlağa Vahid)	343
Canan clomoz heç vaxt, heç vaxt clomoz canan (tərc. Əlağa Vahid)	343
Qomin, dərdin edib heyran (tərc. Əlağa Vahid)	343
Sənki iki həstəlik qəmərdir (tərc. Əlağa Vahid)	344
Tək bəyət (tərc. Əlağa Vahid)	344
Rübab ilor (tərc. Əlağa Vahid)	345

## QIVAMİ MÜTƏƏRRİZİ

Qəsidiə (bir parça) (tərc. Əlağa Vahid)	346
Hikmot və tocrid haqqında (tərc. Əlağa Vahid)	347
Ayrılmaq və tekloşmək haqqında (tərc. Əlağa Vahid)	349
Süsəni könlümdən aparmış qərar (tərc. Əlağa Vahid)	350
Yüz min qapı açar xatırım yenə (tərc. Əlağa Vahid)	350
Qito	353

## IZZƏDDİN ŞİRVANI

Qəsidiə (bir parça) (tərc. Əlağa Vahid)	354
Kuyindo fəlök dün gecə görçək məni sordu (tərc. Əlağa Vahid)	355

## NİZAMİ GƏNCƏVİ

### Qəzəllər

Aşıqom, əmrini ver aşiqi-nalano, gülüm (tərc. Cəfər Xəndan)	356
Vəslin həvəsi ömrümü son anə yetirdi (tərc. Əlağa Vahid)	356
Gözüm aydın, gözümə səroti-canan görünür (tərc. Cəfər Xəndan)	357
Hor gecəm oldu kədər, qüssə, fəlakət sonsız (tərc. Cəfər Xəndan)	357
Yəno tövbə evimi eşq xərab etmədədir (tərc. Cəfər Xəndan)	358
Aforin hüsnünə, mən bir belə dilber istərim (tərc. Nigar Rəfibaylı)	358
Ay üzlü nigarım, kimə mehman olacaqsın? (tərc. Cəfər Xəndan)	359
Gecə xəlvəcə bize sevgili yar golmiş idi (tərc. Cəfər Xəndan)	359
Hüsün gözəl ayırları, ey sevgili canan! (tərc. Mirvarid Dilbazi)	360
Gül camalın gülsə dedi: – Dur, pərdə sal üzündən (tərc. Cəfər Xəndan)	360
Cavamlıq variken aldo, gərok qədrin bilo insan (tərc. M.Soltan)	361
Yol çətin, aləm qaranlıq – atını bir yanə çök (tərc. Cəfər Xəndan)	362
Diloyirdim mənə son bir gecolik yar olasan! (tərc. Nigar Rəfibaylı)	362

Səni bağda görən güller pərdə çekdi üzünə (...)	363
Allah, Allah, bax bu cür dilber mənim olsun gərək (...)	363
Mən öz gənciliyimi sənə verdim, yar (...)	364

## Qəsidiə

Mən – fikirlər ustadiyam, fəzilətim – bir ümməndir (tərc. Xəlil Rza Ulutürk)	364
---	-----

Sırlər xəzinesi (tərc. Xəlil Rza Ulutürk)	367
Xosrov ve Şirin (tərc. Rasul Rza)	374
Leyli ve Məcnun (tərc. Səməd Vurğun)	378
Yeddi gözəl (tərc. Məmməd Rahim)	382
İskəndərnâmə (tərc. Abdulla Şaiq, Mikayıl Rzaquluzadə)	385

Izahlar	400
---------	-----

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Ceyran Abbasova</i>

Yığılmağa verilmişdir 10.10.2004. Çapa imzalanmışdır 11.04.2005.  
 Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 26,5. Ofset çap üsulu.  
 Tirajı 25000. Sifariş 75.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

1116

17-99